


31

R.O.OLİYEVA,  
F.M.ÇIRAQOV,  
D.A.MOLIKOV.



## ANALİTİK KİMYA

(Biologiya fakultesinin tələbələri üçün)

Azərbaycan Respublikası Təhsil  
Nazirliyi Elmi-metodik şurası  
«Kimya və kimya texnologiyası»  
bölməsinin 69 sayılı 06.04.2009  
tarixli protokolu ilə təsdiq  
edilmişdir.

050

BAKİ - 2009

Elmi redaktoru: k.e.d. prof. Hacıyeva S.R.

Rəyçilər: k.e.n. dos. Ə.Q. Babayev  
k.e.n. dos. X.C. Nağıyev

+  
543

+  
264

Analitik kimya. Dərs vəsaiti  
Bakı Dövlət Universiteti nəşriyyatı,

2009, 248 səh.

Kitabda «Analitik kimya» kursunun ən böyük bölmələrindən biri olan vəsf və miqdari analiz metodları haqqında ətraflı məlumat verilmiş, göstərilən metodların nəzəri əsasları ilə yanaşı, habelə tədris və sənaye laboratoriyaları üçün nəzərdə tutulmuş təcrübi işlərdə öz əksini tapmışdır.

Kitab universitetlərin kimya, biologiya, kimya-biologiya, kimya texnologiyası, aqrokimya fakultələrinin magistr və aspirantları üçün nəzərdə tutulmuşdur.

Dərslik kimya ixtisaslı bakalavr, Tibb Universitetinin tələbələri, elmi-tədqiqat laboratoriyasının əməkdaşları, həmçinin analiz laboratoriyalarında işləyən mütəxəssislər də istifadə edə bilərlər.

## ÖN SÖZ

Analitik kimya kursu kimya elminin bir hissəsi olub, ali məktəblərin tədris prosesində əsas yer tutur. Müasir sənaye və texnikanın inkişafı müxtəlif texnoloji proseslərin gedişi, sənaye və yeyinti məhsulların keyfiyyətinə nəzarət, yüksək təmizliyə malik kimyəvi məhsulların alınmasını analitik kimyasız təsəvvür etmək olmaz.

Göstərilənləri nəzərə alaraq, uzun illərdən bəri bu fənnin tədrisi prosesində toplanmış təcrübədən istifadə edərək, Azərbaycan dilində latin qrafikası ilə yiğcam və tələbələrin aydın başa düşə biləcək şəkildə analitik kimyanın vəsi və miqdari analiz dərsliyini yazmaq tələbatı yaranmışdır.

Göstərilən analitik kimyanın bu bölümü biologiya fakultəsinin tələbələri üçün nəzərdə tutulmuş program əsasında yazılmışdır. Kitabda tədris programına uyğun gələn vəsi və miqdari analizin həm nəzəri, həm də təcrubi sahəsi yiğcam və əhatəli şəkildə hazırlanıb verilmişdir. Bu dərslikdən programm saatları yaxın olan başqa ali məktəblərin tələbələri və bu sahəni öyrənməklə məşğul olan magistrler, aspirantlar, gənc müəllimlər də istifadə edə bilərlər.

Dərslikdə hər bir metoda aid əlavə məlumat almaq üçün kitabın sonunda verilmiş ədəbiyyatlardan istifadə etmək olar.

Kitabda hər bir metodun nəzəri əsasları, qrafiklər və analiz nəticələrinə aid hesablamalar verilmişdir.

Müəlliflər dərslik haqqında öz tənqidi qeydlərini və səmərəli təkliflərini bildirən hörmətli oxuculara əvvəlcədən öz minnətdarlıqlarını bildirirlər.

*Müəlliflər*

## Analitik kimyanın predmeti

Analitik kimya sadəcə bir elm sahəsi deyil, bu elm cəmiyyətin həyatında böyük praktiki əhəmiyyət kəsb edir, o kiyməvi analiz üçün şərait yaradır və onun həyata keçirilməsini təmin edir. Kimyəvi analiz olmadan xalq təsərrüfatının aparıcı sahələri, təbiəti mühafizə sistemi və sağlam sakinlər, müdafiə kompleksi fəaliyyət göstərə bilməz, elmin bir çox sahələri inkişaf edə bilməz.

Analitik kimya kimya elminin çox maraqlı yaradıcılıq sahəsidir. Təsadüfi deyil ki, bir çox analiz metodlarının yaradılması Nobel mükafatına layiq görülmüşdür. Bu üzvi mikroanaliz, polyaroqrafiya, xromatoqrafik analizin müxtəlif növləri, fotoelektron spektroskopiyası və başqa metodlardır.

Analitik kimya – maddələrin kimyəvi tərkibinin təyini və qismən kimyəvi quruluşu haqqında elmdir. Analitik kimyanın metodları – maddə nədən ibarətdir, onun tərkibinə hansı komponentlər daxildir suallarına cavab verməyə imkan verir. Bu metodlar çox vaxt verilmiş komponentin maddədə hansı formada iştirak etdiyini müəyyən etməyə imkan verir, məsələn elementin oksidləşmə dərəcəsini müəyyən edir.

Analiz metod və vasitələrin yaradılması və təkmilləşdirilməsi bu elm sahəsinin əsas tərkib hissəsidir. Vasitələr dedikdə cihazlar, reaktivlər, standart nümunələr, kompüterlər üçün proqramlar nəzərdə tutulur.

Kimyəvi analiz dedikdə bir obyektin kimyəvi tərkibi haqqında məlumat verən təsirlərin cəmini başa düşürük. Verilən tapşırıqlardan asılı olaraq, element, molekulyar, faza tərkibi və s. təyin olunur. Analiz metodu və analiz metodikası anlayışlarını fərqləndirmək lazımdır. Analiz metodu dedikdə təyin olunan komponentlərdən və analiz olunan obyektdən asılı olmayıaraq, kifayət qədər universal və nəzəri əsaslandırılmış tərkibin təyini üsulu

nəzərdə tutulur. Analiz metodu dedikdə hər hansı bir ölçülən xassə ilə tərkib arasında əlaqənin miqdarı ifadəsinə əsaslanan prinsip başa düşülür; maneənin aşkar edilməsi və kənarlaşdırılması da daxil olmaqla, işlənmiş metodu həyata keçirme üsulları. Analiz metodikası seçilmiş metoddan istifadə edərək, verilmiş obyektin analizinin ətraflı təsviri idir. Metodikalarda həmişə təyin olunan və ya müəyyən edilən komponentlər, analiz obyekti və tətbiq olunan metod göstərilir.

Analiz metodları və vasitələri müntəzəm olaraq dəyişir; çox vaxt elmin uzaq sahələrindən olan yeni prinsiplərdən istifadə edilir, yeni yanaşmalar həyata keçirilir. Kimyəvi analizin aparılması zamanı hazırda fiziki metodlar – spektrofotometrik və nüvə – fizikası vacib rol oynayır. Beləliklə, analitik kimya fənlərarası xüsusiyyətlərə malikdir.

### **Analitik kimyanın əhəmiyyəti və inkişaf istiqamətləri.**

Analitik kimya elm və texnikanın inkişafında böyük rol oynayır. Kimya elminin elə bir sahəsi yoxdur ki, orada analitik metodlardan istifadə edilməsin. Kimyəvi analiz xalq təsərrüfatının bir çox sahələrində – kimya, neft emalı və əczaçılıq sənayelerində, metallurgiya və dağ-mədən sənayesində, istehsala və məhsulun keyfiyyətinə nəzarət vasitəsidir. Faydalı qazıntılarının axtarışı əhəmiyyətli dərəcədə analizin nəticələrinə əsaslanır. Analiz ətraf mühitin çirkənməsinə nəzarətin əsas vasitəsidir. Torpağın, gübrələrin, yemlərin və kənd təsərrüfatı məhsullarının kimyəvi tərkibinin aşkarlanması aqrosənaye kompleksinin normal funksiyalaşdırılması üçün vacibdir. Kimyəvi analiz tibbi diaqnostikada, biotexnologiyada əvəz olunmazdır. Bir çox elmlərin inkişafı kimyəvi analizin

səviyyəsindən, laboratoriyaların metodlarla, cihazlarla və reaktivlərlə təchiz olunmasından asılıdır.

Analitik kimyanın və kimyəvi analizin istehsalatda böyük əhəmiyyəti vardır. Hazırda istehsalatda fasiləsiz analitik nəzarətin tətbiqi vacib məsələlərdən biridir.

Müasir analitik kimya əsasən üç mühüm istiqamətdə inkişaf edir. Dəqiq, həssas və ekspress analiz metodlarının yaradılması analitik kimya elmi qarşısında duran ən mühüm problemlərdəndir.

### Analitik kimyanın metodları.

Analitik kimyanın mövcud olan bütün metodlarını - nümunə götürmə, nümunənin parçalanması, komponentlərin ayrılması, müəyyən edilməsi və təyin edilməsi metodlarına ayırmak olar. Analitik kimyada müxtəlif prinsiplərə əsaslanan təyinat metodları mövcuddur. Prinsipləri müxtəlif olsada, praktiki olaraq, bütün metodlar maddənin tərkibi və onun xassələri arasındaki asılılığa əsaslanır. Xassələr ölçülür və alınan siqnal əsasən maddənin tərkibi müəyyən edilir.

Analitik metodları ölçülən xassənin xarakterinə və ya uyğun siqnalın qeyd olunma üsuluna görə təsvir etmək olar. Təyinat metodları fiziki, kimyəvi və bioloji metodlara ayrılır. Kimyəvi metodlar kimyəvi (eynizamanda elektrokimyəvi) reaksiyalara əsaslanır. Bura fiziki-kimyəvi metodları da daxil etmək olar. Fiziki metodlar - fiziki təzahür formalarına və proseslərə (maddələrin enerji axını ilə qarşılıqlı təsirinə), bioloji metodlar - həyatın formalarına əsaslanır. Bu təsnifat şərtidir. Belə ki, fotometrik metodlar həm kimyəvi, həm də sərf fiziki ola bilər.

Kimyəvi

metod

Bu lüminessent analiz metoduna da aiddir. Nüvə-fiziki metodlarda bəzən kimyəvi əməliyyatlar vacib rol oynayır; bu xüsusişə radiokimyəvi metodlara aiddir.

Analitik kimyanın metodlarına olan əsas tələbatlar: nəticələrin düzgülüyü, yaxşı təkrarlılığı, ekspreslik, analizin sadəliyi, onun avtomatlaşdırılmasının mümkünluğu. Xüsusi hallarda təyinatın lokallığı vacibdir, məsəfədən analiz, nümunəni dağıtmadan analiz.

Analitik kimya metodları çox vaxt onunla sıx əlaqədar olmayan elm sahələrinin müxtəlif prinsiplərinə əsaslanır. Belə ki, kimyəvi analizin müxtəlif metodları və istiqamətləri ümumi məqsəddə birləşir, nəticədə bütün metodlar və istiqamətlər vahid əsasa gətirilir.



### **Reaksiya şəraitinin öyrənilməsi. Reaksiyaların seçiciliyi və həssaslığı**

Bütün analitik reaksiyaların başlanması və başa çatması üçün lazımi şəraitin yaradılması vacib məsələdir. Bu şərait mühit, temperatur və qatılıqdır. Analitik reaksiyaların aparılması məhlulun pH-ından da asılıdır. Əgər alınan çöküntü turşularda həll olursa, deməli reaksiya turş mühitdə yox, neytral və ya əsasi mühitdə aparılmalıdır. Əgər alınan çöküntü əsaslarda həll olarsa, deməli reaksiya əsasi mühitdə yox, neytral və ya turş mühitdə aparılmalıdır.

Reaksiyaların aparılması temperaturdan da asılıdır. Məlum olduğu kimi Le-Şotelye prinsipinə görə hər  $10^{\circ}\text{C}$  temperaturu artırıqda kimyəvi reaksiyaların sürəti 2-3 dəfə artır. Kimyəvi reaksiyaların sürətini artırmaq və ya azaltmaq üçün yeri gəldikdə katalizatorlardan da istifadə edilir. Xüsusən üzvi birləşmələrin alınmasında katalizatorlardan geniş istifadə edilir. Reaksiyaların sürəti reaksiyada iştirak edən birləşmələrin



qatılığından da asılıdır. Qatılıq artdıqca onların qarşılıqlı toqquşması artır ki, nəticədə reaksiyanın sürəti də artmış olur.

Analitik kimyada edilən reaksiyalar üç mühüm analitik göstərici ilə xarakterizə olunur: həssaslıq, seçicilik və dəqiqlik.

Reaksiyanın həssaslığı verilən reaksiya vasitəsi ilə təyin olunan maddənin hansı kiçik miqdarının təyin edilə bilməsi deməkdir. Hər hansı bir maddənin bu və ya digər reaksiya vasitəsilə nə qədər kiçik miqdarı təyin olunursa, onda həmin reaksiya da həssas reaksiya hesab olunur. Həssaslıq miqdari olaraq, açılma minimumu ( $c$ ), son qatılıq ( $c_{son}$ ) və ya son durulaşma ( $v_{son}$ ) və son durulaşmış məhlulun minimum həcmi ( $v_{min}$ ) ilə xarakterizə olunur. Həssaslıq anlayışı hazırda analitik kimyada təyin olunan maddənin miqdarından (qatılığından) asılı olaraq, analitik siqnalın dəyişməsini göstərir.

Açılma minimumu verilən reaksiyanın optimal şəraitində maddənin təyin edilə bilən ən az miqdarına deyilir. Açılmış minimumu-mikroqram (mkq) və ya  $\gamma$  (qamma)  $1 \text{ mkq} (\gamma)=0,001 \text{ mq}=10^{-6} \text{ q}$  ilə göstərilir. Bu zaman təyin olunan maddənin ən az miqdarı müxtəlif dəqiqliklə təyin edilə bilər. Hazırda analitik kimyada həssaslıq və açılma minimumu anlayışı yerinə «açılmış sərhəddi» anlayışından istifadə olunur, lakin bu iki anlayış eyni mənə kəsb edir.

«Açılmış sərhəddi» və ya «açılmış minimumu» bərk maddələrin analizində əlverişlidir. Məhlulların analizi zamanı «açılmış sərhəddinin» hansı həcmidə təyin edilə bildiyini də göstərmək lazımdır. Bu zaman «durulaşma sərhəddi» anlayışından istifadə etmək əlverişlidir.

$$\boxed{\text{Durulaşma sərhəddi} = 1: \frac{V \cdot 10^6}{C_{\min} \cdot P}}$$

V – verilmiş həcmidə təyinatın aparıldığını göstərir,  
 $C_{\min} \cdot P$ -açılmış sərhəddidir.

*Bəzəli icai (1)*

Son qatılıq təyin olunan maddənin vahid kütləsinin həllədiciinin eyni vahidlə ifadə olunmuş, təyinata imkan verən maksimum miqdarına olan nisbətinə deyilir. Əgər həllədici olaraq su götürülürsə, təyin olunan maddənin miqdarının q-la göstərsək, onda son durlaşma  $m / C_{\text{son}} / \text{q/ml-lə}$  ifadə etmək olar.

Göründüyü kimi son qatılıq və son durulaşma bir-birinin tərsi olan anlayışlardır.

Məs., 1 q təyin olunan maddə 1 l suda həll edilər-kən və reaksiyanın imkanları araşdırılar kən, tapılmışdır ki, bu məhlulu 50 dəfə durulaşdırıldıqda müsbət nəticə alınır, deməli son durulaşma 1:50000-ə bərabərdir.

### Reaksiyanın açılma minimumu və açılma sərhəddi

$$C_{\min} = \frac{1}{50000} \cdot V \cdot 10^6 - \text{düsturu ilə təyin edilir.}$$

Reaksiyanın «açılma sərhəddi» həmin reaksiyanı xarakterizə edən sabit kəmiyyət deyildir; o reaksiyanın aparılma şəraitindən, reaksiyaya girən maddələrin qatılığından, temperaturdan, vaxtdan, reaksiya aparılan mühitin turşuluğundan, kənar maddələrin təsirindən asılıdır.

Analitik reaksiyaların həssaslığını artırmaq üçün aşağıdakı üsullardan istifadə edilir.

1. Mikrokristallokopik analiz. Mikrokristallokopik reaksiya vasitəsi ilə analitik reaksiyaların açılma sərhəddinin qiymətini azaltmaq olur. Bu reaksiyani aparmaq üçün, xarakterik formalı, müəyyən rəngdə kristall alınmalı və o şüa sindirma qabiliyyətinə malik olmalıdır. Reaksiya mühitində kənar maddələr olarsa o kristalin formasına təsir edir.

2. Damcı analizi. Bu analiz damcı miqyasında aparılır. Reaksiya kağız üzərində aparılır və reaksiya girən

maddələr bir damcıdan bir neçə damciya qədər götürülür. Kağız üzərində əmələ gələn rəngli ləkəyə əsasən maddəni təyin edirlər. Məsələn nikelin dimetilqlioksimlə reaksiyasına baxaq. Dimetilqlioksim nikel ionu ilə neytral mühitdə və ammonyak məhlullarında açıq-qırmızı rəngli çöküntü əmələ gətirir. Bu reaksiyanı kağız üzərində apardıqda açılma sərhəddi  $-0,16$  mkq, son durulaşma  $1,3 \cdot 10^5$ -ə bərabər olur. Reaksiyanı sınaq şüşəsində apardıqda açılma sərhəddi  $-1,4$  mkq/ml olur.

3. Ekstraksiya. Maddənin su fazadan üzvi fazaya keçərək, ayrılmamasına ekstraksiya deyilir. Adətən birinci həllədici kimi su ikinci faza kimi üzvi həllədici götürülür. Ekstraksiya həssaslığın qiymətini artırmaq üçün ən çox istifadə olunan metodlardandır. Həssaslığın qiymətini artırılmasına səbəb təyin edilən maddənin böyük həcmindən kiçik həcmə keçməsi və eyni zamanda bu proses zamanı baş verən mürəkkəb fiziki – kimyəvi proseslərdir.

Lüminessent və xromatoqrafik metodlardan istifadə etməklə təyinat apardıqda reaksiyanın açılma sərhəddini və digər xarakteristikaları əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olur.

Analitik reaksiyaların ən mühüm xarakteristikalarından biri də onların seçiciliyidir. Reaksiyaların seçiciliyi dedikdə verilən reaksiya vasitəsi ilə verilən maddəni təyin etdiqdə təyinata kənar maddələrin təsiri nəzərdə tutulur. Analitik reaksiyalarda istifadə olunan reaktivləri xüsusi, selektiv və qrup reaktivləri olmaqla üç yerə bölgülər.

Xüsusi reaktivlər o reaktivlərə deyilir ki, onların köməyi ilə verilən şəraitdə yalnız bir maddə təyin edilir və digər maddələr həmin təyinata mane olmurlar. Belə reaktivlərin sayı olduqca azdır və belə reaktivlərə misal olaraq, nişastanı (yodu təyin etmək üçün) badam turşusunu ( $7\text{ M}$  xlorid turşusu mühitində sirkoniumu (IV) təyin etmək üçün) göstərmək olar.

Selektiv reaktivlər verilən şəraitdə az miqdardan maddə və ya ionla reaksiyaya girən reaktivlərə deyilir. Reaktivlərin selektivliyinə reaksiya şəraitini düzgün seçmək və müəyyən üsullardan istifadə etməklə nail olmaq olar. Dimetilqlioksim ammonyak mühitində nikel(II), dəmir(II), kobalt(II), sirkonium(IV), torium(IV) ionları ilə reaksiyaya girir.

Qrup reaktivləri verilmiş şəraitdə müəyyən qrup maddələri çökdürməklə başqa maddələrdən tamamilə ayıran reaktivlərdir. Qrup reaktivləri maddələrin sistematik analiz deyilən analiz metodunun əsasını təşkil edir. Sistematik analiz qrup reaktivinin köməyi ilə müəyyən qrup maddələrini digər qrup maddələrdən ayırmalı həmin maddələri analiz etməyə əsaslanmışdır.

Xüsusi spesifik reaktivlərin köməyi ilə sistematik analizdən fərqli olaraq kasırlı analiz qaydası adlanan analiz aparılır. Bu zaman analiz olunan obyekt ayrı-ayrı qruplara bölünmür, bu və ya digər ion ümumi məhlulda təyin edilir. Bu metodun çatışmayan cəhəti onunla əlaqədardır ki, təyin olunan obyektdə çoxlu sayda maddələr olduqda spesifik reaktivlər öz xassələrini itirirlər. Buna görə də çox elementli obyektlərin analizində qrup reaktivlərindən istifadə etməklə ionları müəyyən qrup halında ayıırlar və onları hər qrup daxilində analiz edirlər. Bununla əlaqədar olaraq qrup reaktivlərinə aşağıdakı tələbatlar verilir.

1. Qrup reaktivi müəyyən şəraitdə bu və ya digər qrup maddələri başqa maddələrdən tam çökdürməklə ayırmalıdır. Qrup reaktivlərinə bu tələbat ayrılan maddələrin məhluldan tamamilə ayrılaraq çökəməsinə və məhlulda qalan ionlara mane olmamasına görə verilir. Tam çökəmə o deməkdir ki, çökən maddələrin məhlulda qalan miqdari  $10^{-6}$  q-ion/l olsun.

2. Qrup reaktivlərinin köməyi ilə ayrılan çöküntülər turşularda asanlıqla həll olub məhlula keçmə-



lidir. Bu tələbat onunla bağlıdır ki, vəsfî kimyəvi analiz məhlulda aparılır.

3. Qrup reaktivinin artığı məhlulda qalan ionların ayrılmamasına və təyininə mane olmamalıdır.

Bu tələbatı çox az miqdarda reaktivlər ödəyir.




## KÜTLƏLƏRİN TƏSİRİ QANUNU

Analitik kimyada reaksiyaların eksəriyyəti dönerdir, yəni reaksiya hər iki istiqamətdə gedir ( $\leftrightarrow$ ). Nəticədə kimyəvi tarazlıq yaranır, yəni düzünə və əksinə gedən reaksiyaların sürəti bərabərləşir. Kimyəvi reaksiyanın sürəti vahid zamanda reaksiyaya daxil olan maddələrin qatılıqlarının dəyişilməsi ilə ölçülür.

Reaksiyada iştirak edən ionların qatılıqları çox olduqca aktiv toqqusmaların da sayı çox olur və kimyəvi reaksiyanın sürəti artır.

Məs:



Düzünə gedən reaksiyanın sürəti  $A$  və  $B$  maddələrinin qatılığı ilə mütənasibdir.

$$v_1 = k_1 [A] [B]$$

$v_1$ - düzünə gedən reaksiyanın sürəti,  $k_1$ - isə mütənasiblik əmsalı olub, reaksiya sürətinin sabiti adlanır.

$$[A] = [B] = 1 \text{ mol/l}$$
 isə

$$v_1 = k_1$$

Eyni yolla əksinə gedən reaksiyanın sürəti:

$$v_2 = k_2 [C] [D]$$

Reaksiya davam etdikcə  $A$  və  $B$ -nin qatılığı azalır,  $C$  və  $D$ -nın qatılığı isə artır.

Deməli, düzünə gedən reaksiyanın sürəti getdikcə azalacaq, əksinə gedən reaksiyanın sürəti isə sıfırdan başlayaraq artacaqdır. Nəhayət, hər iki sürət bərabər olacaqdır. Sürətlərin bir-birlərinə bərabər olması kimyəvi tarazlıq adlanır.

Kimyəvi tarazlıq zamanı bir maddənin ( $A$ ,  $B$ ,  $C$  və  $D$ ) vahid zamanda neçə molekulu reaksiyaya girmişsə, əks istiqamətdə gedən reaksiyanın nəticəsində də bir o qədər molekul əmələ gələr. Tarazlıq zamanı  $v_1 = v_2$  olduğundan:

$$k_1[A][B] = k_2[C][D]$$

$$k_1/k_2 = [C][D]/[A][B]$$

$$k_1/k_2 = k \text{ ifadə etsək: } K = [C][D]/[A][B]$$

Ümumi halda:  $mA + nB = pC + qD$

$$K = \frac{[C]^p \cdot [D]^q}{[A]^m \cdot [B]^n}$$

Bu düstur kütlələrin təsiri qanununu ifadə edir: Tarazlıq halında reaksiyada alınan maddələr qatılığının vurma hasilinin reaksiyaya daxil olan maddələrin qatılıqlarının vurma hasilinə olan nisbəti verilmiş temperaturda sabit kəmiyyətdir ki, buna da tarazlıq sabiti deyilir.

K-nın fiziki mənası: əgər  $K < 1$  isə onda kimyəvi reaksiya əks tərəfə doğru gedir.  $K > 1$  isə düzünə gedən reaksiyanın sürəti böyükdür.  $K = 1$  isə kimyəvi reaksiya dönəndir – tarazlıqdadır.

Sistemin tarazlıq vəziyyəti yanlış  $K$ -nın qiymətindən asılı olmayıb, eyni zamanda reaksiyaya girən maddələrin başlanğıc qatılığından da asılıdır.

## Homogen sistemdə tarazlıq. Dissosiasiya və ya ionlaşma dərəcəsi. Qüvvətli və zəif elektrolitlər.

Reaksiyalar su mühitində ionlar arasında gedir. Ona görə elektrolitlərin ionlara necə dissosiasiya etdiyini bilmək lazımdır. Ionlaşma dərəcəsi  $\alpha$  ilə işarə edilir. 0,01 M sirkə turşusunun məhlulda ionlaşma dərəcəsi:  $\alpha = 0,0419$ . Bu onu göstərir ki, sirkə turşusu 4,19 % ionlara dissosiasiya etdiyi halda 95,81 % -i ionlaşmamış molekullar şəklində qalır.  $\alpha$  qiyməti məhlulun elektirkil keçiriciliyinə, donma temperaturun aşağı düşməsinə və s. görə də təyin edilir.

Məhlullarda ionların qatılığı çox olduqca onların elektirkil keçiriciliyi artır. Ionlaşma dərəcəsi artdıqca, ionların aktivliyi də artmış olur. Bunu aşağıdakı misalla izah etmək olar.


2 sınaq şüşəsi götürüb oraya 0,01 M  $CH_3COOH$  və 0,01 M  $HCl$  əlavə edilir.  $CH_3COOH$  0,42 % ionlara dissosiasiya etdiyi halda,  $HCl$  qüvvətli turşu olduğundan tam dissosiasiya edər. Əgər hər iki sınaq şüşəsinə ayrılıqda  $Zn$  qırıntıları əlavə etsək, onda  $HCl$  olan sınaq şüşəsindən  $H_2$  daha şiddətli çıxmış olar. Bu turşuların  $CaCO_3$ -ə qarşı münasibətləri də eyni yolla izah edilir.

$HCl$  və  $CH_3COOH$  aktivlikləri müxtəlif olduğundan çöküntüləri həll etmək qabiliyyətləri də müxtəlif olur. Məsələn.  $CH_3COOH$ -da həll olmayan  $BaCrO_4$ ,  $CaCO_3$ ,  $ZnS$  çöküntülərinə rast gəlmək olar.

Elektrolitik dissosiasiya nəzəriyyəsi Arrenius nəzəriyyəsi ilə izah edilir. Turşular məhlula nə qədər çox  $H^+$  ionu versə, o bir o qədər qüvvətli olar.


Ən qüvvətli turşular  $HCl$ ,  $HBr$ ,  $HJ$ ,  $HNO_3$ , və  $H_2SO_4$  turşularıdır. Orta qüvvətli turşular  $H_2C_2O_4$ ,  $H_3PO_4$ , və s-dir. Zəif turşular isə  $CH_3COOH$ ,  $H_2S$ ,  $HCN$ , və s. turşulardır.

Qüvvətli əsaslar  $NaOH$  və  $KOH$ -dir. Zəif əsaslara isə  $NH_4OH$ -ı göstərmək olar:



Bu reaksiyanın tarazlığı sağa doğru yönəlmüşdür.  $NH_4OH$  üçün ionlaşma sabiti:  $K_{NH_4OH} = 1,8 \cdot 10^{-5}$ -dir.

Çox əsaslı turşularda ionlaşma dərəcəsi də çox olur. Məs:




Deməli, birinci halda məhlula ən çox  $H^+$  ionu verilmiş olur.

Digər çox əsaslar da bu cür izah edilir.




### Zəif elektrolitlərin ionlaşma sabitləri.

Bunu  $CH_3COOH$  misalında izah etmək olar.




Bələ ionlaşma aşağıdakı tənlik üzrə gedir:



Buna əsasən 1887-ci ildə Mendeleyev hidratlaşma nəzəriyyəsinin əsasını qoymuşdur. Deməli turşular suda həll olduqda hidratlaşırlar.

Hidratlaşma suyunu nəzərə almadan  $CH_3COOH$  ionlaşmasını belə göstərmək olar:



Bu döner prosesdir. Belə ionlaşma prosesi kütlələrin təsiri qanununa tabedir.

$$K_{CH_3COOH} = \frac{[H^+] [CH_3COO^-]}{[CH_3COOH]}$$

Bunu ümumi halda yazsaq:

$$\frac{Ck \cdot Ca}{Cm} = K \text{ olar (1)}$$

$C_k$  və  $C_\alpha$  kation və anionun qatılığı,  $C_m$  isə molekulların qatılığıdır. K isə elektrolitin ionlaşma sabiti adlanır. K nə qədər böyük olarsa  $C_k$  və  $C_\alpha$  qatılıqları da bir o qədər böyük olar.

İonlaşma sabiti tənliyini başqa cür də göstərmək olar:

$$C_k = C_A = C_\alpha$$

Sirkə turşusunun ionlaşmayan molekullarını tapmaq üçün ümumi qatılıqdan ( $C$ ) ionlaşmış molekulların qatılığını ( $C\alpha$ ) çıxmaq lazımdır.

$$C_m = C - C\alpha = C(1 - \alpha)$$

Alınmış bu qiymətləri (1) – də yerinə yazsaq

$$\boxed{\frac{C\alpha \cdot C\alpha}{C(1 - \alpha)} = K} \text{ və ya } K = \frac{C\alpha^2}{1 - \alpha}$$


Bu tənlik Ostvaldin durulaşma qanunun ifadəsidir. Bu tənlik  $K$  ilə  $\alpha$  arasında asılılığı müəyyən edir.

Əgər elktrolit kifayət qədər zəif və məhlul çox duru olmazsa, onun ionlaşma dərəcəsi  $\alpha$  az və  $(1-\alpha)$  kəmiyyəti ilə vahiddən az fərqlənəcəkdir. Belə halda

$$K = C \cdot \alpha^2 \text{ və ya } \alpha = \sqrt{\frac{K}{C}} \text{ olar.}$$

Deməli, ionlaşma dərəcəsi məhlul durulaşdıqca artar. Əgər  $\alpha$ -nın qiymətini hesablasaq  $k$ -in qiymətini tapmaq olar.

Əgər məhlulda iki və çox əsaslı turşular olarsa, mərhələlərlə onlar üçün  $\alpha$  və  $k$ -in qiymətini hesablamamaq olar. Məs:  $H_2S$  turşusu üçün:



### Aktivlik. Aktivlik əmsali

Ionlar arasındaki qüvvə məhlulların elektrik keçiriciliyinə, donma və qaynama temperaturlarının qiymətinə təsir edir. Bunları qiymətləndirmək üçün aktivlik anlayışından (a) istifadə edilir. Reaksiyaların getməsi aktiv ionlar hesabına baş verir. Məs: 0,1 N  $HCl$  məhlulunda  $H^+$  və  $Cl^-$  ionlarının aktivliyi 0,0814-ə bərabərdir, yəni  $HCl$ -un 0,1 N qatılığı reaksiyada iştirak edir.

Aktivliyin həqiqi qatılığa olan nisbəti aktivlik əmsali ( $f_a$ ) adlanır:

$$f_a = \frac{0,0814}{0,1} = 0,814$$

Ümumi şəkildə:  $f_a = \frac{a}{c}$  olar.

Onda  $a = f_a \cdot C$  olur.

Aktivlik əmsalı anlayışını ilk dəfə Danimarka alimi Byerrum vermişdir (1918). Çox qatı olmayan məhlullar üçün  $\alpha \prec C$  olur. Qüvvətli elektrolitlər üçün  $\alpha \succ C$  qəbul etmək olar. Belə 2 N və 3 N  $HCl$  məhlulları üçün uyğun olaraq 1,02 və 1,32 -yə bərabərdir.

Qüvvətli elektrolitlər nəzəriyyəsindən sonra ion qüvvəsi qanunu meydana çıxdı. Bu nəzəriyyə 1921-ci ildə Amerika alımları Luis və Rendal tərəfindən yaradıldı.

Məhlulda ion qüvvəsi ( $\mu$ ) məhlulda iştirak edən ionların hamısının qatılığının həmin ionun yükünün kvadratı hasillərinin yarısını ifadə edir:

$$\mu = \frac{1}{2}(C_1 Z_1^2 + C_2 Z_2^2 + \dots + C_n Z_n^2)$$

$C_1, C_2, \dots, C_n$  məhlulda iştirak edən ionların qatılığı,  $Z_1, Z_2, \dots, Z_n$  isə onların yükleridir. Məs: 0,1M  $HCl$  və 0,2 M  $CaCl_2$  məhlullar üçün

$$\mu = 1/2(0,1 + 0,2 \times 2^2 + 0,5) = 0,7.$$

Məhlulun ion qüvvəsi ( $\mu$ ) və aktivlik əmsali arasında asılılığı 1923-cü ildə Debay və Hükkel vermişlər. Durulaşmış məhlullar üçün (0,01-0,05 N)

$$-\lg f = 0,5Z^2 \sqrt{\mu}$$

Daha qatı məhlullar üçün (0,1-0,5 N)

$$-\lg f = \frac{0,5Z^2 \sqrt{\mu}}{1 + \sqrt{\mu}}$$

Zəif elektrolit məhlulları üçün  $f_a = 1$  və  $a = c$  qəbul etmək olar.

Aktivlik nəzəriyyəsinə əsasən kütlələrin təsiri qanunu tənliyində ionların qatılığı yox, aktivliyi nəzərə alınmalıdır.

Durulaşmış zəif elektrolitlərin məhlulları kütlələrin təsiri qanununa tabe olurlar. Qüvvətli elektrolitlərin ionlarının aktivliyi qatılıqdan çox fərqli olduqları üçün kütlələrin təsiri qanununa tabe olmurlar.


Aktivlik əmsali eyni zamanda kənar elektrolitlərin qatılığından da asılıdır. Aktivlik əmsalının qiyməti məhlulda iştirak edən ionların hamısının qatılığından və yükündən asılı olaraq, məhluldakı ion qüvvəsinin artması ilə azalır.



### Turşu və əsaslar haqqında nəzəriyyələr.


Maddələrin məhlulda ionlaşması həmin maddə ilə həllədici arasında gedən qarşılıqlı təsirlə izah edilir. Belə olduqda həll olan maddə ilə həllədici arasında reaksiya gedir.

Bunları izah etmək üçün bir sıra nəzəriyyələr kəşf edilmişdir. 1923-cü ildə kəşf edilən Brensted və Lourinin protolitik nəzəriyyəsi izah edir ki, turşular dissosiasiya etdiyindən məhlula protonlar verirlər. Əsaslar isə bu protonları qəbul edirlər. Şərti olaraq protonu  $H^+$  ilə işaret etsək,





Brenstedə görə  $CH_3COOH \rightleftharpoons CH_3COO^- + H^+$  proton verir. Turşu əsas

Brenstet nəzəriyyəsinə görə  $NH_3$  əsasdır.




Brenstetə görə proton ayırmaq qabiliyyətinə görə onlar da turşulardır:







Əsaslar elə ionlar hesab edilirlər ki, onlar protonu qəbul edə bilsin.



Bəzi ionlar şəraitdən asılı olaraq həm turşu və həm də əsas ola bilərlər:




Əsas turşu




Turşu əsas

Məhlulda protonlar sərbəst yaşamırlar, ayrılan kimi, əsaslar tərəfindən qəbul olunurlar:




Əgər həllədici su olarsa o, ikili xassəyə malik olar:




Həllədici molekulları nə qədər asan proton verirə, əsas bir o qədər qüvvətli ionlaşacaqdır. Bu nəzəriyyəyə əsasən turşular donor, əsaslar isə akseptor olur.

Brenstet nəzəriyyəsi digər nəzəriyyələrə nisbətən daha sadədir ki, bu nəzəriyyə turşudan protonun ayrılmاسını əsasın təsiri ilə izah edir.




Bu nəzəriyyə ilə yanaşı Luis nəzəriyyəsi də kəşf edildi ki, burada da turşu və əsasları başqa cür izah edirlər.

Bu nəzəriyyəyə əsasən kovalent əlaqə yarandıqda əsaslar özlərindən elektron cütlerini verir, turşular isə onu qəbul edirlər:



Bu iki nəzəriyyə əslində bir-birlərindən fərqlənir. Arrenius nəzəriyyəsindən fərqli olaraq Brenstet-Lauri nəzəriyyəsi turşu və əsasları su mühitində yox, digər həllədici mühitində də izah edir.

Arrenius nəzəriyyəsinə görə  $HB$  turşusu sərbəst dissosiasiya edir. Brenstetə görə isə  $HB$  turşusunu göstərmək üçün A əsası olmalıdır. Özü də bu əsas turşudan qüvvətli olmalıdır ki, ondan proton ala bilsin. Deməli protonun turşudan ayrılmazı sərbəst yox, A əsasının iştirakı ilə gedir. Onda Brenstet-Lauri nəzəriyyəsinə görə ayrıca turşu və əsas haqqında yox, ancaq turşu ilə əsasın təsiri nəzərdə tutulur.



Onda protolitik tarazlıq əmsali:


$$K_{hh} = \frac{a_{B^-} \cdot a_{HA^+}}{a_{HB} \cdot a_A}$$

Luis nəzəriyyəsi isə bu üç nəzəriyyədən nəticə çıxarıb turşu – əsas xassələrini elektron quruluşuna görə izah edir.



## HETEROGEN SİSTEMLƏRDƏ TARAZLIQ HƏLL OLMA HASİLİ

Heterogen sistemlər iki və daha artıq fazalardan ibarət olan sistemlərdir. A (Kation) və B (Anion) tərkibli çətin həll olan elektrolitlərin doymuş məhluldəki dinamiki tarazlıq vəziyyəti



molekul ionlar. Kütlələrin təsiri qanununa görə

$$k = \frac{[A^+] [B^+]}{[AB]} \quad \text{və ya } k [AB] = [A^+] \cdot [B^-]$$

$$K_{h,h} = \frac{Q_B^- \cdot Q_{H^+}}{Q_h}$$

$k [AB]$  hasili sabit olduğundan:

$$hh = [A^+] [B^-] \text{ olar.}$$


Məhluldakı az həll olan elektrolitin ionlar qatılığının vurma hasilinə həll olma hasili ( $hh$ ) deyilir. Elektrolitin  $hh$  qiyməti göstərir ki, məhlulda olan ionlar qatlığı sabit kəmiyyətə çatar-çatmaz məhlul həmin maddələrlə doyur və bundan sonra həll olma dayanır və çöküntü alınır.

Nəticə: Ionlar qatılığının vurma hasili nə qədər tez  $hh$ -ə çatarsa məhlul o qədər tez doyar və tez də çöküntü alınar. Beləliklə, məhlulda olan ionların qatlığı azalar və tam çöküntü alınar.

Əksinə, ionlar qatılığı vurma hasilinin qiyməti  $hh$ -ə nə qədər gec çatarsa məhlul bir o qədər gec doyar və yalnız bundan sonra çöküntü alınmağa başlayar. Bu zaman tam çöküntü alınmaz. Əgər məhlulda ionlar qatılığı vurma hasilinin qiymətinin  $hh$ -ə çatmasının qarşısı alınarsa çöküntü alınmaz.  $hh$ -in qiymətini bilməklə çökmə prosesini idarə etmək olar. Məs: Hər hansı elektrolitin çökdürülməsi lazımdırsa, elə şərait yaratmaq lazımdır ki, bu hasil  $hh$ -in qiymətinə tez çatsın. Bunun üçün çökdürүcүnün qatılığını artırmaq kifayətdir.

Əksinə, elektrolitin çökməsinin qarşısını almaq üçün elə şərait yaratmaq lazımdır ki, ionlar qatılığı vurma hasilinin qiyməti  $hh$ -i qiymətinə çatmasın. Bunun üçün ionların birinin qatılığını daima azaltmaq lazımdır.

$hh$ -in qiymətini də hesablamaq olar. Məs:  $CaSO_4$   $hh$  qiymətini belə hesablamaq olar.  $CaSO_4$  suda doymuş məhlulunun tarazlıq vəziyyəti belə yaranır:



kristal      məh-da molekul      məh-da ionlar

Kütlələrin təsiri qanununa görə:

$$K = \frac{[Ca^{2+}][SO_4^{2-}]}{[CaSO_4]} \quad hh = [Ca^{2+}] \cdot [SO_4^{2-}]$$

Təcrübələr nəticəsində müəyyən edilmişdir ki,  
 $CaSO_4$ -in həll olması  $2q/l$  -dir. Bunun q· mol / l ilə əvəz  
etsək:

$$P_{CaSO_4} = \frac{2}{M_{CaSO_4}} = \frac{2}{136,1} = 0,015 \text{ } q \cdot mol/l \text{ olar.}$$

$P_{CaSO_4}$  -  $CaSO_4$ -in həll olması

Məhlulda  $CaSO_4$  - in bütün molekullarının ionlaşmasını fərz etsək:

$$[Ca^{2+}] = [SO_4^{2-}] = 0,015 \text{ } q \cdot mol/l$$
$$hh_{CaSO_4} = [Ca^{2+}] \cdot [SO_4^{2-}] = 0,015 \cdot 0,015 = 2,3 \cdot 10^{-4} \text{ } q \cdot ion/l$$

hh-in qiymətini bilməklə çöküntülərə aid nəticələr əldə etmək olar. Onun vasitəsilə istənilən ionu çökdürmək və ya onun qarşısını almaq olar.

Əgər ionu çökdürmək lazımdırsa, çökdürücü hesabına onu doydurmaq olar və bu zaman ionların vurma hasili hh-in qiymətinə tez çatar və tam çöküntü alınar. Əgər ionun çökdürülməsinin qarşısını almaq lazımdırsa ionların qatılığının vurma hasilinin qiymətinin hh-in qiymətinə çatmasının qarşısı alınmalıdır. Bunun üçün çökdürүcүnün qatılığını azaltmaq kifayətdir.

hh-in qiymətinə görə bir yerdə olan ionları eyni çökdürücü ilə növbə ilə çökdürmək olar. Məs:

$$hh_{BaSO_4} = [Ba^{2+}] [SO_4^{2-}] = 1,2 \cdot 10^{-10}$$

$$hh_{srSO_4} = [Sr^{2+}] [SO_4^{2-}] = 3,6 \cdot 10^{-7}$$

$$hh_{CaSO_4} = [Ca^{2+}] [SO_4^{2-}] = 2,3 \cdot 10^{-4}$$

hh-ə görə həll olmanın və əksinə həll olmaya görə hh-in qiymətini hesablaması olar.

$$P_{BaSO_4} = \sqrt{hh_{BaSO_4}}$$

X

Bunun üçün müxtəlif düsturlardan istifadə edilir.

1)  $AgCl$ ,  $BaSO_4$  tərkibli çöküntülər üçün:

$$P_{KtAn} = [Kt] = [An] = \sqrt{hh_{KtAn}}$$

X

2)  $Ag_2CrO_4$  tərkibli çöküntülər üçün:

$$P_{Kt_2An} = \frac{[Kt]}{2} = [An] = \sqrt[3]{\frac{hh_{Kt_2An}}{4}}$$

X

3)  $HgJ_2$  tərkibli çöküntülər üçün:

$$P_{KtAn_2} = [Kt] = \frac{[An]}{2} = \sqrt[3]{\frac{hh_{KtAn_2}}{4}}$$


X

Ümumi halda:

$$P_{Kt_aAn_b} = \sqrt{\frac{hh_{KtaAnb}}{a^a \cdot b^b}}$$

X

Məs:  $Ca_3(PO_4)_2$  çöküntüsünün həll olunması;



$$hh_{Ca_3(PO_4)_2} = [Ca^{2+}]^3 [PO_4^{3-}]^2 = 3 \cdot 10^{33}$$

$$P_{Ca_3(PO_4)_2} = \sqrt{\frac{3 \cdot 10^{-33}}{3^3 \cdot 2^2}} = 1,2 \cdot 10^{-7} \text{ q} \cdot \text{mol/l}$$

hh- kiçik olan, az həll olan elektrolitlərin həll olmasına təsir edən faktorlar bunlardır.

- 1) Həllolma temperatur və hh-in qiymətindən asılıdır. Bu keyfiyyətlər azaldıqca həll olma da azalır.
- 2) Çökdürfcünün miqdarını artıranda həll olma da azalır.
- 3) Məhlulda digər həll olan elektrolitlərin olması həll olmayı artırır ki, buna duz effekti deyilir.
- 4) Məhlulda turşu, əsas, kompleks əmələ gətiricilərinin də olması həll olmaya təsir edir.

Çöküntülər kristallik və amorf olurlar. Kristallik çöküntülərin kristal formaları olur və mikroskopda asanlıqla görünürler. Parçalandıqda kristallik çöküntülər öz struktur formalarını saxlayırlar. Bu çöküntülər kristal qəfəs quruluşlu olurlar ki, bunu da rentgenostruktur analiz vasitəsilə öyrənirlər. Bu çöküntülər tez çökür və asanlıqla süzülür. Amorf çöküntülər mikroskopla təyin edilə bilmirlər və kristal qəfəsəni əmələ gətirə bilmirlər. Bu çöküntülər gec çökür və çətin də süzülür.

Analizdə ən çox kristal çöküntülərdən istifadə edilir. Xüsusən qravimetrik analizdə bu çöküntülərin böyük əhəmiyyəti vardır.

## BUFER SİSTEMLƏR.

Əgər 1 ℥ təmiz suda 0,01 mol  $HCl$  həll edilsə onda  $[H^+] = 10^{-2} \text{ q.ion/l}$  olar ki, bu zaman  $pH = 2$  olar. Əgər 1 ℥ suda 0,01 mol  $NaOH$  həll edilsə onda  $[OH^-] = 10^{-2} \text{ q.ion/l}$  olar və  $pH = 12$  alınar.

Deməli təmiz suyun  $pH = 7$  olduğu halda birinci halda  $pH = 2$ , ikinci halda isə  $pH \neq 2$  alınar. Belə  $pH$ -li məhlullara daha qatı turşu və ya əsas əlavə edilsə məhlulun  $pH$ -i da kəskin dəyişər.

$pH = 5$  olan məhlula 0,01 mol  $HCl$  əlavə edilsə,  $pH$ -in qiyməti azalar və çox əlavə etdikdə  $pH = 2$  olar. 11  $10^{-5} \text{ M}$   $HCl$  məhluluna 0,01 mol  $NaOH$  əlavə edilsə  $pH = 12$ -yə qədər artar.

0,1 M  $CH_3COONa + 0,1MCH_3COOH$  qarışığına 0,1 M  $HCl$  əlavə etsək məhlulun  $pH$ -i o qədər də dəyişilməz, çünkü  $HCl$  məhlulda olan  $CH_3OO^-$  ionu ilə reaksiyaya girib, daha zəif  $CH_3COOH$  turşusunu əmələ gətirər.

$CH_3COONa + 0,1MCH_3COOH$  qarışığına 0,1 M  $HCl$  əlavə edildikdə  $pH = 4,67$  qədər dəyişilər. Əgər bu qarışığa 0,01 N  $HCl$  əlavə etsək  $pH = 4,76 - 4,67$  qədər dəyişilər. Əgər bu qarışığa 0,01 M  $NaOH$  əlavə edilsə,  $pH = 4,76 - 4,84$ -ə kimi dəyişilər, çünkü bu zaman  $NaOH$   $CH_3COOH$ -la reaksiyaya daxil olar. Bu qarışıqlı duruladırdıqda qatılıqlar nisbəti dəyişilmədiyindən yenə məhlulun  $pH$ -i dəyişilməz.


Zəif turşu və onun duzu, zəif əsas və onun duzu qarışığına bufer məhlullar devilir.

Qüvvətli turşu qüvvətli qələvi qarışıqlı da bufer məhlul kimi istifadə edilə bilər. Lakin bunların üzərinə

turşu və qələvi əlavə etdikdə məhlulun  $pH$ -in dəyişilməsi başqa cür izah edilir.

Zəif turşu və onun duzu, zəif əsas və onun duzu qarışığının  $pH$ -i hesablamaq olar.

$CH_3COONa + CH_3COOH$  qarışığının  $pH$ -i hesablayaq:



$$[H^+] = K_{CH_3COOH} \cdot \frac{[CH_3COOH]}{[CH_3COO^-]}$$

$$[H^+] = K_{CH_3COOH} \cdot \frac{C_{tur}}{C_{es}}$$

Bu tənliyin loqarifmalasaq

$$-\lg[H^+] = -\lg K_{CH_3COOH} - \lg \frac{C_{tur}}{C_{es}}$$

$pK_{tur} = -\lg K_{tur}$  turşu göstəricisidir.

$$pH = pK - \lg \frac{C_{tur}}{C_{esas}}$$

$NH_4OH + NH_4Cl$  qarışığının  $pH$ -i hesabladıqda:

$$[OH^-] = K_{NH_4OH} \frac{[NH_4OH]}{[NH_4^+]} = K_{esas} - \lg \frac{C_{esas}}{C_{duz}}$$

$$pOH = pK_{esas} - \lg \frac{C_{esas}}{C_{duz}}$$

$pH + pOH = 14$  olduğundan



$$pH = 14 - pK_{esas} + \lg \frac{C_{esas}}{C_{duz}}$$

Bufer qarışıqlar məhlulun  $pH$ -i sabit saxlayır.



$NH_4OH + NH_4Cl$  bufer qarışığı üzərinə daha qatı  $HCl$  və ya  $NaOH$  əlavə etsək məhlulun  $pH$ -i kəskin

## KOMPLEKS BİRLƏŞMƏLƏR


$FeSO_4$ ,  $Al_2(SO_4)_3$  və s. duzlarla yanaşı daha da mürəkkəb tərkibli birləşmələrə rast gəlmək olur: Mor duzu  $(NH_4)_2Fe(SO_4)_2 \cdot 6H_2O$ , kalium alüminium zəyi  $KAl(SO_4)_2 \cdot 12H_2O$ . Bu birləşmələr belə alınır:



Bu duzlar həll edildikdən sonra dissosiasiyyaya uğrayırlar.




Bunlar özlerini sadə duzlar kimi aparır. Bu ionları vəsfî yolla təyin etmək olur. Daha mürəkkəb tərkibli birləşmələr götürülsə onlar başqa cür dissosiasiyya edir. Məs:  $K_4[Fe(CN)_6]$  birləşməsində  $K^+$ -u təyin etmək olur,  $Fe^{2+}$  isə təyin etmək olmur. Bu birləşmə isə belə dissosiasiyya edir.



Bunlar kompleks birləşmələrdir.  $[Fe(CN)_6]^{4-}$  ionu kompleks ion adlanır. Verner (1893) nəzəriyyəsinə görə kompleks birləşmənin mərkəzi yerində müsbət yüklü kation, onunla birləşən liqandlar yerləşir. Kompleks əmələ gətirici ilə liqand birlikdə kompleks birləşmənin daxili koordinasiyasını əmələ gətirir. Belə ki,  $K_4[Fe(CN)_6]$  birləşməsində  $Fe^{2+}$  mərkəzi ion,  $CN^-$  liqand,  $K^+$  isə xarici sferadır.  $SO_4^{2-}$ ,  $CO_3^{2-}$ ,  $CrO_4^{2-}$ ,  $PO_4^{3-}$  ionları da kompleks ionlardır. Göstərilən birləşmələrdə ionların oksidləşmə dərəcəsini hesablamamaq olar. Metala koordinasiya etmiş donor atomlarının sayına koordi-

nasiya ədədəi deyilir. Elə kompleks birləşmələr var ki, orada koordinasiya ədədi 2, 3, 8 də olan var. Koordinasiya ədədinin sayını bilməklə kompleksin tərkibini yazmaq olar:



Əgər koordinasiya ədədi tamamlanmazsa buna koordinasion doymamış birləşmə deyilir. Məs:  $Fe^{3+}$  ionu ilə  $SCN^-$  anionu birləşdikdə 1-6 - ya qədər koordinasiya olur.

Liqandlar həm neytral həm də mənfi yüklü ola bilirlər. Əgər  $Fe^{2+}$   $CN^-$  anionu ilə qarşılıqlı təsirdə olursa əvvəl neytral  $Fe(CN)_2$  əmələ gətirər, sonra əlavə qatlıq hesabına  $[Fe(CN)_6]^{4-}$  əks yüklü birləşmə alınar.

Liqandları neytral birləşmələr də əmələ gətirə bilər:  $NH_3$ ,  $H_2O$

## KOMPLEKSLƏRİN DAVAMLILIĞI

Kompleks birləşmələrlə ikiqat duzlar arasında o qədər də fərq qoymaq olmaz. Təcrübə göstərir ki, ikiqat duzlar da kompleks ionlar da ola bilər.


Məs: Mor duzunda  $[Fe(SO_4)_2]^{2-}$  vardır.

$AgNO_3$  məhluluna ammonyak iyi gələnə qədər  $NH_4OH$  məhlulu əlavə edilir. Alınan  $[Ag(NH_3)]NO_3$  kompleks duzu üzərinə  $KBrO_3$  və  $KCl$  məhlulu ilə təsir etsək  $AgBrO_3$  və  $AgCl$  çöküntüləri alınmaz. Lakin bu kompleks məhlulu üzərinə  $KBr$ ,  $KJ$  və  $H_2S$  təsir etsək,  $AgBr$ ,  $AgJ$  və  $Ag_2S$   $AgS$  çöküntüləri alınar. Belə nəticə çıxır ki,  $KBrO_3$  və  $KCl$  məhlulu əlavə etdikdə


$[Ag(NH_3)_2]NO_3$  kompleks birləşmə kimi özünü apardığı halda,  $KBr$ ,  $KJ$  və  $H_2S$  əlavə etdikdə, özünü ikiqat duz kimi aparır. Bu faktlar göstərir ki, bu kompleks birləşmədə  $[Ag(NH_3)_2]^+$  və  $Ag^+$  vardır.

Lakin, onların qatılığı o qədər azdır ki, hh görə  $AgBr$ ,  $AgJ$  və  $Ag_2S$  alınır, amma  $AgBrO_3$  və  $AgCl$  çöküntüsü alınmır. Deməli,  $[Ag(NH_3)]NO_3$ -ün dissosiasiyası mərhələlərlə gedir.


Birinci mərhələ:



Birinci pillə:



İkinci pillə:



Kompleksin dissosiasiyası cüzi dərəcədə getdiyindən onun ümumi ionlaşma sabitinin qiyməti:

$$K_{d/s} = K_{[Ag(NH_3)_2]^+} \cdot K_{[AgNH_3^+]} = \frac{[Ag^+] [NH_3]^2}{[Ag(NH_3)_2]^+} = 5,8 \cdot 10^{-8}$$

Bu sabit davamsızlıq sabiti adlanır ki, onun da qiyməti nə qədər böyük olsa kompleks bir o qədər davamsız olar. Bu sabitin eks qiyməti davamlılıq sabiti adlanır:

$$K_{dav.} = \frac{1}{K_{davamsız}}$$

Müxtəlif kompleks birləşmələr üçün bu sabitlərin qiymətləri müxtəlifdir.

$[Ag(NH_3)^+]$  və  $NH_3$ -in tarazlıq qatılıqları  $10^{-2} q \cdot ion/l$ ,  $[Ag^+] = 5,8 \cdot 10^{-6} q \cdot ion/l$  - e bərabər olduqda.

Çöküntünün əmələ gəlməsi üçün çökdürücü ionların qatılığına hesablamaq olar:

$$[BrO_3^-] > \frac{5,5 \cdot 10^{-5}}{5,8 \cdot 10^{-6}} \approx 9,5 q \cdot ion/l$$

$$[Cl^-] > \frac{1,78 \cdot 10^{-10}}{5,8 \cdot 10^{-6}} \approx 3,1 \cdot 10^{-5} q \cdot ion/l$$

$$[Br^-] > \frac{5,3 \cdot 10^{-13}}{5,8 \cdot 10^{-6}} \approx 9,1 \cdot 10^{-8} q \cdot ion/l$$

$$[J^-] > \frac{8,3 \cdot 10^{-17}}{5,8 \cdot 10^{-6}} \approx 1,4 \cdot 10^{-11} q \cdot ion/l$$

$$[S^{2-}] > \frac{6,3 \cdot 10^{-50}}{5,8 \cdot 10^{-6}} \approx 1,8 \cdot 10^{-39} q \cdot ion/l$$

Nəticə,  $10^{-2} q \cdot ion/l$  qatılıqlı bromat ionu  $AgBrO_3$  çöküntüsünü əmələ getirə bilmir.

$Ag_2S$  çöküntüsünün əmələ gəlməsi üçün isə  $S^{2-}$  ionun qatılığı az olmalıdır. Ona görə  $Ag_2S$  çöküntüsü  $Ag$ -ün çox kompleks birləşməsi ilə alınır.

Deyilənlərdən aydın olur ki, çökdürmə reaksiyaları zamanı kompleks duzların özlərini aparmaları kompleksin qeyri davamlılıq sabiti və çökən birləşmənin həllolma hasilini arasındaki nisbət ilə müəyyən edilir. Davamsızlıq sabiti nə qədər çox və hə nə qədər az olarsa çöküntünün əmələ gəlməsi bir o qədər asanlaşır.

Deyilənlərdən belə çıxır ki, ikiqat və kompleks duzlar arasında prinsipal fərqliyə yoxdur.


## DAXİLİ KOMPLEKS BİRLƏŞMƏLƏR.

Üzvi reaqentlərlə müxtəlif kationların əmələ gətirdiyi kompleks birləşmələrdə üzvi reagentin tərkibində olan iki və daha çox donor atom metala koordinasiya etmiş olarsa belə kompleks birləşmələr daxili kompleks birləşmələr adlanır ki, bunların da analitik kimyada böyük əhəmiyyəti vardır.

İlk dəfə olaraq üzvü birləşmələri qeyri üzvi analizdə 1884-cü ildə kobaltın təyini üçün  $\alpha$ -nitrozo- $\beta$ -naftolu təklif edən İliniski olmuşdur. Lakin 1905-ci ildə Çuqayev  $Ni^{2+}$ -i təyin etmək üçün ən yaxşı reagent olan dimetilqlioksimi kəşf etmişdir.

Üzvi reaktivlərin tərkibində olan  $-COOH$ ,  $-OH$ ,  $=NOH$ ,  $-NH_2$ ,  $=NH$  qrupları duz əmələ gətirən qruplardır. Bu qrupların tərkibində olan hidrogen atomları müəyyyn şəraitdə metallarla əvəz edilə bilirlər. Əgər üzvi reaktivlərin tərkibində bu qruplarla yanaşı donor qrup da iştirak edirsə, onda metallar bu qrupla kordinasiya rəbitəsi yarada bilər.

$Ni^{2+}$ -in dimetilqlioksimlə reaksiyasında bunu aydın görmək olar:






Göründüyü kimi  $Ni^{2+}$  dimetilqloksimin iki molekulunda =NOH qrupundakı hidrojeni əvəz etmiş, iki azot atomu ilə koordinasiya əlaqəsi yaratmışdır. Belə daxili kompleks birləşmələrin analitik kimyada böyük əhəmiyyəti vardır, çünkü onlar suda zəif həll olur, parlaq rəngə malikdirlər və zəif ionlaşırlar. Daxili kompleks birləşmələr yüksək seçicilikləri ilə fərqlənirlər. Hətta dimetilqlioksimin tərkibində olan



grupu digər üzvi reagentin tərkibində olarsa bu reagent yenə  $Ni^{2+}$  ilə daxili kompleks birləşmə əmələ gətirəcəkdir. Bu qrup üçün səciyyəvi hesab edilir. Belə səciyyəvi qrupları digər üzvü birləşmənin tərkibinə daxil etməklə daha həssas və seçici üzvi reagent əldə etmək olar. Bunu aşağıdakı misallarla izah etmək olar. Arsenat turşusu 3 və 4 oksidləşmə dərəcəsinə malik metallarla çöküntülər əmələ gətirilər. Əgər bu turşunun hidroksil qrupunun birini fenil radikalı ilə əvəz etsək, böyük seçicilik qabliyyətinə malik fenilarsenat turşusu alınır. Bu isə sirkonium, hafnium, qalay, niobium və titanla çöküntü verəcəkdir.

Əgər fenilarsenat turşusunun molekulunda benzol həlqəsindəki orto-vəziyyətdə olan hidrogen atomunu nitroqrup ilə (-NO<sub>2</sub>) əvəz etsək onda o-nitrofenilarsenat turşusu alınır ki, bu da Sn(IV) üçün seçici reagent hesab edilir.




Arsenat

fenilarsenat

ortonitrofenilarsenat turşusu

Analitik kimyada çoxlu metallarla reaksiyaya giren universal çökdürücülərdən də çox istifadə edilir. Məs: kompleksonları göstərmək olar.



Etilendiamintetraasetat turşusunun tərkibində olan iki hidrogen natrium ilə əvəz olunsa komplekson III (Trilon B) alınar ki, bu da *pH*-in müxtəlif qiymətində çox metallarla reaksiyaya daxil olur.

### Kompleks birləşmələrin əhəmiyyəti.

Analitik kimyanın elə bir sahəsi yoxdur ki, orada kompleks birləşmələrdən istifadə olunmasın. Bu birləşmələrədən vəsf, titrimetrik, qravimetrik, fotometrik, elektrokimyəvi və s. analiz metodlarından geniş istifadə olunur.

Kompleks birləşmələrin analitik kimyada tətbiqini aşağıdakı misallarda göstərmək olar:

1.  $\text{Fe}^{3+}$  ionunun məhlulda iştirak etməsi  $\text{Co}^{2+}$ ,  $\text{Ti}^{4+}$  və s. metalların təyininə mane olur. Bu maneçiliyi aradan qaldırmaq üçün dəmiri çaxır və ya limon turşusu ilə pərdələyirlər. Çaxır və limon turşusu əvəzinə  $\text{H}_3\text{PO}_4$  və  $\text{NH}_4\text{F}$ -dən də istifadə edilir ki, bu zaman  $[\text{Fe}(\text{PO}_4)_2]^{3-}$  və  $[\text{FeF}_6]^{3-}$  kimi kompleks birləşmələr alınır və dəmirin maneçiliyi aradan qaldırılır.

2. VI qrup kationlarının analizində digər kationlar ayrılandan sonra məhlulda  $Cu^{2+}$  və  $Cd^{2+}$  kationları qalır. Bu zaman kadmiumu  $CdS$  şəklində çökdürəndə  $Cu^{2+}$  mane olur, çünkü, bu zaman qara rəngli  $CuS$  alınır. Buna görə də  $Cu^{2+}$  ionunu məhluldan çıxarmaq lazımdır. Bunun üçün  $Zn$  və  $Fe$  metalları vasitəsi ilə misi reduksiya etməklə ayırməq olar.  $Cd^{2+}$  ilə  $Cu^{2+}$  bir yerdə olduqda,  $KCN$  ilə onları  $[Cd(CN)_4]^{2-}$  və  $[Cu(CN)_4]^{2-}$  şəklində kompleks birləşməsi alınır, sonra kadmium  $CdS$  şəklində ayılır.  $Cd^{2+}$  üçün  $H_2S$  səciyyəvi olmayan reaksiyası  $KCN$  işdirakı ilə aparılsara kifayət qədər səciyyəvi olur.

3.  $Cd^{2+}$ ,  $Cu^{2+}$ ,  $Bi^{3+}$  bir yerdə olduqda məhlulaqliserin əlavə edib sonra qələvi məhlulu ilə təsir etsək  $Cd(OH)_2$  şəklində çöküntü əmələ gətirər. Məhlulda qalan digər ionlar isə xüsusi reaktivləri ilə təyin edilir.

Kompleks birləşmələrin ən böyük əhəmiyyətindən biri də onların həssas və seçici olmalarıdır. Məs  $Fe^{3+}$ -i  $Fe_4[Fe(CN)_6]$ , və  $Cu^{2+}$ -i isə  $[Cu(NH_3)_4]^{2+}$  Şəklində asanlıqla kompleks halına keçirib, təyin etmək olar. Həm də nikel ionunu dimetilqlioksım vasitəsi ilə də təyin etmək olar. Bu cur kompleks birləşmələrdən hazırda geniş istifadə edilməkdədir. Əgər alminumu  $Al(OH)_3$  şəklində çökməsinin qarşısını almaq lazımdırsa,  $F^-$ -ionu vasitəsilə  $[AlF_6]^{3-}$  alınır.

## KOLLOİD SİSTEMLƏR.


Çökdürmə prossesi kolloid məhlulların əmələ gəlməsi ilə çətinləşir. Bunun nəticəsində çökən maddəni süzmək və sentrafuqa vasitəsilə ayırməq olmur. Buna görə də kolloid maddələrin alınmasının qarşısı alınmalıdır və ya

parçalanmalıdır. Əgər maddənin kicik hissəcikləri hər hansı bir basqa maddə içərisində payланarsa, nəticədə disperslik sistem əmələ gələr. Onun xirdalanmış hissəciklərinə dispers faza, maddənin yayıldığı mühitə isə dispers mühit deyilir. Dispers sistemlər hər şeydən əvvəl disperslik dərəcəsinə, daha doğrusu hissəciklərin böyüklüyünə görə bir-birindən fərqlənir. Bu zaman hissəciklər nə qədər kiçik, olarsa dispersiya dərəcəsi bir o qədər böyük olar. Əgər dispers fazanın hissəcikləri 100 nm-dən böyükdürsə, hissəciklər bərk halda olduqda, suspenziya və ya asılqan, maye olduqda isə emulsiya adlanır. Suspenziyaya misal olaraq, içərisində bulanıq gil hissəcikləri olan suyu, emulsiyaya isə içərisində asılı halda ağ damcıları olan südü göstərmək olar. Hissəciklərin ölçüsü 100 nm-dən 1 nm-ə kimi olan dispers sistemlərə kolloid məhlullar, hissəciklərin böyükluğu 1 nm-dən kiçik olan sistemlərə həqiqi məhlullar deyilir. Həqiqi məhlullarda hissəciklər o qədər kiçikdirlər ki, onları mikroskop vasitəsi ilə görmək olmur. Suspenziya və emulsiyanın müxtəlifcinsli olması, onların şəffaf olmaması, yəni bulanıq olmasındadır. Ona görə də suspenziya və emulsiya hissəciklərini mikroskopla müşahidə etmək olar.

Kolloid məhlullarının daha kiçik hissəciklərini də mikroskopla müşahidə etmək olmur. Kolloid məhlullarını həmçinin bu və ya başqa üsulla maddənin daha iri hissəciklərini kolloid ölçülərinə kimi xirdalamaqla da almaq olar. Əvvəllər belə hesab edilirdi ki, yalnız bəzi maddələr kolloid məhlullar əmələ gətirmək qabiliyətinə malikdirlər. Sonralar sübut edildi ki, hətta *NaCl* kolloid məhlul verə bilər. Kifayət qədər sabit kolloid məhlul almaq üçün dispers hissəciklərinin bir-biri ilə birləşməsi lazımdır, əks halda iri aqreqatlar alındığından, ağırlıq qüvvəsinin təsiri ilə tez qabın dibinə çökmüş olur. Bütün bunların hamısına baxmayaraq kolloid məhlullar kifayət

qədər uzun vaxtda çöküntüyə keçməyə bilər. Ehtimal ki, kolloid hissəciklərin bir-biri ilə birləşməsi üçün maneqilik törədən hər hansı bir səbəb var. Bu səbəblərdən biri kolloid hissəciklərin eyni adlı elektrik yüklerinə malik olmalarıdır. Bu yüklerin təsirindən kolloid hissəcikləri bir-birlərini dəf edirlər

Kolloid məhlullardan elektrik cərəyanı keçirməklə belə yüklerin varlığına inanmaq olar. Bu zaman kolloid hissəciklərin çoxu, Məs: metal hissəcikləri və metalların sulfidli birləşmələri anoda doğru hərəkət edirlər, daha doğrusu, onlar mənfi yüklenmiş olurlar. Əksinə başqa hissəciklər Məs: metalların hidroksid birləşmələrinin hissəcikləri katoda doğru hərəkət edirlər, deməli onlar müsbət yüklenmiş olurlar. Kolloid hissəciklərinin yüklenməsi əksər halda hissəciklərin məhlulda hər hansı ionlarının adsorbsiyası nəticəsində meydana gəlir. Məs: arsenit məhluluna  $H_2S$  ilə təsir etdikdə  $As_2S_3$  çöküntüsü əmələ gəldiyindən məhlul müəyyən miqdardı  $HS^-$ -i adsorbsiya edərək mənfi yüklenir. Sonra bu hissəciklər  $H^+$  ionunu özünə cəlb edir. Bu adsorbsiya olunmuş təbəqə müxtəlif yüklenmiş ionların iki təbəqəsindən ibarətdir və buna görə də onları ikiqat elektrik təbəqəsi adlandırırlar. Kolloid hissəciklər diffuziya təbəqəsi ilə birlikdə mitselləni əmələ getirir. Bunun sxemini belə göstərmək olar.



Buradan aydın olur ki, hissəcik yüklenmiş mitsella isə elektroneytraldır.


Maddənin kolloid hissəciklərinin adsorbsiyası nəticəsində yüklenərək, sabit kolloid halına keçməsi stabilizatorlar adlanır. Kolloid məhlulların əmələ gəlməsi analizdə çətinliklər yaradır. Kolloid hissəciklər süzgəclərin məsəmələrindən keçirlər, onları süzmək və ya sentrafuqa ilə ayırməq mümkün olmur. Kolloid vəziyyətində olan maddələri ayırməq üçün kolloidin koaqulyasiyاسını aparmaq lazımdır. Hər hansı bir elektrolitin əlavə edilməsi, adətən ammonium duzlarının, eləcədə məhlulun qızdırılması koaqulyasiyaya köməklik edir. Koaqulyasiyanın getməsi üçün analiz olunan məhlulda müdafiədici kolloidlər olmamalıdır. Buna görə də analiz olunan məhlulu qatı turşuların qarışığı ( $HNO_3 + H_2SO_4$ ) ilə işləməklə, üzvi birləşmələri çıxarmaq lazımdır. Maddənin kolloid vəziyyətinə keçməsi çöküntüləri yuduqda tez-tez baş verir. Bu onunla izah edilir ki, çöküntü koaqulyasiya etmək üçün əlavə edilmiş və çöküntü səthinə adsorbsiya olunmuş elektrolit ionları tədriclə çöküntüdən ayrıılır. Onun hissəcikləri yenidən yüklenir və bir-birini dəf etməyə başlayır. Neticədə kolloid məhlul əmələ gəlməyə başlayarkən hissəciklər sücgəcdən və çöküntüdən məhlula keçir. Peptizasiya adlanan belə xoşagelməyən hali aradan qaldırmaq üçün çöküntünü bir neçə dəfə təmiz su ilə (adətən ammonium duzu məhlulu ilə) yuyurlar. Ammonium duzunun ionları çöküntü tərəfindən adsorbsiya edilərək, tədriclə yuyulduqda ayrılan ionları əvəz edirlər və çöküntünün peptizasiya olunmasının qarşısını alırlar.

### **Qravimetrik analiz metodu**

Qravimetrik və ya çəki analizi miqdarı kimvəyi analiz metodlardan biri olub, maddələrin bu və ya digər yolla ayrılib çəkilərək miqdarının təyin edilməsinə əsaslanır. Bu əlamətə görə qravimetrik analiz üç yərə bölünür.

**1. Ayrılma metodu.** Bu metod vasitəsilə təyin edilən element və ya birləşmə sərbəst şəkildə ayrılır və miqdarı təyin edilir. Bu üsulla yalnız bəzi elementləri təyin etmək mümkündür. Məs, qızıl minerallardan sərbəst şəkildə ayrılır, yaxud ərintilərdən «çar araqında» həll edildikdən sonra reduksiya edilərək ayrılır.

**2. Qovma metodu.** Bu metodla təyin edilən komponent qızdırılmaqla, yaxud müəyyən reaksiya vasitəsilə qovulur. Maddənin miqdarı çəki fərqinə əsasən, yaxud birbaşa təyin edilir. Məs, karbonlu birləşmələrdə karbon qazını təyin etmək üçün götürülen nümunə qızdırılır, karbon qazı xüsusi cihazlarla tutulur və həmin madənin kütləsinin artması karbon qazının miqdarnı ifadə edir, yaxud tərkibində kristallohidrat saxlayan maddələr qızdırıldıqda su buxarlanır.



Götürülən nümunə çəkisinin fərqinə əsasən suyun miqdarı tapılır.

**3. Çökmə metodu.** Bu metodla təyin edilən komponent hər hansı çökdürücü ilə bilavasitə çökdürülür və alınan çöküntünün kütləsinə əsasən onun miqdarı hesablanılır. Müəyyən xassəyə malik birinci iki metoddan maddələr təyin olunarkən istifadə oluna bilər. Çökmə metodu isə bütün maddələrin təyinində istifadə olduğu üçün qravimetrik analizdə əsas metod hesab edilir. Qravimetrik analizdə alınan bütün çöküntülərdən istifadə edilmir, yalnız müəyyən tələbatları ödəyən çöküntülərdən istifadə edilir. Qravimetrik analizdə alınan çöküntülərin çökmə və çəki formaları vardır. Bu onunla izah olunur ki, çökmə metodu ilə təyin edilən hər hansı bir maddənin təyini zamanı maddə bir formada çökdürülür və müəyyən əməliyyatdan sonra yenidən çəkilir. Bu zaman onun tərkibində müəyyən dəyişiliklər gedir. Çökmə və çəki formalarına verilən tələbatlara baxaq.

## Çökmə formasına verilən tələbatlar.

1. Çökmə formasına verilən əsas tələb maddənin tam çökmə şərtidir. Hər hansı bir maddəni tam çökdürmək üçün düzgün çökdürücüün seçilməsi vacib məsələdir. Bu zaman o çökdürücüyə üstünlük verilir ki, onun təyin edilən maddə ilə əmələ gətirdiyi çöküntünün həll olma hasili mümkün qədər kiçik olsun. Tam çökmə və mütləq mənada tam həll olma anlayışı yoxdur. Çöküntü suda və ya istənilən digər həllədicidə müəyyən dərəcədə həll olur (hətta qızıl da suda həll olur), çünkü həll olma bir maddənin digər maddədə paylanmasıdır. Analitik tərzilərdə maddənin çəkilə bilən ən kiçik miqdari  $10^{-4}$  q-dır. Deməli, təyin edilən maddəni çökdürərkən, onun məhlulda qalan miqdari  $10^{-4}$  q və ondan kiçik olarsa, bu maddələrin tam çökmə şərtidir. Tam çökmə qatılığı isə  $10^{-6}$  mq. ion/l-dir. Bu ifadə belə tapılır.: çöküntülerin orta molekul kütlesi =100 qəbul edilir.  $10^{-4}/100=10^{-6}$  q. ion/l. Qravimetrik analizdə çökmə metodu vasitəsilə hər hansı maddənin təyini zamanı elə çökdürücü seçiləlidir ki, yuxarıda deyilən tam çökmə şərtini ödəyə bilsin. Binar elektrolitlər üçün ( $BaSO_4$ ,  $AgCl$ ) bü çöküntünün həll olma hasili  $1\cdot10^{-8}$  və ondan kiçik olmalıdır.

2. İkinci tələbat çöküntünün məhluldan ayrılmasıdır. İlk vaxtlarda çöküntünün məhluldan ayrılması filtr kağızı və ya filtrli şüşələrin köməkliyi ilə aparılırdı. Bu filtrlər müəyyən məsamələrə malikdir. Onlar həllədicinin molekulasını buraxırsa, bərk fazanı buraxmir. Lakin süzmə zamanı çökən maddənin hissəcikləri kiçik olduğundan filtrin məsamələrindən keçə bilər və çöküntünün məhluldan ayrılması mümkün olmaz. Deməli, qravimetrik analizdə istifadə edilən çöküntülərin ölçüləri və quruluşu elə formaya malik olmalıdır ki, onlar məhluldan asanlıqla ayrıla bilsinlər. Bu zaman həm də çöküntünün ayrılma sürəti kifayət qədər çox olmalıdır.

Digər tərəfdən qravimetrik analizdə istifadə olunan çöküntülər təmiz olmalı, yaxud asanlıqla təmizlənə bilən olmalıdır. Çöküntünün təmiz halda ayrılması çöküntünün kristal və ya amorf olmasından çox asılıdır. Çökmə formasına verilən ikinci tələbin əsası çöküntünün məhluldan ayrıla bilən formada alınması və onun təmizliyidir. Belə çöküntülərə qravimetrik çöküntü və ya analitik çöküntü deyirlər.

3. Üçüncü tələb çökmə formasının çəki formasına asanlıqla keçməsidir. Bu tələbləri ödəməyən çöküntülərdən qravimetrik analizdə istifadə edilmir.

### Çəki formasına verilən tələblər.

1. Çəki formasına verilən ən mühüm tələb onun verilən kimyəvi tərkibə tamamilə (100%) uyğun olmasıdır. Qravimetrik analizdə o maddəni çəkmək olar ki, müəyyən və sabit kimyəvi tərkibə malik olsun. Bu tələb tam ödənilməlidir, əks halda qravimetrik analizdə hesablama aparmaq mümkün deyildir. Qravimetrik analizdə bu tələbin dəqiq ödənilməsi bir neçə hadisə ilə bağlıdır ki, bunlardan da ən mühümü çöküntünün alınması zamanı baş verən fiziki və kimyəvi hadisələrdir. Analiz olunan maddəni çökdürüb, ayırdıqdan sonra əsas məqsəd çöküntünün təmiz halda alınmasıdır. Çökmə prosesinin müxtəlif mərhələlərində çöküntünün tərkibində kimyəvi dəyişiliklər gedə bilər. Məs:  $Mg^{2+}$ -u  $MgNH_4PO_4$  şəklində çökdürdükdə temperaturdan asılı olaraq o, müxtəlif miqdarda su molekulu ilə kristallaşır.  $MgNH_4PO_4$  50°C-dən aşağı t-da altı molekula su ilə  $MgNH_4PO_4 \cdot 6H_2O$ , 50°C-dən yuxarıda  $MgNH_4PO_4 \cdot H_2O$  bir molekula su ilə kristallaşır ki, bunlar da bir-birindən həll olmaları ilə fərqlənirlər. Bundan başqa zəif turş mühitdə  $Mg(H_2PO_4)_2$  tərkibli birləşmənin alınma ehtimalı vardır. Bu birləşmə suda yaxşı həll olsa da

ammonium düzlerinin büyük qatılığında suda pis həll olan  $Mg[(NH_4)_2PO_4]_2$  birləşməsinə çevrilir. Qüvvətli qələvi mühitində  $Mg_3(PO_4)_2$  tərkibli birləşmə alınır ki, bu da əsas çöküntüils birlikdə çökə bilər. Ammonium düzlerinin kiçik qatılığında  $Mg(OH)_2$  əmələ gəlir. Bundan başqa  $MgHPO_4$  birləşməsi də alınır bilər.

2. Çəki formasına verilən ikinci tələbat çöküntünün kifayət qədər davamlı olmasıdır. Buraya çöküntünün havadakı su buxarı və karbon qazı ilə qarşılıqlı təsirdə olması, onların asanlıqla oksidləşməsi və ya reduksiyası, asanlıqla parçalana bilməsi və s. daxildir. Qravimetrik analizdə çöküntülər bu xassələrə malik olmalı, yaxud müəyyən vasitələrlə aradan qaldırılmalıdırlar.

3. Çəki formasına verilən üçüncü tələbat təyin edilən elementin çəki formasının tərkibində mümkün qədər az olmalıdır. Bu miqdardan nə qədər az olarsa dəqiqlik bir o qədər çox olar. Qravimatiq təyinatda istifadə olunan bütün əməliyyatda buraxılan səhvələr təyinatın dəqiqliyinə o vaxt az təsir göstərir ki, təyin edilən maddənin miqdarı çəki formasında mümkün qədər az olsun. Məs: Xromu  $BaCrO_4$  və  $CrO_3$  formalarında təyin etdikdə, çökəmə zamanı buraxılan eyni miqdardan xəta xromu  $BaCrO_4$  şəklində təyin edən zaman.

Bütün bu misallar göstərir ki, qravimetrik analizdə istifadə alınan çöküntüləri analitik tərəzilə onu  $Cr_2O_3$  şəklində təyininə nisbətən 3,5 dəfə azdır. Çökəmə prosesində 1 mq səhvə yol verilmişsə, onda bu səhv özünü son hesablamada belə göstərir.

Çəki formasında  $BaCrO_4$  olduqda:

253.3 mq  $BaCrO_4$ -də 52 mq  $Cr$  var

1 mq  $BaCrO_4$ -də x mq  $Cr$  olar

x=0,2 mq  $Cr$

Çəki formasında  $Cr_2O_3$ -də olduqda

152 mq  $Cr_2O_3$ , 104 mq  $Cr$  varsa

1 mq  $Cr_2O_3$  x mq  $Cr$  olar

x=0,7 mq  $Cr$

Bu misallar onu göstərir ki, çökmə formasına verilən bütün tələblər ödənilidikdə belə alınan çöküntü sabit kimyəvi tərkibə malik olmadıqda, ondan qravimetrik analizdə istifadə etmək olmaz. Çöküntünün tərkibində yuxarıda göstərildiyi kimi heç bir əlavə kimyəvi dəyişiklik getməsə belə bütün hallarda burada müxtəlif sayılı kristallaşma suyu olur.

Məs:

$BaSO_4 \cdot nH_2O$ ,  $CaC_2O_4 \cdot nH_2O$  kimi sabit tərkibli çöküntülərin tərkibində həmişə qeyri-müəyyən sayda su molekulu özünü göstərir. Bu tərkibli dəyişməyə qoşa çökmə hadisəsi də ciddi təsir göstərir.

Bütün bu tələblər qravimetrik təyinatlarda istifadə olunan çöküntülərin alınması zamanı çökdürүcünün seçilməsi, çökmə prosesinin aparılması, çöküntünün yuyulması və bir çox başqa proseslərlə bağlıdır.

**1. Çöküntünün əmələ gəlmə mexanizmi.** Çöküntünün əmələ gəlmə mexanizmi uzun illərdir ki, mübahisəlidir. Onu da bilmək lazımdır ki, çöküntünün alınması həll olma hasili qaydası ilə başlanır, yəni çöküntünün komponentlərinin molyar qatlığı hasili hh-ə bərabər və ondan kiçik olduqda çöküntü alınır. Əvvəl onun kimyəvi tərkibini sabitləşdirmək üçün müəyyən tədbirlər görmək lazımdır. Buraya əsasən çökmə prosesinin düzgün aparılması, çöküntünün müəyyən temperaturada qurudulması və közərdilməsi əməliyyatları daxildir.

Reaksiyaya girən maddələri bir-birinin üzərinə əlavə edəndə ilkin bərk fazanın alınmasına qədər olan vaxta induksiya vaxtı da deyilir. Müxtəlif çöküntülər üçün

induksiya vaxtı da müxtəlif olur. Məs: gümüş xlorid üçün induksiya vaxtı ani, barium sulfat üçün isə çox böyükdür. Hər iki çöküntünün hə-in qiymətlərinin bərabər olduğunu nəzərə alsaq, bu fakt çöküntülərin əmələ gəlmə mexanizminin izahı üçün çox əlveirşlidir.

Müxtəlif çöküntülər üçün induksiya vaxtı  $t_i$   $C_o^n = K$  düsturu ilə hesablanılır.

$t_i$ -induksiya vaxtı,  $C_o$ -maddələri qarışdırıldıqdan sonrakı başlangıç qatılığıdır.  $n$ ,  $k$ -emprik sabitlərdir.

$AgCl$ ,  $Ag_2CrO_4$ ,  $CaC_2O_4$ , üçün  $n$ -in qiyməti 5, 4,7; 3,3-dir.

Müəyyən edilmişdir ki, induksiya vaxtının müddəti müşahidə metodundan asılı deyildir. İnduksiya vaxtına reaksiya girən maddələrin təmizliyi, onların qarşidurma qaydası və digər faktorlar təsir edir.

Çöküntünün əmələ gəlməsi, onun forması və ölçüləri iki prosesin nisbi sürətindən asılıdır:

1) Kristallaşma mərkəzinin əmələ gəlməsi;  
2) kristallaşma mərkəzinin böyüməsi. İki ionun görüşməsindən heç vaxt çöküntü alına bilməz, çünki bərk faza müəyyən quruluşlu kristal qəfəsindən ibarət olan birləşmədir. Buna görə də ilkin kristalın alınması üçün çoxlu sayıda ionlar müəyyən nisbətdə və fazada müəyyən ardıcılıqla birləşməlidir. Çöküntünün əmələ gəlməsi solvat (hidrat) təbəqəsinin parçalanması ilə gedir.

Çöküntünün əmələ gəlməsi bir neçə mərhələdən (kristallaşma mərkəzinin əmələ gəlməsi, ilkin kristallarının alınması və kristalların böyüməsi) ibarətdir. Kristalların böyükərək çöküntü əmələ gətirməsi, iki müxtəlif mexanizm ilə gedir. İlkin kristal mərkəzi alındıqdan sonra çökdürücünün hər dəfə əlavə edilməsindən alınan bərk faza birincisi, ilkin kristal mərkəzinin üzərinə toplanaraq onun böyüməsinə, ikincisi, yeni krystal mərkəzlərinin yaranmasına səbəb olur.

Birinci halda böyük həcmli və kiçik səthə malik iri kristallar alınır ki, bu cür çöküntülərə kristal çöküntülər deyilir.

İkinci halda kiçik kristallardan ibarət böyük səthə malik çöküntü alınır ki, bu çöküntülərə amorf çöküntülər deyilir. Analitik nöqteyi-nəzərdən kristal çöküntülərdən daha çox istifadə edilir, çünki bu çöküntülər asan süzülür və təmizlənilirlər.

Iri həcmli çöküntülərin alınması səbəblərini araşdırarkən, müəyyən edilmişdir ki, bu hadisə məhlulların ifrat nisbi doyması ilə bağlıdır.

$$\text{Nisbi ifrat doyma} = \frac{Q - S}{S}$$

Q – reaksiyaya girən maddələrin molyar qatılığı,

S – çöküntünün molyar həll olmasına.

Müəyyən edilmişdir ki, məhlulun nisbi ifrat doyması kiçik olduqca, kristal çöküntünün ölçüləri bir o qədər böyük olur. Buna görə də kristal çöküntülərin çökkmə prosesində məhlulun nisbi ifrat doymasının mümkün qədər az olmasına çalışmaq lazımdır. Buna nail olmaq üçün çökkmə reaksiyasına reaksiyaya girən maddələrin qatılıqlarının azaldılması, çöküntünün həll olmasının artırılması şərtində aparmaq lazımdır. İfrat nisbi dozmanın tələblərini nəzərə almaqla kristal çöküntülərinin çökkmə şəraiti aşağıdakı kimidir:

1. Çökən maddə (ion) və çökdürücü durulaşdırılaraq çökkmə prosesi duru məhlullarda aparılmalıdır ( $Q$ - azalar).
2. Çökkmə prosesində məhlul qaynar halda olmalıdır, yəni məhlul müəyyən temperaturaya qədər qızdırılmalıdır. ( $S$ - artar).
3. Çökdürücü yavaş-yavaş əlavə edilməli və məhlul yerli dozmanın qarşısını almaq üçün durmadan qarşıdırılmalıdır.


4. Çökme turş mühitdə aparılmalıdır (S-i artırmaq üçün).

5. Çöküntünün filtrləşərək ayrılması soyuq məhlulda aparılmalıdır. Çökme prosesi qurtardıqdan sonra kristal çöküntülər isti məhlulda bir neçə saat saxlanıldıqda krsitalın həcmi böyüyər.

Bir çox çöküntülərin hər çox kiçik olduğu üçün məhlulun nisbi ifrat doymasını azaltmaq mümkün olmur. Buna görə də çökdürütün hər dəfə məhlula əlavə etdiğdə yeni krsital mərkəzlər yaranır və bu da öz növbəsində amorf çöküntüsünün alınmasına səbəb olur. Məs: dəmir hidroksid, sulfidlər çökme şəraitində asılı olmayıaraq amorf çöküntülərdir. Amorf çöküntülərin alınması kolloid məhlulların əmələ gəlməsi mərhələsindən keçir. Məlumdur ki, kolloid məhlullarda hissəciklərin ölçüsü 1-100 nm tərkibindədir. Amorf çöküntülər alındığı halda çökme prosesi əvvəlcə kolloid məhulların alınması, sonra isə koaqlıyasiya nəticəsində bərk fazanın əmələ gəlməsi ilə başa çatır. Kolloid sistemlərin davamlı olduğunu və filtr kağızından onun hissəciklərinin asanlıqla keçdiyini nəzərə alsaq, qravimetrik analizdə istifadə olunan amorf çöküntülərin əlverişli çökme şəraitinin seçilməsinin mühüm olduğu aydınlaşır.


Kolloid məhlulların davamlılığının səbəbi əsasən hissəciklərin eyni adlı yüklə yüklenməsi və bunun nəticəsi olaraq, hissəciklərin bir-birinə yaxınlaşma ehtimalının aradan qaldırılmasıdır. Kolloid hissəciklərin yüklenməsi onların çökme prosesində baş verir. Kolloid hissəcik məhlullardakı eyni adlı ionları adsorbsiya edərək yüklenir. Yüklü hissəcik isə məhluldakı əks adlı ionları cəzb edir. Beləliklə, adsorbsiya təbəqəsi iki müxtəlif yüklü təbəqədən ibarət olur, bu isə ikiqat elektrik təbəqəsi adlanır. Kolloid hissəcikləri yüklü qalmasının səbəbi adsorbsiya təbəqəsindəki əks ionların əvvəl adsorbsiya olunmuş yükləri tam neytrallaşdırıa bilməməsidir. Məs.,  $\text{AgCl}$

çöküntüsü  $Cl^-$  ionunun artığı şeraitində olduqda onu sxematik olaraq belə göstərmək olar:



Buradan görünür ki, hissəcik yüklüdür, mitsella isə neytraldır.

Bu çökmə zamanı çöküntü  $Ag^+$  ionunun artığı şeraitində aparılsara, onun sxemi belə olar:



Kolloid məhlulların yüklenməsinə, bununla da onun davamlılığının təmin edilməsinə səbəb olan maddəyə stabilizator deyilir.

Kolloid məhluların davamlılığının digər səbəbi onun hissəciklərinin solvatlaşmasıdır. Solvatlaşma nəticəsində kolloid hissəciklərin həcmi böyükür, onların bir-birinə yaxınlaşması çətinləşir. Kolloid hissəciklərin solvatlaşma qabiliyyəti müxtəlisdir. Bu əlamətə görə kolloid hissəciklər liofil (həllədicini sevən), liofob (sevməyən) və yaxud həllədici su olduqda hidrofil və hidrofob olmaqla iki yerə bölünür. Kolloid hissəciklərin yükünü neytrallaşdırmaq üçün məhlula indifirent (yəni reaksiyada iştirak etməyən) elektrolit əlavə edilir, solvat təbəqə isə qızdırılmaqla aradan qaldırılır. Amorf çöküntülərinin asan süzülməsi üçün onların sıxlığı çox olmalıdır. Bunun üçün amorf çöküntülər.

1. Qatı və isti məhlullardan
2. Elektrolitin iştirakı ilə çökdürülür.
3. Çökdürdükdən sonra qısa vaxt ərzində isti məhlulla təmasda saxlanılır və bu zaman onun tərkibindən zəif birləşən su ayrılır.


## Çöküntünün təmizliyi.

Qravimetrik analizdə istifadə olunan çöküntülər təmiz olmalı, yəni müəyyən kimyəvi formulaya cavab verməlidir. Çökəmə zamanı çöküntünün tərkibində başqa maddələr də ola bilir ki, buna cırklənmə hadisəsi deyilir. Cırklənmə iki səbəbdən baş verir: 1) Məhlulda həmin şəraitdə çökə bilən ionların olması. Məs: barium ionunu sulfat anionu ilə çökdürəndə məhlulda stronsium, qurquşunun olması təyinata mane olur.

Qravimetrik analizdə çökəmə zamanı bu cür ionlar əvvəlcədən ayrılmalıdır. İkinci növ cırklənmə qoşa çökəmə hadisəsi nəticəsində cırklənir. Həmin şəraitdə çökəməyən, lakin müxtəlif səbəblər üzündən çöküntünün tərkibinə keçərək onu cırkləndirən hadisəyə qoşaçökmə hadisəsi deyilir. Qoşa çökəmənin bir neçə növü vardır. Adsorbsiya, okkuluziya, izomorfizm və ya inkuluziya. Qoşa çökəmənin bir neçə növü ilə tanış olaq:

### 1. Adsorbsiya.

Bu metodla çöküntünün cırklənməsi onun səthində baş verir və çöküntü adsorbent rolunu oynayır. Kənar maddələrin çöküntünün səthinə adsorbsiya olunması çöküntünün səthinin yüklü olması ilə əlaqədardır. Kristal qəfəsinin daxilində yükler bir-birini neytrallaşdırıldığı halda, kristalın səthində neytrallaşmamış yükler qalır. Bunun nəticəsində məhlulda çökəməyən ionlar çöküntünün səthinə adsorbsiya olunur. Çökəmə zamanı çökəmə məhluldakı ionları müəyyən qanunla adsorbsiya edir. Çöküntü əvvəlcə «qohum» ionları yəni kristal qəfəsindəki ionları, onları hər ikisi eyni zamanda olduqda isə qatılığı çox olanı adsorbsiya edir. Məs.,  $\text{AgNO}_3$  üzərinə xlorid turşusu əlavə etdikdə  $\text{Ag}^+$  ionun artığı olur, onda,



Xlorid turşusunun üzərinə gümüş nitrat əlavə edilsə, onda

### *AgCl / Cl -olar*

Çöküntünün səthi bu cür yüklü qala bilməz, o, əks adlı ionları adsorbsiya etməklə yükü neytrallaşdırılmalıdır. Əks adlı ionların adsorbsiyası da müəyyən qanuna uyğunluqla gedir:

1. Məhlulda olan eyni qatılıqlı ionlardan yükü çox olan ilk növbədə adsorbsiya olunur.
2. Yükleri eyni olan ionlardan qatılığı çox olan ilk növbədə adsorbsiya olunur.
3. Qatılıqları və yükleri eyni olan ionlardan kristal qəfəsindəki ionlar tərəfindən daha güclü cəzb olunan ionlar ilk növbədə adsorbsiya olunur.

Əks ionların bu cür adsorbsiyası bu hadisələri ilk dəfə öyrənən kimyaçı alimlərin şərəfinə Ranet-Fayans-Qana qaydası adlanır. Belə çirkənmələr əsasən amorf çöküntülərə aiddir, kristal çöküntülərdə isə belə çirkənmə ehtimalı azdır.

**2) Okkuluziya.** Kənar maddələrin çöküntünün tərkibinə (kristal qəfəsin içində) keçərək, onu çirkəndirməsinə okkuluziya deyilir. Bu hadisənin səbəbi çöküntünün alınma prosesində onun kristal qəfəsinin düzgün qurulmamasıdır.

Okkuluziya hadisəsi əsasən kristal çöküntülərdə müşahidə edilir. Məlumdur ki, kristal çöküntü ilkin yaranan kristal mərkəzlərinin böyüməsi hesabına əmələ gəlir. Adsorbsiya nəticəsində çöküntünün daxilində qalan ionların təbiəti və miqdarının öyrənilməsi göstərir ki, bu hadisə səthi adsorbsiyada müşahidə olunan bütün qanuna uyğunluqlara tabedir (Panet – Fayans – Qana).

Məs.,  $CaCrO_4 \cdot H_2O$  çöküntüsü  $Na^+$ - $Na^+$ -u adsorbsiya edir,  $K^+$ -etmir, çünki  $Na_2CrO_4$   $K_2CrO_4$  -ə nisbətən az həll olan birləşmədir.

Çöküntünün okkuluziya nəticəsində çirkənməsinin qarşısını almaq üçün çökdürütün yavaş-yavaş əlavə

etməklə, kristal qəfəsinin ideal şəkildə qurulmasına nail olmaq lazımdır. Onun qarşısını almaq üçün çöküntü çirkəndikdə onu həll edib yenidən çökmə şəraitini daha düzgün aparmaq lazımdır.

3. İzomorfizm və ya inkuluziya çökmə prosesində çöküntünün kristal qəfəsi formalasarkən məhlulda kristal qəfəsin düyünlərindəki ionları ölçülərinə uyğun olan ionların onları əvəz etməsinə deyilir. Məs.,  $BaSO_4$  çöküntüsü alınan zaman qüvvətli turş mühitdə məhlulda  $CrO_4^{2-}$  -olduqda  $BaCrO_4$  çöküntüsü alınma-malıdır. Lakin bu ionların hamısı məhlulda olduqda  $BaSO_4$  sarı rəngə boyanır. Bu onunla izah olunur ki,  $CrO_4^{2-}$ - $SO_4^{2-}$  -ionların yükü və ion radiusları bir-birinə çox yaxın olduqlarından  $CrO_4^{2-}$ -qismən  $SO_4^{2-}$  -ü əvəz edir.  $Ba^{2+}$  və  $Pb^{2+}$  ionları da bir-birləri ilə çox yaxın olduqları üçün ( $Pb^{2+}$  - 1,20A;  $Ba^{2+}$  - 1,35A)  $BaSO_4$  çöküntüsü  $Pb^{2+}$  -la çirkənir.

İzomorfizm çirkənməsinin qarşısını çöküntünü yumaqla aradan qaldırmaq olmur. Belə ionları çökdürmə aparmadan əvvəl məhluldan ayırmə lazımdır.


### Çöküntünün təmizlənməsi.

Çökmə prosesi nə qədər yüksək dəqiqliklə aparılsa qoşa çökmə nəticəsində çöküntü az və ya çox dərəcədə çirkənmiş olur. Çöküntünü bu maddələrdən təmizləmək üçün ən əlverişli üsul onun yuyulmasıdır. Çöküntünü yuduqda yuyucu məhlullarda bu ionlar olmadığı üçün həmin ionların yuyucu məhlullara keçməsi nəticəsində desorbsiya yaranır. Yuyucu məhlullara verilən əsas tələbat yuma prosesində çöküntünün həll olmaması və çöküntünü közərdərkən yuyucu komponentlərin tamamilə uçub getməsidir. Yuma zamanı dörd həli nəzərə almaq lazımdır.

1. Çökdürütünü məhlulu ilə yumaq. Çöküntünün digər həll edicidə yuyulmaması üçün onu çox zaman çökdürütünə məhlulu ilə yuyurlar.

2. Elektrolit məhlulu ilə yumaq. Bir çox çöküntüləri su ilə yuduqda peptizasiya hadisəsi baş verir. Bunun qarşısını almaq üçün çöküntünü elektrolit məhlul ilə yuyurlar. Bu məqsədlə yumada ammonium duzlarından istifadə edilir.

3. Hidrolizin qarşısını alan yuyucular. Çöküntüləri su ilə yuduqda hidroliz prosesi gedir ki, nəticədə həll olma artır. Məs.,



Bu çöküntünü ammonyak məhlulu ilə yuduqda reaksiyasının istiqaməti soldan sağa doğru dəyişir və hidrolizin qarşısı alınır.

4. Su ilə yumaq. Çöküntünün həll olması çox az olduqda, hidroliz və kolloid əmələ gelmə ehtimalı olmadıqda çöküntünü su ilə yumaq olmaz.


### Çəki formasının alınması.

Çəki formasının alınması zamanı əsas məqsəd çöküntünün tərkibindəki sudan azad olmaqdır. Bu məqsədlə üç üsuldan istifadə edilir.

- A) Çöküntünü qızdırmaqla yumaq.
- B) Çöküntünü zəif qızdırmaqla yumaq.
- C) Çöküntünü yüksək t-da közərtməklə yumaq.

Çöküntünü qızdırmadan qurutmaq üçün onu spirt və ya efirlə yuyur, sonra bu maddələri hava ilə qovurlar. Bu üsul təhlükəli xarakterli olduğundan, o qədər də əlverişli deyildir. Zəif qızdırmaqla qurutmaq üsulu əsasən üzvi çökdürütürələ əmələ gələn çöküntülərə aiddir. Bu tip çöküntüləri yüksək t-da közərtmək olmaz, çünki üzvi hissə parçalanar. Çöküntülərin çox qismi yüksək t-da közərtməklə təmizlənir. ( $t=600 - 1100C^\circ$ ). Çöküntünü yüksək t-da közərtdikdə su ayrıılmaqla yanaşı müəyyən

kimyəvi dəyişikliklər də gedir. Bu zaman çöküntünün çəki formasını almaq üçün temmoqravimetrik metoddan istifadə edilir. Bu metod maddə kütləsinin t-dan asılılığını öyrənir, nəticədə maddə kütləsinin t-dan asılılıq əyrisi qurulur. Nümunə üçün  $\text{CaC}_2\text{O}_4$  üçün termoqravimetirk əyrisini göstərək:



$\text{CaC}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}$ -ı közərtdikdə müxtəlif çöküntü formaları çöküntülər alınır. Bunlardan hansıları çəki formasına verilən tələbatı ödəyirse bu çöküntüdən istifadə edilir. Göründüyü kimi  $\text{CaC}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}$ -ın üç çəki forması vardır. Verilən tələbləri ödəyən isə  $\text{CaO}$  çəki formasıdır.

### *Qravimetrik analizdə hesablamalar.*

Qravimetrik analizdə iki dəfə çəkmə əməliyyatı aparılır:

1. analiz üçün götürülen nümunə çəkisi;
2. bu nümunədən alınmış məlum tərkibli formanın miqdarını bildirən çəki.

Bu iki rəqəmə əsasən təyin olunan maddənin faizə miqdarı hesablanılır. Əgər A təyin olunan maddədirsə, onda.

$$\%A = A\text{-nın kütləsi} / \text{nümunə çəkisinin kütləsi} \cdot 100$$

Lakin təyin edilən A maddəsi sərbəst halda yox, birləşmə hahnda çəkilir. Bunun üçün qravimetrik faktordan istifadə edilməlidir.

Qravimetrik faktor təyin edilən maddənin mol kütləsinin çəki formasının mol kütləsinə olan nisbətinə

deyilir. Bu zaman təyin edilən maddənin (atomun) miqdarı kəsrin sürət və məxrəcində eyni olmalıdır.

#### Qravimetrik faktor

$F = \text{təyin edilən maddənin mol kütləsi} / \text{çəki formasının mol kütləsi}$

Məs.,  $\text{Fe}^{3+}$ -i təyin edərkən, onu  $\text{Fe}_2\text{O}_3$  formasında çəkirələr:

$$F = \frac{2\text{Fe}}{\text{Fe}_2\text{O}_3}$$

Qravimetrik faktoru təyin etdikdən sonra hesablanılan maddənin q-la miqdarı

$$q = a \cdot F$$

düsturu ilə təyin edilir.

q-təyin edilən maddənin qramlala miqdarı.

a- təcrübədən tapılmış çəki formasının kütləsi.

Təyin edilən maddənin faizlərlə miqdarı aşağıdakı düsturla hesablanılır.

$$x = aF \frac{100}{b}$$

b- nümueə çəkisinin qramla miqdarı.

#### Qravimetrik analizdə çökdürücülər.

Qravimetrik analizdə əvvəller qeyri-üzvi çökdürücülərdən istifadə edilirdi. Məs.,  $\text{SO}_4^{2-}$  anionla  $\text{Ba}^{2+}$ ,  $\text{S}_2\text{O}_4^{2-}$  ilə isə  $\text{Ca}^{2+}$ -u çökdürüb təyin edirdilər.

**Üzvi çökdürücülər.** Üzvi maddələrin miqdarı analizdə tətbiqi Jlinskinin adı ilə bağlıdır. O, 1884-cü ildə  $\text{Co}^{2+}$ -i təyin etmək üçün  $\alpha$ -nitrozo- $\beta$ -nafrol reaktivini təklif etmişdir. Lakin üzvi reaktivlərin analitik kimyada geniş tətbiqi Çuqayevdən sonra vüsət almışdır. O, 1905-ci ildə  $\text{Ni}^{2+}$ -i təyin etmək üçün dimetilqlioksin reaktivini

təklif etmişdir. Üzvi çökdürücülərin qeyri-üzvi çökdürücülərdən üstun cəhətləri bunlardır:



1) Üzvi çökdürücülərdən istifadə etdikdə dəqiqlik artır, bunun səbəbi aşağıdakılardır:

a) qoşa çökmə hadisəsinin azalması; b) çöküntünün həll olmasının çox az olması nəticəsində maddəni çökdürdükdə və yuduqda həll olmasının azalması hesabına itinin azalması. c) çöküntünün mol kütləsi böyük olduğu üçün qravimetrik faktorun kiçik olması.

2). Üzvi çökdürücülərdən istifadə etdikdə təyinatın seçiciliyi arıtr. Bunun səbəbi üzvi reaktivlərin tərkibində funksional analitik qrupların olmasıdır.

3) Üzvi çökdürücülər qeyri-üzvi çökdürücülərə nisbətən daha həssasdırlar. Bunun səbəbi üzvi çökdürücülərin molekul kütləsinin böyük olması və təyin edilən elementin kiçik miqdarının təyin edilməsidir.

Bir neçə üzvi çökdürücülərə misal göstərək:



$\text{Ni}^{2+}$ -in təyini üçün yüksək seçiciliyi malik reaktivdir. Eyni zamanda turş mühitdə palladiumla çöküntü əmələ gətirir.




## TİTRİMETRİK ANALİZ.

Titrimetrik analiz klassik analiz metodu olub öz sadəliyi və dəqiqliyi ilə digər analiz metodlarından fərqlənir. Titrimetrik analiz metodunun mahiyyətini aşağıdakı reaksiya vasitəsilə izah edək:



$X$  - təyin olunan maddə,  $R$  - reaktiv,  $P$  - reaksiya məhsuludur. Analiz olunan maddənin ( $X$ ) nümunə çəkisi verilmiş həllədicidə həll edilir, həcmi dəqiq ölçülür və üzərnisə tam reaksiya qurtarana qədər qatılığı məlum olan reaktiv ( $R$ ) əlavə edilir. Bu prosesə titirləmə prosesi, qatılığı məlum olan reaktivə isə titrant deyilir.

Titrantla təyin olunan maddə arasında reaksiyanın başa çatdığı an ekvivalent nöqtə adlanır. Reaksiyanın stexiometrik tənliyi, titrantın qatılığı və titirləməyə sərf olunan həcmə əsasən təyin edilən maddənin miqdarı, ekvivalentlər qanúnudan istifadə etməklə hesablanılır. Bəzən titrantla təyin olunan maddə arasında reaksiya bir neçə mərhələdə gedir. Bu zaman alınan ekvivalent nöqtəsinin sayı birdən artıq olur. Məs., fosfat turşusunu qələvi məhlulu ilə titirlədikdə üç ekvivalent nöqtəsi alınar:



Titrimetrik analizdə təyin edilən maddənin miqdarı titrantın həcmində görə hesablaşdırıldığından bu metoda həcmi analiz metodu da deyilir.

### **Titrimetrik analizdə istifadə edilən məhlullar.**

Titrimetrik analizdə qatılığı məlum olan məhlullardan – standart məhlullardan istifadə edilir. Standart məhlul hazırlamaq üçün standart maddələrdən istifadə edilir. Standart maddələr 100% kimyəvi formulaya cavab

verməlidir. Standart maddələr aşağıdakı tələbatları ödəməlidir.

- Standart maddələr çox yüksək təmizlik dərəcəsinə malik olmalıdırlar.
- Laboratoriya şəraitində saxlandıqda öz xassələrini dəyişdirməlidirlər, tərkiblərini sabit saxlamalıdırlar.
- Hidrat suyunu saxlamamalıdırlar, çünki belə maddələr çətin qurudulurlar.
- Böyük ekvivalent çəkisinə malik olmalıdırlar, çünki maddənin ekvivalent çəkisi böyük olduqca çəkmənin dəqiqliyi artır.

Standart məhlul hazırlamaq üçün istifadə olunan maddələr bu dörd tələbatı ödəməlidirlər. Standart məhlullara verilən tələbatlar bunlardır.

1). Standart məhlullar hazırlanıqdan sonra onların qatılığı saxlandıqda uzun müddət dəyişməlidir. Standart məhlullar hazırlanıqdan sonra müəyyən kimyəvi dəyişikliklər nəticəsində qatılıqlarını dəyişə də bilirlər. Məs.,  $KMnO_4$  məhlulunu göstərmək olar. Ona görə birinci və ikinci növ standart məhlullar anlayışı meydana çıxır.

Birinci növ standart məhlullar o məhlullara deyilir ki, onları uzun müddət saxladıqda qatılıqları dəyişilmir və onlardan standart məhlul kimi istifadə edilir.

İkinci növ standart məhlullar o məhlullara deyilir iki, onlardan standart məhlul kimi istifadə etmək olmaz, saxlanıldıqda da qatılıqları dəyişilir. Birinci növ standart məhlullara  $Na_2B_4O_7 \cdot 10H_2O$ ,  $Na_2CO_3$  və s. ikinci növ standart məhlullara  $HCl$ ,  $KOH$ ,  $NaOH$ ,  $KMnO_4$  və s. göstərmək olar.

2). Standart məhlulla təyin olunan maddə arasında reaksiya böyük sürətlə getməlidir. Əgər bu sürət kiçik olarsa onda ekvivalent nöqtənin də təyini çətinləşir.

3). Standart məhlulla təyin olunan maddə arasında reaksiya praktiki olaraq, axıra qədər getməlidir. Titrimetrik analizdə istifadə olunan reaksiyaların axıra qədər getməsi üçün onların tarazlıq sabitləri kifayət qədər böyük qiymətə malik olmalıdır.

4). Standart məhlulla təyin olunan maddə arasında reaksiya məlum stexiometrik tənlik üzrə getməlidir, çünki burada olan hesablamalar reaksiya tənliyinə görə hesablanılır, kənar reaksiyalar getməməlidir.

5) Titrimetrik analizdə istifadə edilən reaksiyanın ekvivalent nöqtəsi asan və dəqiq təyin edilməlidir.

### **Ekvivalent nöqtənin təyini.**


Titrimetrik analizdə ekvivalent nöqtəsini təyin etmək üçün müxtəlif üsullardan istifadə edilir, bunun üçün indikatorlardan geniş istifadə edilməkdədir. Bu indikatorlar ekvivalent nöqtədə öz rənglərini dəyişirlər. Titirləmənin başa çatdığı an titirləmənin son nöqtəsi adlanır və ideal halda bu nöqtə ekvivalent nöqtəsi ilə üst-üstə düşməlidir.

Titrimetrik analizdə indikatorların düzgün seçilməsi ən vacib məsələlərdən biridir. Bunun üçün titrləmə əyriləri qurulmalıdır. Turşu-əsas metodlarında titrləmə əyriləri pH-V koordinatlarında qurulur.


### **Titrimetrik analizdə hesablamalar.**

Titrimetrik metodlarla təyinat apardıqda maddənin miqdarı titrantla təyin olunan maddə arasındaki reaksiyanın stexiometrik tənliyinə əsasən hesablanılır. Reaksiyanın və qarşılıqlı təsirdə olan maddələrin xarakterindən asılı olaraq, 1 mol maddə müxtəlif sayıda digər maddə molları ilə qarşılıqlı təsirdə ola bilir. Buna görə madədlərin molekul kütlələrindən deyil, ekvivalent kütlələrindən istifadə edilir.

Protolitik qarşılıqlı təsir reaksiyalarında protolitin ekvivalent kütləsi əgər protolit bir qram-ion proton ayırırsa və ya özünə birləşdirirsə özünün molekul kütləsinə bərabər olur. Məs:




Reaksiyada sulfat turşusunun ekvivalent kütləsi onun molekul kütləsinin yarısına,




Reaksiyada isə xlorid turşusunun ekvivalent kütləsi onun molekul kütləsinə bərabərdir.

Ekvivalent kütləsi reaksiyanın xarakterindən asılı olaraq, müxtəlif qiymət ala bilər. Bu onu göstərir ki, ekvivalent kütləsi molekul kütləsi kimi sabit olmayıb, maddənin iştirak etdiyi reaksiyadan asılıdır. Məs., fosfat turşusu reaksiya xarakterindən asılı olaraq, özündən bir, iki, üç proton ayıra bilər. Buna görə fosfat turşusu reaksiya nəticəsində bir proton ayırsa onun ekvivalent kütləsi  $E = M$ ; iki proton ayırsa  $E = M/2$ , üç proton ayırdıqda isə  $E = M/3$ -ə bərabər olar.

Çökmə və kompleks əmələ gəlmə reaksiyalarında da maddələrin ekvivalent kütləsi stexiometrik tənlik əsasında hesablanılır. Məs:






Reaksiyada  $E_{CN} = M_{CN}$  olar. Əgər  $Ag(CN)_2^-$  kompleks birləşməsi əmələ gəlibsa,



onda  $E_{CN^-} = 2M_{CN^-}$  olar.

Oksidləşmə – reduksiya reaksiyalarında maddələrin ekvivalent kütləsi onların aldığı və ya verdiyi elektronların sayına görə hesablanılır.






Həcmi analizdə qatılıq vahidi olaraq molyarlıq, normalılıq, titr və faktordan istifadə edilir. Məs:  $T_{H_2SO_4} = 0.0049 \text{ g/ml}$  isə bu o deməkdir ki, 1 ml-də göstərilən qədər sulfat turşusu həll olmuşdur. Titrimetrik analizdə məhlulları hazırlamaq üçün aşağıdakı düsturlardan da istifadə edilir:

$$T = \frac{N \cdot E}{1000}; \quad P = \frac{M \cdot NV}{b \cdot 1000}; \quad T = \frac{P}{V}$$

$P$ -həll olan maddənin miqdari,  $b$  - əsaslılıq və ya alınib verilən elektronların sayı,  $V$  - həcm,  $M$  - molekul kütlesi,  $N$  - normalılıqdır.

### Turşu-əsas metodu

Turşu əsas titirləmə metodu prololitlər – turşu əsaslar arasındaki qarşılıqlı təsir reaksiyasına əsaslanır.



Turşu və əsaslar arasında qarşılıqlı təsir reaksiyaları çox vaxt «neytrallaşma reaksiyaları» adlandırılır.

Neytrallaşma metodu həmişə özünü doğrultmur. Belə ki, yalnız qüvvətli turşu və qüvvətli əsasların sulu məhlulda qarşılıqlı təsiri zamanı neytral mühit yaranır:



*HB* zəif turşu və *A* qüvvətli əsas olarsa, onların qarşılıqlı təsiri reaksiyadan alınan  $HA^+$  turşusu çox zəif və  $B^-$  əsası qüvvətli olacaqdır. Buna görə də ekvivalent nöqtədə mühit əsası xarakterli olacaqdır. Əgər *HB* qüvvətli turşu və *A* zəif əsas olarsa, ekvivalent nöqtəsində mühit turşu xassəli olar. İstifadə edilən titrantlardan asılı olaraq turşu əsas titirləmə metodu iki yerə bölünür:


1). Alkalimetriya – bu metodda titrant olaraq, əsaslardan istifadə olunur və turşular təyin edilir.

2). Asidometriya – burada titrant rolunu turşular oynayır və əsasların təyini üçün istifadə edilir.

Protilitik qarşılıqlı təsir reaksiyaları titrimetrik analizdə istifadə edilən reaksiyalara verilən tələbatları ödəməlidir. Bu məqsədlə ekvivalent nöqtəsində öz rəngini dəyişən turşu-əsas indikatorlarından istifadə edilir. Lakin bəzən bu məqsədlə başqa metodlardan, məsələn, potensiometrik analiz metodundan istifadə edilə bilər.


### Turşu-əsas indikatorları

Turşu-əsas indikatorları zəif əsası və ya zəif turşu xassəsi göstərən üzvi birləşmələrdir. Bu birləşmələrin bir-biri ilə əlaqəli olan turşu və əsası formaları müxtəlif rəngə malik olur.



*HIn* və  $In^-$  formaları bir-birindən rənglərinə görə fərqlənirlər. (1) tənliyindən göründüyü kimi indikator turş mühitdə *HIn*, əsası mühitdə isə  $In^-$  formasında olur.

İndikator zəif əsasi xasəsyə malik olduqda isə sulu məhlulda aşağıdakı kimi tarazlıqla olur.



Burada  $HIn^+$  müvafiq olaraq, indikatorların turşu, *In* isə əsası formasıdır. Metiloranj göstərilən tip əsası indikatorlara tipik misaldır. İndikatorların bir forması rənglidirsə, bir rəngli, iki forması rənglidirsə iki rəngli

indikatorlar adlanır. Titrimetrik analizdə çox rəngli indikatorlara da rast gəlmək olar.

Turşu – əsas titirləməsində istifadə edilən indikatorlar aşağıdakı tələbatları ödəməlidir:

1. İndikatorların rəngləri yaxın  $pH$ -larda bir-birindən yaxşı seçiləlidir.

2. İndikatorun rənginin dəyişməsi  $pH$ -in cüzi dəyişməsi zamanı çox kəskin olmalıdır.

3. İndikatorların rəngləri intensiv olmalıdır.

4. İndikatorların özünün rənginin dəyişməsinə sərf olunan turşu və əsasın miqdarı o qədər az olmalıdır ki, analizin nəticələrinə təsir etməsin.



5. İndikatorların rənginin dəyişməsi tam dönən proses olmalıdır.

Analiz nəticələrini düzgün almaq üçün düzgün də indikatorların seçiləsi vacib məsələdir. İndikatorların rənginin dəyişilməsi nəzəriyyələrdən biri Arrheniusun elektrolitik dissosasiya nəzəriyyəsinə əsaslanmış, Ostvaldin indikatorların ion nəzəriyyəsidir. Bu nəzəriyyə əsasən turşu-əsas metodunda istifadə edilən indikatorlar özlərini zəif turşu və ya zəif əsas xassə kimi göstərirler və onların suda müxtəlif formaları müxtəlif rəngli olurlar.

### **İndikatorların rəng dəyişmə səbəbləri.**

Xromofor nəzəriyyəsi üzvi maddələrin rənginin əmələ gəlməsi və dəyişməsi haqqında olan ümumi nəzəriyyədir.

Üzvi maddələrin rəngli olmasının səbəbini onun tərkibində xüsusi atom və atom qruplarının xromoforlarının olması ilə izah edilir.




Xromofor nəzəriyyəsi üzvi maddələrin tərkibində xüsusi qrupların-auksoxrom qrupların olmasını da göstərir. Auksoxrom qrupları ayrılıqda üzvi maddələrə rəng vermir, lakin onlar xromofor qruplarla birlikdə olduqda, molekulun rənginin intenstvliyini artırır. Auksoxrom qruplara misal olaraq.



-OH, -NH<sub>2</sub>, -OCH<sub>3</sub>, -N(CH<sub>3</sub>)<sub>2</sub> göstərmək olar.

Fenolftalein, metiloranj, metilqırmızı turşu-əsas titirləmə metodlarında ən çox istifadə olunan indikatorlardır.

Fenolftalein turş mühitdə rəngsiz, qələvi mühitdə isə moruğu-qırmızı rəngdə




Metiloranj azobirləşmə olub, turş mühitdə qırmızı, neytral və qələvi mühitdə sarı rəngdə olur.



Praktikada metiloranjin 0,1 %-li sulu məhlul-larından istifadə olunur.

### **Qüvvətli turşuların qüvvətli əsaslarla titirlənməsi.**

Xlorid turşusunun natrium-hidroksidlə titirlənməsinə və bu titirləmə zamanı  $pH$ -in dəyişməsinə baxaq:  $HCl$  sulu mühitdə tamamilə – 100% ionlara dissosiasiya olunur



Buna görə də ilkin məhlulun  $pH$ -i  $HCl$ -un qatılığına bərabər olacaqdır.

$$pH = -\lg C_{tur}$$

titirləmə zamanı  $H_3O^+ + OH^- \rightarrow 2H_2O$  reaksiyası gedir. Ona görə də titrant əlavə etdikdə, məhlulda turşunun qatılığı tədricən azalır və ekvivalent nöqtəsinə qədər, məhlulun  $pH$ -i məhlulda titirlənməmiş qalan  $H_3O^+$  ionlarının qatılığına əsasən hesablanılır:

$$\frac{Na \cdot Va - Nb \cdot Vb}{Va + Vb} = [H_3O^+]$$

və məlum olduğu kimi  $pH = -\lg[H_3O^+]$


$V_a$  – titirləmə üçün götürülmüş turşunun həcmi,  
 $V_b$  – titirləməyə sərf olunan əsasın həcmi,  
 $N_a$  və  $N_b$  – uyğun olaraq, turşu və əsasın normalılığı.  
 Ekvivalent nöqtəsində turşu və ya əsas bir-biririlərlə  
 reaksiyaya tam daxil olduqlarından  $[H_3O^+] = [OH^-] = 10^{-7}$   
 və  $pH = 7$ . Ekvivalent nöqtəsindən sonra qələvinin artıq  
 miqdarı belə hesablanılır:

$$\frac{N_b \cdot V_b - N_a \cdot V_a}{V_a + V_b} = [OH^-] \text{ və } [H_3O^+] \text{ qatılığı}$$

$$[H_3O^+] \cdot [OH^-] = 10^{-14} \text{ tənliyindən tapılır.}$$

$HCl$ -la  $NaOH$  titirləndikdə məhlulun  $pH$ -ı  
 əvvəlcə yavaş dəyişilir, ekvivalent nöqtəsinə yaxınlaşdıqda  
 kəskin sıçrayış müşahidə edilir. Bu zaman məhlulun  
 $pH$  4,7-9,3 intervalında dəyişir. Buna görə də ekvivalent  
 nöqtəsini təyin etmək üçün indikator göstəricisi bu  
 intervala düşən indikatorlardan istifadə etmək olar.  
 Sıçrayış müşahidə edilən göstərilən  $pH$  intervalı titirləmə  
 əyrisiinin ekvivalent hissəsi adlanır.

Titirləmə əyrisinin qurulması qüvvətli turşuların  
 qüvvətli əsasla titirlənməsi zamanı nəzəri olaraq,  
 hesablanmış indikator göstəricisi  $pK_{IN} = 7$  olan indika-  
 torlardan başqa indikator göstəricisi  $pT=4,7-9,3$  olan  
 istənilən indikatorlardan istifadə etmək olar. Bu indika-  
 torlara misal olaraq metil qırmızı ( $pT=5,5$ ), fenol qırmızı  
 $(pT = 7,0)$  fenolftalein ( $pT=9,0$ ) və s. göstərmək olar.  
 Titirləmə əyrisində ekvivalent hissə götürülmüş mad-  
 dələrin qatılığından aslidir. Qatılıq azaldıqca ekvivalent  
 hissə keçilir. 0,01N  $HCl$  məhlulunun 0,01N  $NaOH$   
 məhlulu ilə titirləndikdə ekvivalent hissə 5,7-8,3 intervalına  
 qədər azalır və ona görə də ekvivalent nöqtəsinin təyini  
 üçün istifadə edilən indikatorların sayı da azalır:



Ona görə də titrləmə apararkən turşu və əsasın daha böyük qatılığının (0,1 N) istifadə edilir

### Oksidləşmə-reduksiya metodları.

Oksidləşmə-reduksiya metodu təyin olunan maddə ilə titrant arasında elektron keçidi reaksiyalara əsaslanır. Təyin edilən maddə özündən elektron ayrımaq qabiliyyətinə malikdirsə, yəni reduksiyaedicidirsə onun təyini üçün oksidləşdiricinin, əksinə, oksidləşdiricidirsə reduksiyaedicinin standart məhlulundan istifadə edilir.



Oksidləşdiricinin normal elektrod potensialı nə qədər böyük olarsa ondan istifadə etməklə daha çox sayıda reduksiyaedicini titirləməklə təyin etmək olar. Bu zaman istifadə edilən reaksiyalar titriometrik analizdə reaksiyalara verilən ümumi tələbatlara cavab verməlidir.

$$MnO_4^- (E_{MnO_4^- / Mn^{2+}}) = 1,51 \text{ V}$$

$$Cr_2O_7^{2-} (E_{Cr_2O_7^{2-} / Cr^{3+}}) = 1,33 \text{ V}$$

$$J_3^- (3J^- , E_{J_3^- / 3J^-}) = 0,54 \text{ V}$$


Redoks – cütünün standart elektron potensialı ( $E^\circ$ ) orta qiymətə malik maddələrdən həm oksidləşdiricilərin, həm də reduksiyaedicilərin təyinində istifadə edilir.





Reaksiyadan göründüyü kimi burada həm oksidləşdirici və həm də reduksiyaediciliyi təyin etmək olar.

### 3.Oksidləşmə-reduksiya reaksiyaları. Qalvanik elementlər

Turşu-əsas, çökmə və kompleks əmələ gəlmə, reaksiyalarından fəqli olaraq, oksidləşmə-reduksiya reaksiyaları qarşılıqlı təsirdə olan maddələr arasında ion dəyişmə prosesinə deyil, elektron keçidi prosesinlərinə əsaslanır, nəticədə hissəciklərin oksidləşmə dərəcələrinin qiyməti də dəyişilmiş olur. Özündən elektron verən hissəciklər reduksiyaedicilər və özünə elektron birləşdirən hissəciklər isə oksidləşdiricilər adlanır. Oksidləşmə-reduksiya reaksiyalarında oksidləşdiricilər elektron alaraq, oksidləşmə dərəcələrinin qiyməti azalır, reduksiyaedicilər elektron verərək isə oksidləşmə dərəcələrinin qiyməti artır. Bunu mis duzu məhluluna cink saldıqda müşahidə etmək olar.



Bu reaksiyada cink elektronunu misə verərək reduksiyaedici, mis isə həmin elektronları qəbul edərək oksidləşdirici olurlar. Sadəlik üçün belə elektron alıb- verməyi yarımrəaksiya şəkilində göstərmək olar:





Bu yarım reaksiyaları tərəf-tərəfə toplamaqla tam (1) reaksiyasını almaq olar.

İstənilən yarımreaksiyanı ümumi şəkildə aşağıdakı kimi yazmaq olar.


### *Re d - ne → Oks*

Verilmiş (1) reaksiyasiyanın iki yarımreaksiyanın cəmi şəklində təsvir etməiyən mümkünlüyünü, bu reaksiyada əslində iki sistemin  $Zn^{2+}/Zn$  və  $Cu^{2+}/Cu$  sistemlərinin qarşılıqlı təsirdə olduğunu göstərir. Bu sistemlərin biri elektron verirsə, digəri elektronu qəbul edir. Bu cütlər naqıl vasitəsilə birləşdirildikdə də elektron keçidi baş verir. Naqıl vasitəsilə birləşdirilmiş bu cür cütlər elektrik cərəyanı mənbəyi rolunu oynayır. İon cütlərinin naqıl vasitəsilə birləşdirilməsindən alınan və cərəyan mənbəyi rolunu oynayan qurğuya qalvanik element deyilir. Başqa sözlə, qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirir.


Oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən, yəni elektron almaq və vermək qabiliyyətinə malik istənilən redoks cütəlrindən qalvanik element yaratmaq üçün istifadə etmək olar. Bu redoks cütələri qalvanik elementin elektrodları rolunu oynayır. Məs., qalvanik elementin sink duzu məhluluna salınmış sink lövhədə, mis elektrodu isə mis duzu məhluluna salınmış mis lövhədən ibarətdir.  $Zn^{2+}/Zn$  və  $Cu^{2+}/Cu$  təşkil edilmiş qalvanik element Daniel elementi adı ilə məşhurdur. Daniel elementi içərisinə mis lövhə salınmış mis duzu məhlulundan və içərisinə sink lövhə salınmış sink duzu məhlulu tökülmüş iki qabdan ibarətdir. Bu qablardan ionların miqrasiyasını təmin edən duz körpüsü ilə birləşdirilmişdir. Metal lövhələr xarici naqıl vasitəsilə birləşdirildikdə elektrik cərəyanı yaranmağa, yəni elektronların sink elektrodundan mis elektroduna doğru hərəkəti başlayır.



I qabda isə  $Cu^{2+} + 2e \rightarrow Cu^0$  ionları xarici naqıl vasitəsilə elektronları qəbul edərək, metallik mis şəklində mis lövhənin səthində toplanır. Daniel qalvanik elementi işlədikdə sistemdə aşağıdakı proseslər gedir: II qabda  $Zn^{2+}$  ionları lövhədən məhlula keçir, ekvivalent miqdarda elektron isə xarici naqıl vasitəsilə mis lövhəyə daşınır.



Duz körpüsü vasitəsilə xarici naqillə daşınan elektronların sayına müvafiq miqdarda ionlar I qabdan II qaba miqrasiya olunur. Sink lövhə elektron ayırdığı üçün  $Zn^{2+}/Zn$  cütü Daniel elementinin mənfi,  $Cu^{2+}/Cu$  cütü isə elektronları qəbul etdiyindən müsbət elektrodu olur. Daniel elementinin yazılışı aşağıdakı kimidir:



Burada bir şaquli xətt metal-məhlul sərhəddini, iki şaquli xətt isə məhlul – məhlul sərhəddini göstərir.

### Standart və real elektrod potensialları.

Standart və ya elektrod potensialı birləşmənin oksidləşmə-reduksiya reaksiyalarına daxil olmasını xarakterizə edən sabit kəmiyyətdir. Standart elektrod potensialı ( $E^{\circ}$ ) yuxarı oksidləşmə dərəcəsinə malik verilmiş elementin elektron alaraq, aşağı oksidləşmə dərəcəsinə keçməsini xarakterizə edir. Ona görə də standart elektrod potensialı bir ion cütünə aid edilir və  $E^{\circ}_{OK/RED}$  şəklində yazılır.

Oksidləşmə-reduksiya reaksiyası gedən sistemdə verilmiş yarımrreaksiya da iştirak edən ion cütünün standart elektrod potensialının oksidləşdirici və reduksiyaedici formalarının qatılıqları nisbətindən asılılığı Nernst tənliyinə əsasən aşağıdakı kimi ifadə edilir.


$$E = E_{OK/RED}^0 + \frac{0,058}{n} \lg \frac{[Ok]}{[Red]}$$

$E^{\circ}$ -standart elektrod potensialı, n-elektronların sayı,  $[Ok]$  və  $[Red]$  –verilmiş elementinin oksidləşdirici və reduksiyaedici formalarının qatılıqları, E isə həmin cütün real elektrod potensialıdır. Real elektrod potensialı sistemdə ion qüvvəsini nəzərə alan həqiqi elektrod potensialıdır. (1) tənliyindən göründüyü kimi  $[Ok] = [Red]$  olduqda

$$E = E_{OK/RED}^0$$

yəni standart elektrod potensialı hər iki formanın qatılığı vahidə bərabər olduqda sisteminin potensialı olub, bilavasitə ion cütünə aid edilir. Standart elektrod potensialının qiymətinə əsasən təcrübə aparmadan oksidləşmə-reduksiya reaksiyalarının istiqamətini müəyyən etmək, oksidləşdirici və reduksiyaedicinin ilkin qatılığı məlum olarsa, onların tarazlıq qatılıqlarını

hesablamaq olar. Əgər reaksiyada hidrogen ionu iştirak edirsə;



$$E = E_{MnO_4^- / Mn^{2+}} + \frac{0,058}{5} \lg \frac{[MnO_4^-] \cdot [H^+]^5}{[Mn^{2+}]}$$

Standart elektrod potensialını təyin etmək üçün etalon olaraq, standart hidrogen elektrodundan istifadə edilir. Standart hidrogen elektrodu  $25^\circ\text{C}$ -də, 1 atm. Təzyiqdə, altından hidrogen qazı üfürülən və hidrogen ionlarının aktivliyi vahidə bərabər olan məhlüla salınmış plantinləşdirilmiş Pt naqıldən ibarətdir və  $E_{H_2 / 2H^+} = 0 \text{ V}$ .

### Oksidləşmə-reduksiya metodunun təsnifatı.

Oksidləşmə – reduksiya metodunun aşağıdakı metodları vardır.

1. Permanqanatometriya – standart məhlul olaraq,  $K_2MnO_4$  məhlulundan istifadəyə əsaslanır.


2. Serummetriya – standart məhlul kimi serumun suda həll olan dördvalentli duzları məhlullarından istifadəyə əsaslanır.

3. Bixromatometriya. Bu metodla  $K_2Cr_2O_7$ -in standart məhlulundan istifadə edilir.

4. Jodometriya – standart məhlul olaraq,  $J_2$ -nin  $KJ$ -daki məhlulundan istifadə edilir. Bu metodlar içərisində daha geniş yayılan permanqanometriya, bixromatometriya və yodometriyadır.

## Permanqanatometriya

Permanqanatometrik metod  $KMnO_4$ -in turş mühitdə oksidləşdirici təsirinə əsaslanır.



Nernst tənliyinə görə


$$E = E_{MnO_4^- / Mn^{2+}}^0 + \frac{0,058}{5} \lg \frac{[MnO_4^-] \cdot [H^+]^8}{[Mn^{2+}]}$$

Göründüyü kimi  $MnO_4^- / Mn^{2+}$  cütünün elektrod potensialı məhlulda hidrogen ionunun qatılığı artıqda artır.

Bu məqsədlə adətən sulfat turşusundan istifadə edilir. Burada  $KMnO_4$  0,01 N məhlulundan istifadə edilir. Ekvivalent nöqtəsində bir damla artıq  $KMnO_4$  məhlulundan əlavə etdikdə, məhlul açıq bənövşəyi rəngə boyanır. Ona görə  $K MnO_4$  özü indikator rolunu ifa edir.

Burada kənar indikatorlardan istifadə edilmir.

Titirləməni neytral və ya əsası mühitdə apardıqda,



$$E = E_{MnO_4^- / MnO_2}^0 + \frac{0,058}{3} \lg \frac{[MnO_4^-] \cdot [H^+]^4}{[MnO_2]}$$


Reaksiyada əmələ gələn  $MnO_4^- / MnO_2$  cütünün normal elektrod potensialı ( $E^\circ = 1,69B$ ),  $MnO_4^- / Mn^{2+}$  cütünün potensialından böyükdür. Lakin titirləməni neytral və ya əsası mühitdə arparmaq olmaz. Çünkü bu zaman alınan  $MnO_2$  çöküntü şəklində ayrılır və ekvivalent nöqtənin təyininə mane olar.  $Fe(III)$  potensiometrik metodla təyin etmək olar. Bunun üçün dəmir metallar,  $SnCl_2$  və s. ilə reduksiya olunmalıdır.

## **Yodometriya.**



Jodometrik metod oksidləşmə-reduksiya reaksiyaları zamanı xüsusi şəraitdə yodun udulması və ayrılması reaksiyasına əsaslanır.  $J_3^- / 3J^-$  cütünün normal elektrod potensialı ( $E_{J_3^- / 3J^-}^0 = 0.54$  V) qüvvətli oksidləşdirici və reduksiyaedicilərin potensialı ilə müqayisədə aralıq qiymət alır.

Buna görə də yodometrik metoddan istifadə edərək, həm oksidləşdiriciləri və həm də reduksiyaediciləri təyin etmək olar. Bu metoddan digər oksidləşmə-reduksiya metodlarına nisbətən daha çox istifadə edilir. Yodometrik metodun əsas standart məhlulları  $J_2$ -in KJ-də məhlulu və natrium-tiosulfat məhlullarıdır.

Oksidləşdiricini  $J$  ilə titrləmək üçün KJ -un artıq miqdarı götürülür və müəyyən vaxt keçidkdən sonra ayrılan  $J_3^-$  tiosulfat məhlulu ilə titrlənir.




Müəyyən çətinliklər olduğundan burada birbaşa titirləməni aparmaq mümkün olmur. Ona görə də yodometrik metodda həm oksidləşdiricilərin, həm də reduksiyaedicilərin təyini eks titirləməyə əsaslanır. Təyin olunan maddə üzərinə standart yod məhlulunun artıq miqdarı əlavə edilir və onun artığı tiosulfat məhlulu ilə titrlənilir. Bu reaksiya  $pH < 5$  olduqda, daha dəqiq nəticələr alınır. Yodometrik metoddan analitik kimyada  $Cu(II)$ -in təyini daha geniş yayılmışdır.



Bu reaksiyada indikator olaraq, nişastadan istifadə edilir.

## **Bixromatometriya.**

Bixromatometriya metodu aşağıdaki reaksiyaya əsaslanır:



Bixromatometrik metodda standart məhlul olaraq, kalium-bixromat və ya kalium xromatin sulu məhlullarından istifadə edilir. Titirləmə sulfat, xlorid və fosfat turşusu iştirakında aparılır. Bu metodun istifadəsi məhduddur. Bu metoddan ən çox dəmirin təyinində istifadə edilir. Bunun üçün  $Fe(III)$  məhlulu  $Fe(II)$ -yə qədər reduksiya edilir.

Bixromatometrik metodun permanqanometrik metoda nisbətən bir sıra üstün cəhətləri vardır.

1. Kalium-bixromatı kimyəvi təmiz halda almaq asandır. Kalium – bixromatin standart məhlulu onun dəqiq nümunə çəkisində hazırlanır.
2.  $K_2Cr_2O_7$  məhlulu çox davamlıdır, onun titri uzun müddət saxlandıqda dəyişmir.
3. Kalium-bixromatla titirləmə xlorid turşusu iştirakında da aparılır. Onda permanqanatometrik metoddan fərqli olaraq, burada sərbəst xlor alınır.
4. Zəif oksidləşdiricilərdən məs, yoddan fərqli olaraq, bixromat daha çox sayda üzvi maddələri oksidləşdirmək xassəsinə malikdir.
5. Permanqanatla titirləməni yüksək temperatırda aparmaq lazımi gəldiyi halda bixromatla titirləməni daha aşağı temperaturada aparmaq mümkündür.
6. Reduksiyaedicilərdən başqa bixromatdan istifadə edərək, bir çox oksidləşdiriciləri təyin etmək olar.

( $Mn(II)$ ,  $Cr(VI)$ ,  $Cu(II)$  və s.). Bu halda oksidləşdirici əvvəl dəmir (II) duzunun artıq miqdarı ilə titirlənilir, artıq qalan  $Fe^{2+}$  isə kalium-bixromatın standart məhlulu ilə titirlənilir.

7. Fosfat turşusu mühitində bixromatla titirləmədə Hind alimi Qapalo Rao daha bir üstün cəhəti müəyyən etmişdir. Belə ki, o, iki və üç kation qarışılığını birlikdə titirləmək mümkün olduğunu göstərmişdir. Məs.,  $Fe^{2+} + V^{4+}$ ;  $Mn^{2+} + V^{4+}$ ;  $Fe^{2+} + Mn^{2+} + V^{4+}$  və s.

Göstərilən üstünlüklərlə yanaşı bixromatometrik metodun bir sıra çatışmayan cəhətləri də vardır.

1. Kalium-bixromat kalium-permanqanata nisbətən daha zəif oksidləşdiricidir. Ona görə də bu metod permanqanometrik metoda nisbətən az istifadə olunur.

2. Bixromatla oksidləşmə-reduksiya reaksiyası nisbətən yavaş gedir. Reaksiyanın sürəti mühitin turşuluğundan asılıdır, belə olduqda  $Cr_2O_7^{2-} / Cr^{3+}$  cütünün potensialı da artır.

3. Titirləmənin son nöqtəsinin reaktivin artığının köməyiilə təyin etmək çətindir. Ona görə də daha çox indikatorlu metoddan istifadə olunur.

4. Bir çox reduksiyaedicilərlə bixromat arasında reaksiya çox yavaş gedir. Buna görə də bixromatometriyadan daha çox eks titirləmə metodunda istifadə edilir.


### **Oksidləşmə-reduksiya metodunda indikatorlar:**

Oksidləşmə-reduksiya metodlarında ekvivalent nöqtəni təyin etmək üçün indikatorlardan istifadə edilir.

Permanqanometrik metodda indikator olaraq, titrantdan istifadə edilir. Titrantın rəngi tünd olduğundan

ekvivalent nöqtədə bir damla hesabına məhlul bənövşəyi rəngə boyanır.


Yodometrik metodda kənar indikatordan - nişastadan istifadə edilir. Yodun rəngi tutqun-sarı rəngli olduğundan ekvivalent nöqtəni təyin etmək çətinləşir. Ona görə yod kalium yodda həll olduğundan alınan  $J_2 + J^- \rightarrow J_3^-$  nişasta ilə tünd göy rəngə boyanır ki, bu zaman ekvivalent nöqtəni təyin etmək asanlaşır. Məhlulun qızdırılması və ya üzvi həll edicilərin əlavə edilməsi metodun həssaslığını azaldır. Ümumiyyətlə, oksidləşmə-reduksiya metodlarında redoks-indikatorlarından geniş istifadə edilir. Redoksi-indikatorları oksidləşmə-reduksiya reaksiyalarında yaranan potensial hesabına ya oksidləşir və ya reduksiya olunur ki, nəticədə indikator öz rəngini ekvivalent nöqtədə dəyişir. Bunun üçün əvvəl titirləmə əyriləri qurulur, ekvivalent nöqtənin potensialı tapılır və buna əsasən redoks-indikatorları seçilir. Seçilmiş indikatorlar yaranan potensialın hesabına ya oksidləşir, ya da reduksiya olunaraq rəngini dəyişmiş olur:



$In_{ok}$  və  $In_{red}$  -in rəngləri müxtəlif olur.


$$E = E_{In}^0 + \frac{0.058}{n} \lg \frac{[In_{ok}]}{[In_{red}]}$$

Redoksi-indikatorlarına misal olaraq, difenilamini göstərmək olar ki, bu da ekvivalent nöqtədə bənövşəyi-göy rəngə boyanmış olur.



Reaksiyanın birinci mərhələsi difenilbenzidinin alınması dönməyən, ikinci mərhələsi xinoид məhsulunun alınması isə dönen prosesidir.

Bu indikatorlar suda həll olmur, turşularda isə həll olurlar. Difenilaminə sulfoqrup daxil edilsə və oradakı hidrogen natrium ilə əvəz edilsə bu indikator suda yaxşı həll olar. Fenilan tranil turşusundan da indikator kimi geniş istifadə edilir.



### Titirləmə əyriləri.

Oksidləşmə-reduksiya metodlarında titirləmə əyriləri E-V<sub>t</sub> koordinatlarında qurulur. Sonra burada ekvivalent hissəyə uyğun sistemin potensialı müəyən edilərək, buna uyğun da indikatorlar seçilir. X<sub>red</sub>-reduksiyaedici ilə oksidləşdirici xassəli T<sub>ox</sub> titrantı arasında titirləmə əyrişinin qurulması X<sub>red</sub> - n<sub>x</sub>e → X<sub>ok</sub> və T<sub>ox</sub> + n<sub>t</sub>e → T<sub>red</sub> əsasları.



üçün titirləmə əyrsini qurmaq olar. Fe<sup>3+</sup> / Fe<sup>2+</sup> və

$MnO_4^- / Mn^{2+}$  cütləri üçün Nernst tənliyi əsasına oksidləşmə-reduksiya potensiallarını qiymətini yazmaq olar:

$$E = 0,77 + \frac{0,058}{1} \lg \frac{[Fe^{3+}]}{[Fe^{2+}]} \quad (1)$$

$$E = 1,51 + \frac{0,058}{5} \lg \frac{[MnO_4^-] \cdot [H^+]}{[Mn^{2+}]} \quad (2)$$

Ekvivalent nöqtəsinə qələr sisitemin potensialı (1) tənliyinə görə, ekvivalent nöqtəsindən sonra (2) tənliyinə əsasən, ekvivalent nöqtəsində isə (1) və (2) tənliyinə əsasən hesablanmış sistemin potensiallarının cəminə görə hesablanılır. Hər dəfə  $KMnO_4$ -ün artıq qatılığının əlavə edilməsinə sistemin potensialının artması (1) tənliyinə əsasən hesablanılır.  $KMnO_4$ -ün qatılığı artdıqca oksidləşmə-reduksiya reaksiyasında  $Fe^{2+}$ -in qatılığı azalar, (1) tənliyinə əsasən hesablanmış sistemin potensialı isə artar. Ekvivalent nöqtəsindən sonra  $KMnO_4$ -ün qatılığı artar və sisitemin potensialı isə (2) tənliyinə əsasən hesablananlar.

Ekvivalent nöqtəsində isə sisetmin potensialı (1) və (2) tənliklərinin cəminə əsasən belə hesablanmalıdır:

$$E = 0,77 + 0,058 \lg \frac{[Fe^{3+}]}{[Fe^{2+}]} +$$

$$5E = 5 \cdot 1,51 + 0,058 \lg \frac{[MnO_4^-] \cdot [H^+]}{[Mn^{2+}]}$$

$$6E = 0,77 + 5 \cdot 1,51 + 0,058 \lg \frac{[Fe^{3+}] \cdot [MnO_4^-]}{[Mn^{2+}] \cdot [Fe^{2+}]}$$

Lakin ekvivalent nöqtəsində:

$[Fe^{2+}] = 5 \cdot [MnO_4^-]$  və  $[Fe^{3+}] = 5 \cdot [Mn^{2+}]$  olar  
 Bu zaman  $\frac{[Fe^{3+}] \cdot [MnO_4^-]}{[Fe^{2+}] \cdot [Mn^{2+}]} = 1$  alındığından

$$6E = 0,77 + 5 \cdot 1,51$$


$$E = \frac{0,77 + 5 \cdot 1,51}{5} = 1,38V$$

Deməli ekvivalent nöqtədə sistemin normal potensialı  $+1,38$  V olacaqdır.

Bunu ümumi şəkildə belə yazmaq olar:

$$E = \frac{bE_{ok}^0 + aE_{red}^0}{a+b}$$

Bu deyilənlərə əsasən də oksidləşmə-reduksiya reaksiyası üçün titirləmə əyrsii qurulur.




$FeSO_4$  artığı

$KMnO_4$  artığı


## KOMPLEKSONOMETRİYA.

Kompleks əmələ gelmə analiz metodu təyin olunan maddə ilə titrant arasında kompleks əmələgelmə reaksiyalarına əsaslanır. Bu metoddan daha çox metal ionlarının təyini üçün istifadə edilir.

Kompleksonometrik analiz xeyli zamandır ki, istifadə edilir. Belə ki, keçən əsrin ortalarında Libix CN<sup>-</sup> ionlarının Ag<sup>+</sup> duzu məhlulu ilə titirləməklə təyini üçün aşağıdakı reaksiyani təklif etmişdir:



Bu metod ilk kompleksonometrik metod hesab edilir. Titirləmənin son nöqtəsi ekvivalent nöqtəsində əmələ gələn AgCN çöküntüsünün alınması ilə təyin edilir.



Kompleksonometriyada istifadə edilən reaksiyalar da titrimetrik analizdə istifadə edilən reaksiyalara verilən ümumi tələbatları ödəməlidir. Kompleks əmələgelmə reaksiyalarının axıra qədər getməsi üçün əmələ gələn kompleks birləşmə yüksək davamlığa malik olmalıdır. Kompleks birləşmələrin əsas xassələrindən biri reaksiyaların sürətli getməsidir.

Dəqiq stexiometrik tərkibə malik bir reaksiya məhsulunun alınması ilə bağlı tələbat kompleksonometriyada xüsusilə böyük əhəmiyyət kəsb edir. Monodentat liqandlardan istifadə etdikdə kompleks əmələ gətiricinin koordinasiya ədədindən (n) asılı olaraq, bir neçə kompleks əmələ gəlir: ML<sub>1</sub>, ML<sub>2</sub> .....ML<sub>n</sub>. Belə kompleks birləşmələr liqandların müxtəlif qatılığında alınır ki, bu da müxtəlif davamlılıq sabitləri ilə xarakterizə olunurlar. Axırıncı ML<sub>n</sub> kompleksinin alınması üçün Liqandın çox qatılığından istifadə edilməlidir. Buna görə də titriometrik analizdə belə reaksiyalardan istifadə edilmir. Məs., Zn duzu məhlulunu 0,01 N NH<sub>3</sub> ilə titirlədikdə:



|                           |       |       |
|---------------------------|-------|-------|
| $Zn(H_2O)_4^{2+}$         | ..... | 3,2%  |
| $ZnNH_3(H_2O)_3^{2+}$     | ..... | 6.8%  |
| $Zn(NH_3)_2(H_2O)_2^{2+}$ | ..... | 14,2% |
| $Zn(NH_3)_3(H_2O)^{2+}$   | ..... | 35,8% |
| $Zn(NH_3)_4^{2+}$         | ..... | 40,0% |

Titriometrik anaizdə elə kompleks əmələ gəlmə reaksiyalarından istifadə edilir ki, reaksiya nəticəsində əmələ gələn kompleksin tərkibinə münimüm sayda, məs, iki liqand daxil olsun. ML tərkibli bir liqandla əmələ gələn kompleks birləşmələrin daha böyük əhəmiyyəti vardır. Bunun üçün liqand polidentant olmalı, yəni bir neçə donor qrup saxlamalıdır.

Bələ alınan kompleks birləşmələr yüksək davamlılığa malik olurlar. Qeyri-üzvi liqandlar adətən monodentant olurlar ki, bunlardan da kompleksometriyada az istifadə edilir.

Yuxarıda göstərilən tələbatlara tamamilə cavab verən üzvi liqandların titriimetrik analizdə bir bölməsi kimi sürətlə inkişaf etmişdir. Bu sahədə xüsusi xidmətlər İsveçrə kimyaçısı Şvarsenbaxa məxsusdur. O, 1945-ci ildə metal ionlarını təyin etmək üçün titrant olaraq, aminopolikarbon turşularından istifadə etməyi təklif etmişdir. Kompleksonlar adlanan bu birləşmələrin sadə nümayəndələri aşağıdakı turşulardır:

Etilendiamintetraasetat turşusu (EDTA) kompleksometriyada daha çox istifadə edilir.



imindiasetat turşusu

**nitrolotriasetat turşusu**

EDTA-ın ikiqat natrium duzu kompleksion III, trilon B adları ilə daha çox istifadə edilən kompleksionlardır. EDTA görünüyü kimi reaksiyada dörd proton ayıra bilər. Sadəlik üçün onu  $H_4Y$  kimi işarə edirlər. EDTA-ın dissosiasiya sabitləri:


$$K_{a(1)} = 1,0 \cdot 10^{-2} (pK_{a(1)} = 2,0)$$

$$K_{a(2)} = 2,16 \cdot 10^{-3} (pK_{a(2)} = 2,67)$$

$$K_{a(3)} = 6,92 \cdot 10^{-7} \quad (pK_{a(3)} = 6,16)$$


$$K_{a(4)} = 5,5 \cdot 10^{-11} (pK_{a(4)} = 10,26)$$

$pK_{a(1)}$  və  $pK_{a(2)}$  qiymətlərinin bir-birlərinə çox yaxın olması  $pK_{a(3)}$  və  $pK_{a(4)}$  qiymətlərinin isə çox fərqli olması bu turşunun beta şəkili olmasını təsdiq edir.






EDTA-nın ikiqat natrium duzunu çox təmiz halda almaq mümkündür.  $80^{\circ}\text{S}$ -də  $\text{Na}_2\text{H}_2\text{Y} \cdot 2\text{H}_2\text{O}$  birləşməsi alınır ki, bindan da standart məhlul kimi istifadə edilir. Bu standart məhlulun qatılığı isə  $\text{Zn}^{2+}$  lə  $\text{Ca}^{2+}$  duzu məhlulu ilə titirləməklə əldə edilir. Son zamanlar daha mürəkkəb tərkibli kompleksionlardan da istifadə edilir.

Məs., diamintsiklohesantetraasetat turşusunun kompleksləri EDTA-ın komplekslərindən daha davamlıdır.




Molekulunda bir neçə donor atom olan kompleksionlar özlərini polidentat liqandlar kimi aparır. Belə ki, məs., EDTA molekulu azot atomları hesabına iki və karboksil qruplarında olan oksigen atomları hesabına dörd donor qrupa malikdir ki, binların da hesabına o, kompleks əmələ gəlmə zamanı koordinasiya ədəd 4 və 6 olan metal ionlarının koordinasiyasını tam doldurur. Buna görə də bu liqandlarla metal ionlarının əmələ gətirdikləri komplekslərinin tərkibi həmişə M:L=1:1 nisbətində olur. Bu zaman alınan kompleksin yükü isə kompleks əmələgətiricinin yükündən asılıdır.



Daha çox sayıda donor qrupa malik kompleksion molekülləri hətta koordinasiya ədədi 8 olan metal ionlarının koordinasiyasını tamamilə doldura bilir.

EDTA və digər kompleksionlar polidentat xarakterli olurlar. Kompleksionların əmələ gətirdikləri kompleks birləşmələr kompleksyonatlar adlanır. Koordinasiya ədədi 4-ə bərabər olan  $Zn^{2+}$  və  $Cd^{2+}$  EDTA ilə üç beş üzlü xelat tsikl əmələ gətirir.



Koordinasiya ədədi 6 olan  $Co^{2+}$ ,  $Al^{3+}$ ,  $Fe^{3+}$  və s, metal ionları isə beş xelat tsikl əmələ gətirir. Kompleksonatlarda çoxlu sayıda xelat tsikllərin olması və bununla bağlı xelat effekti bu komplekslərin davamlılıqlarını şərtləndirən ən mühüm səbəblərdən biridir.

Göründüyü kimi müxtəlif yüksək yüklü metal ionlarının kompleks əmələ gətirmə reaksiyası iki protonun ayrılması ilə gedir. Ayrılan protonlar məhlulun turşuluğunu artırır və bu da öz növbəsində aşağı davamlılığa malik komplekslərin əmələ gətirdikləri hallarda metal ionunun tamamilə reaksiyaya girməsinə mane olur. Bunun qarşısını almaq üçün bufer qarşıqlarından istifadə edilir.


Bufer məhlullarından istifadə həmçinin təyin olunan metal ionunun kənar reaksiyalara daxil olmasının qarşısını alır və buna görə də kompleksometrik təyinat həmişə müəyyən bufer məhlul şəraitində aparılır. Məs.  $Pb^{2+}$  ionlarını zəif əsası mühitdə EDTA ilə titirlədikdə onlar hidroksidlər şəklində çökür. Bunun qarşısını almaq üçün birincisinin təyinində ammonyak, ikincisinin təyinində isə tartarat bufer məhlullarından istifadə edilir. Göstərilən şəraitdə  $Zn^{2+}$  ammonyak,  $Pb^{2+}$  isə yaxşı həll olan tartarat kompleksi əmələ gətirir.

## Metalloxrom indikatorları.

Kompleksometrik titrləmədə ekvivalent nöqtəsini təyin etmək üçün potensiometrik, amperimetrik və s. fiziki-kimyəvi üsullardan istifadə edilir. Hazırda daha çox indikatordan istifadə edilir. Kompleksometriyada təyin olunan metal ionlarının qatılılığının dəyişməsi ilə öz zəngini dəyişən bu indikatorlar metalxrom indikatorları adlanır.

Metalloxrom indikatorları təyin edilən ionlarla daha zəif və intensiv rəngli kompleks birləşmələr əmələ gətirirlər.

Bu komplekslərin davamlılıqları kifayət qədər yüksək olmalıdır ki, onlar metal ionlarının aşağı qatılığında belə əmələ gəlsinlər. Digər tərəfdən bu komplekslərin davamlılıqları uyğun komplekslərin davamlılıqlarından aşağı olmalıdır ki, komplekson iştirakında metalxrom indikatorları metal ionları ilə davamlı olmayıb, asanlıqla əvəz oluna bilsin. Əgər titrləməyə qədər məhlulda metal ionları  $M^{2+}$  şəklində olarsa, az miqdarda indikator əlavə etdikdə o, metal ionları ilə 1:1 nisbətində kompleks əmələ gətirərək titrləmə şəraitində tamamilə dissosiasiya edir.




Məhlulda  $Mn^{2+}$  metal ionları  $In^-$  ionları ilə müqayisədə artıq miqdarda olduğundan  $In^-$  ionları tamamilə  $MIn^+$  kompleksinin tərkibinə keçir və məhlul  $MIn^+$  kompleksinin rənginə boyanır.


İndikatorların rənginin dəyişmə intervalı  $[In^-]$  və  $[MIn^+]$  formalarının qatılıqları arasında nisbətdən təyin edilir.

Hazırda kompleksometriyada 100-dən artıq metalloxrom indikatorlarından istifadə edilir.

Bunların ən sadə nümayəndələri aşağıdakı verilmişdir. Kompleksometrik titirləmədə istifadə edilən ilk indikatorlar mureksid və erixrom qara T-dir. Mureksid purpur turşusunun ammonium duzudur.



Mureksid sulu məhlulda  $\text{NH}_4^+$  və qırmızı - bənövşəyi rəngli  $\text{Jn}^-$  ionlarına dissosiasiya edir. Daha yüksək əsası mühitdə ( $\text{pH}>9$ ) onun rəngi göy-bənövşəyi rəngli olur. Bu indikator metallarla da çox sarı və ya narıncı rəngli  $\text{M:Jn}=1:1$  nisbatində kompleks əmələ gətirir. Məs, onun  $\text{Ca}^{2+}$ -la kompleksi qırmızı - çəhrayı rənglidir. Mureksid məhlulu kimyəvi davamsızdır. Erixrom qara T azoboyalı indikatorlar sinfinə daxildir.




Sulu məhlulda  $\text{pH} < 6$  olduqda sulfoqrup protonu dissosiasiya edir və indikator qırmızı rəngə boyanır.  $\text{pH} > 7$  olduqda göy rəngli,  $\text{pH} > 12$  olduqda isə sarı rəngli olur. İndikator metal ionu ilə qırmızı rəngli kompleks əmələ gətirirsə, rəng dəyişməsini aydın müşahidə etmək üçün erixrom qara T iştirakında titirləməni  $\text{pH} = 7-11$  intervalında aparmaq lazımdır. Bu zaman qırmızı rəng göy rəngə keçir. Göstərilən intervalda kompleks fenol qruplarında olan ikinci protonun əvəz


olunması hesabına əmələ gəlir. Lakin bəzən məs,  $Zn^{2+}$  və  $Cd^{2+}$  ionları ilə kompleks əmələ gəlmə zamanı koordinasiyada azoqrup da iştirak edir.

$pH = 10$  ammonyak bufer məhlulu iştirakında  $Mg^{2+}$ -in EDTA ilə titirlənməsində erixrom qara T-dən istifadə edilir.

Aşağıdakı göstərilən indikatorlar da azoboyalar sinfinə daxildir.




Piridilazorezorsin  
(PAR)



Piridazonastol  
(PAN)

İndikatorların piridin qruplarında olan azot atomları metal ionları ilə koordinasiyada iştirak etməsi hesabına onlar donor azot atomları ilə kompleks əmələ gətirmək qabiliyyətinə malik ionları ilə davamlı kompleks birləşmələr əmələ gətirir.


Metalxrom indikatorlarının digər böyük qrupunu isə trifenilmetan boyaları təşkil edir.



Pirokatexin bənövşəyi

Ksilenol narıncı indikatoru da belə tip indikatorlardandır.

Bu indikatorlar pH 1-7 intervalında sarı rəngə boyanırsa onların kompleksləri göy-bənövşəyi rəngli olur. Pirokatexin bənövşəyi ancaq donor oksigen atomlarına malik olduğundan tərkibində oksigen saxlayan liqandlarla kompleks əmələ gətirmək meylinə malik yüksək valentli ionların titirlənməsində istifadə edilir. Əmələ gələn kompleksonatlar yüksək davamlığa malik olduğundan bu ionları turş mühitdə titirləmək olar. Ksilenol narıncı da analoji səbəbdən  $Zn^{2+}$ ,  $Cd^{2+}$ ,  $Hg^{2+}$  ionlarının titirlənməsində istifadə edilir. Titirləmə yolu ilə kompleksonometriyada titirləmə əyrilərini qurmaq olar. Bunun üçün metal ionlarının EDTA ilə titirləmə əyrisinə baxaqlı. Sadəlik üçün kompleks əmələ gəlməni aşağıdakı reaksiya ilə göstərmək olar:



$MY$  kompleksinin davamlılıq sabiti.

$$\beta_{MY} = \frac{[MY]}{[M] \cdot [Y]}$$

Ekvivalent nöqtəsinə qədər məhlulda qalan metal ionlarının qatılığı


$$[M] = \frac{V_x N_x - V_t N_t}{V_x + V_t}$$

Burada  $V_x$ ,  $V_t$ ,  $N_x$  və  $N_t$  işarələri turşu-əsas metodunda olduğu kimi təyin olunan maddənin və titrantın həcm və normallıqlarını gösətrir. Ekvivalent nöqtəsində  $[M]$  kifayət qədər kiçik qiymətə malik olur və metal ionlarının tamamilə kompleksin tərkibinə keçməsini hesab etmək olar.

Ekvivalent nöqtəsindən sonra sərbəst kompleksonun qatılığı aşağıdakı kimi hesablanılır.

$$[Y] = \frac{V_t N_t - V_x N_x}{V_t + V_x}$$

25,0 ml 0,02 g ion / l Ca<sup>2+</sup> məhlulunun 0,02 M trilon B məhlulu ilə pH=11,0-də titirləndikdə titirləmə əyrisi belə olar.



Verilmiş qiymətlərdən göründüyü kimi titirləmənin son nöqtəsini rəngini  $pCa = 5,40-7,0$  intervalında dəyişən istənilən indikatorlardan istifadə etmək olar.

Digər titrimetrik analiz metodlarında olduğu kimi kompleksometriyada da titirləmə əyrisində ekvivalent nöqtənin ölçüsü təyin olunan maddə və titrant məhlullarının qatılığından asılıdır. Daha yüksək qatılıqdan istifadə etdikdə bu sahə də artır. Digər tərəfdən ekvivalent hissəinin ölçüsü kompleksin davamlılığı artdıqca artır.

Kompleksometriyada birbaşa titirləmə metodu geniş yayılmışdır. Bu metodda müvafiq pH-a malik bufer məhlul yaratıldıqdan sonra təyin olunan metal ionu kompleks məhlulu ilə titirlənilir. Verilmiş halda ekvivalent nöqtəsini təyin etmək üçün elə indikatorlardan istifadə edilməlidir ki, onun metal ionu ilə əmələ gətirdiyi

kompleksin  $\beta_{Mn}$  - şərti davamlılıq sabiti titirləmə əyrisinin ekvivalent hissəsinə daxil olsun.

Kompleksometrik titirləmə metodu ilə suyun ümumi codluğunu təyin edirlər. Suyun codluğu suda həll olan kalsium və maqneziumun qram ekvivalentlərinin sayı ilə ifadə olunur. İndikator kimi erixrom qara T-dən istifadə edilir. Titirləmə prosesi əvvəlki işlərdə göstərilən təyinatlara analoji qaydada aparılır. Analiz olunan məhlulun müəyyən həcmi titirləmə kolbasına töküür, üzərinə bufer məhlul və indikator olaraq erixrom qara T əlavə edilir. Trilon B məhlulu ilə rəng dəyişilənə qədər titirləmə aparılır. Bu zaman məhlulun rəngi qırmızıdan göyə keçəcəkdir. Suyun ümumi codluğu isə sərf edilən Trilon B-in həcmində əsasən hesablanılır.

$$C_{\text{zə}} = \frac{V_{\text{tr.B}} \cdot N_{\text{tr.B}}}{V_{H_2O}} \cdot 1000 (mq \cdot ekv/l)$$

## FİZİKİ-KİMYƏVİ ANALİZ METODLARI. FOTOMETRİK ANALİZ.

Fiziki-kimyəvi analiz metodları kimyəvi tarazlılıqda olan sistemin tərkibi və xassələri arasındaki asılılığın öyrənilməsinə əsaslanır. Tədqiqatın nəticələri «tərkib-xassə» diaqramları şəklində ifadə olunur. Fiziki-kimyəvi analiz metodları aşağıdakı növlərə bölünür:

1. Optiki analiz metodları
2. Elektrokimyəvi analiz metodları
3. Digər metodlar.

Analitik kimyanın qarşısında duran ən mühüm məsələlərdən biri təyinatın aşağı sərhəddinin  $10^{-5}$ - $10^{-10}\%$ -ə qədər aşağı salınmasıdır.

Fiziki-kimyəvi analiz metodlarının digər mühüm xüsussiyəti onların ekspress olması, yəni nəticələrin yüksək templə alınmasıdır.

Fiziki-kimyəvi analiz metodları analizin aparılmasından asılı olaraq, birbaşa və dolayı (titrləmə) metodlarına bölünür. Birbaşa metodlar maddənin təbiəti və qatılığından asılı olaraq, analitik siqnalın ölçülülməsinə əsaslanır. Maddələrin təbiətindən asılı olan xassələrə spektral xəttin dalğa uzunluğu, yarımdalğa potensialı, diffuziya cərəyanı və s. misal ola bilər. Dolayı metodlar (titrləmə metodları) titrləmə zamanı analitik siqnalın intensivliyini ( $J$ ) ölçülməsi və  $J$ -V koordinatlarında titrləmə əyrilərinin qurulmasına əsaslanır.

## OPTİKİ ANALİZ METODLARI.

Optiki analiz metodları maddənin elektromaqnit şüaları ilə qarşılıqlı təsiri zamanı baş verən müxtəlif hadisə və effektlərin öyrənilməsinə əsaslanır. Maddələri onların işıq udması və ya işıq buraxmasına görə xarakterizə etmək xüsusilə analitik kimyanın mühüm sahələrindən biri olan optiki analiz metodu üçün çox böyük əhəmiyyət kəsb edir.

Spektrokimyəvi analizdə spektr maddələrin identifikasiyası və miqdari olaraq, hansı komponentlərdən ibarət olduğunu təyin etmək üçün istifadə olunur. Spektr işıqudmanın ölçülə bilən xassələri ilə, şuanın tezliyi arasında qurulmuş qrafiki asılılıq şəklində ifadə edilir. Spektrə əasaən iki mühüm informasiya almaq olar.

- 1) Spektrin formasına əsasən maddələrin identifikasiyası,
- 2) Seçilmiş tezliklə komponentlərin miqdarı təyini.

Spektrokimyəvi metodlar 2 yerə bölünür:


1. Atom spektroskopiyası
2. Molekulyar spektroskopiya.

Maddələrin elektromaqnit şüaları ilə qarşılıqlı təsiri dedikdə atom və ya molekulların işıq enerjisi ilə qarşılıqlı təsiri nəzərdə tutulur. Elektromaqnit şüaları enerji növü olub, müxtəlif formalarla, daha çox istilik və işıq şəklində təzahür olunur.

## FOTOMETRİK ANALİZDƏ TƏTBİQ OLUNAN BİRLƏŞMƏLƏRİN UDMA SPEKTRİ.

Fotometrik analizdə praktitki olaraq bütün məlum sinif maddələrdən istifadə olunur. Analizin əsas tələbi maddənin kifayət qədər rəngli olması və komponentlərin kiçik miqdarının təyininin mümkünlüyü, reaksiyasının kontrastlılığıdır. Axırıncı xassə ilkin maddə ilə reaksiya məhsullarının udma zolaqlarının vəziyyətləri arasındaki fərqə əsasən müəyyən edilir.

1. Boyaların metallarla koordinasion birləşmələri. Rəngin əmələ gəlməsi boyaya molekulunda  $\pi-\pi$  keçidi ilə əlaqədardır. Metalların oksiantraxinonla, oksiboyerlarla, tiofenilmetan səra boyaları və s. daxili kompleks birləşmələrini buna misal göstərmək olar. Boya liqandları zəif turşu xassəsinə malikdir və onların rəngi dissosasiya zamanı dəyişir. Məs.,




Alizarin ( $H_2R$ ) Trioksifenilfluoran ( $H_3R$ )  $H_2R \leftrightarrow HR \leftrightarrow R^{2-} H_3R \leftrightarrow H_2R^- \leftrightarrow HR^{2-}$  430nm 535nm 565nm 49nm 520nm 56nm

Fotometrik reaksiyaların kontastlığı reaktivin turşu-əsas formalarının iki udma zolaqlarının maksimumları arasındaki fərqə əsasən təyin edilir. Belə ki, onların biri analiz şəraitində sərbəst reaktivin, digəri isə

kompleks molekulunda reaktivin formalarına uyğundur. Məs., alizarin pH 5 və  $\lambda_{\text{max}}=430$  nm-də neytral formada olur. Bu şəraitdə alüminiumla udma zolağının maksimumu  $\lambda_{\text{max}}=430$  nm-ə uyğun gəlir. Rəng yükün metallardan liqanda keçməsi hesabına yaranır. Belə birləşmələr müxtəlif oksidləşmə dərəcəsinə malik metallarla əmələ gəlir.

## FOTOMETRİK REAKSİYALARIN KONTRASTLIĞI.

Bu və ya digər ionun fotometrik metodla təyini üçün üzvi reaktivlərin seçilməsində bir neçə faktoru nəzərə almaq lazımdır. Bu faktorların biri reaktivin və onun təyin olunan ionla əmələ gətirdiyi kompleksin spektral xarakteristikasıdır. Spektrin özünəməxsusluğunu udma zolağının yarımeniilə xarakterizə olunur və bu qiymət nə qədər kiçik olarsa bir komponentin digərləri iştirakında spektrofotometrik təyini üçün dalğa uzunluğunu seçmək daha asan olur. Digər tərəfdən kompleks və reaktivin udma maksimumları arasındaki fərq nə qədər böyük olarsa nəticə bir o qədər etibarlı olar (şəkil 1). Fotometrik təyinat üçün elə reaktivlər qənaətbəxş hesab olunur ki, bu fərq 100 nm olsun. Müxtəlif reaktivlər üçün bu qiymət həllədicinin və rektivin özünün xassələrindən asılıdır. ROH tipli




reaktivlərin kontraslığını artırmaq üçün protonu və ya hidroksil qrupunu daha asan ayıran həlledicilərdən istifadə etmək daha olverişlidir. Məs. fenilfluoranın sulu məhlulunda udma zolağının maksimum sürüşməsi  $515 - 465 = 50$  nm, dimetil sulfoksil məhlulunda isə  $600 - 480 = 120$  nm təşkil edir. Rəngli reaksiyaların kontraslığını artırmağın ikinci mühüm rolü reaktiv məhluluna mümkün əvəzedicilərin daxil edilməsidir. Məs. alizarin molekuluna nitro qrupun daxil edilməsi onun spektral xarakteristiksinə pisləşdirir. 3-nitro və 4-nitro alizarinin isə işıqudma zolaqlarının alizarinlə müqayisədə daha böyük dalğa uzunluğu oblastına sürüşməsi müşahidə olunur. Onların metal komponentlərin udma zolaqları daha böyük daığa uzunluğu oblastına sürüşməsi müşahidə edilir. Ona görə də fotometrik təyinatda nitroalizarindən daha çox istifadə olunur.

### ELEKTROMAQNİT ŞÜALARININ UDULMASI. OPTİKİ SIXLIQ, BER QANUNU

Maddənin fotometrik metodla təyin edilən komponenti işıq uda bilən birləşmə formasına keçirildikdən sonra, onun müəyyən qalılığından keçən şüa dəstələrinin intensivliyini zəifləməsini, yəni alınmış məhlul tərəfindən elektromaqnit şüalarının adsorbsiyasını miqdari olaraq təyin etmək lazımdır. Şəffaf maddə təbəqəsindən monoxromatik elektromaqnit şüa dəstəsi keçən zaman, şüanın bir hissəsi maddə tərəfindən udulur, az bir hissəsi məhlul təbəqəsi sərhəddindən qayıdır, bir hissəsi isə keçir. Düşən şüa  $J_0$ , keçən şüa  $J$ , udulan şüa  $J_n$ , qayidan şüani isə  $J_q$  ilə işaret edək. Onda düşən şüa:

$$J_0 = J + J_q + J_n$$

Qayıdan şüanın intensivliyi nisbətən kiçik olur. Məhluldan keçən şüanın intensivliyi həmişə həllədici sonunda ölçülür. Bu zaman hər iki məhlul təbəqəsindən qayıdan şüa dəstələri təxminən bərabər olduğundan qayıdan şüanı nəzərə almamaq olar. Şüa keçən məhlulun uzunluğunu b vahidli hissələrə bölək.



Şüa udan maddənin birinci hissəsindən keçdikdə onun intensivliyi  $n$  dəfə dəyişilir (zəifləyir). Birinci hissənin sonunda

$$J_1 = \frac{J_0}{n}$$

$n$ -böyük qiymətdir və maddənin işiq udmasını xarakterizə edir.

Birinci hissənin sonu həm də ikinci hissənin əvvəlidir. Ikinci hissənin sonunda  $J_1$  intensivliyi eyni qayda ilə azalar, onda

$$J_2 = \frac{J_1}{n} = \frac{J_0}{n^2} \text{ olar.}$$

Analoji olaraq üçüncü təbəqədən keçən şüanın intensivliyi

$$J_3 = \frac{J_2}{n} = \frac{J_0}{n^3} \text{ və s.}$$

Beləliklə, şüa dəstəsi bütün b qalınlığından keçidikdən sonra keçən şuanın intensivliyi

$$J = \frac{J_0}{n^b}$$

Bu nisbət həmdə məhlul təbəqəsinin qalınlığından asılıdır.

$$\frac{J_0}{J} = n^b$$

Bu kəmiyyəti loqarifmalasaq

$$\lg \frac{J_0}{J} = b \lg n$$

$\lg \frac{J_0}{J}$  qiyməti məhlulun optiki sıxlığı adlanır.

$$A = \lg \frac{J_0}{J}$$

Bu ifadə məhlulun udması adlanır. n ədədi işiq udan maddənin təbiətindən asılı olub hər bir verilmiş maddə üçün sabit kəmiyyətdir.

$$A = \epsilon b = \lg \frac{J_0}{J}$$

Göründüyü kimi işiq dəstəsinin məhluldən keçən zaman intensivliyinin azalması işiq udan mərkəzlərin miqdardından asılıdır. Məhlulin qalınlığını C ilə işaret edək. Slindrə bir qədər məhlul əlavə edib bütün təbəqədən işqudmanı müşahidə edək. Əgər udma mərkəzlərinin sayı sabit qalmaqla məhlulu durulaşdırısaq, işqudma dəyişməz. Məhlulu n dəfə durulaşdırıqda qatılıqda n dəfə azalar. Bu halda təbəqənin qalınlığını o qədər artırsaq işqudma yenə dəyişməz qalar.

$$A = \epsilon cl$$

$$A = \lg \frac{J_0}{J} = \epsilon cl$$

Bu asılılıq 1729-cu ildə kəşf etmiş Bugerin şərəfinə Buger qanunu adlanır.

## MOLYAR UDMA ƏMSALI

Əgər  $A = \varepsilon cl$  ifadəsində C qatılığı şüa udan birləşmənin 1 litrindəki molları ilə, l təbəqəsinin qalınlığı sm-lərlə ifadə edilərsə, onda  $\varepsilon$  molyar udma əmsali olar. Tənliyindən göründüyü kimi molyar udma əmsali 1M məhlulun 1sm təbəqəsinin malik olduğu optiki sıxlığa bərabərdir. Molyar udma əmsali ( $\varepsilon$ ) məhlulun qalınlığından, həcmindən, və işıqlanmanın intensivliyindən asılı deyildir. Ona görə  $\varepsilon$  fotometriki təyinatda həssaslığı ifadə edir.  $\varepsilon$  müxtəlif kompleks birləşmələ üçün müxtəlif qiymətlər almış olur:

$$\varepsilon = \frac{A}{cl}$$

### **Elektromaqnit şüalarının udulması qanunundan kənaraçixmanın səbəbləri**

Buger qanunu monoxromatik şüa üçün verilmişdir. Əgər optiki sıxlığın ölçülüməsində kifayət qədər geniş oblastda işıq buraxan işıq filtrlərindən istifadə olunarsa optiki sıxlıqla qatılıq arasındaki düz mütənasiblikdən kənaraçixmalar müşahidə olunur. Buger qanunu o vaxt ödənilir ki, maddənin qatılığı dəyişidikdə o, kimyəvi dəyişikliyə məruz qalmasın. Buger qanunundan kənaraçixmanın səbəbləri bunlardır:

*Fiziki səbəblər.* Buger qanunu duru, qatılığı 0.01M-dan kiçik olan məhlullar üçün doğrudur. Böyük qatılıqlarda hissəciklər bir-birinə çox yaxın yerləşirlər ki, nəticədə hər bir hissəcik qonşu hissəciyin yükünün paylanmasına təsir edir. Bu da hissəciyin verilmiş dalğa uzunluğunda işıq udmasını dəyişdirir və optiki sıxlığın qatılıqdan asılılığında düz mütənasiblikdən kənaraçixma

müşahidə olunur. Buger qanunundan kənaraçixmanın mühüm səbəblərindən biri də işığın qeyri-monoxromatikliyi ilə bağlıdır, ən yaxşı nəticə monoxromatik şüadan istifadə etdikdə alınır.

*Kimyəvi səbəblər.* Buger qanundan kənaraçixma kimyəvi səbəbləri məhlulda olan başqa maddələrin təsiri ilə birləşmələrin assosasiya və ya dissosasiya etməsi, habelə məhlulda gedən başqa proseslər: hidroksokomplekslərin əmələ gəlməsi ilə gedən hidroliz, əmələ gələn turş duzların həllədici ilə qarşılıqlı təsirindən komplekslərin əmələ gəlməsi və s. ilə bağlıdır. Ən parlaq misal olaraq bixromatın məhlulda çevrilməsini göstərmək olar:




Bixromat və xromatın udma spektrləri bir-birindən fərqlənir. Ona görədə təyinatda böyük səhv müşahidə olunur. Səhvi aradan qaldırmaq üçün xromun təyini turş məhlulda ( $Cr_2O_7^{2-}$ ), yada ki kifayət qədər qələvi məhlulda ( $CrO_4^{2-}$ ) aparmaq lazımdır. Hər iki halda optiki sıxlıqla qatılıq arasında xətti asılılıq müşahidə olunur.

### **Optiki sıxlığın dalğa uzunluğundan və pH-dan asılılığı.**


*İşin əsas mahiyyəti müəyyən edilmiş qatılıqlı məhlulların hazırlanması:* 25ml-lik ölçü kolbasına R:Me=2:1 nisbətində reaktiv və metalin eyni qatılığı əlavə edilib cizgiyə qədər eyni pH-lı məhlulla durulmalıdır, sonra isə bu rəngli məhlulun reaktiv fonunda bütün dalğa uzunluğunda optiki sıxlıqlarının ölçülməsindən ibarətdir. Bu zaman eyni qalınlıqlı küvetdən ( $l=1\text{sm}$ ) istifadə edilməlidir. Alınan nəticələrdən istifadə etməklə optiki sıxlığın dalğa uzunluğundan asılılıq qrafiki qurulur. Optiki sıxlığın maksimum qiymətinə uyğun nöqtə tapılır

və bu nöqtədən absis oxuna perpendikulyar endirilərək  $\lambda_{\max}$ - dalğa uzunluğunda aparılır.  $\lambda_{\max}$  qiymətində olan maksimum optiki sıxlığa əsasən molyar udma əmsalının qiyməti hesablanılır:



Eyni yolla kompleksin optiki sıxlığının pH-dan asılılığı öyrənilir.

Fotometrik reaksiyalar optimal şəraitdə aparıldığda təyin olunan element daha tam şəkildə kompleksin tərkibinə daxil olur. Üzvi reaktivlərin əksəriyyəti turşu və ya əsasi xassəli olduğundan metal ionlarının kompleksin tərkibinə tam keçməsinə pH-in təsiri böyükdür. Mühitin pH-ı kompleks məhlulun intensivliyinə, davamlılığına və s. təsir göstərir. Buna görədə kompleks və reaktivin pH 1,0–11,0 intervalında məhlulların optiki sıxlıqlarının pH-dan asılılıqları öyrənilməlidir.



1-reakтив, 2. комплекс

Bələliklə reaktiv və kompleks birləşmə üçün  $\lambda_{\max}$  qiymətində pH-in qiyməti müəyyən edilir. pH-in bu qiymətində maksimum optiki sıxlıqlı kompleks birləşmə əmələ gəlir. Sonrakı təcrübi işlərdən tapılmış  $\lambda_{\max}$  və  $pH_{\text{təcr}}$ -nin qiymətlərinən istifadə edilir. Bu qiymətlərdə  $\Delta A = A_K - A_R$  qiymətidə çox olur. Sonra isə kompleksin optiki sıxlığına göstərilən şəraitdə kənar ionların təsiri də öyrənilir və Me:Kənar ion nisbəti müəyyənləşdirilir. Sonda kompleksin Ber qanununa tabeçilik intervalı öyrənilir. Bunun üçün reaktivin artıq miqdarında, metalin isə müxtəlif qatılıqlı nisbətində optiki sıxlığa təsiri müəyyən edilməlidir. Dərəcəli qrafik qurulduğdan sonra metalların təyini üçün istənilən metodikanı işləmək olar. Sonra nəticələr riyazi statistik hesablama üsulu ilə səhvlər hesablanmalıdır. Bu zaman kənar ionların maneçiliyini də nəzərə almaq lazımdır.

## BİOLOJİ ANALİZ METODLARI.

Canlıların hayatı fəaliyyəti – böyüməsi, çoxalması və ümumiyyətlə, normal fəaliyyət göstərməsi üçün ciddi müəyyən olunmuş kimyəvi tərkibə malik mühit lazımdır. Bu tərkib dəyişdikdə, məsələn, mühitin tərkibindən hər hansı bir komponent çıxarıldıqda və yaxud ona əlavə (təyin olunan) birləşmə daxil edildikdə orqanizm müəyyən vaxtdan sonra, bəzən isə praktiki olaraq dərhal cavab siqnalı verir. Orqanizmin cavab siqnalının təbiətinin və ya intensivliyinin mühitə daxil edilmiş və ya mühitdən çıxarılmış komponentin miqdarı ilə əlaqəsinin müəyyənləşdirilməsi onun təyin edilməsi üçün istifadə olunur. Bu bioloji analiz metodlarının əsasını təşkil edir.


Bioloji metodlarda analitik indiqatorlar müxtəlif canlı orqanizmlər, onların orqan və toxumaları, fizioloji funksiyaları və s.-dir. Indikator orqanizm kimi mikroorqanizmlər, onurğasızlar, onurğalılar və həmçinin bitkilər çıkış edə bilər.

Canlı orqanizmlərə münasibətinə görə bütün maddələri üç qrupa bölmək olar: 1) hayatı üçün əhəmiyyətli; 2) toksiki; 3) fizioloji qeyri-aktiv. Aydırıcı ki, yalnız birinci iki halda orqanizmdən nisbətən tez cavab reaksiyası gözləmək olar (analitik siqnal). Fizioloji qeyri-aktiv maddələr müəyyən bir nəticə verə bilər, ya da onları aktiv şəklə keçirmək olar. Bunun üçün onlar inhibitorlar, yaxud da orqanizmlərin hayatı fəaliyyətinin stimullaşdırıcıları ilə qarşılıqlı təsirdə olmalıdır.

Bu və ya digər indikator orqanizmin seçimi təyin olunan maddənin xüsusiyyətindən aslidir. Onun bərk, maye və ya hava mühitin kimyəvi tərkibinin dəyişməsinə cavab siqnalı çox müxtəlif ola bilər: böyümə intensivliyinin, özünü aparmasının, metamorfoz sürətinin, qanın tərkibinin, orqan və toxumaların bioelektrik aktivliyinin dəyişməsi; həzm, tənəffüs, çoxalma

orqanlarının funksiyalarının pozulması və s. təyin olunan birləşmənin indikator orqanizminə təsirinin effektivliyinin ümumi göstəricisi ya yaşama, ya da ölüm ola bilər.

Təyin olunan kimyəvi birləşmənin və indikator orqanizminin qarşıqliqlı təsir mexanizmi çox mürəkkəbdır; bu qarşıqliqlı təsiri aşağıdakı sxem ilə təsvir etmək olar:



Analizin son mərhələsində cavab siqnalının qeyd edilmə üsulunun seçilməsi həm analizin məqsədindən, həm də təyin olunan maddə ilə indikator orqanizminin qarşıqliqlı təsirinin mexanizmindən və dərəcəsindən asılıdır. Orqanizm nə qədər mürəkkəb olarsa, onun daha çox həyat funksiyasından analitik indikator kimi istifadə etmək olar və bioloji analiz metodlarının informasiya tutumu da bir o qədər çox olar. Indiqator orqanizminin eyni maddəyə cavab reaksiyası maddənin qatılığından asılıdır: kiçik qatılıqlar adətən orqanizmin həyat fəaliyyətini stimulə edir, böyük qatılıqlar isə qarşısını alır. Bioloji aktiv maddənin qatılığının çox artması ölümə səbəb olur.

Bioloji metodlarla təyin oluna bilən miqdardı diapazonu və təyin olunma sərhəddi kimyəvi birləşmənin orqanizmə təsirinin müddətindən və istiqamətindən,

mühitin pH-dan və temperaturundan, indikator orqanizminin təşkili səviyyəsindən, onun individual, yaş və cinsi xüsusiyyətlərindən asılıdır.

## MİKROORQANİZMLƏR ANALİTİK İNDİQATOR KİMİ.

İndikator orqanizm kimi mikroporqanizmlərdən (bakteriyalarlardan, yosunlardan, kif göbələklərindən) istifadə edildikdə qidalandırıcı mühitin kimyəvi tərkibinin dəyişməsi ilə həm ayrıca hüceyrənin, həmdə bütövlükdə populyasiyanın böyümə dinamikasını dəyişməsini izləyir və nəticəni kor təcrübə ilə müqayisə edirlər. Populyasiyanın böyümə (çoxalma, azalma) intensivliyini çox vaxt optiki və elektrokimyəvi metodlarla qiymətləndirirlər.

Qeyri-üzvi analizdə daha geniş istifadə olunan mikroorqanizmlər kif göbələkləridir. Bu canlılara ən böyük məhvedici təsir göstərən maddələr civə(II), kadmium, və talliumun nitratlarıdır. Onların toksiki təsiri mikroorqanizmlərin zülal molekullarının SH-qruplarının ploklanması ilə izah edirlər.

Analitik indikatorlar kimi göbələkləri torpaqların analizi zamanı sink, mis, manqan, dəmir, molibden, fosfor, karbon, azot, kükürd kimi elementlərin təyini üçün geniş tətbiq edirlər.

Mikroorqanizmlərin müxtəlif kimyəvi birləşmələrin təsiri ilə dəyişən böyümə reaksiyalarını təbii və tullantı sularının analizində istifadə edirlər. Bakteriya və maya göbələklərinin istifadəsi ilə tullantı sularında fenollar, neft məhsulları, fosfor üzvi birləşmələrin təyin olunması üçün diffuzion metodlar işlənib hazırlanmışdır.

Biooji aktiv birləşmələrin təyinin yüksək həssaslığı ilə fərqlənən metod bioluminesset metoddur. Bu metod

müxtəlif növ işıqsaçan dəniz bakteriyalarında və işidayan böcəklərdən ayrılmış lüsiferaza fermenti ilə kataliz olunan lüsiferin substratının havanın oksigeni ilə oksidləşməsinə əaslanır. Bu reaksiyanın getməsi üçün lüsiferaza və lüsiferin ilə yanaşı adenozintrifosfatın (ATF) olması da lazımdır. O, orqanizmdə bir çox metabolik reaksiyalarda iştirak edərək, enerji mənbəyi rolunu oynayır. Toxumalarda, canlı və bitki hüceyrələrində ATF-in miqdarı hüceyrələrin energetik vəziyyəti haqqında məlumat verir. Mikroorqanizmlərin böyüməsinə hər hansı maddələrin stimullaşdırıcı və yaxud məhvədici təsiri zamanı onlarda olan ATF-in miqdarı artır, ya da azalır. İşidayan böcəklərin lüseferazasının ATF-ə münasibətdə təsirinin spesifikliyi və reaksiyanın kvant çılxımının böyük olması ATF-in təyini üçün yüksək həssas və selektiv metodlar hazırlamağa imkan vermişdir. Canlı (böyük yada məhv olan) hüceyrələrdə ATF-in miqdarının bioluminisent təyini metodundan qanda antibiotiklərin, sidikdə mikrob bakteriyalarının, hüceyrə membranlarının zədələnməsinin təyinində və digər biokimyəvi analiz və tədqiqatlarda istifadə olunur.

### **Bioloji metodların müxtəlif birləşmələrin təyinində tətbiqinə aid nümunələr**

| İndikator orqanizmi | Təyin olunan birləşmə | $C_{\min}, P = 0,95$ |
|---------------------|-----------------------|----------------------|
| Mikroorqanizmlər    |                       | mkq/ml               |
| Kif göbələkləri     | Hg(II)                | 0.02                 |
|                     | Cd(II)                | 0.5                  |
|                     | Tl(I)                 | 5                    |
|                     | Zn(II)                | 0.01                 |
|                     | Cu(II)                | 0.001                |
|                     | Mn(II)                |                      |
|                     | Fe(II, III)           | 0.0002               |

|                          |   |                         |
|--------------------------|---|-------------------------|
|                          | $\text{HAsO}_3^{2-}$<br>$\text{CrO}_4^{2-}$ | 0.002<br>100<br>10      |
| Maya göbeləkləri         | Tiosulfoturşuların eflərləri                | 1 nq                    |
|                          | Pb(II), Sn(II)-un elementüzvi birləşmələri  | 3 nq – 4 mkq            |
| İşıqlaşan bakteriyalar   | ATF   | $10^{-17} – 10^{-15}$ M |
| Onurğasızlar             |   | mkq/ml                  |
| Infuzorlar               | Ag(I)                                       | 0.01                    |
|                          | Hg(II)                                      | 0.05                    |
|                          | Cu(II)                                      | 0.1                     |
|                          | Furfurol, formaldehid                       | 0.05                    |
| Ağcaqanadların sürfələri | Pestisidlər                                 | 0.06 – 5                |
| Onurğahalar              |   | nq/ml                   |
| Amfibiyalar              | Cu(II)                                      | 0.06                    |

Mikroorganizmləri sənayedə antibiotik, vitamin və aminturşu istehsalının texnoloji proseslərinə nəzarət zamanı geniş istifadə edirlər.

Mikroorganizmlərin kimyəvi analizdə tətbiqinin daha bir vacib aspektini – mikroelementlərin durum məhlullarından qatlaşdırılırlaraq ayrılmاسınıda qeyd etmək lazımdır. Mikroorganizmlər həyat fəaliyyəti prosesində mikroelementləri qəbul edərək və həzm edərək onlardan bəzilərini öz hüceyrələrində selektiv toplamaq qabiliyyətinə malikdir. Bu zaman onlar qidalandırıcı maddələri qarışığılardan ayıırlar. Məsələn, gümüşü xlorid məhlullarından seçici çökdürmək üçün kif köbələklərindən istifadə olunur.

## **ONURĞASIZLARIN ANALİTİK İNDİKATOR KİMİ TƏTBİQİ.**

Onurğasızların - ən sadə orqanizmlerin - mühitin kimyəvi tərkibinin dəyişməsinə cavab reaksiyası hərəkət reaksiyalarının dəyişmələrinə səbəb olan qıcıqlanma, çoxalma sürəti, qidalanma xarakteri və orqanizmin digər bioloji və fizioloji dəyişiklikləridir.

Analitik məqsədlər üçün tətbiq olunma baxımından infuzorları göstərmək olar. Onların köməyi ilə ağır metal ionlarını təyin etmək olar. Eyni zamanda bu orqanizmlər anionların təyini üçün tətbiq oluna bilməz. İnfuzorların yaşadığı mühitə etanol, saxaroza, sirkə turşusu, kalsium və ammonium xloridlərinin əlavə edilməsi isə əksinə sürəti azaldır. Müəyyən qatılıqlarda elementüzvi birləşmələr onların çoxalmasınıən stimulyatorları rolunda çıxış edə bilər. Infuzorların hərəkət reaksiyaları və çoxalma sürətindən yuxarıda göstərilən birləşmələrin təyinində istifadə olunur.

Suda yaşayan onurğasızlar - *xərçəngkimilər* (çox vaxt xırda xərçənglər və dafniyalar) - suların sanitar gigiyenik vəziyyətini qiymətləndirmək üçün geniş istifadə olunur. Bu halda analitik siqnal kimi bəzi fizioloji göstəricilər: yaşama qabiliyyəti, ayaqcılların hərəkət tezliyi, ürəyin vurma periodu (dafniyalarda), məhv olmuş orqanizmlərin bədəninin rəngi və s. istifadə olunur.

Ən çox tədqiq olunmuş və geniş tətbiq olunan indikator orqanizmlər dafniyalardır. Onların döş ayaqlarının hərəkət tezliyinin dəyişməsi yada ürəyin döyünmə periodu xüsusü cihazlarla qeyd olunaraq suların təmizlik dərəcəsinin qiymətləndirilmə meyarı rolunu oynayır.

*Həşəratların*, məsələn ağcaqanad sürfələrinin hərəkət sürətinin və trayektoriyasının dəyişməsini və orqanizmlərin yaşama qabiliyyətini suda, torpaqdan götürülmüş ekstraktlarda, bitki və heyvan toxumularında pestisidlərin qalıq miqdarını təyin etmək üçün istifadə edirlər.

Mikroskop altında *qurdların* formasının və hərəkət sürətinin müşahidəsi, onların yaşama müddətinin qeyd olunması metal ionlarının mikromiqdarlarını təyin etməyə imkan verir.

## ELEMENTLƏRİN MİKROMİQDARLARININ TƏYİNİ ÜÇÜN ONURĞALILARIN TƏTBİQİ

Bir çox tibbi-biooloji problemlərin həlli üçün geniş istifadə olunan klassik indikator orqanizmləri *amfibiyalardır*. Bir çox əczazçılıq preparatlarının fizioloji aktivliyini qurbağaların ayrı-ayrı orqan və toxumalarında, yaxud da bütün orqanizmində yoxlanılır. Sinir toxumasının biopotensialından turşu və qələvilərin, bəzi metalların qatılıqlarını təyin edərkən indikator kimi istifadə etmək olar. Qurbağanın sinirinin bioelektrik aktivliyinin artmasına və ya azalmasına görə müvafiq olaraq 1 nm və ya 1 mkm qatılıq səviyyəsində manqan xloridin miqdarı haqqında məlumat əldə etmək olar. 1-10 nM qatılıqlı mis məhlulları sinirin həyəcənlanmasını tamamilə aradan qaldırır.

Beləliklə, analitik siqnal kimi indikator orqanizmlərinin normadan spesifik kənaraçixmasının ifadəsinə əsaslanan bioloji analiz metodları yüksək həssaslıqla bir sıra qeyri-üzvi və üzvi fizioloji aktiv birləşmələri təyin etməyə imkan verir, budaki, ətraf mühit obyektlərinin analizində xüsusiət vacibdir. Onlar çox vaxt yüksək seçiciliklə xarakterizə olunur. Bu seçiciliyi sadə

metodlardan: ayırma, pərdələmə, mühitin fiziki-kimyəvi parametrlərinin (məsələn, pH-in) dəyişməsi və s. istifadə etməklə dahada artırmaq olar. Bioloji metodların köməyi ilə analizi xeyli sadələşdirmək və analiz müddətini azaltmaq olar. Bu zaman obyektin təmizlik dərəcəsi və onun gələcəkdə analizdə istifadəsinin məqsədə uyğunluğu müəyyən olunur. Bioloji metodlar bir sıra fiziki və kimyəvi metodların həll edə bilmədiyi məsələləri həll etməyə, məsələn, analiz olunan obyektin toksiki olub-olmamasını müəyyən etməyə (məsələn, təbii və ya tullantı suyunun) imkan verir.

### **ANALİZDƏ İSTİFADƏ OLUNAN MADDƏNİN MİQDARI VƏ ONA UYĞUN OLAN ANALİZ METODLARI**

Analiz üçün götürülən maddənin miqdardından asılı olaraq makro, yarımmikro, mikro, submikro və ultramikro analiz metodlarını fərqləndirirlər. Makroanalizdə analiz üçün götürülən nümunənin çəkisi 0,1 qramdan böyük, həcmi  $10\text{-}10^3$  ml, yarımmikro analizdə uyğun olaraq 0,1-0,01 q və  $10^{-1}\text{-}10$  ml, mikro analizdə - 0,01 q-dan kiçik və həcm  $10^{-2}\text{-}1$  ml, submikro analizdə  $10^{-3}\text{-}10^{-4}$  q və həcm  $10^{-2}$  ml-dən kiçik, ultramikroanalizdə nümunə çəkisi  $10^{-4}$  q-dan kiçik, məhlulun həcmi  $10^{-3}$  ml-dən az olmalıdır. Götürülən nümunənin miqdarı və həcmi istifadə olunan analizin xarakterindən və texnikasından asılıdır. Hazırda tədris laborotoriyalarında yarımmikro- və mikroanaliz metodlarından istifadə edirlər.

## ELEMENTLƏRİN TƏYİNİ METODLARI

**Kimyəvi analiz metodu.** Qeyri-üzvi vəsfî kimyəvi analiz əslində kation və anionların analizidir. Qeyri-üzvi birləşmələr əsasən duzlar şəklində yayılmışdır ki, onların da suda məhlulu kation və anionlardan ibarətdir.

Kimyəvi analiz yolu ilə kation və anionların analizi vəzfî reaksiyaların yerinə yetirilməsinə əsaslanmışdır. Bu zaman əsasən müəyyən rəngli çöküntü, spesifik kimyəvi və fiziki xassəyə malik qaz, yaxud xarakter rəngli məhlul alınır. Bu tip vəzfî reaksiyalar üzvi və qeyri-üzvi reaktivlərin iştirakı ilə kompleks əmələgəlmə, oksidləşmə-reduksiya və başqa növ reaksiyalara əsaslanır. Vəsfî reaksiyalar «quru» və «yaş» üsulla aparılır. «Quru» analiz üsulu maddəni quru halda analiz etməyə əsaslanır. Bu üsul çox az işlədir, əsasən ilkin mərhələdə-ilkin yoxlamalar zamanı istifadə edilir.

«Yaş» analiz-analiz üçün verilən obyektin həll ediməsinə və məhlulda vəsfî reaksiyalar aparmaqla kation və anionların təyininə əsaslanır. «Yaş» analiz vəsfî kimyəvi analizdə işlədir, əsas analiz üsuludur.

Kation və anionların əsas analiz qaydası qrup reaktivinin təsiri ilə onların qruplara ayrılması və hər bir qrup daxilində uyğun spesifik reaksiyaların köməyi ilə analizdir ki, bu analiz qaydasına sistematik analiz deyirlər.

**Kationların təsnifikasi.** Ionların təsnifikasi onları qrup reaktivinin köməyi ilə ardıcıl olaraq müəyyən qruplar şəklində çökdürüb ayırmaga əsaslanır. Ionların təsnifikasi onların ayrı-ayrı qruplar şəklində ayrılması hər şeydən əvvəl praktiki məqsəd daşıyır. Tarixi olaraq ionların təsnifikasi bir-birinə mane olan çoxlu miqdarda ionların kiçik qruplara ayrılması məqsədini daşımışdır. Bu zaman hər hansı bir ionun başqa ionlar olduqda mürəkkəb təyini

prosesi çox sadələşir. Kationların çoxlu təsnifat sxemindən praktikada ən çox tətbiq olunanı iki təsnifatdır: hidrogen sulfid və turşu-əsas təsnifatı.

**Hidrogen sulfid təsnifatı.** Kationların böyük eksəriyyətinin müxtəlif pH-da sulfidlər şəklində çökməsi hidrogen sulfid təsnifatının meydana çıxmasına səbəb oldu. Bu təsnifata görə kationlar 5 qrupa bölünür. Bu sxemdə kationların qruplara bölünməsi aşağıdakı kimi gedir:

1. Analiz olunan məhlulun üzərinə 2M xlorid turşusu məhlulu əlavə edib xlorid ionu ilə çöküntü əmələ gətirən kationları  $Ag^+$ ,  $Hg_2^{2+}$ ,  $Pb^{2+}$ - xloridlər şəklində ayıırlar.

Bu kationlar suda və turşuda həll olmayan sulfidlər əmələ gətirirlər, lakin praktiki cəhətdən onları xloridlər şəklində ayırib analiz etmək əlverişlidir. Bütün başqa kationlardan stibium və bismut, xlorid turşusu mühitində oksixloridlər -  $BiOCl$  və  $SbOCl$  əmələ gətirib  $Ag^+$ ,  $Hg_2^{2+}$ ,  $Pb^{2+}$  kationlar ilə çökürülər. Lakin çöküntünü 2 M  $HCl$  məhlulu ilə 2-3 dəfə işlədikdə stibium və bismut oksixloridlər həll olaraq məhlula keçirlər. Beləliklə, müəyyən şəraitdə  $Ag^+$ ,  $Hg_2^{2+}$ ,  $Pb^{2+}$  kationlarını xloridlər şəklində çökdürüb bütün başqa kationlardan ayıırlar. Hidrogen sulfid təsnifatında bu kationlar beşinci analitik qrupu təşkil edirlər.

2. V-ci qrup kationlarını ayırdıqdan sonra turş məhlula /pH 0,5; 0,3M  $HCl$  köməyi ilə yaradılır/ hidrogen sulfidlə təsir etdiqdə çoxlu miqdarda kationlar sulfidlər şəklində çökürülər.

$Cu^{2+}$ ,  $Cd^{2+}$ ,  $Hg^{2+}$ ,  $Bi^{3+}$ ,  $As^{3+}$ ,  $As^{5+}$ ,  $Sb^{3+}$ ,  $Sb^{5+}$ ,  $Sn^{2+}$ ,  $Sn^{4+}$  və s. kationlar buraya daxildir. Bu kationlar dördüncü analitik qrupu təşkil edirlər.

Dördüncü qrup kationları turş mühitdə hidrogen sulfidlə çökdürüldükdə çoxlu miqdard kationun sulfidlər



şəklində çökməsi onların analizini çətinləşdirir. Buna görədə bu kationlar çökdürülərək başqa qruplardan ayrıldıqdan sonra onların yarımqruplara bölünməsi analizi asanlaşdırmaq üçün ən mühüm məsələlərdən sayılır. Bu məqsəd üçün arsen və mis yarımqrupu kationlarının sulfidlərinin turşu və əsasi xassə göstərməsindən istifadə edilir.

Arsen və mis yarımqrupunu ayırmaq üçün işlədilən bəzi reaktivlərin xüsusiyyətləri ilə tanış olaq.

Dördüncü qrup kationlarının sulfidləri natrium sulfid  $Na_2S$  və ya ammonium polisulfid  $(NH_4)_2S_x$  məhlulunda həll olmalarına görə fərqlənirlər və iki yarımqrupa bölünürək: a) Mis yarımqrupu –  $Cu^{2+}, Cd^{2+}, Hg^{2+}, Bi^{3+}, Sn^{2+}$ , və başqaları; b) Arsen yarımqrupu –  $As^{3+}, As^{5+}, Sb^{3+}, Sb^{5+}, Sn^{4+}$  və s. mis yarımqrupunu kationlarının sulfidləri əsasi xarakter daşıyır və buna görədə əsaslıarda, həmçinin sodium sulfiddə və ammonium polisulfiddə həll olmurlar.


Arsen yarımqrupu elementlərinin sulfidləri əsaslıarda, sodium sulfiddə və ammonium polisulfiddə həll olurlar. İki valentli qalay sulfid –  $SnS$  əsasi xarakter daşıyır və buna görədə  $Na_2S$  və  $(NH_4)_2S$  də həll olmur, lakin o ammonium polisulfiddə həll olur; bunun səbəbi iki valentli qalayın dördvalentli qalaya oksidləşməsidir.

Arsen yarımqrupu kationlarının sulfidləri sodium sulfiddə, ammonium polisulfiddə həll olduqda tioduzlar əmələ gətirir.



Tioduzlar suda yaxşı həll olurlar və buna görə də mis yarımqrupu kationlarının sulfidlərindən asanlıqla ayırırlar.


I. Ammonium polisulfid  $(NH_4)_2S_x /x=2-9/$  - arsen yarımqrupu sulfidlərini həll etməklə yanaşı oksidləşdirici xassəyə malik olduğu üçün ikivalentli qalay sulfidi də oksidləşdirib tioduz şəklində həll edərək məhlula keçirir:




Ammonium polisulfidin oksidləşdirici xassəsini hidrogen peroksidlə müqayisə etmək olar:



Ammonium polisulfiddən istifadə etdikdə mis sulfid qismən həll olur və  $CuS_2^{2-}$  - şəklində məhlula keçir; ammonium polisulfid turş mühitdə parçalanır və reaksiya nəticəsində alınmış sərbəst kükürd çöküntünü çirkəndirməklə onun analizini çətinləşdirir:




Buna görədə arsen yarımqrupu kationlarını həll etmək üçün natrium sulfiddən istifadə etmək daha əlverişli sayılır.  $Na_2S$  ammonium sulfid və polisulfidə nisbətən az hidroliz edir (xüsusi qələvi iştirakı ilə) və məhlulunda sulfid ionunun ( $S^{2-}$ ) miqdarı daha çox olur. Buna görə də arsen yarımqrupu kationlarının sulfidləri ilə yanaşı civə sulfid də ( $HgS$ ) həll olub məhlula keçir:




3. Dördüncü qrup kationlarını ayırdıqdan sonra üçüncü qrup kationlarını ammonium sulfidlə pH 8-9-da çökdürüb ayıırlar. Göstərilən turşuluğu yaratmaq üçün  $NH_4OH + NH_4Cl$  qarışığından istifadə edilir.  $(NH_4)_2S$  –

Üçüncü qrup kationlarının qrup reaktividir. Üçüncü qrup kationları I-II qrup kationlarından fərqli olaraq suda həll olamyan sulfidlər (bəzi hallarda hidroksidlər) əmələ gətirir. Lakin üçüncü qrup kationlarının sulfidləri IV-V qrup kationlarının sulfidlərindən fərqli olaraq turşularda həll olurlar.


Üçüncü qrupa  $Al^{3+}, Cr^{3+}, Fe^{2+}, Fe^{3+}, Mn^{2+}, Co^{2+}, Ni^{2+}, Ti^{4+}, Zr^{4+}$  və başqa kationlar daxildir. Qrup reaktivini təsirindən üçüncü qrup kationlarının müəyyən hissəsini sulfidlər və müəyyən hissəsinin hidroksidlər şəklində çökməsini  $(NH_4)_2S$ -in məhluldakı vəziyyəti ilə izah etmək olar. Sulu mühirdə  $(NH_4)_2S$  hidroliz edir.



Yaxud ion tənliyi formasında:



Deməli ammonium sulfidin sulu məhlulunda  $HS^-$ ,  $S^{2-}$  və  $OH^-$  ionları vardır; III – qrup kationlarının qrup reaktivi ilə reaksiyاسının tənliyi belə formada olmalıdır:




(sadəlik üçün ionların yükü yazılmamışdır).

Tənliklərdən göründüyü kimi III qrup kationlarına qrup reaktivi ilə təsir etdikdə onlar hidrosulfid, sulfid və hidroksidlər əmələ gətirirlər. Üçüncü qrup kationlarının

hidrosulfidləri suda həll olurlar və bunun qarşısını almaq üçün məhlula  $NH_4OH$  məhlulu əlavə edirlər. ( $NH_4OH + NH_4Cl$  bufer məhlulu əsasən bu funksiyarı yerinə yetirir). Kationların sulfidlər və hidroksidlər şəklində çökməsi isə həmin çöküntülərin həll olması /daha doğrusu həll olma hasili/ ilə bağlıdır. Əger bir ion eyni zamanda bir neçə kimyəvi birləşmə şəklində çökə bilərsə, onda birinci növbədə həll olması daha az olan birləşmə çökməlidir.



Məsələn,  $Al^{3+}$  ionunu  $(NH_4)_2S$ -lə çökdürdükdə




$Al^{3+}$  aynı zamanda həm  $Al(OH)_3$  və  $Al_2S_3$  formasında çökə bilər, lakin  $Al(OH)_3$ -ün həll olması (həll olma hasili)  $Al_2S_3$ -dən az olduğu üçün  $Al^{3+}$  ionu  $Al(OH)_3$  şəklində çökür.

$Al^{3+}$ - ionunun (həmçinin başqa ionların) hidroksid şəklində çökəməsini bəzi hallarda həmin kationların sulfidlərinin sulu məhlulda hidrolizi ilə də izah edirlər.  $Fe^{2+,3+}$ ,  $Mn^{2+}$ ,  $Zn^{2+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  və s. ionlar sulfidlər şəklində,  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Ti^{4+}$ ,  $Zr^{4+}$  və s. ionlar isə hidroksidlər şəklində çökürlər.

4. V-IV-III - qrup kationlarını çökdürüb ayırdıqdan sonra II- qrup kationlarını ( $Ba^{2+}$ ,  $Sr^{2+}$ ,  $Ca^{2+}$ ) ammonium karbonatın köməyi ilə pH 9 – 9,2-də karbonatlar şəklində çökdürüb ayıırlar. pH-in göstərilən qiymətini /  $NH_4OH$  +  $NH_4Cl$  bufer məhlulu ilə yaradırlar.  $(NH_4)_2CO_3$  II qrup kationlarının qrup reaktividir. Ammonium karbonat da,  $(NH_4)_2S$  kimi sulu məhlulda hidroliz edir:



Yaxud ion formasında



Göründüyü kimi  $(NH_4)_2CO_3$  sulu məhlulda  $HCO_3^-$ ,  $CO_3^{2-}$  və  $OH^-$  ionları vardır və deməli II qrup kationları  $Me(HCO_3)_2$ ,  $MeCO_3$  və  $Me(OH)_2$  formalarında birləşmə əmələ gətirə bilərlər. Bu birləşmələrdən hidrokarbonatlar suda həll olurlar və bikarbonat ionlarını məhluldan çıxarmaq üçün oraya bufer məhlulu ( $NH_4OH + NH_4Cl$ ) əlavə edirlər. II qrup kationların karbonatlarının həllolma hasilini hidroksidlərin həllolma hasilindən çox kiçik olduğu üçün bu kationlar karbonatlar şəklində çökürülər. II qrup karbonatlarının karbonatları turşularda (asetat turşusunda da) asanlıqla həll olurlar.

5.Bütün bu göstərilənlər kationları ayırdıqdan sonra məhlulda  $Na^+$ ,  $K^+$ ,  $NH_4^+$ ,  $Mg^{2+}$  kationları qalır ki, birinci analitik qrupu təşkil edir. Bu kationların qrup reaktiviy yoxdur. Burada  $Mg^{2+}$  kationu bir növ xüsusi yer tutur. Məsələ bundadır ki,  $Mg^{2+}$  kationu III qrup kationları ilə birlikdə  $Mg(OH)_2$  formasında çökməlidir. Lakin III kationları pH 7-9 da çökür.  $Mg(OH)_2$  isə pH-in bu qiymətində suda həll olur. ( $Mg(OH)_2$ , pH 10-da çökməyə başlayır).  $Mg^{2+}$  kationu II qrupla birlikdə karbonatlar şəklidə çökə bilərdi, lakin II qrup kationlarının çökməsi pH 9,2-qiyəndə aparılır ki, bu şəraitdə  $MgCO_3$  həll olaraq məhlulda I qrup kationaları ilə qalır.

**Turşu-əsas təsnifatı.** Bu təsnifata görə kationların qruplara bölünməsi onların xlorid və sulfat turşularına, həmçinin qələvılərə və ammonium hidroksidlə

münasibətinə əsaslanmışdır. Bu təsnifata əsasən kationlar altı analitik qrupa bölünürlər.

1. Birinci analitik qrupa  $K^+$ ,  $Na^+$ ,  $NH_4^+$  kationları daxildir. Bu qrupun qrup reaktiviyoxdur.

2. İkinci analitik qrupa  $Ba^{2+}$ ,  $Sr^{2+}$ ,  $Ca^{2+}$ , ( $Pb^{2+}$ ) kationaları daxildir. Qrup reaktiviy 1M  $H_2SO_4$  məhluludur. Üçüncü qrupu qrup reaktiviy ilə çökdürən onlar sulfatlar şəklində çökərək başqa qrup kationlarından ayrırlırlar. Buzaman ikinci qrup kationu olan  $Pb^{2+}$  xlorid turşusu ilə tam çökməmişdir o da  $PbSO_4$  şəklində çökür. Buna görə də  $Pb^{2+}$  ionunu həm ikinci, həm də üçüncü qrup kationları ilə birlikdə axtarmaq lazımdır. Üçüncü qrup kationlarının sulfatları suda və mineral turşularda həll olmurlar. Onları həll olan şəklə salmaq üçün  $Na_2CO_3$  köməyi ilə karbonatlara çevirmək lazımdır. Üçüncü qrupu sulfatlar şəklində ayırankən  $CaSO_4$ -in suda  $BaSO_4$  və  $SrSO_4$ -a nisbətən yaxşı həll olmasını nəzərə almaq lazımdır. Bu  $Ca^{2+}$  ionunun tamamilə çöküb ayrılmamasına, başqa kationlarla birlikdə məhlulda qalmasına səbəb olar.

Qeyd etmək lazımdır ki,  $H_2SO_4$  qrup reaktivinə verilən tələbatı ödəmir: beləki onun əmələ gətirdiyi çöküntü mineral və üzvi turşularda həll olmur. Sulfat turşusunun qrup reaktivini kimi götürülməsi  $H_2S$ -dən istifadə edilməməsi xatirinə edilmişdir.

3. Üçüncü analitik qrupa  $Ag^+$ ,  $Hg_2^{2+}$ ,  $Pb^{2+}$ -kationları daxildir. Bu qrupun qrup reaktiviy 2 M  $HCl$  məhluludur ki, o, ikinci qrup kationlarını xloridlər şəklində çökdürür. Ikinci qrup kationalının suda və duru mineral turşularda həll olmur.  $PbCl_2$  qaynar suda,  $AgCl$  duru amonyak məhlulunda həll olaraq məhlula keçir.  $Hg_2Cl_2$  isə amonyak məhlulunda qara rəngli çöküntü əmələ gətirir.

4. Dördüncü qrupa hidroksidləri amfoter xassə daşıyan kationlar daxildir:  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Zn^{2+}$ ,  $Sn^{2+}$ ,  $Sn^{4+}$ ,

$As^{3+}$ ,  $As^{5+}$ ,  $(Sb^{3+})$ . İkinci və üçüncü qrup kationlarını çökdürdükdən sonra yerdə qalan məhlulun üzərinə 4M  $NaOH$  və ya  $KOH$  məhlulunun artığı əlavə edilir. Bu zaman dördüncü qrup kationları qələvinin artlığında həll olaraq məhlula keçir:  $AlO_2^-$ ,  $Cr_2^-$ ,  $ZnO_2^{2-}$ ,  $SnO_3^{2-}$ ,  $AsO_3^{2-}$ ,  $(SbO_3^{2-})$ ..... Deməli, dördüncü qrupun qrup reaktivisi artırılması ilə götürülmüş 4M qələvi ( $NaOH$ ,  $KOH$ ) məhluludur.

5. Dördüncü qrup kationlarını 4M qələvinin artığı ilə ayırdıqda  $Mg^{2+}$ ,  $Mn^{2+}$ ,  $Fe^{2+,3+}$ ,  $Bi^{3+}$ ,  $Sb^{3+,5+}$ ,  $Cu^{2+}$ ,  $Hg^{2+}$ ,  $Cd^{2+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  kationları hidroksidlər şəklində çökürlər. Bu kationların hidroksidləri ammonium hidroksid məhlulunda həll olmalarına görə iki yərə bölünür ki, bunları da beşinci və altıncı analitik qrupu təşkil edir.

$Mg^{2+}$ ,  $Mn^{2+}$ ,  $Fe^{2+,3+}$ ,  $Bi^{3+}$ ,  $Sb^{3+,5+}$  kationlarının hidroksidləri 25%-li ammonium hidroksid məhlulunun artlığında həll olmayıaraq çöküntüdə qalırlar və beşinci analitik qrup kationlarını təşkil edirlər.

6. altıncı analitik qrupu 25%-li ammonium hidroksid məhlulunun artlığında həll olaraq məhlula keçən  $Cu^{2+}$ ,  $Hg^{2+}$ ,  $Cd^{2+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  kationları təşkil edir. Bu kationlar ammoniyakla suda həll olan kompleks birləşmə əmələ gətirirlər.

**Ammoniyak-fosfat təsnifatı.** Bu təsnifata görə kationlar 5 qrupa bölünürler.

1. Birinci qrupa  $K^+$ ,  $Na^+$ ,  $NH_4^+$  kationları daxildir ki, bu qrupun qrup reaktivisi yoxdur.

2. İkinci qrupun qrup reaktivisi qüvvətli ammoniyak mühitində  $(NH_4)_2HPO_4$ -dir. Bu zaman  $Ba^{2+}$ ,  $Sr^{2+}$ ,  $Ca^{2+}$ ,  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Mg^{2+}$ ,  $Mn^{2+}$ ,  $Fe^{2+,3+}$ ,  $Bi^{3+}$  kationları fosfatlar şəklində çökürlər. Bu fosfatların asetat turşusuna münasibətinə görə onları iki yarımqrupa

ayırırlar. Birinci yarımqrupa  $Ba^{2+}$ ,  $Sr^{2+}$ ,  $Ca^{2+}$ ,  $Mg^{2+}$ ,  $Mn^{2+}$ ,  $Fe^{2+}$  kationları daxildir ki, onların fosfatları asetat turşusunda həll olur. Ikinci yarımqrupa  $Fe^{3+}$ ,  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Bi^{3+}$  kationları daxildir ki, onların fosfatları asetat turşusunda həll olmurlar.

3. Üçüncü analitik qrupa  $Cu^{2+}$ ,  $Hg^{2+}$ ,  $Cd^{2+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$ ,  $Zn^{2+}$  kationları daxildir. Bu kationların fosfatları qatı ammonyak məhlulunda həll olaraq kompleks birləşmə əmələ gətirirlər.

4. Üçüncü analitik qrupa  $Sb^{3+,5+}$ ,  $Sn^{2+,4+}$ ,  $As^{3+,5+}$  kationları daxildir. Qalay və stibium ionları nitrat turşusu mühitində qızdırıldıqda suda həll olamyan  $H_2SnO_3$  və  $HSbO_3$  birləşmələri əmələ gətirirlər. Metastannat turşusu -  $H_2SnO_3$  – məhlulundan  $AsO_4^{3-}$ - ionunu (həmçinin  $PO_4^{3-}$  ionunu) adsabsiya edir və özü ilə birlikdə çöküntüyə keçirir -  $(H_2SnO_3) \cdot (H_3AsO_4) \cdot (H_3PO_4)$ .

5. Beşinci analitik qrupa  $Ag^+$ ,  $Hg_2^{2+}$ ,  $Pb^{2+}$  ionları daxildir ki, onların qrup reaktivləri xlorid turşusudur.

## VƏSFİ ANALİZ. KATIONLARIN TƏYİN OLUNMA REAKSİYALARI.

Kationların analitik təsnifatı qrup reaqentinin təsirinə əsasən analitik qruplara bölünməsi ilə əlaqədardır. Bu dərslikdə kationların turşu-əsas üsulu ilə təsnifatına geniş baxılmışdır, ona görə də onların turşu-əsas təsnifatına uyğun analitik reaksiyalarını öyrənmək məqsədə uyğundur.

Cədvəl 1.

Turşu-əsas metod ilə kationların təsnifikasi

| Qrup<br>nömrəsi | Kationlar   | Qrup<br>reagenti |
|-----------------|---|------------------|
| I               | $NH_4^+$ , $Na^+$ , $K^+$ , $Mg^{2+}$                     | -                |
| II              | $Ca^{2+}$ , $Sr^{2+}$ , $Ba^{2+}$                         | $H_2SO_4$        |
| III             | $Ag^+$ , $Hg_2^{2+}$ , $Pb^{2+}$                          | $HCl$            |
| IV              | $Zn^{2+}$ , $Al^{3+}$ , $Cr^{3+}$ , $Sn^{2+,4+}$          | $NaOH$           |
| V               | $Mn^{2+}$ , $Fe^{2+,3+}$ ,<br>$Bi^{3+}$ , $Sb^{3+,5+}$    | $NH_4OH$         |
| VI              | $Cu^{2+}$ , $Hg^{2+}$ , $Cd^{2+}$ , $Co^{2+}$ , $Ni^{2+}$ | $NH_4OH$<br>qatı |

Kationların xarakterik reaksiyalarını öyrənərkən nəticələri laboratoriya jurnalında qeyd etmək lazımdır. Bunun yazılış qaydası aşağıdakı kimidir.


|                                 |   |
|---------------------------------|---|
| Kationlar                       | $K^+$   |
| Reaktivlər                      | $NaHC_4H_4O_6$                                  |
| Reaksiyanın aparılı- ma şəraiti | pH4-5 Soyuq şəraitdə şüse çubuqla qarışdırmaqla |
| Reaksiya tənliyi                | $K^+ + HC_4H_4O \rightarrow KHC_4H_4O_6$        |

|   |  |                          |
|---|--|--------------------------|
| Analitik siqnal<br>(müşahidə, xassə,<br>h.olma) | Ağ kristallik çöküntü, isti suda,<br>turşu və əsasda həll olur |                          |
| Həssashlıq                                      | 1,2 mq   |                          |
| Kənar ionların təsiri                           | Mane olmayanlar  | Ağır metal-ların ionları |
|   | Mane olanlar   |                          |
| Nəticə (maneçili- yin<br>aradan qald-sı)        | Qızdırmaqla və ya $CH_2O$ əlavə<br>etməklə                     |                          |


## I QRUP KATİONLARI

### Ammonium

1. Kalium (natrium) hidroksid. Qələvilərin ammonium duzları ilə qarşılıqlı təsiri zamanı qaz şəklində ammonyak ayrılır. Bunu da universal indikatorla və ya lakkus kağızı ilə yoxlamaq olar:




Ammonyakin ayrılmاسını həmcininin  $Hg_2(NO_3)_2$  duzu məhlulu ilə isladılmış filtr kağızının rənginin qaralması ilə də müşahidə etmək olar:



Ammonium ionun təyin olunma sərhəddi 0,2 mqq-dır. Ammoniyakın ayrılması ilə  $NH_4^+$  ionun təyini spesifik hesab olunur.

*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüşəsinə hündürlüyü və diametri ~ 1 sm olan şüşə silindr yerləşdirilir, onun içinə isə tərkibində ammonium ionları olan məhlulun 1-2 damcısı və 1-2 damcı 2 M  $NaOH$  və ya  $KOH$  məhlulu yerləşdirilir (elə etmək lazımdır ki, qələvi silindirin yuxarı hissəsinə dəyməsin). Silindirin içəri tərəfini islanmış indikator kağızı və ya  $Hg_2(NO_3)_2$  ilə isladılmış filtr kağızı bərkidilmiş digər əşya şüşəsi ilə örtürlər.

2. Nessler reaktivi qələvi mühitində ammonium ionları ilə narıncı çöküntü verir:



Əgər ammonium ionlarının qatılığı azdırsa, onda çöküntü əmələ gəlmir, lakin məhlulu narıncı rəngə boyanır. Ammoniumun təyin olunma sərhəddi 0,15 mqg-dır. Rəngli, az həll olan hidroksidləri əmələ gətirən ionlar, adətən  $NaOH$  və ya  $KOH$  ilə çökdürülür.  $Hg(II)$ ,  $Sb(III)$


və  $Sn(II)$  ionları yodid ionu ilə reaksiyaya girir və reaktividir.

*Reaksiyanın yerinə yetirilməsi.* Tərkibində ammonium ionu saxlayan məhlulun 1-2 damcısı üzərinə 1-2 damcı Nessler reaktivini əlavə olunur. Narıncı çöküntü əmələ gəlir.

## NATRİUM

**Sink (nikel) oktaasetat-triuranilat (mikrokristallloskopik reaksiya)** pH 7-də natrium ionu ilə qarşılıqlı təsir zamanı tetraedrik və ya oktaedrik kristallar  $NaM(UO_2)_3 \cdot (CH_3COO)_9 \cdot 9H_2O$ , (burada  $M=Zn(II)$ ,  $Ni(II)$ ) əmələ gətirir (şəkil 1).

Natriumun təyin olunma sərhəddi 0,1 mkq-dır. Natriumun təyininə reagentlə çöküntü verən  $Li(I)$ ,  $Hg(I)$ ,  $Ag(I)$ ,  $Sb(III)$  ionları mane olur.  $PO_4^{3-}$  və ya  $AsO_4^{3-}$  anionları sinkin və nikelin az həllolan fosfatlarını və arsenatlarını əmələ gətirirlər, onlar isə reagenti dağıdır.  $K(I)$ ,  $NH_4^+$ ,  $Ca(II)$ ,  $Ba(II)$ ,  $Sr(II)$ ,  $Pb(II)$ ,  $Zn(II)$ ,  $Mn(II)$ ,  $Co(II)$ ,  $Ni(II)$ ,  $Hg(II)$ ,  $Al(III)$ ,  $Fe(III)$ ,  $Bi(III)$  ionları 5 q/l-dən çox olduqda reaksiyanı aparmağa mane olur. Onları  $K_2CO_3$  ilə təsir etməklə kənar etmək olar.



Şəkil 1.  $NaZn(UO_2)_3 \cdot (CH_3COO)_9 \cdot 9H_2O$

**2. Sink oktaasetat-triuranilat (luminous reaksiya).** Natrium nonaasetat-triuranilat sinkat(II) birləşməsi güclü yaşıl rəngli fluorosensiyaya malikdir. Natrium 10 mkq olduqda işıqlanma elə reagent əlavə olunan an, natriumun miqdarı az olduqda isə 1-4 dəq. sonra əmələ gəlir. Fluoresensiya  $UO_2^{2+}$  ionları ilə bağlıdır, işığın intensivliyi isə birləşmənin aqreqat halından asılıdır. Belə ki, sink oktaasetat-triuranilat sulu məhlulda çox zəif fluoresensiya edir, bərk tərkibdə isə parlaq sarı-yaşıl rəngli işıq verir. Ona görə də natriumla reaksiya əşya şüşəsində aparılsa yaxşıdır nəinki filtr kağızında. Çünkü filtr kağızı adsorbsiya etdikcə sink oktaasetat-triuranilat fluorosensiyası etməyə başlayır, bu da öz növbəsində natriumun təyininə mane olur.


Natriumun təyin olunma sərhəddi 0,03 mkq-dır. Reaksiya kifayət qədər selektivdir. Yalnız litium analoji reaksiya verir.  $K(I)$ ,  $NH_4^+$ ,  $Ca(II)$ ,  $Ba(II)$ ,  $Sr(II)$ ,  $Mg(II)$ ,  $Zn(II)$ ,  $Mn(II)$ ,  $Co(II)$ ,  $Cu(II)$ ,  $Cd(II)$ ,  $Ni(II)$ ,  $Hg(I)$ ,  $Al(III)$  ionları hətta 5 q/l olduqda belə natriumun təyininə mane olmur.

*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüşəsinə tərkibində  $Na^+$  olan məhlul damcısı və sink oktaasetat-triuranilat məhlulunun damcısı yerləşdirilir. Ultra-bənövşəyi işıqla işıqlandırıldıqda yaşıl rəngli işıqlanma müşahidə olunur.


**3. Alovun rənglənməsi.** Natriumun uçucu duzları ( $NaCl$ ) qaz lampasının alovunu sarı rəngə boyayır. Spektroskopda dalğa uzunluğu 590 nm-ə uyğun gəlir.

## KALİUM

**1. Natrium hidrotartrat.**  $K^+$  ionları ilə pH 4-5 də ağ kristallik çöküntü əmələ gətirir:



Çöküntü isti suda, qələvi və turşularda, çaxır turşusundan güclü turşularda ( $pK_a < pK_{a,l}$  çaxır turşusu) həll olur:




Kaliumun təyin olunma sərhəddi 1,2 mq-dır. Analoji çöküntü əmələ gətirən  $NH_4^+$  ionu təyinata mane olur. Ağır metallar isə tartrat ionu ilə həll olan kompleks birləşmələr verir.

*Reaksiyanın yerinə yetirilməsi.* Tərkibində  $K^+$  ionları olan məhlulun 2-3 damcısına 2-3 damcı  $NaHC_4H_4O_6$  məhlulu əlavə olunur və reaksiya çöküntünün əmələ gəlməsi istiqamətində sürətlənsin deyə şüşə çubuqla sınaq şüşəsinin divarları silinir. Ağ kristallik çöküntülər əmələ gəlir.


Əgər reagent kimi çaxır turşusundan istifadə olunarsa onda bu qarışq üzərinə 2-3 damla  $CH_3COONa$  məhlulu da əlavə edilir.

**2. Natrium heksanitrokobaltiat (III)**  $K^+$  ionları ilə pH 4-5 də sarı rəngli çöküntü  $K_nNa_mCo(NO_2)_6$ , burada  $n+m=3$  (əsas birləşmə  $K_2NaCo(NO_2)_6$ -dir) əmələ gətirir:




Çöküntü sirkə turşusunda həll olmur, lakin qızdırılma şəraitində qüvvətli turşularda həll olub, azot

turşuları əmələ gəlir. Bu da öz növbəsində asanlıqla ayrılır və eyni bir zamanda  $Co(III)$  və  $Co(II)$ -ni əmələ gətirir:




Birləşmə qələvi vasitəsilə parçalanır və nəticədə tünd-qonur rəngli çöküntü ( $Co(OH)_3$ ) əmələ gəlir:



Kaliumun təyin olunma sərhəddi 20 mkq-dır. Əgər reaksiya damcı metodu ilə aparılırsa təyin olunma sərhəddi 4 mkq-a qədər aşağı salına bilər.  $NH_4^+$  və  $Li^+$ -ionları mane olur, onlar analoji olaraq sarı çöküntü əmələ gətirirlər. Yodidlər onların nitritlə oksidkəşməsindən  $I_2$ -a qədər oksidləşir, onlarda öz növbəsində reagenti dağıdır. Qələvi torpaq metalları,  $Fe(II,III)$ ,  $Al(III)$ ,  $Zn(II)$  və s. çöküntü vermir.

*Reaksiyanın yerinə yetirilməsi.*  $K^+$  ionu olan məhlulun 2-3 damcısı üzərinə reagent məhlulunun 2-3 damcısı əlavə olunur və su hamamında azca qızdırılır. Sarı rəngli çöküntü əmələ gəlir. Əgər məhlul turşdursa, pH 4-5 olana qədər  $CH_3COONa$  əlavə etmək lazımdır.

**Qurğuşun və natrium heksanitrokuprat (II) (mikrokristalloskopik reaksiya).**  $Na_2PbCu(NO_3)_6$  ilə kalium duzlarına təsir etdikdə qara və ya qəhvəyi rəngli kubşəkilli kristallar  $K_2PbCu(NO_3)_6$  əmələ gəlir (şəkil 2).



Şəkil 2.  $K_2PbCu(NO_2)_6$  kristalları


Kaliumun təyin olunma sərhəddi 0,15 mkq-dır.  $NH_4^+$  və  $Li^+$  - ionları mane olur.

*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüşəsinə  $K^+$  ionu olan məhlulun 1 damcısı yerləşdirilir. Onun yanına  $Na_2PbCu(NO_2)_6$  məhlulunun 1 damcısı əlavə olunur. Şuşə çubuqla damcılar qarışdırılır və biraz saxlanılır. Əmələ gələn kristallara mikroskop altında baxılır.

**4. Alovun rənglənməsi.** Kaliumun uçucu duzları ( $KCl$ ) qaz lampasının alovunu açıq-bənövşəyi rəngə boyayır. Spektraskopda 769 nm-də tünd qırmızı xətt müşahidə olunur. Bəzən alova göy şüşədən və ya xüsusi «indiqo prizması»ndan baxılır. Belə şəraitdə kaliumu natrium iştirak etdikdə belə görmək olar, çünkü göy şüşə və ya indiqo məhlulu natriumun sarı şüalarını udur. Kaliumun təyin olunma sərhəddi 0,0001 mkq-dır.


## MAQNEZİUM

**1. Natrium hidrofosfat** magnezium ionları ilə pH 9-da ammonyak iştirakında ağ kristallik çöküntü  $MgNH_4PO_4 \cdot 6H_2O$  əmələ gətirir:



pH>10 olduqda  $Mg(OH)_2$  və  $Mg_3(PO_4)_2$  əmələ gələ bilər. Analiz olunan turş məhlulun üzərinə pH-9 olana qədər  $NH_3$  əlavə etmək lazımdır.  $NH_4Cl$  əmələ gəldiyindən məhlulun pH-1 dəyişməz qalır.


Çöküntü qüvvətli turşularda və sirkə turşusunda həll olur:



Magneziumun təyin olunma sərhəddi 10 mkq-dır. Az həll olan fosfatlar əmələ gətirən ionlar mane olur,  $NH_4^+$ ,  $K(I)$  və  $Na(I)$  ionları mane olmur.

*Reaksiyanın yerinə yetirilməsi.* Maqnezium ionu saxlayan məhlulun 1-2 damcısı üzərinə 2-3 damcı 2 M  $HCl$  məhlulu, 1 damcı  $Na_2HPO_4$  məhlulu töküb qarışdırılır. Qarışdıqca bu qarışığa ammonyak iyi əmələ gələnə qədər (pH-9) 2 M  $NH_3$  əlavə edilir. Ağ kristallik çöküntü əmələ gəlir.

**2. Natrium hidrofosfat (mikrokristalloskopik reaksiya).** Yavaş kristallaşdırma zamanı (yalnız magnezium duzu əlavə edildikdə)  $MgNH_4PO_4 \cdot 6H_2O$  kristalları (Şəkil 3) sürətli kristallaşdırma zamanı isə (maqnezium duzu daha qatı olduqda və ya məhlulda  $NH_4^+$  ionlarının miqdarı çöz olduqda) ulduz və ya ağaç şəkilli kristallar əmələ gəlir. (Şəkil 3.)




Şəkil 3. Yavaş (a) və sürətli (b) kristallaşmada əmələ gələn  $MgNH_4PO_4 \cdot 6H_2O$

Maqneziumun təyin olunma sərhəddi 0,6 mkq-dır.

*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüşəsinə  $Mg^{2+}$  ionu saxlayan məhlul damcısı və reagent ( $Na_2HPO_4$ ,  $NH_4Cl$ ,  $NH_3$  qarışığı) məhlulu damcısı yerləşdirilir. Damlalar şüşə çubuq vasitəsilə birləşdirilir və əmələ gələn kristallar mikroskop altında müşahidə olunur.

**3. Xinalizarin (1,2,5,8-tetraoksantraxinon) (I)**  
maq-  
nezium ionları ilə qələvi mühitdə az həll olan göy rəngli  
birləşmə əmələ gətirir, onun quruluşu belədir (II);



**I****II**


Fərz edirlər ki, xinalizarın boyası adsorbsiya qabiliyyətinə malikdir. Dəyişən tərkibli xelatların əmələ gəlməsu də mümkünündür.

Maqneziumun təyin olunma sərhəddi 5 mkq-dır. Təyinata qələvi torpaq metallarının ionları mane olmur; qələvinin miqdarı böyük olduqda alüminium ionları mane olmur.

$NH_4^+$  ionları mane olur, belə ki, o  $Mg(OH_2)$ -nin əmələ gəlməsini ləngidir. Reagent məhlulu qələvi mühitdə bənövşəyi rəngə boyanır, ona görə də yoxlama təcrübəsini aparılmış vacibdir.

*Reaksiyanın yerinə yetirilməsi.*  $Mg^{2+}$  ionu saxlayan məhlulun 1-2 damcısına 1 damcı xinalizarın məhlulu və 2 damcı 30%-li  $NaOH$  məhlulu əlavə edilir. Göy rəngli çöküntü əmələ gəlir. Yoxlama təcrübəsini aparmaq üçün 1-2 damcı suya 1 damcı xinalizarın məhlulu, 2 damcı  $NaOH$  məhlulu əlavə edilir. Məhlul bənövşəyi rəngə boyanır.

**4. 8-oksixinolin (lüminessent reaksiya).** 8-oksixinolin  $Mg^{2+}$  ionları ilə pH 9-12-də yaşıl rəngli oksixinolinat əmələ gətirir:




Maqneziumun təyin olunma sərhəddi 0,025 mkq-dır. Maqnezium oksixinolinat ləkəsini  $NH_3$  məhlulu ilə işlədikdə işığın intensivliyi artır.  $Al(III)$ ,  $Zn(II)$  ionları mane olur.

*Reaksiyanın yerinə yetirilməsi.* Filtr kağızına  $Mg^{2+}$  ionları saxlayan məhlulun damcısı əlavə olunur. Əmələ


gələn maqnezium oksixinolinat 10%-li  $NH_3$  məhlulunun damcısı ilə işlənir. Isladılmış ləkəyə ultrabənövşəyi şüanın təsiri ilə baxsaq, yaşıł işiqlanma müşahidə edilər.

## II QRUP KATIONLARI KALSİUM

**1. Ammonium kalsium oksalat.**  $Ca^{2+}$  ionları ilə kristallik çöküntü  $CaC_2O_4 \cdot H_2O$  əmələ gətirir:



Çöküntü qüvvətli turşularda həll olur,  $CH_3COOH$ -da isə həll olmur.




Kalsiumun təyin olunma sərhəddi 20 mkq-dır.  $Ba(II)$  və  $Sr(II)$  mane olur, onlar  $(NH_4)_2C_2O_4$  ilə analoji çöküntü verir.  $BaC_2O_4$  və  $SrC_2O_4$  çöküntülərinin fərqli xüsusiyyəti onalın sirkə turşusunda həll olmasına:



*Reaksiyanın yerinə yetirilməsi.*  $Ca^{2+}$  ionları olan məhlulun 2-3 damcısı üzərinə 2-3 damcı reagent məhlulu əlavə olunur. Ağ kristallik çöküntülər əmələ gəlir.

**2. Kaliym heksasianoferrat(II)** kalsium ionları ilə  $pH > 7$  olduqda və  $NH_4Cl$  iştirakında ağ rəngli, tərkibi  $K_n(NH_4)_mCaFe(CN)_6$  olan kistallar, (burada n və m şəraitdən asılı olaraq 0-dan 2-yə kimi ədyişə bilər), əmələ gətirir:



Çöküntü sirkə turşusunda həll olmur. Bu da onu  $SrCO_3$ -dən fərqləndirməyə imkan verir. Kalsiumun təyin olunma sərhəddi 50 mkq-dır.  $Ba(II)$  və  $Mg(II)$  ionları mane olur.

*Reaksiyanın yerinə yetirilməsi.* Saat şüəsi üzərində təyin olunan məhlulun 1 damcısı ilə 2-3 damcı reagent məhlulu qarışdırılır, üzərinə 1-2 damcı  $NH_4Cl$  məhlulu və etanol damcısı əlavə olunub qarışdırılır. Bulantının və ya kristalların əmələ gəlməsi orada  $Ca^{2+}$  ionlarının olduğunu göstərir.

**3. Sulfat turşusu (mikrokristalloскопik reaksiya).** Durulaşdırılmış məhlullarda  $Ca^{2+}$  ionları sulfat turşusu ilə iynəşəkilli  $CaSO_4 \cdot 2H_2O$  kristalları əmələ gətirir (şəkil 4). Kalsiumun təyin olunma sərhəddi 1 mkq-dır.  $Pb(II)$ ,  $Ba(II)$  və  $Sr(II)$   $Ca^{2+}$  ionlarına nisbətən 10 dəfə çox olduqda mane olurlar.

*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüəsi üzərində kalsium duzu məhlulunun damcısı ilə  $H_2SO_4$  (1:4) məhlulunun damcısı qarışdırılır. Damcılar şüə çubuqla birləşdirilir, bir az saxlanılır və əmələ gələn kristallara mikroskop altında baxılır (kristallar damcının kənarlarında əmələ gəlməyə başlayır).




Şəkil 4. Duru (a) və qatı (b) turşu məhlullarında əmələ gələn  $CaSO_4 \cdot 2H_2O$  kristalları

**4. Alovun rənglənməsi.** Kalsiumun uçucu duzları ( $\text{CaCl}_2$ ,  $\text{Ca}(\text{NO}_3)_2$ ) qaz lampasının alovunu kərpici-qırmızı rəngə boyayır. Spektroskopda görünmə sahəsində 554 nm-də yaşıl xətt, 622 nm-də isə qırmızı xətt müşahidə olunur.

## STRONSIUM

**1. Əhəng suyu** ( $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$  doymuş sulu məhlulu) stronsium ionları ilə ağ rəngli kristallik çöküntü əmələ gətirir:



Hərçənd  $\text{CaSO}_4$  məhlulunda  $\text{SO}_4^{2-}$  ionlarının qatılığı çox olmadığından ( $\sim 4,4 \cdot 10^{-2}\text{M}$ ), çöküntü çox tez əmələ gəlmir və az olur (məhlul azca bulanır). Məhlulu qızdırmaqla  $\text{SrSO}_4$ -in əmələ gəlməsini sürətləndirmək olar.  $\text{Ba(II)}$  və  $\text{Pb(II)}$  ionları mane olur, çünki onlar soyuq halda o dəqiqli sulfatla ağ çöküntü verir.  $\text{Pb(II)}$  mane olmasını  $\text{PbSO}_4$ -in qələvidə həll etməklə aradan qaldırmaq olar.

Stronsiumun təyin olunmasını  $\text{SO}_4^{2-}$  ilə EDTA-nın iştirakında aparmaq olar.  $\text{SrSO}_4$  pH 4,5-də 5%-li EDTA-da həll olur, bu halda  $\text{BaSO}_4$  həll olmur.


*Reaksiyanın yerinə yetirilməsi.*  $\text{Sr}^{2+}$  ionları olan məhlul damcısına eyni həcmidə əhəng suyu əlavə olunur və şüşə çubuqla sinaq şüşəsinin divarlarına sürtməklə su hamamında 10 dəqiqli qızdırılır. Bulantı əmələ gəlir.

**2. Alovun rənglənməsi.** Stronsiumun uçucu duzları ( $\text{SrCl}_2$ ,  $\text{Sr}(\text{NO}_3)_2$ ) qaz lampasının alovunu qırmızı-kərpici


rəngə boyayır. Spektroskopda narıncı xətt 605 nm-də, xəttlər qrupu isə 655-688 nm-də müşahidə olunur.

## BARİUM


1. **Kalium-bixromat** asetat bufer məhlulunda barium ionları ilə sarı rəngli kristallik çöküntü əmələ gətirir:



$Cr_2O_7^{2-}$  ionları olan məhlulda turşu-əsas tarazlığı olur:



Məhlulda  $CrO_4^{2-}$ -in qatılığı pH 2,5-də kifayət qədərdir. Ona görə də  $BaCrO_4$  çökür. Çöküntü qüvvətli turşularda həll olur, sirkə turşusunda isə həll olmur:




Bariumun təyin olunma sərhəddi 0,15 mqq-dır. Rəngli xromatlar əmələ gətirən  $Hg(I,II)$ ,  $Ag(I)$ ,  $Pb(II)$ ,  $Bi(III)$  və  $Fe(III)$  təyinata mane olur;  $Ca(II)$  və  $Sr(II)$   $pH < 7$ -də  $K_2Cr_2O_7$  ilə çöküntü əmələ gətirmir və bariumun təyinatına mane olmur. Bu reaksiyadan bariumu stronsium və kalsiumdan fərqləndirmək üçün də istifadə edirlər.


*Reaksiyanın yerinə yetirilməsi.*  $Ba^{2+}$  ionları olan məhlulun 1-2 damcısına eyni 3-4 damci

$CH_3COONa$  məhlulu və 1-2 damcı  $K_2Cr_2O_7$  məhlulu əlavə olunur. Sınaq şüşəsi su hamamında qızdırılır. Sarı rəngli çöküntü  $BaCrO_4$  əmələ gəlir.

2. Sulfat turşusu və onun duzları  $Ba^{2+}$  ionları ilə ağ kristallik çöküntü  $BaSO_4$  əmələ gətirir:



Çöküntü qüvvətli turşularda həll olmur. Onun həll olması qatı  $H_2SO_4$ -də artır, çünki burada  $HSO_4^-$  əmələ gəlir.  $BaSO_4$ -i həll etmək üçün onu əvvəlcə  $BaCO_3$ -ə çevirirlər:



$BaSO_4$   $BaCO_3$ -a o zaman çevrilir ki, aşağıdakı şərtlər gözlənilsin:

$$\frac{K_{s(BaSO_4)}}{[SO_4^{2-}]} > \frac{K_{s(BaCO_3)}}{[CO_3^{2-}]} \quad \text{və ya}$$

$$\frac{[CO_3^{2-}]}{[SO_4^{2-}]} > \frac{K_{s(BaCO_3)}}{K_{s(BaSO_4)}} > \frac{5,1 \cdot 10^{-19}}{1,1 \cdot 10^{-10}} > 50$$

$BaSO_4$ -in  $BaCO_3$ -a çevrilmə reaksiyasını sona qədər aparmaq üçün  $BaSO_4$  dəfələrlə  $Na_2CO_3$ -in doymuş məhlulu ilə yuyulur və hər dəfə çöküntülü maye süzülür.

Bariumun təyin olunma sərhəddi 0,08 mkq-dır. Az həll olan sulfatlar əmələ gətirən  $Pb(II)$ ,  $Sr(II)$ ,  $Ca(II)$  ionları mane olur; çöküntünü  $NaOH$ -la işləməklə  $PbSO_4$ -i  $BaSO_4$ -dan ayırməq olar. Bu zaman  $PbSO_4$   $Pb(OH)_4^{2-}$  ionlarının əmələ gəlməsi hesabına həll olur.

*Reaksiyanın yerinə yetirilməsi.*  $Ba^{2+}$  ionları saxlayan 1-2 damcı məhlul üzərinə 1-2 damcı 2 M  $H_2SO_4$

və ya qələvi metalların sulfatı əlavə edilir. Ağ kristallik çöküntü əmələ gelir.

**3. Alovun rənglənməsi.** Bariumun uçucu duzları ( $BaCl_2$ ,  $Ba(NO_3)_2$ ) qaz lampasının alovunu sarımtıl-yaşıl rəngə boyayır. Spektroskopda yaşılı xəttlər qrupu 510-580 nm-də müşahidə olunur.

### III QRUP KATIONLARI GÜMÜŞ

**1. Hidrogen sulfid və ammonium sulfid.**  $H_2S$  və ya  $(NH_4)_2S$ -lə tərkibində  $Ag^+$  ionları olan məhlula təsir etdikdə qara rəngli çöküntü  $Ag_2S$  əmələ gelir.

$Ag_2S$  qələvi metal sulfidləri və yarımsulfidlərdə,  $HNO_3$  istisna olmaqla yerdə qalan mineral turşularda həll olmur:




$AgSH$ ,  $Ag(SH_2)^-$ ,  $Ag_2S(SH)_2^{2-}$  kompleks birləşmələri əmələ gətirdiyindən,  $Ag_2S$ -in mineral turşularda həll olması artır. Gümüşün təyin olunma sərhəddi 1 mkq-dır. Qüvvətli turşu məhlullarında  $Cu(II)$ ,  $Hg(II)$ ,  $Bi(III)$ ,  $Sn(II,IV)$  ionları mane olur.

*Reaksiyanın yerinə yetirilməsi.*  $Ag^+$  ionları olan məhlulun 1-2 damcısına 1-2 damcı 30%-li  $CH_3COOH$  məhlulu və 1-2 damcı  $(NH_4)_2S$  məhlulu əlavə olunur. Qara rəngli çöküntü  $Ag_2S$  əmələ gelir.




**2. Qələvi metalların xloridləri, bromidləri və yodidləri**  $Ag^+$  ionları ilə sıyıga bənzər  $AgCl$ ,  $AgBr$  və  $AgI$  ağ, sarımtıl və sarı rəngli çöküntülər əmələ gətirir.  $Cl^-$ ,  $Br^-$ ,  $I^-$  ionlarının qatılığı artdıqca gümüş hallo-

genidlərin həll olması  $AgX_2^-$  və  $AgX_4^{3-}$ , həmçinin az miqdarda  $AgX_3^{2-}$  əmələ gəlməsi hesabına artır.

Gümüş xlorid yalnız ammoniyakda deyil, həmçinin ammonium karbonatda da həll olur, sonuncu turşu-əsas reaksiyası nəticəsində kifayət miqdarda  $NH_3$  saxlayır.



*Şəkil 5.  $Ag(NH_3)_2Cl$  kristallar*



$AgJ$  ammoniyakda həll olmur,  $AgBr$  isə qismən həll olur. Gümüşün bütün halogenidləri  $KCN$  və ya  $Na_2S_2O_3$  asanlıqla həll olurlar, bu zaman əmələ gələn gümüşün sianid və ya tiosulfat kompleksləri ammoniyaklı komplekslərdən daha davamlı olur.



Ammoniyaklı məhluldan yavaş kristallaşma zamanı altibucaq, üçbucaq və ulduzşəkilli  $Ag(NH_3)_2Cl$  kristalları çökür (şəkil 5). Gümüşün təyin olunan sərhəddi mikrokristalloskopik reaksiyada 5 mkq, reaksiyanı sınaq şüşəsində apardıqda 10 mkq-dır.  $Pb(II)$  və  $Hg(I)$  ionları mane olur.

*Reaksiyanı yerinə yetirilməsi.* 1. Sınaq şüşəsində 3-4 damcı  $Ag^+$  məhluluna 2-3 damcı 2 M  $HNO_3$ , və 3-4 damla 2 M  $HCl$  əlavə edirlər. Ağ rəngli çöküntü əmələ gəlir. Onu

sentrafuqalaşdırır, yuyur və 4-5 damcı qatı  $NH_3$  məhlulu ilə işləyirlər. Sonra yenidən sentrafuqalaşdırıb sentrafuqatın üzərinə ya pH 1-2-yə qədər  $HNO_3$  (1:1) (ağ çöküntü əmələ gəlir), ya da  $KJ$  məhlulu (sarı rəngli  $AgJ$  çöküntüsü əmələ gəlir) əlavə edirlər.

2) 2-3 damcı  $HNO_3$ -lə turşulaşdırılmış təyin olunan məhlul üzərinə 2-3 damcı 2 M  $HCl$  əlavə edirlər. Ağ amorf çöküntü əmələ gəlir. Onu sentrafuqalaşdırır, su ilə yuyulur və 2-3 damcı qatı  $NH_3$  məhlulu ilə işlənilir. Alınmış məhlul damcısını əşya şüşəsi üzərində qarışdırırlar. Bir müddətdən sonra həllədici buxarlanır və  $Ag(NH_3)_2Cl$  kristalları alınır.

**3. Ditizon (difeniltiokarbazon) (I) gümüşlə (I)  $CHCl_3$  və  $CCl_4$ -də ekstraksiya olunan sarı rəngli kompleks birləşmə (II) əmələ gətirir:**




Gümüşün təyin olunma sərhəddi 1 mkq-dır.  $Hg(II)$  və  $Cu(II)$  mane olur. EDTA-dan istifadə etməklə  $Cu(II)$  ionunun mane olmasını aradan qaldırmaq olar.


*Reaksiyanın yerinə yetirilməsi.* Təyin olunan məhlulun 1-2 damcısı üzərinə 2-3 damcı 2 M  $H_2SO_4$  əlavə olunur və ditizonun  $CCl_4$ -də 0,002%-li məhlulu ilə ekstraksiya edilir. Gümüş olarsa üzvi təbəqə sarı rəngə boyanacaq.

## CİVƏ (I)

**1. Hidrogen sulfid və ammonium sulfid.** Cıvə(I) ionları saxlayan məhlul sulfid ionu olan məhlul əlavə etdikdə  $HgS$  və  $Hg$ -dən ibarət qara çöküntü əmələ gəlir:




Cıvə +1 oksidləşmə dərəcəsində  $Hg_2^{2+}$  şəklində olur.  $E_{2Hg^{2+}/Hg_2^{2+}}^0$  və  $E_{Hg^{2+}/2Hg}^0$  potensiallarının qiymətləri yaxın olduğundan tarazlıq yaranır:



$Hg_2^{2+}$  ionunun disproportionallaşması mümkündür, çünkü  $Hg(II)$  ionu bir çox liqandlarla az həll olan və az dissosiasiya edən birləşmələr əmələ gətirir. Cıvənin təyin olunma sərhəddi 5 mkq-dır.

*Reaksiyanın yerinə yetirilməsi.* 3-4 damcı  $Hg(NO_3)_2$  məhlulu üzərinə 2-3 damcı  $(NH_4)_2S$  məhlulu əlavə edilir. Qara çöküntü əmələ gəlir.

**2. Ammoniyak.** Ammoniyakın cıvə 1-xloridə təsiri nəticəsində  $Hg$  və  $HgNH_2Cl$ -dan ibarət qara çöküntü əmələ gəlir:



Cıvənin təyin olunma sərhəddi 20 mkq-dır.


*Reaksiyanın yerinə yetirilməsi.*  $Hg_2(NO_3)_2$  məhlulunun 3-4 damcısı üzərinə 3-4 damcı 2 M  $HCl$  əlavə edilir. Çöküntünü sentrafuqalaşdırıldıqdan sonra 3-4 damcı 25%-li  $NH_3$  məhlulu ilə yuyulur. Çöküntü o dəqiqə qaralır, çünkü  $Hg$  və  $HgNH_2Cl$  qarışıığı əmələ gəlir.

**3. Xlorid turşusu (lüminessent reaksiya).** Civəni təyin etmək üçün  $Hg_2Cl_2$  kalomel əmələ gəlməsi reaksiyasından istifadə etmək olar, o ultrabənövşəyi işıqda narıncı-qırmızı rəngdə lüminessensiya etmək qabiliyyətinə malikdir. Civənin təyin olunma sərhəddi 0,5 mkq-dır.  $Cu(II)$ ,  $Pb(II)$ ,  $Ag(I)$ ,  $Sn(II)$ ,  $Bi(III)$ -un 200 dəfə artığı mane olmur.  $Hg(II)$ , metallik civə və azot 4-oksid iştirakında kalomel işıqlanma intensivliyi əhəmiyyətli dərəcədə aşağı düşür.


*Reaksiyanın yerinə yetirilməsi.* Əşya şüşəsinə  $Hg(I)$  ionu saxlayan məhlul damcısı və 2 M  $HCl$  damcısı yerləşdirilir. Ultrabənövşəyi şüaların təsirindən kalomelin narıncı-qırmızı işıqlanması müşahidə olunur.

## QURĞUŞUN

**1. Kalium-bixromat və ya kalium xromat.** Kalium-bixromat və ya kalium xromati qurğuşun duzunun neytral və ya sirkə turşusu məhluluna əlavə etsək, sarı rəngli  $PbCrO_4$  çöküntüsü əmələ gəlir:





$PbCrO_4$  çöküntüsü durulaşdırılmış  $HNO_3$  və ya  $HCl$ -da az həll olur; ammonyakda, sirkə turşusunda, asetat və ammonium tartratda isə praktiki olaraq həll olmur.  $NaOH$ -da və qatı  $HNO_3$ -də həll olur. Məsələn:



Bu reaksiya  $NaOH$ -da həll olmayan  $BaCrO_4$ -i  $PbCrO_4$ -dan ayırmağa imkan verir.

Qurğunun təyin olunma sərhəddi 20 mkq-dır. Xromat ionları ilə rəngli çöküntülər verən  $Ba(II)$ ,  $Sr(II)$ ,  $Bi(II)$ ,  $Hg(II)$ ,  $Ag(I)$  mane olur. Bu kationlar olduqda qurğununu sulfat şəklində ayıırlar(bu zaman həmçinin  $BaSO_4$ və  $SrSO_4$  da çökür).

Sulfat çöküntüləri asetatda və ya ammonium tartratda qızdırmaqla həll edirlər, qurğun isə kompleks birləşmə şəklində məhlula keçir:



Alınmış məhlula  $CH_3COOH$  və  $K_2Cr_2O_7$  əlavə etdikdə sarı rəngli  $PbCrO_4$  çöküntüsü alınır.

*Reaksiyanın yerinə yetirilməsi.* 1) Qurğunun ionu saxlayan məhlulun 2-3 damcısı 2-3 damcı 2 M  $CH_3COOH$ , 2-3 damcı  $CH_3COONa$  və 2-3 damcı  $K_2Cr_2O_7$  əlavə edilir. Sarı çöküntü əmələ gəlir. Çöküntünü sentrafuqalaşdırılır və məhluldan ayrılaraq üzərinə 2-3 damcı 2 M  $NaOH$  əlavə edilir. Çöküntü həll olur.

2) Kənar ionlar iştirak etdikdə təyin olunan məhlulun 3-4 damcısı üzərinə 3-4 damcı 2 M  $H_2SO_4$  məhlulu əlavə edilib su hamamında qızdırılır. Əmələ gələn çöküntü, sentrafuqalaşdırılır, məhluldan ayrılır, su ilə yuyulur və qızdırılma şəraitində 3-4 damcısı 30%-li ammonium asetatla işlənilir. Sentrafuqalaşdırılır, sentrafuqata 2-3 damcı 2 M

*Reaksiyanın yerinə yetirilməsi.*  $CH_3COONa$  və  $K_2Cr_2O_7$  əlavə olunur. Sarı çöküntü əmələ gəlir.


**2. Kalium-yodid.** Qurmuşun ionları yodid ionları ilə sarı rəngli çöküntü  $PbJ_2$  əmələ gətirir, o isə öz növbəsində qızdırıldıqda tez həll olur, soyutduqda isə yenidən çöküntüyə çevirilir. Bu ən gözəl analitik reaksiyalardan biridir. Qurmuşunun təyin olunma sərhəddi 100 mkq-dır.

*KJ* artığında  $PbJ(H_2O)_3^+$ ,  $PbJ_2(H_2O)_2^+$  və  $PbJ_3(H_2O)^+$ ,  $PbJ_4^{2-}$  əmələ gəlməsi hesabına çöküntü həll olur. Oxşar komplekslər hidrogen-halogenidlərin artığının  $PbCl_2$  və  $PbBr_2$  ilə təsirindən əmələ gəlir, lakin flüorlu məhlullarda yalnız  $PbF(H_2O)_3^+$  əmələ gəlir.  $PbJ_2$ ,  $PbCl_2$ -ə nisbətən nəzərə çarpacaq dərəcədə həll olduğundan *KJ*-lə  $PbCl_2$ -in doymuş məhluluna təsir etdikdə  $PbJ_2$ -in sarı rəngli çöküntüsü əmələ gəlir.

Reaksiya selektiv deyil:  $Ag(I)$ ,  $Hg(I)$ ,  $Cu(II)$ ,  $Fe(III)$ ,  $CrO_4^{2-}$ ,  $MnO_4^-$  *KJ*-lə qarşılıqlı təsirdə olurlar. Buna görə də qurmuşunu təyin etmək üçün  $PbCl_2$ ,  $AgCl$ ,  $Hg_2Cl_2$  çöküntüləri ayrıılır. Bu çöküntüləri isti su ilə yuduqda yalnız  $PbCl_2$  həll olur. Alınmış məhlul soyudulur üzərinə *KJ* əlavə olunur və sarı çöküntünün əmələ gəlməsi müşahidə olunur.

*Reaksiyanın yerinə yetirilməsi.* 1) Sınaq şüşəsinə  $Pb^{2+}$  ionları saxlayan məhlulun 2-3 damcısı, 2 damcı 2 M  $CH_3COOH$  məhlulu və 2-3 damcı *KJ* məhlulu tökülr. Sarı çöküntü əmələ gəlir. Məhlul qaynayana qədər qızdırılır və soyudulur. Qızılı-sarı rəngdə parlaq yarpağabənzər çöküntü alınır.


1) Əşya şüşəsi üzərinə təyin olunan məhlulun damcısı, 2 M  $CH_3COOH$  məhlulu damcısı və 0,1 M *KJ* məhlulu damcısı yerləşdirilir. Üçbucaq və ya altibucaq formasında sarı kristallar alınır. (Şəkil.6)



*Şəkil 6. PbJ<sub>2</sub> kristalları*

#### IV QRUP KATIONLAR ALÜMİNİUM


**1. Kalium, natrium və ammonium hidroksidləri.** pH4-7,8 intervalında  $Al^{3+}$  ionu ağ rəngli hidroksid şəklində çökür:



$Al(OH)_3$  amfoter hidroksiddir, o pH 5-də tam çökür, pH 10-da isə həll olaraq hidroksikomplekslər əmələ gətirir:




Məhlulda flüorid, oksalat, tartrat ionları olduqda  $Al(OH)_3$  çöküntüsü alınmır, çünki  $Al^{3+}$  bu ionlarla davamlı kompleks birləşmələr əmələ gətirir:



*Reaksiyanın yerinə yetirilməsi.* Sınaq şüşəsinə 3-4 damcı  $Al^{3+}$  ionları olan məhlul üzərinə tədricən 2 M qələvi

məhlulu əlavə etdikdə  $Al(OH)_3$  çöküntüsü alınar, çöküntü qələvinin artığında həll olur. Əgər bu məhlul üzərinə  $NH_4Cl$  əlavə edib qızdırısaq onda yenidən  $Al(OH)_3$  çöküntüsü alınar.

**2. Alizarin**  $Al^{3+}$ -la qələvi mühitdə açıq-qırmızı rəngli kompleks birləşmə əmələ gətirir:



Dəmir, xrom, manqan ionları alizarinlə kompleks birləşmə əmələ gətirdikləri üçün alüminiumun təyininə mane olurlar. Bu ionların maneçiliyini aradan qaldırmaq üçün kalium heksasianoferrattan istifadə edirlər; kationlar axırıncı ilə çöküntü əmələ gətirir və alüminiumun təyininə mane olmurlar.


*Reaksiyanı aparmaq üçün* 1) Süzgəc kağızı üzərinə bir neçə damcı  $K_4[Fe(CN)_6]$  məhlulu,  $Al^{3+}$  ionu məhlulu və reaktiv məhlulu əlavə edib qaz halında ammonyakla işləyirlər (qatı ammonyak məhlulunun buxarı ilə süzgəc

kağızını doydururlar).  $CH_3COOH$  məhlulu ilə işlədikdə bənövşəyi rəng sarı-qırmızı rəngə çevrilir.


2) Sinaq şüşəsinə 2-3 damcı  $Al^{3+}$  ionun turş məhlulunu, 2-3 damcı alizarin məhlulunu, qatı sodium asetat duzunu əlavə edib qızdırırlar. Qırmızı rəngli çöküntü alınır.

## XROM

1. Hidrogen peroksid – qələvi mühitində  $Cr^{3+}$  ionunu xromata qədər oksidləşdirir;





yaxud




Bu zaman məhlulun göy rəngi yaşıl-sarı rəngə boyanır.

Qələvi mühitində  $Cr^{3+}$ -un  $CrO_4^{2-}$ -a qədər oksidləşməsi xlorlu, bromlu suyun yaxud  $PbO_2$ -in iştirakı ilə gedir:




*Reaksiyanı aparmaq üçün* sinaq şüşəsinə 2-3 damcı  $Cr^{3+}$  duzu məhlulu, 5-6 damcı 3%-li  $H_2O_2$  (bromlu su,  $PbO_2$ ) və 3-5 damcı 2M  $KOH$  məhlulu töküb qaynayana qədər qızdırmaq lazımdır. Bu zaman sarı rəngli məhlul alınar.

2. Etilendiamintetraasetat turşusu /EDTA/ yaxud onun sodium duzu  $Cr^{3+}$  duzu məhlulu ilə pH 4-5-də bənövşəyi rəngli kompleks birləşmə əmələ gətirir. EDTA-nın sodium duzu trilon B, komplekson III adı ilə tanınır:



Məhlulu qızdırıldıqda reaksiyanın sürəti artır. pH 7-9-da kompleksin bənövşəyi rəngi göy rəngə çevrilir.




*bənövşəyi göy*

$\text{Cu}^{2+}, \text{Fe}^{3+}, \text{Co}^{2+}, \text{Ni}^{2+}$  ionları EDTA ilə rəngli birləşmə əmələ gətirdiklərindən təyinata mane olurlar.

*Reaksiyanı aparmaq üçün* 3 damcı  $\text{Cr}^{3+}$  duzu olan məhlula 12-15 damcı 5%-li EDTA məhlulu töküb məhlulun pH-nı yoxlayırlar (məhlulun pH-ı 4-5 olmalıdır) və məhlulu su hamamında qızdırırlar. Bu zaman bənövşəyi rəng alınır.

## SİNK

1.  $\text{Zn}^{2+}$  ionu ammonium tetrarodanomerkuriatla zəif turş mühitdə ağ kristallik çöküntü əmələ gətirir:




Çöküntü qüvvətli turşularda həll olur və qələvilərin təsiri ilə sarı rəngli  $\text{HgO}$  əmələ gəlir.  $\text{Zn}^{2+}$ -in təyin olunma sərhəddi -30 mkq-dir.  $\text{Cu}^{2+}, \text{Co}^{2+}$ -in böyük qatılığında reaktivlə göy-yaşıl rəngli çöküntü əmələ gəlir. Buna görə də məhlulda  $\text{CoCl}_2 \cdot 6\text{H}_2\text{O}$ -nın qatılığı - 0,02% -dən,

$CuSO_4 \cdot 5H_2O$ -nın qatılığı isə 0,1%-dən çox olmamalıdır. Təyinata  $Fe^{3+}$ ,  $Ni^{2+}$  ionları da mane olurlar.  $Fe^{3+}$  maneçiliyini aradan qaldırmaq üçün fluorid, oksalat, fosfat ionlarından istifadə edilir. Təyinata həmçinin  $Cd^{2+}$ ,  $Sn^{2+}$  ionlarında mane olur.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Zn^{2+}$  duzu və 2-3 damcı reaktiv məhlulu tökülür. Sınaq şüşəsinin divarları şüşə çubuqla sürtülür. Mavi rəngli çöküntü alınır.

**2. Ditizon**  $Zn^{2+}$ -nın neytral məhlulu ilə qırmızı rəngli kompleks birləşmə əmələ gətirir. Ditizonu əsasən  $CCl_4$  və  $CHCl_3$ -də həll edirlər, lakin qələvi mühitdə  $Zn^{2+}$  ionu məhlulu ilə əmələ gələn kompleks birləşmə başqa kationlardan fərqli olaraq təkcə üzvi fazanı yox su fazanı da qırmızı rəngə boyayır.  $Zn^{2+}$  son təyin olunma sərhəddi 1 mkq-dir. Təyinata  $Ag^+$ ,  $Hg^{2+}$ ,  $Pb^{2+}$ ,  $Cu^{2+}$ ,  $Bi^{3+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  mane olur. Bu kationların maneçiliyini aradan qaldırmaq üçün onları tiosulfat və ya sianidlə pərdələyirlər. Onları sulfidlər şəklində çökdürüb ayırmakda olar.

Kompleksin quruluşu belədir:




*Reaksiyani aparmaq üçün* 2-3 damcı sink duzu məhluluna 3-5 damcı  $NaOH$  məhlulu əlavə edirlər. Alınmış məhlulun bir damcısını kapilyarla süzgəc kağızı



üzərinə köçürdürlər. Alınmış ləkə ətrafına ditizonun  $CCl_4$ -dəki məhlulu əlavə edilir. Bu zaman qırmızı rəngli xarakterik həlqə əmələ gəlir. Sonra bu həlqəni «kor» təcrübə ilə müqayisə edirlər.

## QALAY(II)

1.  $H_2S$  2 M  $HCl$  mühitində Sn(II) ilə şabalıd rəngli çöküntü əmələ gətirir:




$Sn(II)$ -un son təyin olunma sərhəddi 1,5 mkq-dır.  $SnS$  qatı  $HCl$ - həll olur, eyni zamanda ammonium polisulfiddə həll olur. Ammonium polisulfid -  $(NH_4)_2S_2$  hidrogen peroksid kimi oksidləşdirici xassəyə malikdir. O, əvvəlcə  $SnS$ -i  $SnS_2$ -yə qədər oksidləşdirir, sonra isə onu həll edir və nəticədə tiодuzlar alınır:



*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Sn(II)$  olan məhlul, onun üzərinə 2-3 damcı 2M  $HCl$  məhlulu tökür və məhluldan  $H_2S$  qazı buraxırlar. Bu zaman şabalıd rəngli çöküntü alınır. Çöküntünü ayırdıqdan sonra üzərinə  $(NH_4)_2S_2$  əlavə edərək onun həll olmasını müşahidə edirlər. Bu məhlulinin üzərinə turş mühit alınana qədər 2M  $HCl$  məhlulu tökdükdə qızılı-sarı rəngli  $SnS_2$  çöküntüsü alınır.

2. Civə-2-xlorid -  $HgCl_2$  xlorid turşusu mühitində  $Sn(II)$  məhlulu ilə reaksiyaya girdikdə  $Hg(II)$  -də  $Hg(I)$ -ə qədər reduksiya olunur və bu zaman ağ rəngli kalomel  $Hg_2Cl_2$  çöküntüsü alınır:





Sn(II) ionunun iştirakı ilə aq rəngli çöküntü tədricən qaralır, çünki Sn(II) duzunun artığı Hg(I)-i sərbəst Hg-yə qədər reduksiya edir. Sn(II)-in son təyin olunma sərhəddi 12,5 mkq-dır.

*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə 3-4 damcı  $SnCl_2$ -in xlorid turşusundakı məhlulunu töküb, onun üzərinə 1-2 damcı  $HgCl_2$  məhlulu əlavə edilir. Aq rəngli çöküntü alınır ki, o da tədricən qaralır.

## QALAY(IV)

**1. Sn(IV)-ün Sn(II)-yə kimi metallarla reduksiyası.** Metallik dəmir qatı  $HCl$  mühitində Sn(IV)-i yalnız Sn(II) kimi reduksiya edir. Mg və Al zəif turş mühitdə Sn(IV)-i metallik qalaya qədər reduksiya edir:



*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə Sn(IV) duzu məhlulu, 1-2 damcı  $HCl$  və dəmir tozu töküb məhlulu qabarcıqlar çıxana kimi qızdırırlar. Sonra məhlulu süzüb başqa bir sınaq şüşəsinə töküb üzərinə  $HgCl_2$  məhlulu əlavə etdikdə aq rəngli  $Hg_2Cl_2$  çöküntüsü alınar.

**2. Dimetilqlioksim Sn(II) və ya Sn(IV)-lə Fe(II) iştirakında** qırmızı rəngli, butanolla ekstraksiya olunan Sn(II) – Fe(II) – dimetilqlioksim qarışq kompleksini əmələ gətirir.


Sn(IV)-in son təyin olunma sərhədi -10 mkq-dır. Təyinata qələvi, qələvi-torpaq elementləri,  $Zn^{2+}$ ,  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Fe^{3+}$ ,  $Cu^{2+}$ ,  $Pb^{2+}$ ,  $Cd^{2+}$ ,  $Ni^{2+}$  ionları mane olmurlar. Məhlulda  $Co^{2+}$ -in miqdarı  $Fe^{2+}$ -in miqdərindən çox olduqda reaksiyaya mane olur, çünki  $Co^{2+}$  özü

qələvi mühitdə dimetilqlioksimlə kompleks birləşmə əmələ gətirir.  $Fe^{2+}$ -in miqdarı  $Co^{2+}$ -in miqdardan artıq olarsa, onda Sn(IV) təyin etmək mümkün olur.


*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə 5-10 damcı Sn(IV)  $HCl$ -dakı məhlulu və dəmir tozu tökülür və məhlul hidrogen qabarıqları çıxana kimi qızdırırlar. Sn(IV) Sn(II)-yə çevrilir və  $Fe(II)$  ionları məhlula keçir. Məhlul başqa sınaq şüşəsinə keçirilir, onun üzərinə 5-10 damcı 2M qələvi məhlulu əlavə edirlər. Alınmış məhlulu 10-15 damcı n-butil spirti ilə ekstraksiya edirlər. Bu zaman üzvi faza qırmızı rəngə boyanır.

## V QRUP KATIONLARI DƏMİR(II)

1. Kalium heksasianoferrat  $K_3[Fe(CN)_6]$ -qırmızı qan duzu  $Fe(II)$  ilə göy rəngli çöküntü əmələ gətirir ki, bu çöküntüyə «trunbul göyü» deyirlər. Çöküntünün tərkibi  $MFe[Fe(CN)_6]$ -ya uyğun gəlir ki, burada  $M - K^+, Na^+$ -dır. Lakin reaksiya tənliyini çox hallarda konkret olaraq belə göstərirlər:




Çöküntü turşularda həll olmur, lakin qələvilərin təsirindən parçalanır:



$Fe(II)$ -nin son təyin olunma sərhədii -0,02 mkq-dır. Bu  $Fe(II)$  üçün spesifik reaksiya sayılır.

*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Fe(II)$ -ni turş məhlulunu töküb üzərinə 1-2 damcı qırmızı qan duzu əlavə edirlər. Həmin dəqiqə göy rəngli çöküntü alınır.


**2. Dimetilqlioksim ammonyak mühitində  $Fe(II)$ -lə davamlı, qırmızı rəngli kompleks birləşmə əmələ gətirir. Reaksiya tənliyini ümumi halda belə yazmaq olar:**



Burada  $H_2D$ -dimetilqlioksimdir.

Reaksiyanı çaxır turşusunun iştirakı ilə aparmaq lazımdır: çaxır turşusu  $Fe(OH)_3$  çöküntüsünün əmələ gəlməsinin qarşısını almaq üçündür.  $Ni^{2+}$  maneçiliyinin qarşısını almaq üçün məhlula  $KCN$  məhlulu tökürlər ki, o,  $Ni^{2+}$  ilə davamlı, rəngsiz  $[Ni(CN)_4]^{2-}$  kompleksini əmələ gətirir.


$Fe(II)$ -nin son təyin olunma sərhəddi 8 mkq-dır. Kompleks aşağıdakı quruluşa malikdir:



*Reaksiyanı aparmaq üçün* sinaq şüəsində 2-3 damcı  $Fe(II)$  olan məhlul, 1-2 damcı 20%-li çaxır turşusu məhlulu, 1 damcı dimetilqlioksim məhlulu götürülür və üzərinə damcı-damcı qələvi mühit yaranana qədər ammonyak məhlulu tökürlər. Məhlul qırmızı rəngə boyanır.

## DƏMİR(III)

1. Kalium ferrosianid  $K_4[Fe(CN)_6]$  -  $Fe(III)$  ionu ilə tutqun göy rəngli çöküntü - "berlin mavisi" adlanan rəngli kompleks birləşmə əmələ gətirir.




$Fe^{2+}$  /  $Fe^{3+}$  sisteminin normal oksidləşmə-reduksiya potensialı,  $[Fe(CN)_6]^{3-}$  /  $[Fe(CN)_6]^{4-}$ -sisteminin normal oksidləşmə-reduksiya potensialından çox olduğu üçün

$$E_{Fe^{2+}/Fe^{3+}}^0 = 0,76B > E_{[Fe(CN)_6]^{3-}/[Fe(CN)_6]^{4-}}^0 = 0,36B$$


Övvəlcə oksidləşmə reduksiya reaksiyası gedir:



Sonra bu iki reaksiya məhsulu öz aralarında reaksiyaya girərək "berlin mavisini" əmələ gətirir:



"Berlin mavisi" "turnbul göyündən" fərqli olaraq qüvvətli turşularda və reaktivin artlığında həll olur. Qələvilərdə isə bu birləşmə parçalanır:




$Fe(III)$ -ün kiçik qatılığında çöküntü alınmır, lakin məhlul göy rəngə boyanır.

$Fe(III)$ -ün son təyin olunma sərhəddi 0,2 mkq-dır. Təyinata reaktivlə rəngli birləşmə verən kationlar və həmçinin flüorid və oksalat ionları mane olurlar.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 1-2 damcı  $Fe(III)$  məhlulun pH-ı 1-3 olmalıdır və onun üzərinə 1-2 damcı reaktiv məhlulu əlavə edirlir. Məhlul tutqun göy rəngə boyanır.

2.  $KSCN$  və ya  $NH_4SCN$  zəif turş mühitdə  $Fe(III)$  ionu ilə qan-qırmızı rəngli kompleks birləşmə əmələ gətirir. Kompleksin tərkibi  $Fe(SCN)_n^{(3-n)}$  ( $n=1\sim 6$ ) formuluna uyğun gəlir.  $Fe(SCN)_3$  və  $HFe(SCN)_4$ - neytral kompleksləri efir və izoamil spirti ilə




$Fe(III)$ -ün son təyin olunma sərhəddi 0,5 mkq-dır. Fosfat, arsenat, oksalat, sitrat, tartrat, flüorid ionları  $Fe(III)$ -lə davamlı kompleks birləşmə əmələ gətirdikləri üçün təyinata mane olurlar.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 1-2 damcı  $Fe(III)$  ionu olan məhlul və üzərinə 1-2 damcı rodanid məhlulu əlavə edirlər. Məhlul qırmızı rəngə boyanır. Kompleksi efir və ya izoamil spirti ilə ekstraksiya etdikdə üzvi fazda qırmızı rəngə boyanır.


3. Sulfosalisilat turşusu  $SO_3H \cdot C_6H_3OHCOOH$  pH 2-11,5 intervalında  $Fe(III)$ -lə /pH 2-2,5-də  $[Fe(Sal)]^+$ -qırmızı/ pH 4-8-də  $[Fe(Sal)_2]$ - qonur və pH 8-11,5-də sarı rəngli  $[Fe(Sal)_3]^{3-}$  ~ tərkibli kompleks birləşmələr əmələ gətirir.

## MANQAN(II)


I. Natrium bismutat, qurğusun 4-oksid və ammonium persulfat nitrat turşusu mühitində qızdırıldığda  $Mn(II) - i$  permanqanat turşusuna qədər oksidləşdirir:



Ammonium persulfatın köməyi ilə oksidləşmə  $Ag^+$ -ionu katalizatorunun iştirakı ilə gedir. Əvvəlcə  $Ag^+$ - $Ag^{2+}$ -yə kimi persulfatın köməyi ilə oksidləşir:



$Ag^{2+}$  -  $Mn^{2+}$  -ni  $MnO_4^-$ -ə kimi oksidləşdirir, özü isə  $Ag^+$  -ə kimi reduksiya olunur:



$NaBiO_3$ -lə oksidləşmə qızdırımdan da gedir.


$Mn(II)$ -in təyininə reduksiya edicilər, o cümlədən xlorid ionu mane olur.

*Reaksiyanı aparmaq üçün* sinaq şüşəsinə 1-2 damcı  $Mn(II)$ -duzu məhlulu, bir damcı qatı  $HNO_3$  məhlulu, 3-4 damcı distillə suyu və az miqdarda quru  $NaBiO_3$  tökürlər. Məhlul bənövşəyi rəngə boyanır.

2. Sınaq şüşəsinə 5-6 damcı  $(NH_4)_2S_2O_8$  məhlulu, bir damcı 2M  $H_2SO_4$ , 1-2 damcı qatı  $H_3PO_4$  məhlulu ( $H_3PO_4$  -  $MnO_4^-$ -ü stabillaşdırır və onun parçalanmasının qarşısını alır) və 1-2 damcı  $AgNO_3$  məhlulu töküb məhlulu qızdırırlar.

İsti məhlula az miqdar  $Mn^{2+}$  duzu məhlulu töküb şüşə çubuqla qarışdırır və bənövşəyi rəngin alınmasını müşahidə edirlər.

2. 1-/2-piridilazo/-2-naftol/PAN/ pH 7-10-da  $Mn^{2+}$ -lə suda həll olmayan qırmızı-bənövşəyi rəngli kompleks birləşmə əmələ gətirir:





Kompleks xloroform, benzol, karbon 4-xlorid, spirtlərlə ekstraksiya olunur.  $Mn^{2+}$ -nin son təyin olunma sərhəddi - 0,05 mkq-dır.  $Fe^{3+}, Zn^{2+}, Co^{2+}, Ni^{2+}$ -PAN-la həmin şəraitdə kompleks əmələ gətirdikləri üçün təyinata mane olurlar.

Reaksiyanı aparmaq üçün 2-3 damçı  $Mn^{2+}$ -olan məhlula 5-7 damçı distillə suyu, 4-5 damçı PAN-in spirtdəki məhlulu və pH 10-a kimi ammonyak tökürər və xloroformla ekstraksiya edirlər. Üzvi faza qırmızı rəngə boyanır. Məhlulda  $Mn^{2+}$ -ionu olmadıqda məhlul sarı rəngə boyanır.

### BISMUT(III)

1. Qalay 2-xlorid qələvi mühitdə  $Bi^{3+}$ -u metallik bismuta qədər reduksiya edir və bu zaman qara rəngli çöküntü alınar:





Qatı qələvinin əlavə edilməsindən və məhlulun qızdırılmasından ehtiyatlı olmaq lazımdır, çünkü bu halda qalay hidroksid kompleksi özü metallik qalaya qədər reduksiya olunur və qara rəngli çöküntü verir:



Bismutun son təyin olunma sərhəddi 20 mkq-dır.

*Reaksiyanı aparmaq üçün* sinaq şüşəsinə 2-3 damcı  $Sn(II)$  məhlulu,  $Sn(OH)_2$  çöküntüsü alınana və həmin çöküntü həll olana qədər damcı-damcı 30%-li  $NaOH$  məhlulu tökülür. Alınmış məhlula 1 damcı bismut nitrat məhlulu əlavə edilir. Bu zaman qara rəngli çöküntü alınar.

2. Kalium yodid turş mühitdə bismutla  $BiJ_n^{(3-n)+}$  tərkibli ( $n=1-6$ ) kompleks birləşmə əmələ gətirir. Bu birləşmələrdən  $BiJ_3$ , qara rəngli çöküntüdür, o  $KJ$  artığında həll olaraq kompleks əmələ gətirir:



Bu məhlulu çox durulaşdırıldıqda narıncı rəngli  $BiOJ$  çöküntüsü alınır:



Bismutun son təyin olunma sərhəddi 0,5 mkq-dır. Məhlulda  $Ag^+$ ,  $Pb^{2+}$ ,  $Hg^+$  ionları olmamalıdır, çünkü onlar  $J^-$ -la çöküntü əmələ gətirirlər; oksidləşdiricilər də iştirak etməməlidirlər /məsələn,  $Fe^{3+}$ ,  $Cu^{2+}$ / çünkü onlar  $J^-$ -u  $J_2^-$ -yə qədər oksidləşdirirlər. Oksidləşdiricilərin maneçilik təsiri  $Na_2S_2O_3$  və ya  $SnCl_2$  əlavə etməklə aradan qaldırırlar. Reaksiyanı damcı üsulu ilə də aparmaq olar.

*Reaksiyanı aparmaq üçün* 1. sinaq şüşəsinə bismut duzu məhlulu və damcı-damcı  $KJ$  tökürlər. Bu zaman


əvvəlcə çöküntü alınır və sonra o həll olaraq məhlulu narıncı rəngə boyayır.

2. Süzgəc kağızı üzərinə  $SnCl_2$  məhlulu və sonra bismut duzu məhlulu və 1 damcı 8-oksixinolin və  $KJ$  reaktivlərinin qarışığı (1:1 nisbətində) tökürlər. Bu zaman narıncı-qırmızı rəngli ləkə əmələ gelir.

## STİBİUM (III,V)

1. **Metallar** xlorid turşusu mühitində stibium(V)-i metallik stibiuma kimi reduksiya edir ki, reduksiya məhsulu qara rəngli çöküntüdür /metallların gərginlik sırasında stibiumdan solda yerləşən metallar bu xassə göstərirlər/.



Əgər bu məqsəd üçün metallik qalay götürülərsə onda reaksiyanın seçiciliyi artır:




Sb-un son təyin olunma sərhəddi -0,2 mkq-dir. Təyinata As(III) mane olur; belə ki, o, özüdə metallik arsenə kimi reduksiya olunur və reduksiya məhsulu qara rəngli olur. Metallik stibiumdan fərqli olaraq metallik arsen  $NaBrO$ -da həll olmur.


*Reaksiyani aparmaq üçün* sinaq şüşəsinə  $Sb(V)$  məhlulu və metallik qalay əlavə edib saxlayırlar.  $NaBrO_3$ -da həll olmayan qara rəngli çöküntü alınır.

2. **Hidrogen sulfid və ya qələvi metalların sulfidləri** qüvvətli turş mühitdə (6M  $HCl$ )  $Sb(III,V)$  ionları ilə narıncı rəngli çöküntü əmələ getirirlər:




Alınmış çöküntülər qızdırıldıqda  $Na_2S$  və  $NaOH$ -in artığında həll olurlar:





$Sb_2S_3$  və  $Sb_2S_5$ -i qatı  $HNO_3$ -da qızdırıldıqda metastibiat  $HSbO_3$  ağ rəngli çöküntü alınır. Stibium sulfid ( $Sb_2S_3$  və  $Sb_2S_5$ )  $As_2S_3$  və  $As_2S_5$ -dən fərqli olaraq qızdırıldıqda qatı  $HCl$ -da həll olurlar, lakin ammonium karbonatda həll olmurlar:




$Sb$ -un son təyin olunma sərhəddi -0,25 mkq-dır.

*Reaksiyanı aparmaq üçün* sinaq şüxəsinə 2-3 damcı  $Sb(III)$  duzu məhlulu, onun üzərinə 1-2 damcı qatı  $HCl$  və 1 damcı  $Na_2S$  məhlulu əlavə edirlər. Narıncı rəngli çöküntü alınır.

## VI QRUP KATIONLARI MİS(II)

**1. Kalium heksasianoferrit** pH=7 olduqda  $Cu^{2+}$ -i qırmızı-qonur rəngli çöküntü şəklində ayırır:



Çöküntü duru turşularda həll olmur, lakin ammoniyakda həll olaraq mis ammoniyak kompleksi əmələ gətirir.

$Cu^{2+}$ -ni son təyin olunma sərhəddi -10 mkq-dır. Misin təyininə  $Fe^{3+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  ionları mane olur, çünkü onlar reaktivlə reaksiyaya girərək rəngli çöküntü əmələ gətirirlər.  $Fe^{3+}$ -ionunun maneçiliyini aradan qaldırmaq üçün məhlula ya askorbin turşusu, yaxud seqnet duzu  $KNaC_4H_4O_6$  əlavə edirlər ki, həmin birləşmələr  $Fe^{3+}$ -lə rəngsiz, davamlı kompleks birləşmələr əmələ gətirirlər.  $Cu^{2+}$  çox kiçik miqdardında çöküntü əmələ gəlmir, lakin məhlul çəhrayı rəngə boyanır.

*Reaksiyanı aparmaq üçün* 2-3 damcı  $Cu^{2+}$  duzu məhluluna /pH 7/ 2-3 damcı reaktiv məhlulu əlavə edilir. Qırmızı-qonur rəngli çöküntü alınır.

**2. Ammonyak**  $Cu^{2+}$ -lə reaksiyaya girdikdə misin müxtəlif tərkibli əsasi duzlarını çöküntü şəklində ayırir ki, o da reaktivin artığında həll olur.  $pH > 9$  qiymətində misin ammonyak kompleksləri alınır:  $Cu(H_2O)_5(NH_3)$ ,  $Cu(H_2O)_2(NH_3)_4$ . Beşinci və altıncı ammonyak molekulunu kompleksin tərkibinə daxil etmək çox çətindir.

$Cu^{2+}$ -in son təyin olunma sərhəddi -40 mkq-dır.

*Reaksiyanı aparmaq üçün* 2-3 damcı  $Cu^{2+}$  duzu məhluluna ammonyakin artığını əlavə edib  $pH > 9$  qiymətinə çatdırılar. Məhlulun rəngi intensiv göy rəngə boyanır.

**3. Ammonium tetrarodanomerkuriat** asetat turşusu mühitində sink ionunun iştirakı ilə  $Cu^{2+}$  ionu ilə bənövşəyi rəngli izoamorf kristal əmələ gətirir:  $CuHg(SCN)_4$  və  $ZnHg(SCN)_4$  bənövşəyi rəng  $Cu^{2+}$ -in yalnız az durulaşmış məhlulunda alınır, əks halda sarıyaşıl rəngli  $CuHg(SCN)_4$  çöküntüsü alınır.  $Cu^{2+}$ -in son təyin olunma sərhəddi 2 mkq-dır.  $Fe^{3+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$  ionları reaktivlə rəngli çöküntü verdikləri üçün  $Cu^{2+}$ -in təyininə mane olurlar.


*Reaksiyanı aparmaq üçün* 1. Sınaq şüşəsinə 1-2 damcı  $Cu^{2+}$  duzu məhlulu, 2-3 damcı 1%-li  $Zn(CH_3COO)_2$  və ya  $ZnSO_4$  məhlulu və 1-2 damcı reaktiv məhlulu tökürlər. Şuşə çubuqla məhlul qarışdırılır. Bənövşəyi rəngli çöküntü alınır.

2. Əşya şüşəsi üzərinə 1 damcı  $Cu^{2+}$  məhlulu, 1 damcı 30%-li  $CH_3COOH$  və 1 damcı reaktiv məhlulu

tökürlər. Sarı-yaşıl rəngli xarakter iynəvari rəngdə kristallar alınır ki, bunu da mikroskop altında müşahidə edirlər.

## KADMİUM(II)

**1. Hidrogen sulfid və qələvi metalların sulfidləri** pH 0,5-də  $Cd^{2+}$ -la sarı rəngli  $CdS$  çöküntüsü əmələ gətirirler:




$Na_2S$  və  $NaOH$ -də həll olmur, lakin qatı  $HCl$  və  $HNO_3$  həll olur:



$Cd^{2+}$  son təyin olunma sərhəddi -100 mkq-dır. Bu şəraitdə  $S^{2-}$ -la çöküntü əmələ gətirən kationlar manə olur ( $Cu^{2+}, Hg^{2+}, Bi^{3+}, Sn(II, IV), Sb(III, V)$  və s. ).

*Reaksiyanı aparmaq üçün* 1-2 damcı  $Cd^{2+}$  məhlulu üzərinə 1 damcı  $Na_2S$  məhlulu tökürlər. Sarı rəngli çöküntü alınır.

**2. Difenilkarbazid** neytral və zəif turş mühitdə  $Cd^{2+}$ -lə göy-bənövşəyi, yaxud qırmızı-bənövşəyi rəngli çöküntü əmələ gətirir. Difenilkarbazid oksidləşərək difenilkarbazona çevrilir ki, buda çox güman ki, kompleksəmələgelmədə iştirak edir.



Bu reaksiya ilə 100 mkq-a qədər  $Cd^{2+}$  təyin etmək olar.  $Cu^{2+}$ ,  $Hg^{2+}$ ,  $Pb^{2+}$ -nin maneçilik təsirini yodid və ya tiosianatla aradan qaldırmaq olur.


*Reaksiyanı aparmaq üçün* süzgəc kağızı üzərini bir damcı difenilkarbazid məhlulu, bir damcı analiz olunan məhlul töküb onu 2-3 dəqiqə qatı ammonyak olan qabın üstündə saxlayırlar (süzgəc kağızını ammonyak buxarı ilə doyururlar) və bu zaman göy-bənövşəyi rəng alınır. Mane olan ionların iştirakı ilə reaksiyanı aparmaq üçün əvvəlcədən reaktivin spirtdəki doymuş məhluluna bərk  $KSCN$  və  $KJ$  töküb doyururlar. Bu məhlula süzgəc kağızını isladıb doydururlar. Sonra reaksiyanı yuxarıda göstərilən qaydada aparırlar.

## KOBALT(II)

**1. Ammonium (kalium) tiosianat -  $NH_4SCN$**  sirkə turşusu mühitində pH 4-5-də  $Co^{2+}$ -lə göy rəngli müxtəlis tərkibli  $Co(SCN)_n^{(2-n)+}$  n=1,2,3,4 kompleks birləşmə əmələ gətirir. Oksigenli üzvi həllədicilər (efir, aseton, izoamil spirti) tünd göy rəngli kobalt kompleksini  $Co(SCN)_4^{2-}$  ekstraksiya edir. Kompleksin dissosiasiyasını azaltmaq üçün  $NH_4SCN$  artığı əlavə edilməlidir. Bu reaksiyanın köməyi ilə 3 mkq-a qədər  $Co^{2+}$  təyin etmək olur.  $Fe^{3+}$ -un maneçiliyini məhlula ftorid ionu tökməklə aradan qaldırmaq olur.

*Reaksiyanı aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Co^{2+}$  duzu məhlulu, bərk  $NH_4SCN$  reaktivi,  $NH_4F$  və 5-10 damcı izoamil spirti əlavə edib məhlulu yaxşı qarışdırırlar. Spir təbəqəsi göy rəngə boyanır.

**2. Kalium-nitrat -  $KNO_2$**  sirkə turşusu mühitində pH 4-5-də  $Co^{2+}$ -lə sarı rəngli çöküntü əmələ gətirir:




$Co^{2+}$  duru məhlulunda çöküntü, məhlulu qızdırıldıqda və müəyyən qədər saxladıqdan sonra əmələ gəlir. Bu reaksiyadan kobaltı başqa kationlardan ayırmaq üçün istifadə edirlər.  $Co^{2+}$ -in təyin olunma sərhəddi -0,4 mkq-dır.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Co^{2+}$  duzu məhlulu, 2 damcı  $CH_3COONa$  və bir qədər  $KNO_2$ -in quru duzu tökülür. Qarışığı su hamamında bir neçə dəqiqə qızdırırlar. Sarı rəngli çöküntü alınır.

## NİKEL(II)

1. **Dimetilqlioksim (I)** nikel ionu ilə pH 5-10 qiymətində suda həll olmayan al-qırmızı rəngli çöküntü əmələ gətirir (II).



I

II

$Ni^{2+}$  son təyin olunma sərhəddi -3,2 mkq-dır. Kompleksin tərkibində hər iki dimetilqlioksim molekulu bir-biri ilə hidrogen rabitəsi vasitəsilə möhkəm birləşmişdir və bu alınmış kompleksi (xelatı) daha da stabillaşdırır. Bu da öz növbəsində kompleksin birinci dissosasiya (davamlılıq) sabitinin ikinciyyə nisbətən çox kiçik olmasına səbəb olur ( $K_1 << K_2$ ) və buna görə də


reaktivin çox az miqdarında belə miqdari olaraq  $MeR_2$  tərkibli kompleks alınır. Kompleksin suda çox az həll olması kompleksin hidratlaşması (nikelin koordinasiya sahəsində hidratlaşmaması) etməməsi ilə izah olunur. Dimetilqlioksimlə həmçinin  $Cu^{2+}$  (narinci-sarı rəngli),  $Fe^{2+}$  (qırmızımtıl rəngli),  $Co^{2+}$  (qəhvəyi-qırmızı rəngli) ionları da kompleks birləşmə əmələ gətirirlər. Bu komplekslərin davamlılığı  $Fe < Co < Ni < Cu$  istiqamətində dəyişir. Bunların davamlılıq sabitləri uyğun olaraq  $\lg \beta_2 = 16$  (25%-li dioksan); 17; 17,4; 19,2 –dir. Lakin nikelə nisbətən digər metal ionlarının dimetilqlioksimlə əmələ gətirdikləri komplekslər suda daha yaxşı həll olurlar. Buna görə də bu elementlərin kiçik qatılığı nikelin təyininə mane olmur. Əgər əvvəlcədən  $Fe^{2+} \rightarrow Fe^{3+}$ -ə  $Co^{2+} \rightarrow Co^{3+}$ -ə kimi oksidləşdirilərsə, onda nikeli bu elementlərin 200 dəfə artığında təyin etmək olar. Ammonyak mühitində çökən kationların maneçilik təsirini aradan qaldırmaq üçün məhlulu sitrat və ya tartrat ionları tökürlər ki, bu kompleksəmələğətiricilər həmin ionları məhlulda saxlayır.

*Reaksiyani aparmaq üçün* 1. sınaq şübhəsinə 1-2 damcı nikel ionu olan məhlul, 1-2 damcı 1%-li dimetilqlioksimin etanoldakı məhlulu və 1-2 damcı 2M ammonyak məhlulu tökürlər. Al-qırmızı rəngli xarakter çöküntü alınır.


2.  $Fe^{3+}$ ,  $Co^{2+}$  və  $Cu^{2+}$  ionlarının iştirakı ilə  $Ni^{2+}$ -i təyin etmək üçün süzgəc kağızı üzərinə dimetilqlioksim, təyin olunan məhlul və çaxır turşusunun (tartrat ionu) məhlulu töküür. Kağızı sonra ammonyakin duru məhluluna salırlar və ehtiyatla məhlulda fırlayırlar. Kağız üzərində nikel dimetilqlioksamata uyğun olan qırmızı ləkə qalır,  $Co^{2+}$  və  $Cu^{2+}$  rəngli kompleksləri isə həll olur.  $Fe^{3+}$  tartrat ionu ilə pərdələnir.

## CİVƏ(II)


**1. Hidrogen sulfid** və qələvi metalların sulfidləri turş mühitdə (6-7M  $HCl$ )  $Hg^{2+}$ -lə qara rəngli çöküntü əmələ gətirir.




$H_2S$  qazını  $Hg^{2+}$ -nin turş məhlulundan tədricən buraxdıqda ağ, boz, sarı və ya qonur rəngli aralıq məhsulun  $Hg_mCl_nS_x(Hg_3Cl_2S_2)$  alındığını müşahidə etmək olur. Civənin turş duzlarına  $H_2S$ -in təsirindən adətən qara rəngli  $HgS$  çöküntüsü alınır.  $HgS$ -in həll olma hasil 1,5·10<sup>-52</sup>-dir, lakin müxtəlif əlavə reaksiyalar getməsi nəticəsində  $HgS$ -in həll olması çoxalır. Bu zaman məhlulda  $H_2S$ ,  $HS^-$ ,  $Hg(OH)^+$ ,  $Hg(OH)_2$  kimi əlavə reaksiya məhsulları yaranır. Qara rəngli  $H_2S$ -i qızdırıldıqda, yaxud polisulfidlərin qələvidə məhlullarının təsirindən qırmızı rəngli formaya keçir.  $HgS$  xlorid və nitrat turşularında həll olmur, «çar arağında» asan həll olur.



Xlorid turşusunda oksidləşdiricilərin iştirakı ilə həll olur:



Civə sulfid qələvi metalların sulfidlərində həll olur.




Civənin hidrogen sulfidlə təyininin həssaslığı mühitin turşuluğundan asılıdır. Qüvvətli turş mühitdə son təyin olunma sərhəddi 10 mkq-dır. 6-7M  $HCl$  mühitində çökdürmə apardıqda  $Hg^{2+}$ -lə yanaşı  $As^{5+}$  və  $Cu^{2+}$ -də sulfidlər şəklində çökürlər.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 2-3 damcı  $Hg^{2+}$  duzu məhlulu, 3-4 damcı qatı  $HCl$  bə 3-4 damcı ammonium sulfid reaktivи tökülür. Məhlulu su hamamında qızdırırlar. Qara rəngli çöküntü alınır. Çöküntünü süzüb ayıırlar, onun bir hissəsini «çar araqında», digər hissəsini isə  $HCl + KJ$  həll edirlər.

2. Kalium yodid  $Hg^{2+}$ -lə reaksiyaya girdikdə qırmızı rəngli  $HgJ_2$  çöküntüsü əmələ gətirir.  $HgJ_2$ -nin iki şəkildəyişməsi var; qırmızı və sarı.  $HgJ_2$  çöküntüsü  $KJ$ -un artığında, tiosulfat və ya sianid ionunun məhlullarında həll olaraq davamlı kompleks birləşmə əmələ gətirir. Bu zaman  $HgX^+, HgX_2, HgX_3^-, HgX_4^{2-}$  tərkibli müxtəlif kompleks birləşmələr alınır ( $X^-$  müxtəlif halogenid, sianid, tiosulfat və başqa anionları göstərir).

$HgJ_4^{2-}$ -kompleksinə ammonyak (ammonium ionu), yaxud qələvi məhlulları ilə təsir etdikdə qırmızı-qonur rəngli çöküntü alınır.



Bu reaksiya Nessler reaksiyası adlanır və  $NH_4^+$  və  $Hg^{2+}$  onların təyinində istifadə edilir.  $Hg^{2+}$ -nin son təyin olunma sərhəddi -5 mkq-dir.

*Reaksiyani aparmaq üçün* sınaq şüşəsinə 1-2 damcı  $Hg^{2+}$  duzu məhlulu, damcı-damcı çöküntü alınana qədər  $KJ$  məhlulu əlavə edirlər.  $KJ$ -in sonradan əlavə olunması nəticəsində çöküntü həll olur. Alınmış məhlula 1-2 damcı

$NH_4Cl$  və 1-2 damcı 30%-li  $KOH$  məhlulu əlavə edirlər. Bu zaman qırmızı-qonur rəngli çöküntü alınır.

## I, II, III QRUP KATIONLARININ SİSTEMATİK ANALİZİ

Analiz olunan nümunə məhlul və ya məhlul və çöküntüdən ibarət ola bilər. Məhlulda  $NH_4^+$ ,  $K^+$ ,  $Na^+$ ,  $Ca^{2+}$ ,  $Ba^{2+}$ ,  $Sr^{2+}$ ,  $Ag^+$ ,  $Pb^{2+}$ ,  $Hg_2^{2+}$  ionları ola bilər.  $Mg^{2+}$  öz xassəsinə görə  $Ca^{2+}$  və  $Sr^{2+}$ -a çox yaxın olduğu üçün analizin gedişində o da I-III qrup kationları ilə birlikdə olur.

Analiz üçün verilən məhlulun yarısını ayırib analizin sonuna kimi saxlamaq lazımdır. Bütün hallarda belə etmək lazımdır.

Bunu ona görə edirlər ki, analizin nəticəsi düzgün alınmadıqda və ya başqa səbəbdən təkrar analiz aparmaq mümkün olsun.

Sistematik analiz aparmazdan əvvəl bəzi ilkin tədqiqatlar aparmaq lazımdır ki, bu tədqiqatlar analizin nəticələrinin təhlilində mühüm rol oynayır. Bəzi kationları kəsirli yolla mane olan ionların pərdələnməsi vasitəsilə analiz edirlər. Ilkin tədqiqatları və kəsirli analizi ümumi məhluldan müəyyən həcm götürməklə aparırlar. Bu zaman kationların analizinin ardıcılığının heç bir əhəmiyyəti yoxdur. Bu mənada  $NH_4^+$ -ionu istisna təşkil edir.  $NH_4^+$ -ionunu ilk növbədə təyin etmək lazımdır, eks halda  $K^+$ -ionunu kəsirli metodla təyin etmək olmaz.

**Ilkin tədqiqatlar.** 1. Analiz olunan məhlulun pH-nin universal indiqator vasitəsilə təyini.

2. Məhlul çöküntülü olduqda çöküntünün turşu və qələvilərə münasibəti öyrənilir. Bunun üçün məhlul qarışdırılır və pipet vasitəsilə iki sinaq şüşəsinin hər birinə 2-3 damcı bulanıq məhluldan tökürlər. Birinci sinaq

şüşəsinə 3-4 damcı 2M  $HCl$  əlavə edirlər. Çöküntü həll olursa II və III qrup kationlarının karbonatları və maqnezium, həmçinin  $Pb(OH)_2$  və  $Mg(OH)_2$  olması ehtimal oluna bilər. Ikinci sınaq şüşəsinə 3-4 damcı 2M  $NaOH$  əlavə edirlər. Çöküntü həll olduqda  $Pb(OH)_2$  olmasını göstərir.

**Kationların kəsirli üsulla təyini.** 1.  $NH_4^+$ -ün təyini. Ammonium ionu qrup reaktiv vasitəsilə analiz olunan məhlula əlavə edildiyi üçün onu analizə başlamazdan əvvəl təyin etmək lazımdır.

$NH_4^+$ -təyin etmək onun qələvinin təsirindən parçalanaraq spesifik iyi ammoyak ayırması ilə gedən reaksiyaya əsaslanır.

Nessler reaktivindən də istifadə etmək olar, lakin bu reaktiv  $NH_4^+$ -təyin etmək üçün yox, əsasən onun varlığını təsdiq etmək üçün istifadə olunur.

a.  $NaOH$ -la reaksiya. Sınaq şüşəsinə 1-2 damcı analiz olunan məhlul və o qədər də 2M  $NaOH$  məhlulu töküb su hamamında qızdırırlar. Sınaq şüşəsinin ağızna islanmış indikator kağızı tutduqda onun rəngi göyərməlidir.

b. Nessler reaktivini ilə reaksiya. 3-4 damcı analiz olunan məhlulun üzərinə 1-2 damcı Nessler reaktivini tökdükdə qırmızı-qonur rəngli çöküntünün əmələ gəlməsi ammonium ionunun olduğunu göstərir.

Yadda saxlamaq lazımdır ki, Nessler reaktivinin tərkibində qələvi vardır və qələvi mühitdə rəngli hidroksidlər əmələ gətirən kationlar da çökə bilər. Bunun  $NH_4^+$  ionunun təyininə maneçilik təsirini aradan qaldırmaq üçün məhlula əvvəlcədən 2-3 damcı 2M  $NaOH$  və ya  $KOH$  töküür, alınan çöküntü süzülərək (sentrafuqalaşdırılaraq) ayrılır və məhlulda  $NH_4^+$ - Nessler reaktivini ilə təyin edilir.

2.  $K^+$ -un təyini.  $K^+$ -un təyini üçün onun  $Na_3[Co(NO_2)_6]$  ilə olan reaksiyasından və ya  $Na_2PbCu(NO_2)_6$  ilə mikrokristalloskopik reaksiyasından isifadə edirlər. Mane olan ionları əvvəlcədən karbonatla çökdürürlər, ammonium ionunu isə ya pərdələyir, yaxud qovmaqla ayıırlar.

1-2 damcı analiz olunan məhlula  $Na_2CO_3$ -in doymuş məhlulunu tökürər (qələvi mühit yaranmalıdır). Çöküntü sentrafuqalaşdırılır və məhlulda  $K^+$  təyin edirlər. Əgər analiz olunan məhlulda  $NH_4^+$  varsa onu qovmaqla ayıırlar. Bunun üçün çöküntüdən ayrılmış məhlulu farfor kasaya keçirilər, üzərinə qatı  $HNO_3$  əlavə edib quru kütlə alınana qədər qızdırırlar. Bu əməliyyatı  $NH_4^+$  ionu qurtarana qədər davam etdirirlər.  $NH_4^+$ -ionunun qurtardığını bilmək üçün quru kütlədən müəyyən qədər şüşə çubuqla götürüb sınaq şüşəsinə keçirib həll edirlər və Nessler reaktivi ilə  $NH_4^+$  varlığını yoxlayırlar.  $NH_4^+$  qurtardıqdan sonra məhlulu 2M  $CH_3COOH$  - la turşulaşdırırlar (pH 4-6).

a.  $Na_3[Co(NO_2)_6]$ -lə reaksiya. 2-3 damcı turş məhlul üzərinə eyni həcm natriumheksanitrokobaltiat məhlulu əlavə edib su hamamında azca qızdırırlar.  $K^+$  ionu varsa sarı rəngli çöküntü alınmalıdır.

Mikrokristalloskopik reaksiya. Analiz olunan məhluldan əşya şüşəsi üzərinə töküb yüngülə buxarlandırırlar (ağ rəngli bərk faza alınana kimi). Əşya şüşəsinə analiz olunan məhlulla yanaşı bir damcı  $Na_2PbCu(NO_2)_6$  məhlulu tökürər və şüşə çubuqla hər iki məhlulu qarışdırıldıqdan bir neçə dəqiqə sonra mikroskop altında müşahidə edirlər.  $K^+$  olduqda qara kristallar

müşahidə olunur.  $NH_4^+$ -ün maneçilik təsirini formaldehidlə pərdələməklə də aradan qaldırmaq olar.

2-3 damcı analiz olunan məhlula eyni həcmdə 40%-li formaldehid məhlulu və bir damcı fenoltalein tökürlər. Qırmızı rəng alınana kimi doymuş  $Na_2CO_3$  əlavə edirlər. Çöküntünü sentrafuqalaşdırılaraq ayırlar. Məhlulu 2M  $CH_3COOH$  - la turşulaşdırıb  $K^+$ -u təyin edirlər.

3.  $Na^+$ -un təyini.  $Na^+$ -un təyini üçün onun sinkuranilasetatla mikrokristalloskopik və lüminessent reaksiyalarından istifadə olunur. Mane olan ionlar  $Na_2CO_3$ -lə çökdürülərək ayılır. Analizin aparılma qaydası yuxarıda  $K^+$ -un təyinində verildiyi kimidir.

a. Alınmış məhluldan və  $Zn(UO_2)_3(CH_3COO)_8$ -dan bir damcı yanaşı əşya şüşəsinin üstünə qoyub şüşə çubuqla birləşdirirlər. Mikroskopla müşahidə etdikdə məhlulda  $Na^+$  olarsa oktaedrik formalı kristallar görünür.

b. Lüminessent reaksiya. Əşya şüşəsinin üzərinə bir damcı analiz olunan məhlul və bir damcı sinkuranilasetat məhlulu töküb ultrabənövşəyi işıqda baxdıqda sarı-yaşıl rəngli şüalanma müşahidə olunur.

4.  $Ca^{2+}$ -un təyini.  $Ca^{2+}$ -un təyini gipsin  $CaSO_4 \cdot 2H_2O$  əmələ gəlməsi ilə gedən mikrokristalloskopik reaksiyaya əsaslanır. II qrup kationları və  $Pb^{2+}$  suda həll olmayan sulfatlar əmələ gətirir və  $Ca^{2+}$ -un təyinini çətinləşdirir.  $CaSO_4$ -in suda yaxşı həll olmasından istifadə edərək o biri kationları sulfatlar şəklində çökdürdükdən sonra kalsiumu təyin edirlər.

2-3 damcı analiz olunan məhlulun üzərinə bir damcı sulfat turşusu (1:4) tökürlər. Çöküntünü sentrafuqalaşırmaqla ayıırlar və məhlul hissəsindən bir

damcı əşya şüşəsinin üzərinə töküb buxarlanana kimi qızdırırlar. Mikroskop altında baxdıqda iynəvari kristallar müşahidə olunur.

**Sistematik analizin gedisi.** I-III qrup kationların sistematik analizində II və III qrup kationlarını sulfatlar və xloridlər şəklində çökdürürlər, I qrup kationları isə məhlulda qalır.

Analiz olunan məhlul çöküntülü və çöküntüsüz olmayıñdan asılı olmayaraq 1-2 ml analiz olunan məhlulun üzərinə (sınaq şüşəsində) 3-4 damcı 6M  $HCl$  və 1M  $H_2SO_4$  məhlulu tökürlər (turşunu artığından istifadə etmək olmaz). Məhlulu çöküntü ilə birlikdə su hamamında azca qızdırırlar, qarışdırırlar, soyudurlar və sentrafuqalaşdırmaqla çöküntünü məhludan ayıırlar.

#### Çöküntü

I-də

$PbCl_2$ ,  $AgCl$ ,  $Hg_2Cl_2$ ,  $PbSO_4$ ,  $SrSO_4$ ,  $BaSO_4$  və qismən  $CaSO_4$  olur.

Məhlul I-də  $K^+$ ,  $Na^+$ ,  $NH_4^+$ ,  $Mg^{2+}$  və qismən də  $Ca^{2+}$  olur.  $CaSO_4$  suda qismən yaxşı həll olduğu üçün onu həm çöküntü I-də və həm də məhlul I-də axtarmaq lazımdır.  $CaSO_4$  tam çökməsi üçün məhlula bir neçə damcı etanol tökmək lazımdır.

Çöküntü I-i 1-2 ml soyuq su ilə (oraya 2-3 damcı 2M  $HCl$  qatmaq lazımdır ki,  $PbCl_2$ -in həll olması azalsın) yuduqdan sonra aşağıda verilən qayda üzrə analiz edirlər.

1.  $Pb^{2+}$ -in təyini və  $PbCl_2$ -in ayrılması. Çöküntünü 1-ə 10 damcı su əlavə edib su hamamında qızdırırlar.  $PbCl_2$  qaynar suda yaxşı həll olduğu üçün məhlula keçir. Çöküntünü sentrafuqalaşdırmaqla ayıırlar. Məhlulda  $Pb^{2+}$ -i  $K_2Cr_2O_7$ ,  $KJ$  və ya ditizonla təyin edirlər. Əgər  $Pb^{2+}$  varsa, çöküntünü qaynar su ilə işləyib onu tam

ayırırlar. (yuyucu məhlulda  $K_2Cr_2O_7$  yoxlandıqda sarı rəngli çöküntü alınmalıdır)

2.  $Hg^{2+}$ -təyini və  $Hg_2Cl_2$  ayrılması.  $PbCl_2$  ayrıldıqdan sonra qalan çöküntüdən müəyyən miqdardan götürüb (şüşə çubuqla götürüb sınaq şüşəsinə keçirmək lazımdır) üzərinə 1-2 damcı qatı  $NH_3$  tökürlər. Çöküntünün rənginin qaralması  $Hg^{2+}$ -ni göstərir.  $Hg^{2+}$ -aşkar edildikdə bütün çöküntünün üzərinə bir neçə damcı 0,5M  $HCl$  və bromlu su tökülür. Bu zaman  $Hg_2Cl_2$ -i  $HgCl_2$ -ə çevrilərək suda həll olur. Çöküntünü sentrafuqalaşdırmaqla ayırırlar. Məhlulda  $Hg^{2+}$  onun  $SnCl_4^{2-}$ -lə reaksiyasının köməyi ilə təyin edib bir daha çöküntüdə  $Hg^{2+}$ -nin olmasını təsdiq edirlər.  $Hg^{2+}$  ayrılması yalnız  $Hg^{2+}$  varlığını təyin edildikdən sonra aparılmalıdır.

3.  $Ag^+$  təyini və  $AgCl$ -in ayrılması.  $PbCl_2$  və  $Hg_2Cl_2$  ayrıldıqdan sonra qalan çöküntünün üzərinə 6-8 damcı qatı  $NH_3$  töküb qarışdırırlar. Bu zaman  $AgCl$  həll olaraq  $[Ag(NH_3)_2]^+$  şəklində düşür. Çöküntünü sentrafuqalaşdırmaqla ayırırlar. Məhlulun müəyyən hissəsinin üzərinə qatı  $HNO_3$  məhlulu (turş mühit alınana kimi) tökdükdə yenidən  $AgCl$  çöküntüsü alınır. Məhlulun digər hissəsinin üzərinə  $KJ$  məhlulu tökdükdə sarı rəngli  $AgJ$  çöküntüsü alınır.

Çöküntüdə  $SbOCl$  və  $BiOCl$  çöküntüləri də ola bilər.  $AgCl$  çöküntüsünü ayırdıqdan sonra yerdə qalan çöküntünün üzərinə bir neçə damcı 6M  $HCl$  məhlulu töküb qarışdırmaqla qızdırırlar. Bu zaman stibium və bismut ionları məhlula keçir və bu məhlulu IV-VI qrup kationlarının məhlulu ilə birləşdirirlər.

4.  $PbSO_4$  ayrılması və  $Pb^{2+}$ -in təyini. III qrup kationlarının xloridlərini ayırdıqdan sonra yerdə qalan çöküntünü qızdırmaqla 2M  $NaOH$  məhlulu ilə işləyirlər. (çöküntünün üzərinə bir neçə damcı  $NaOH$  əlavə edib qızdırırlar). Çöküntünü sentrafuqalaşdırmaqla ayırırlar. Məhlula  $Pb(OH)_4^{2-}$ -keçir, ona turş mühit alınana kimi  $CH_3COOH$  məhlulu töküb  $Pb^{2+}$  KJ və ya  $K_2Cr_2O_7$  ilə təyin edirlər.  $Pb^{2+}$  aşkar olduqda  $PbSO_4$  tamam ayırırlar. Bunun üçün çöküntünü  $Pb^{2+}$ -in mənfi reaksiyasına qədər  $NaOH$  məhlulu ilə işləyirlər.

##### 5. II qrup sulfatlarının məhlula keçirilməsi.

Yalnız sulfatlar olan çöküntünü  $Na_2CO_3$ -in doymuş məhlulu ilə işləyib II qrup kationlarını turşularda həll olan karbonatlara çevirirlər. Bunun üçün çöküntünün üzərinə 20 damcı doymuş  $Na_2CO_3$  məhlulu əlavə edib qarışdırmaqla bir neçə dəqiqə qızdırırlar. Çöküntünü ayırıb məhlulu atırlar. Bu əməliyatı 2-3 dəfə təkrar etməklə  $BaSO_4$ -i tamamilə karbonata çevirilər. ( $CaSO_4$  və  $SrSO_4$  asanlıqla karbonata çevrilir) Alınmış karbonat çöküntüsünü 3-5 damcı 2M  $CH_3COOH$ -da həll edirlər və qızdırırlar. Əgər çöküntü tam həll olmursa, onu yenidən  $Na_2CO_3$ -in doymuş məhlulu ilə işləyib həll olana qədər bu əməliyatı davam etdirilər.

6.  $Ba^{2+}$  təyini və ayrılması. Bir neçə damcı sirkə turşusunda həll olmuş məhluldan götürüb üzərinə bir neçə damcı  $CH_3COONa$  və  $K_2Cr_2O_7$  məhlulu tökürlər.  $Ba^{2+}$  olduqda sarı rəngli çöküntü alınır.  $Ba^{2+}$  aşkar edildikdə onda bütün məhlulun üzərinə pH 4-5 alınana kimi  $CH_3COONa$  məhlulu və damcı-damcı  $K_2Cr_2O_7$ -dan  $Ba^{2+}$ -u tam çökdürənə kimi əlavə edirlər. 1-2 dəqiqə qızdırıb çöküntünü ayırırlar.

7.  $Sr^{2+}$  təyini və ayrılması. 2-3 damcı məhluldan götürüb onun üzərinə gips suyu ( $CaSO_4$ -in doymuş məhlulu) əlavə edib qızdırırlar.  $Sr^{2+}$  olduqda bir neçə dəqiqədən sonra ağ rəngli çöküntü alınır.  $Sr^{2+}$  aşkar edilərsə məhlulun yerdə qalan hissəsi üzərinə  $(NH_4)_2SO_4$  əlavə edib  $Sr^{2+}$  çökdürməklə ayıırlar.

8.  $Ca^{2+}$  təyini və ayrılması. Məhlulda  $Ca^{2+}$ -u təyin etmək üçün onun  $(NH_4)_2C_2O_4$  -la və mikrokristalloskopik reaksiyasından istifadə edirlər.  $SrSO_4$ -ı ayırdıqdan sonra qalan məhlulun üzərinə həmin həcmidə  $(NH_4)_2C_2O_4$  əlavə edib qızdırırlar. Qüvvətli turşularda həll olan ağ rəngli çöküntü alınır.

Mikrokristalloskopik reaksiyasından istifadə etmək olar. Bunun üçün bir damcı  $Ca^{2+}$  ionu olan məhlulu bir damcı 1M  $H_2SO_4$  buxarlandırıb mikroskop altında müşahidə etdikdə iynəvari kristallar alınır.

I. Məhlulun analizi. I məhlulda birinci qrup kationları və  $Ca^{2+}, Mg^{2+}$  olur. Buradan  $Ca^{2+}$ -u ayırmak üçün məhlula qələvi mühit alınana kimi  $NH_3$ , töküb pH 9 yaradırlar (lazım olarsa  $NH_4Cl$  əlavə edirlər). Məhlulu su hamamında 70°C kimi qızdırıb üzərinə bir neçə damcı  $(NH_4)_2CO_3$  əlavə edib qarışdırırlar və 1-2 dəqiqə qızdırırlar. Çöküntünü məhluldan ayıırlar. Çöküntüdə  $CaCO_3$  olur.

a.  $Ca^{2+}$  təyini. Çöküntünü bir neçə damcı 2M  $CH_3COOH$  -da həll edib  $Ca^{2+}$  ammonium oksalatla təyin edirlər.

b.  $Mg^{2+}$  təyini.  $NH_4^+$  -u ayırdıqdan sonra qalan məhluldan 1-2 damcı götürüb arada  $Mg^{2+}$ -u  $NaH_2PO_4$ -la təyin edirlər.

q.  $K^+$ ,  $Na^+$ -un təyini ilkin yoxlamalada olduğu kimi aparılır.

## IV – V – VI QRUP KATIONLARININ SİSTEMATİK ANALİZİ

Analizə təqdim olunan nümunə məhlul halında yaxud çöküntü-məhlul halında ola bilər. Məhlulda  $Fe^{2+}$ ,  $Fe^{3+}$ ,  $Al^{3+}$ ,  $Cr^{3+}$ ,  $Mn^{2+}$ ,  $Zn^{2+}$ ,  $Co^{2+}$ ,  $Ni^{2+}$ ,  $Cu^{2+}$ ,  $Cd^{2+}$ ,  $Hg^{2+}$ ,  $Bi^{3+}$ ,  $Sb(III, V)$ ,  $Sn(II, IV)$  ionları ola bilər.

Çöküntüdə  $Sb$  və  $Bi$ -un oksixloridləri, həmçinin kationların karbonatları və hidroksidləri ola bilər.

Bütün hallarda olduğu kimi analizə verilən məhlulun yarısını ehtiyat analiz üçün ayıırlar. Ilkin tədqiqatları və sistematik analizi analizə təqdim olunan nümunənin o biri yarısı ilə aparırlar.

**Ilkin tədqiqatlar.** 1. Məhlulun rənginə əsasən bu və ya digər kationun olması ehtimalını müəyyənləşdirmək lazımdır.

2. Məhlulun pH-nı təyin edirlər və onun qiymətinə görə ilkin mühakimə aparılır.

3. Nümunə çöküntülü olduqda çöküntünün turşu və əsaslara münasibəti öyrənilir. Sınaq şüşəsinə 1-2 damcı çöküntülü məhluldan töküb, üzərinə 3 damcı 6M  $HCl$  əlavə edirlər. Əgər çöküntü tam həll olarsa, onda çöküntüdə əsasən karbonatlar və hidroksidlər olduğu güman edilir. Əgər çöküntü tam həll olmursa, onda çöküntüdə  $Sb$  və  $Bi$ -un oksixloridlərinin olması ehtimalı vardır. Başqa bir sınaq şüşəsində nümunə götürüb üzərinə 2M  $NaOH$  və ya  $KOH$  tökürlər. Əgər çöküntü həll olarsa, onda çöküntüdə  $Al$ ,  $Zn$ ,  $Cr$ ,  $Sn$  hidroksidlərinin olma ehtimalı vardır. Bunlardan sonra, analiz olunan

məhluldan 2-3 ml götürüb sınaq şüşəsinə tökülür, çöküntülü olduqda çöküntünü 2 M  $HCl$ -də həll edirlər və bu məhluldan müəyyən həcm götürməklə ayrı-ayrı kationları kəsirli üsulla təyin edirlər.

### Kationların kəsirli metodla təyini.

1.  $Fe^{3+}$  təyini.  $Fe^{3+}$ -ü təyin etmək üçün onun sarı qan duzu ilə reaksiyasından istifadə olunur. 1-2 damcı analiz olunan məhlulun üzərinə o qədər də 2 M  $HCl$  və  $K_4[Fe(CN)_6]$  əlavə edirlər.  $Fe^{3+}$  olduqda göy rəngli çöküntü alınır.

2.  $Fe^{2+}$  təyini.  $Fe^{2+}$ -ü təyin etmək üçün onun  $K_3[Fe(CN)_6]$  ilə reaksiyasından istifadə olunur. 1-2 damcı analiz olunan məhlulun üzərinə bir damcı qatı  $HCl$  və qırmızı qan duzu tökdükdə göy rəngli çöküntü alınır.

3.  $Co^{2+}$  təyini. 2-3 damcı analiz olunan məhlulun üzərinə məhlulda  $Fe^{2+}$  və  $Fe^{3+}$  ionları aşkar edilibsə bərk  $NH_4F$  və  $NH_4SCN$ , 3-4 damcı izoamil spiriti əlavə edilib qarışdırılır.  $Co^{2+}$  olduqda üzvi təbəqə yaşıl rəngə boyanır.

4.  $Mn^{2+}$  təyini.  $Mn^{2+}$  təyin etmək üçün onun  $MnO_4^-$ -ə qədər oksidləşmə reaksiyasından istifadə olunur. 1-2 ml analiz olunan məhlula bir neçə damcı su, 1-2 damcı qatı  $HNO_3$  və bir qədər  $NaBiO_3$  quru kütləsi tökülür, qarışdırılır və sentrafuqalaşdırılır.  $Mn^{2+}$  varsa o  $MnO_4^-$ -ə çevrildiyi üçün məhlul bənövşəyi-moruğu rəngə boyanır.

5.  $Ni^{2+}$  təyini. 1-2 damcı analiz olunan məhlulun üzərinə 2-3 damcı çaxır turşusu, 2 damcı dimetilqlioksimin spirtdə məhlulu və ammonyak iyi gələnə kimi  $NH_3$  tökürlər.  $Ni^{2+}$  olduqda al-qırmızı çöküntü alınır.  $Fe^{2+}$  təyinata mane olur, əgər  $Fe^{2+}$  aşkar edilibsə, məhlulun üzərinə 1-2 damcı qatı  $HNO_3$  əlavə edib qızdırmaqla onu  $Fe^{3+}$  kimi oksidləşdirirlər.


6.  $Cr^{3+}$  təyini. 3-4 damcı analiz olunan məhlula 3-5 damcı 30%-li  $CH_3COOH$ , 3-5 damcı  $CH_3COONa$ , 12-15 damcı 5%-li EDTA məhlulu əlavə edib qarışığı su hamamında qızdırırlar.  $Co^{2+}$  olduqda bənövşəyi rəng alınır.

**Sistematik analizin gedisi.** IV, V, VI qrup kationlarının ayrılması IV qrupun hidroksidlərinin amfoterlik, V qrupun hidroksidlərinin ammonyakda həll olmaması, VI qrupun hidroksidlərinin isə ammonyakda həll olma xassələrinə əsaslanmışdır.

1. IV qrup kationlarının ayrılması. Analiz olunan məhlulun üzərinə qələvi reaksiya alınana kimi  $NaOH$  və onun daha 10 damcı artığını tökmək lazımdır. Tədricən məhlulu qarışdırmaqla onun üzərinə 4-5 damcı 3%-li  $H_2O_2$  əlavə edirlər.

Sürətlə gedən reaksiya qurtardırdan sonra qarışığı su hamamında qızdırırlar, sonra sentrafuqalaşdıraraq çöküntü II-ni məhlul II-dən ayıırlar.

Məhlul II-də aşağıdakı komplekslər olur:



Çöküntü II-də V və VI qrupun hidroksidləri və əsasi karbonatları olur, onu  $NaOH$ -in duru məhlulu ilə yuyub analiz edirlər.

Məhlul II-nin analizi. Məhlulun üzərinə qarışdırmaqla bərk  $NH_4Cl$  (doyana kimi) əlavə edib qızdırırlar. Çöküntünü məhluldan ayıırlar. Məhlulda  $[Zn(NH_3)_4]^{2+}$  və  $CrO_4^{2-}$ . olur, çöküntüdə  $Al(OH)_3, Sn(OH)_4$  olur ki, onların üzərinə 2M  $HCl$  əlavə edib qızdırırlar (tam həll olana kimi). Məhlulda  $Al^{3+}, SnCl_6^{2-}$  olur ki, orada  $Sn(IV)$  təyin edilir.

3.  $Sn(IV)$  təyini və ayrılması.  $Sn(IV)$ -ü təyin etmək üçün onun  $Hg(NO_3)_2$  və mikrokristalloskopik

reaksiyasından istifadə edilər. Əgər  $Sn(IV)$  aşkar edilərsə, 1 ml məhlula bir qədər metallik sink əlavə edib qarışdırırlar. Əgər bulanarsa, 2M  $HCl$  əlavə edib şəffaflaşdırırlar. Alınan metallik qalayı və sinkin artığını sentrafuqalaşdıraraq ayıırlar. Məhlulda  $Al^{3+}$ -u təyin edirlər.

4.  $Al^{3+}$ -un təyini. 1-2 damcı  $Al^{3+}$  olan məhlula 2-3 damcı alizarin S və 2M qələvi mühit alınana qədər  $NH_3$  tökürlər. Bir neçə dəqiqədən sonra  $Al^{3+}$  olduqda pambıqvari qırmızı rəngli çöküntü alınır. 2M  $CH_3COOH$  əlavə etdikdə məhlul sarı rəngə boyanır, çöküntü isə dəyişməz qalır.

5.  $CrO_4^{2-}$ -ün təyini. Əgər ilkin məhlulda  $Cr^{3+}$  varsa, məhlul II sarı rəngə boyanmalıdır ( $CrO_4^{2-}$ . alındığı üçün).  $CrO_4^{2-}$  varlığını sübut etmək üçün onun peroksikomplekslərini almaq lazımdır. Bunun üçün bir neçə damcı  $CrO_4^{2-}$  olan məhlula 1-2 damcı 3%-li  $H_2O_2$  məhlulu, bir neçə damcı dietil efiri və damcı-damcı, qarışdırmaqla  $H_2SO_4$  (1:4) əlavə edirlər. Üzvi təbəqənin göy rəngə boyanması  $CrO_4^{2-}$ -ün olduğunu göstərir.

6.  $Zn^{2+}$ -in təyini.  $Zn^{2+}$  təyin etmək üçün onun  $Na_2S$ -lə olan reaksiyasından və mikrokristalloskopik reaksiyasından istifadə edirlər.

Bir neçə damcı analiz olunan məhlula 5-6 damcı  $Na_2S$  məhlulu tökdükdə, məhlulda  $Zn^{2+}$  olduqda ağ rəngli çöküntü alınır.

7.  $HSbO_3$ -ün ayrılması və  $Sb(V)$ -in təyini. Çöküntü II-yə 2 ml 2M  $HNO_3$ , və 2-3 ml 3%-li  $H_2O_2$  əlavə edirlər, su hamamında qızdırıb məhlulu çöküntüdən ayıırlar. Məhlul III-də V və VI qrup kationları olur.

Çöküntünü isə 2M  $HNO_3$ -la yuyurlar və 5-6 damcı qatı  $HCl$ -də həll edirlər. Məhlulu su ilə iki dəfə durulaşdıraraq  $Sb(V)$ -i  $Na_2S$ , PAN və lüminessent reaksiyalarla təyin edirlər.

8. V qrup kationlarının hidroksidlərinin ayrılması.

Məhlul III-ə qələvi reaksiya alınana kimi qatı  $NH_3$ , bir neçə damcı  $NH_4Cl$  və 1-2 damcı 3%-li  $H_2O_2$  əlavə edib, qarışdırmaqla qızdırırlar və çöküntünü məhluldan ayıırlar. Çöküntü III-də  $Fe(OH)_3$ ,  $MnO(OH)_2$ ,  $BiOCl$  olur. Məhlulda isə VI qrup kationlarının ammiakatları olur (məhlul IV).

6.  $MnO(OH)_2$  ayrılması və  $Mn^{2+}$ -in təyini.

Çöküntü III-ə 5-6 damcı 2M  $HNO_3$  əlavə edirlər.  $Fe(OH)_3$ ,  $BiOCl$  həll olaraq məhlula keçir.  $MnO(OH)_2$  isə çöküntüdə qalır. Çöküntünü məhluldan ayıraraq 2M  $HNO_3$ -da və 2-3 damcı 3%-li  $H_2O_2$ -də həll edirlər.  $H_2O_2$ -in artığını alınmış məhlulu su hamamında qızdırmaqla çıxarırlar və həmin məhlulda  $Mn^{2+}$ -i  $NaBiO_3$ -lə təyin edirlər.

10.  $Bi^{3+}$ -ün təyini.  $Bi^{3+}$ -ü təyin etmək üçün onun  $Na_2Sn(OH)_4$ -lə reaksiyasından istifadə edilrər. Bunun

üçün  $Fe^{3+}$  və  $Bi^{3+}$  olan məhlula bərk çaxır turşusu,  $NaCl$  və qələvi reaksiya alınana kimi ammonyak tökürlər.  $Bi^{3+}$  olduqda ağ rəngli çöküntü alınır. Çöküntünü ayırb onun üzərinə təzə hazırlanmış  $Na_2Sn(OH)_4$  məhlulu tökürlər. Çöküntü qaralır.  $Na_2Sn(OH)_4$  məhlulu əvvəlcə ağ çöküntü alınana kimi davam etdirilir.

11.  $Cu_2S$  və  $HgS$ -in ayrılması. Məhlul IV-ün

(Vqrup kationlarını ayırdıqda alınan məhlul) tökürlər, çini kasaya keçirirlər və nitrat ionu çıxıb qurtarana qədər buخارlandırırlar. Qalıq bir qədər distillə suyunda həll

edilib sınaq şüşəsinə keçirilir və üzərinə bir neçə  $Na_2S_2O_2 \cdot 5H_2O$  kristalı əlavə edilir, su hamamında qızdırılıb çöküntünü məhluldan ayrılır. Çöküntüdə  $Cu_2S$  və  $HgS$  olur. Məhlulda  $Cd^{2+}$ ,  $Ni^{2+}$ ,  $Co^{2+}$  olur.

12.  $Cu^{2+}$ -in təyini.  $Cu_2S$  və  $HgS$ -i 5-6 damcı 3M  $HNO_3$ -la işləyirlər (qızdırmaqla). Çöküntüdə  $HgS$ , məhlulda  $Cu^{2+}$  olur.  $Cu^{2+}$ -i  $NH_3$ -lə,  $K_4[Fe(CN)_6]$  təyin edirlər.

13.  $Hg^{2+}$ -in təyini.  $HgS$  çöküntüsünün bir hissəsini çararağı ilə işləyib, sonra  $HCl$  və  $HNO_3$  çıxana qədər qızdırırlar. Bir neçə damçı su ilə durulaşdırıb  $Hg^{2+}$ -i  $KJ, SnCl_2$ -ilə təyin edirlər.

14.  $Cd^{2+}$ -in təyini.  $Cd^{2+}$ -i  $Na_2S$ -lə təyin edirlər.  $Cd^{2+}$ ,  $Ni^{2+}$ ,  $Co^{2+}$  olan məhlula qüvvətli turş mühit alınan kimi 2M  $H_2SO_4$  və 1-2 damçı  $Na_2S$  əlavə edirlər və  $Cd^{2+}$  varsa sarı rəngli çöküntü alınır.

15.  $Ni^{2+}$ ,  $Co^{2+}$  təyini. Bu kationları məlum reaksiyalarla təyin edirlər.

### Anionlar qarışığının analizi

Anionların sistematik analizi onların barium və gümüş duzlarının suda və mineral turşularda müxtəlif cür həllolmasına əsaslanır.

Kationların sistematik analizində olduğu kimi anionların sistematik analizi də ilkin yoxlamalar aparmaqla gedir. Anionların əksəriyyətini kəsirli üsulla təyin etmək mümkündür. Anionların təyininə kationlardan  $K^+$ ,  $Na^+$ ,  $NH_4^+$ , mane olmurlar. Əgər məhlulda başqa kationlar varsa onları  $Na_2CO_3$ -lə qaynatmaq yolu ilə aradan qaldırırlar.

**İlkin tədqiqatlar:** 1. **Məhlulun pH-nin təyini.** Turş mühitdə ( $\text{pH} \geq 2$ )  $\text{CO}_3^{2-}$ ,  $\text{SO}_3^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{NO}_2^-$  və  $\text{S}^{2-}$  anionları olmur. Turş mühitdə eyni zamanda  $\text{J}^-$  və  $\text{NO}_2^-$ ,  $\text{SCN}^-$  və  $\text{JO}_3^-$ ,  $\text{J}^-$  və  $\text{JO}_3^-$ ,  $\text{NO}_2^-$  və  $\text{ClO}_3^-$  və  $\text{ClO}_4^-$  məhlulda ola bilməzler. Qələvi mühitdə bütün anionlar məhlulda ola bilər. Eyni zamanda qələvi mühitdə  $\text{JO}_3^-$  və  $\text{S}^{2-}$  ola bilməz.

2. **Oksidləşdirici və reduksiyaedicilərin eyni vaxtda olmasının yoxlanması.** 3-4 damcı analiz olunan məhlula turş mühit alınana kimi 2 M  $\text{CH}_3\text{COOH}$  əlavə edirlər. Məhlulda eyni vaxtda  $\text{NO}_2^-$  və yaxud  $\text{JO}_3^-$  və  $\text{J}^-$  olarsa yod ayrıldığı üçün məhlulun rəngi qırmızı-qonur rəngə boyanır. 2-3 damcı analiz olunan məhlulu 2 M  $\text{HCl}$ -la turşulaşdırıldığda və  $\text{ClO}_3^-$  eyni vaxtda olduqda  $\text{J}_2$  ayrılır,  $\text{S}_2\text{O}_3^{2-}$  yaxud  $\text{SO}_3^{2-}$  və  $\text{S}^{2-}$  bir yerdə olduqda məhlul bulanır.

3. **Reduksiyaedici anionların yoxlanması.** 2-3 damcı analiz olunan məhlula bir damcı 2M  $\text{NaOH}$  və 1-2 damcı duru  $\text{KMnO}_4$  məhlulu tökürlər. Su hamamında qızdırırlar.  $\text{SO}_3^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{J}^-$ ,  $\text{SCN}^-$  olduqda qonur çöküntü alınır. Əgər bu reduksiyaedici anionlar aşkar edilirsə, onda məhlulun digər hissəsi üzərinə 2 M  $\text{H}_2\text{SO}_4$  və 1-2 damcı  $\text{J}_2$  məhlulu tökdükdə yodun rəngi  $\text{SO}_3^{2-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$  olduqda itir.

4. **Oksidləşdirici anionların yoxlanması.** 3-4 damcı analiz olunan məhlula 2 M  $\text{H}_2\text{SO}_4$  (turş mühitə kimi), bir neçə damcı benzol və ya xloroform və 1-2 damcı KJ məhlulu töküb qarışdırıldığda oksidləşdirici anionlar olarsa, üzvi təbəqə çəhrayı-bənövşəyi rəngə boyanar.

Xüsusi olaraq qeyd olunmalıdır ki, məhlulda eyni zamanda oksidləşdirici və reduksiyaedici anionlar olarsa,

o zaman ilkin tədqiqatlar əsasında bu və ya digər qrup anionlarının olub-olmaması haqda fikir söyləmək olmaz.

**5. Qazların ayrılmاسının yoxlanması.** Bir neçə damcı analiz olunan məhlula 1-2 damcı 2 M H<sub>2</sub>SO<sub>4</sub> əlavə edib qızdırırlar. CO<sub>3</sub><sup>2-</sup>, S<sup>2-</sup>, SO<sub>3</sub><sup>2-</sup>, S<sub>2</sub>O<sub>3</sub><sup>2-</sup>, NO<sub>2</sub><sup>-</sup> olduqda qaz ayrılır. CO<sub>2</sub>-rəngsiz, iysizdir, Ca(OH)<sub>2</sub>-ni bulandırır. SO<sub>2</sub>-xarakter iyi olan rəngsiz qazdır, Ca(OH)<sub>2</sub>-i bulandırır; NO<sub>2</sub>-kəskin iyi qonur, H<sub>2</sub>S-xarakter iyi, rəngsiz, Pb(NO<sub>3</sub>)<sub>2</sub>-lə islanmış kağızı qaraldan qazdır.

**6. I qrup anionlarının yoxlanması.** Bir neçə damcı analiz olunan məhlula (pH 7-9) 2-3 damcı BaCl<sub>2</sub> əlavə etdikdə I qrup anionları çöküntü əmələ gətirir.

**7. II qrup anionlarının yoxlanması.** 2-3 damcı analiz olunan məhlula 2-3 damcı AgNO<sub>3</sub> və 2-3 damcı 2 M HNO<sub>3</sub> əlavə etdikdə II qrup anionları çöküntü əmələ gətirir.

### Anionların kəsirli üsulla təyini

**1. CO<sub>3</sub><sup>2-</sup>-ün təyini.** Sınaq şüşəsinə 3 damcı analiz olunan məhlul və onun üzərinə 6 damcı 2 M HCl əlavə edib sınaq şüşəsinin ağızı tixac ilə bağlanır. Tixaca əvvəlcədən şüşə çubuq keçirilir və onun ucuna əhəng və ya barit suyu (Ca(OH)<sub>2</sub>) və ya Ba(OH)<sub>2</sub>) tökülr. CO<sub>3</sub><sup>2-</sup> olduqda CO<sub>2</sub> qazı ayrıldığı üçün əhəng və ya barit suyu bulanır. Təyinata S<sub>2</sub>O<sub>3</sub><sup>2-</sup> və SO<sub>3</sub><sup>2-</sup> mane olur. Məhlula 2-3 damcı 3%-li H<sub>2</sub>O<sub>2</sub> əlavə etməklə SO<sub>3</sub><sup>2-</sup>-ün təsirini aradan qaldırmaq olur.

Bərk maddələrdə CO<sub>3</sub><sup>2-</sup>-ü təyin etmək üçün əşya şüşəsinin üzərinə bir qədər nümunədən töküb başqa bir əşya şüşəsi ilə üstünü örtürlər. İki şüşə arasındaki sərhədə bir damcı 2 M HCl tökdükdə qaz qabarçıqları çıxır. Bu təyinata yalnız NO<sub>2</sub><sup>-</sup> mane olur.

2.  $PO_4^{3-}$ -ün təyini. 2-3 damcı analiz olunan məhlula 8-10 damcı molibden mayesi, 2-3 damcı 6 M  $HNO_3$  töküb su hamamında qızdırırlar.  $PO_4^{3-}$ -ün iştirakı ilə sarı kristallik çöküntü alınır. Ağ rəngli çöküntünün alınması  $PO_4^{3-}$ -ün olmadığını göstərir.

3.  $BO_2^-$ -nin təyini. Quru maddədən bir qədər çini kasaya töküb, onu 1-2 damcı qatı  $H_2SO_4$ -lə isladırlar, sonra onun üzərinə 8-10 damcı etil spirti töküb qarışığı alışdırırlar (kibrit ilə od vururlar)  $BO_2^-$  olarsa qarışq gøy rəngli alovla yanır. Əgər qatı  $H_2SO_4$  tökdükdə qonur rəngli qaz ( $Cl_2, Br_2, NO_2$ ) ayrılsa, onda qarışığı ehtiyatla qızdırıb qazların ayrılmاسının qurtarmasını gözləmək lazımdır. Sonra qarışığa spirt əlavə edib alışdırmaq lazımdır.

Məhlulda  $BO_2^-$ -ni təyin etmək üçün məhlulu çini kasaya töküb buxarlanıb qurtarana qədər qızdırırlar. Alınmış kütlə ilə sonraki əməliyyatları yuxarıda yazılın kimi yerinə yetirirlər.

4.  $CH_3COO^-$ -nin təyini. Bərk kütləni çini kasaya töküb onu bərk  $KHSO_4$  və ya  $NaHSO_4$ -lə əzirlər.  $CH_3COO^-$  olduqda sirkə iyi hiss edilir. Əgər qarışq əzilən zaman kəskin iqli qazlar ( $Cl_2, Br_2, HCl, SO_2$ ) ayrılsa onda  $CH_3COO^-$  nin təyinini I və II qrup anionları ayrıldıqdan sonra aparırlar. Məhlulda  $CH_3COO^-$ -ni təyin etmək üçün məhlulu çini kasada quru kütlə alınana qədər buxarlandırırlar, sonra yuxarıdakı kimi analiz edirlər.

5.  $SCN^-$ -in təyini. 2-3 damcı analiz olunan məhlula bir damcı  $Fe^{3+}$ -məhlulu tökdükdə qırmızı rəng alınır.

6. F-ın təyini. F-təyin etmək üçün onun  $CaCl_2$  və sirkonium-alizarin ləki alınması reaksiyalarından istifadə olunur.

7.a) 3-4 damcı analiz olunan məhlulun üzərinə 2 M  $\text{CH}_3\text{COOH}$  pH 4-5 alınana kimi töküb, onun da üzərinə 5-6 damcı  $\text{CaCl}_2$  tökürlər. Su hamamında qızdırıldıqda ağ rəngli çöküntü alınır.

b) Bir damcı sirkonium olan məhlula 1-2 damcı alizarin S tökdükdə qırmızı lak alınır. Bunun üzərinə 2-3 damcı analiz olunan məhluldan tökdükdə qırmızı rəng itir, məhlul göyümtül-sarı rəngə boyanır. F-qatılığı az olduqda qırmızı rəng itmir, intensivliyi azalır.  $\text{PO}_4^{3-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$  mane olur. Eyni vaxtda kor təcrübə qoymaq lazımdır.

8.  $\text{SiO}_3^{2-}$ -ün təyini. 4-5 damcı analiz olunan məhlulun üzərinə 3 damcı  $\text{NH}_4\text{Cl}$  əlavə edib su hamamında bir neçə dəqiqə qızdırırlar.  $\text{SiO}_3^{2-}$ -olduqda ağ rəngli amorf çöküntü alınır.

9.  $\text{Cl}^-$ -un təyini. Bir neçə damcı analiz olunan məhluldan çini kasaya töküb quruyana qədər buxarlandırırlar. Quru kütləni  $\text{K}_2\text{Cr}_2\text{O}_7$ -la əzirlər. Alınmış kütləni quru sınaq şüşəsinə keçirirlər, üzərinə 8-10 damcı qatı  $\text{H}_2\text{SO}_4$  töküb ağızını tıxacla bağlayırlar. Tıxaca şüşə boru keçirib bu borunun digər ucunu başqa bir sınaq şüşəsinə salırlar. Bu sınaq şüşəsinə 3-4 damcı 2 M NaOH tökürlər (şüşə borunun ucu məhlula toxunmamalıdır). Analiz olunan maddə olan sınaq şüşəsini qızdırıldıqda  $\text{Cl}^-$  varsa ikinci sınaq şüşəsində qırmızı-qonur damcı alınmalıdır. Bir neçə dəqiqədən sonra NaOH olan sınaq şüşəsinə pH 3-4 qiymətinə kimi  $\text{H}_2\text{SO}_4$  (1:4) əlavə edirlər, onu soyuq su ilə soyudub üzərinə 3-4 damcı 30 %-li  $\text{H}_2\text{O}_2$  töküb, 3-4 damcı efir əlavə etdikdə üzvi faza göy rəngə boyanır. Təyinata F<sup>-</sup> mane olur.

Anionların sistematik analizi

Anionların sistematik analizinə başlamazdan əvvəl məhluldan  $SiO_3^{2-}$  və  $S^{2-}$  ionlarını ayırmak lazımdır. Bunun üçün 1-2 ml analiz olunan məhlulu çöküntü alınması dayanana qədər  $[Zn(NH_3)_4]^{2+}$ -əlavə edirlər. Çöküntünü ayırib atırlar. Məhlulu sistematik analiz aparmaq üçün istifadə edirlər.  $[Zn(NH_3)_4]^{2+}$ -məhlulu hazırlamaq üçün sink duzu məhlulu üzərinə 10 %-lı  $NH_3$  töküb çöküntü alırlar; çöküntünü su ilə yuyub yenidən bir neçə damcı 10%-lı  $NH_3$ -də həll edirlər.

1.I qrup anionlarının çökdürülməsi. 15-20 damcı analiz olunan məhlulu pH 7-9 olmaq şərti ilə su hamamında qızdırırlar ( $60-70^{\circ}C$ ) və üzərinə  $Sr(NO_3)_2$ -nin doymuş məhlulunu çöküntü alınması dayanana qədər əlavə edirlər. Çöküntünü 25-30 dəq. saxladıqdan sonra ayırırlar. Çöküntü I-də  $SrSO_4$ ,  $SrCO_3$ ;  $SrSO_3$ ;  $SrHPO_4$ ; Məhlul I-də  $F^-$ ,  $S_2O_3^{2-}$ ,  $BO_2^-$  və II, III qrup anionları olur.

2.  $SO_4^{2-}$ -ün təyini. Çöküntüdən müəyyən qədər şüse çubuqla götürüb sınaq şüşəsinə keçirirlər və üzərinə bir neçə damcı  $BaCl_2$  əlavə edirlər ( $SrSO_4$ -ü  $BaSO_4$ -ə çevirmək üçün). Turş mühit yaranana qədər çöküntünün üzərinə 2 M HCl əlavə etdikdə çöküntü həll olmursa, o  $SO_4^{2-}$ -ün varlığını göstərir.

3.  $SO_3^{2-}$ -ün təyini. Çöküntünün müəyyən hissəsində bir neçə damcı 2 M HCl və damcı-damcı  $J_2$  məhlulu töküldükdə  $SO_3^{2-}$  varsa yod rəngsizləşir. Çöküntünün digər hissəsi üzərinə 2-3 damcı 2 M  $H_2SO_4$  və damcı-damcı  $KMnO_4$  əlavə etdikdə permanqanatın rəngi itməlidir.

1. II-qrup anionlarının çökdürülmesi. Analiz olunan məhlulu 2 M  $HNO_3$ -lə turşulaşdırıb çöküntü alınması dayanana kimi  $AgNO_3$ , əlavə edirlər. Çöküntü 2-də  $AgCl$ ,  $AgBr$ ,  $AgJ$ ,  $AgJO_3$ ,  $Ag_2S_2O_3$ ,  $AgSCN$  olur. Məhlulda I və III qrup anioları olur. Əgər analiz olunan məhlulda  $S_2O_3^{2-}$  -varsə,  $Ag_2S$  çöküntüsü alındığı üçün tündləşir.

2. SCN-ün təyini. Çöküntüdən müəyyən qədər əşya şüşəsi üzərinə yerləşdirib onun üzərinə bir damcı  $H_2SO_4$  (1:4) və bir damcı  $FeCl_3$  tökdükdə qan qırmızı rəng alınır.

3.  $JO_3^-$ -ün təyini və ayrılması. Çöküntünün əsas kütləsi üzərinə 5-6 damcı  $H_2SO_4$  (1:4) töküb qarışdırırlar, su hamamında qızdırıb sentrafuqalaşdırırlar. Çöküntüdə  $AgCl$ ,  $AgBr$ ,  $AgJ$ ,  $AgSCN$  məhlulda isə  $JO_3^-$ -olur.  $JO_3^-$  təyin etmək üçün onun sinklə və xlorlu su ilə reaksiyasından istifadə edilir. Bunun üçün məhlulu bərabər həcm su ilə durulaşdırıb üzərinə bir neçə parça metallik sink (yaxud sink tozu) əlavə edirlər. 10-15 dəqiqədən sonra onun üzərinə 5-6 damcı xlorlu su və benzol əlavə edirlər.  $JO_3^-$  varsa, üzvi faza bənövşəyi rəngə boyanır.

4. Cl-un təyini və ayrılması.  $JO_3^-$ -ü ayırdıqdan sonra qalan çöküntünü 2 dəfə su ilə yuyub üzərinə 10%-li  $(NH_4)_2CO_3$ , əlavə edib qarışdırırlar. Çöküntüdə  $AgBr$ ,  $AgJ$ ,  $AgSCN$  olur. Məhlulda  $Cl^-$  və  $Ag(NH_3)_2^+$  olur. Məhlulun üzərinə turş mühit alınana kimi 2 M  $HNO_3$  əlavə edirlər; bulantı alınar.  $HNO_3$ -ün yerinə  $KBr$  götürülsə ağ rəngli çöküntü alınır.

8.  $AgBr$  və  $AgJ$  həll edilməsi.  $AgCl$ -u ayırdıqdan sonra qalan çöküntünün üzərinə bir neçə damcı 2 M  $H_2SO_4$  və bir neçə parça metallik sink əlavə edib, qazların

çixıb qurtarmasına qədər sorucu şkafda gözləyirlər. Məhlulda  $Br^-$  və  $J^-$  olur. Çöküntünü atırlar.

9.  $Br^-$  və  $J^-$ -un təyini.  $J$ -u təyin etmək üçün onun  $KNO_2$  və xlorlu su ilə reaksiyasından,  $Br$ -u təyin etmək üçün onun xlorlu su ilə reaksiyasından istifadə olunur. Bunun üçün analiz olunan məhlulun üzərinə (3-4 damcı) bir neçə damcı  $KNO_2$ , 2-3 damcı 1 M  $H_2SO_4$  və 1-2 damcı nişasta əlavə edilir. Bu zaman göy rəng alınır. Xlorlu su ilə reaksiya apardıqda 3-4 damcı məhlul üzərinə bir neçə damcı xloroform və ya  $CCl_4$  və tədricən damcı-damcı xlorlu su tökürlər.  $J_2$  olarsa üzvi faza bənövşəyi rəngə boyanır. Xlorlu suyun əlavə edilməsini etdirdikdə bənövşəyi rəng itir, xlorlu suyun sonrakı miqdarında üzvi faza sarı-narınçı rəngə boyanır ki, bu da  $Br$ -un olmasını göstərir.

10.III qrup anionlarının ayrılması. III qrup anionlarını I və II qrup anionlarından ayırmak üçün pH 8-də məhlulun üzərinə çöküntü alınması dayanıncaya qədər damcı-damcı  $Ag_2SO_4$  əlavə edirlər.

I və II qrup anionları gümüş duzları şəklində çökürlər. Çöküntünü məhluldan ayıırlır. Məhlulda III qrup anioları olur.

11.Oksidləşdirici anionların yoxlanması.\_3-4 damcı III qrup anioları olan məhlula 1-2 damcı difenilamin əlavə etdikdə göy rəngin alınması III qrupun oksidləşdirici anionlarının olmasını göstərir.

12.  $NO_2^-$ -nin təyini və ayrılması.  $NO_2^-$ -ni təyin etmək üçün onun  $KMnO_4$  və KJ-la olan reaksiyasından istifadə edirlər. Bunun üçün 2-3 damcı məhlulun üzərinə turş mühit alınana kimi 2 M  $H_2SO_4$  və 1-2 damcı duru  $KMnO_4$  məhlulu əlavə edirlər.  $NO_2^-$ -olarsa, permanqanatın rəngi itir və ya intensivliyi azalır. «Kor» təcrübə aparmaq məsləhət görülür.

KJ-la reaksiya apardıqda məhlul üzərinə bir neçə damcı KJ və turş mühit alınana kimi 2 M CH<sub>3</sub>COOH əlavə etdikdə məhlul qonurlaşır. Nişasta əlavə etdikdə göy rəng alınır. Analizin gedişinə ClO<sub>3</sub><sup>-</sup> mane olur.

NO<sub>2</sub><sup>-</sup>-ni ayırmaq üçün məhlulun üzərinə doymuş məhlul alınana qədər bərk NH<sub>4</sub>Cl əlavə edib qızdırırlar. NO<sub>2</sub><sup>-</sup>-nin tam ayrıldığını KJ-la yoxlayırlar.

13. NO<sub>3</sub><sup>-</sup>-ün təyini. NO<sub>3</sub><sup>-</sup>-ü onun Zn və FeSO<sub>4</sub>-lə reaksiyasına əsasən təyin edirlər. NO<sub>3</sub><sup>-</sup>-ni ayırdıqdan sonra məhlulun üzərinə 5-6 damcı 30 %-li NaOH, azca Zn əlavə edib qızdırırlar. Sınaq şüşəsi üzərinə yaş ləkmus kağızı tutduqda o göyərir.

14. ClO<sub>3</sub><sup>-</sup>-ün təyini. 2-3 damcı analiz olunan məhlul üzərinə bir neçə damcı Na<sub>2</sub>SO<sub>3</sub> kristalı, yaxud metallik sink tökürlər, sonra turş mühit alınana kimi 2 M HNO<sub>3</sub> töküb qızdırırlar. ClO<sub>3</sub><sup>-</sup>-olduqda ağ rəngli çöküntü alınır.

15. CH<sub>3</sub>COO-nun təyini. CH<sub>3</sub>COO-ü təyin etmək üçün onun KHSO<sub>4</sub> və etanolla olan reaksiyasından istifadə olunur.

## ANİONLARIN TƏSNİFATI

Kationlarda olduğu kimi anioların ciddi təsnifatı yoxdur. Anionları ayırmaq üçün istifadə olunan qrup reaktivlərindən əsasən bu və ya digər qrupun olub-olmaması haqqında fikir söyləmək üçün istifadə olunur.

Qrup reaktivləri öz təsir mexanizminə görə bir neçə qrupa bölündürler:

1. Maddələri qaz şəklində parçalayan reaktivlər; buraya mineral turşular daxildir-HCl, H<sub>2</sub>SO<sub>4</sub>

2. Anionları çöküntü şəklində ayıran reaktivlər:

a) BaCl<sub>2</sub>+CaCl<sub>2</sub> neytral mühitdə

b) AgNO<sub>3</sub> 2 N HNO<sub>3</sub> mühitdə

### 3. Reduksiyaedici reaktivlər-KJ

4. Oksidləşdirici reaktivlər-KMnO<sub>4</sub>, qatı HNO<sub>3</sub>, H<sub>2</sub>SO<sub>4</sub>, yod məhlulunun KJ-da məhlulu.

Birinci iki qrup reaktivlərin təsirindən anionlar dörd qrupa bölünür (cədvəl 3).

Bu cür qruplaşmadan başqa anionların oksidləşdirici-reduksiyaedici xassələrinə əsaslanan təsnifatı da mövcuddur (cədvəl 4).

Kationlardan fərqli olaraq anionların xarakter reaksiyaları öyrənilərkən anionun turşu və ya duz formasında olmasının əhəmiyyəti vardır. Bunu nəzərə alaraq reaksiyalar zamanı anionun turşu və ya duz formalarının vəziyyəti və onları xarakterizə edən sabitlər haqqında qısaca məlumat verilir.

Cədvəl 3

Anionların təsnifatı

| grup | Nion  | Qrup reaktivi  | Reaksiya məhsulu  |
|------|---|--|---|
|      | CO <sub>3</sub> <sup>2-</sup>               | 2N HCl və ya<br>2N H <sub>2</sub> SO <sub>4</sub>        | Qazla   |
|      | CN <sup>-</sup>                             |  | CO <sub>2</sub> iysiz və rəngsiz<br>HCN acı badam iyi qaz |
|      | S <sup>2-</sup>                             |  | H <sub>2</sub> S lax yumurta iyi qaz                      |
|      | SO <sub>3</sub> <sup>2-</sup>               |  | SO <sub>2</sub> kəskin iyi                                |
|      | S <sub>2</sub> O <sub>3</sub> <sup>2-</sup> |  | SO <sub>2</sub> qızdırıldıqda elementar kükürd ayrılır    |
|      | NO <sub>2</sub> <sup>-</sup>                |  | NO + NO <sub>2</sub><br>qonur-qırmızı                     |
|      | ClO <sup>-</sup>                            |  | Cl <sub>2</sub> -sarı yaşıł                               |
|      |   |  | Çöküntülər; rəng  |
| 2    | AsO <sub>3</sub> <sup>3-</sup>              | Neytral mühitdə<br>BaCl <sub>2</sub> + CaCl <sub>2</sub> | Ca <sub>3</sub> (AsO <sub>3</sub> ) <sub>2</sub> -ağ      |
|      | AsO <sub>4</sub> <sup>3-</sup>              |  | Ca <sub>3</sub> (AsO <sub>4</sub> ) <sub>2</sub> -ağ      |
|      | CrO <sub>4</sub> <sup>2-</sup>              |  | BaCrO <sub>4</sub> -sarı                                  |
|      | MnO <sub>4</sub> <sup>-</sup>               |  | Ba(MnO <sub>4</sub> ) <sub>2</sub> -qırmızı               |

|   |              |                    |                   |
|---|--------------|--------------------|-------------------|
|   | $MnO_4^{2-}$ |                    | $BaMnO_4$ -ağ     |
|   | $SO_4^{2-}$  |                    | $BaSO_4$ -ağ      |
|   | $SiO_3^{2-}$ |                    | $BaSiO_3$ -ağ     |
|   | $PO_4^{3-}$  |                    | $Ca(PO_4)_2$ -ağ  |
|   | $BrO_3^-$    |                    | $Ba(BrO_3)_2$ -ağ |
|   | $JO_3^-$     |                    | $Ba(JO_3)_2$ -ağ  |
|   | $F^-$        |                    | $CaF_2$           |
| 3 | $SCN^-$      | $AgNO_3 + 2nHNO_3$ | $AgSCN$ -ağ       |
|   | $Cl^-$       |                    | $AgCl$ -ağ        |
|   | $Br^-$       |                    | $AgBr$ -sarıtil   |
|   | $J^-$        |                    | $AgJ$ -sarı       |
| 4 | $NO_3^-$     | yoxdur             |                   |
|   | $Cl_3^-$     |                    |                   |
|   | $ClO_4^-$    |                    |                   |

#### Cədvəl 4 KJ, J<sub>2</sub> və KMnO<sub>4</sub>-ün təsiri

| Oksidləşdirici ionlar   | Reduksiyaedici anionlar               | Bu maddələrin heç biri ilə reaksiyaya girməyən anionlar       |              |
|---|---------------------------------------|---|--------------|
| 2 n H <sub>2</sub> SO <sub>4</sub> mühitdə KJ-dən J <sub>2</sub> çıxarırlar | J <sub>2</sub> -ni rəngsizləşdirənlər | 2NH <sub>2</sub> SO <sub>4</sub> mühitində rəngsizləşdirirlər |              |
| $CrO_4^{2-}$  | $S^{2-}$                              | $S^{2-}, Cl^-$  | $PO_4^{3-}$  |
| $AsO_4^{3-}$  | $SO_3^{2-}$                           | $SO_3^{2-}, Br^-$   | $SiO_3^{2-}$ |
| $MnO_4^-$   | $S_2O_3^{2-}$                         | $S_2O_3^{2-}, J^-$  | $BO_2^-$     |
| $ClO_4^-$   | $AsO_3^{2-}$                          | $NO_2, CN$  | $CO_3^{2-}$  |
| $ClO_3^-$   |                                       | $AsO_3^3, SCN$  | $SO_4^{2-}$  |


|           |  |  |       |
|-----------|--|--|-------|
| $BrO_3^-$ |  |  | $F^-$ |
| $JO_3^-$  |  |  |       |
| $NO_3^-$  |  |  |       |

### Sulfat ionunun təyini reaksiyaları:


Sulfat ionu məhlulda sulfat turşusu və onun həll olan duzlarının hesabına yaranır. Sulfat turşusunun dissosiasiyası aşağıdakı reaksiya tənliyi üzrə  $H_2SO_4 \leftrightarrow H^+ + HSO_4^-$  tam gedir, yəni 100% dissosiasiya gedir. İkinci mərhələnin dissosiasiya sabitinin qiyməti  $pK_{a,2}=1,92$ -dir.

Sulfat turşusunun suda həll olan duzları isə tam dissosiasiya edir. Suda həll olmayan duzlar barium, qurğunun, stronsiun, civə, gümüş və kalsium duzlarıdır.

1. Barium xlorid (nitrat) sulfat ionu ilə suda və turşularda həll olmayan ağ rəngli çöküntü əmələ gətirir:



Bu reaksiya vasitəsilə sulfat ionunu  $S_2O_3^{2-}$ ,  $SO_3^{2-}$  və  $S^{2-}$  ionlarının qarışığından başqa bütün anionların iştirakı ilə təyin etmək olur. Bu anionlar qarışığı olan məhlulu turşulaşdırıldıqda ağ rəngli kükürd çöküntüsü alınır ki, onu da bəzən barium-sulfat çöküntüsü kimi qəbul edirlər.



$BaSO_4$  çöküntüsü EDTA məhlulunda həll olduğundan anionların qarışığının analizində onu stronsiun nitratla çökdürülər.

Reaksiyanın aparılması: 2-3 damcı analiz olunan məhlulu bir neçə damcı 2 M HCl-la turşulaşdırıldıqdan sonra onun üzərinə 1-2 damcı  $BaCl_2$  və ya  $Sr(NO_3)_2$

məhlulu əlavə edilir. Ağ rəngli, turşularda həll olmayan çöküntü alınır.

2.KMnO<sub>4</sub>-in iştirakı ilə BaCl<sub>2</sub>-in təsiri: BaCl<sub>2</sub>-kalium permanqanat iştirak etdikdə sulfat ionu ilə çəhrayı və ya çəhrayı-bənövşəyi rəngli izomorf kristallar əmələ gətirir (BaSO<sub>4</sub> və KMnO<sub>4</sub>).

Çöküntü olan məhlula reduksiyaedicilər (H<sub>2</sub>O<sub>2</sub>, H<sub>2</sub>C<sub>2</sub>O<sub>4</sub>, NH<sub>2</sub>OH) təsir etdikdə KMnO<sub>4</sub>-in artığı Mn<sup>2+</sup>-yə kimi reduksiya olunduğundan çöküntü üzərindəki məhlul təbəqəsi rəngsizləşir, çöküntü özü isə rəngli qalır. Əgər çöküntü məhlul qarışığı üzərinə 3-5 damcı efir əlavə edilsə, onda çöküntü fazalar sərhəddində flotasiya edir.


Təyin olunma sərhəddi – 50 mkq Ba<sup>2+</sup> -dir.

SO<sub>4</sub><sup>2-</sup> təyininə S<sup>2-</sup>, SCN<sup>-</sup>, SO<sub>3</sub><sup>2-</sup>, S<sub>2</sub>O<sub>3</sub><sup>2-</sup> və s. mane olur, çünki KMnO<sub>4</sub> bu tip anionları oksidləşdirir.

Reaksiyanın aparılması: 2-3 damcı sulfat ionu olan məhlulu 2 M HCl-la turşulaşdırıb üzərinə 0,002 M KMnO<sub>4</sub>-ün bərabər həcmini və 2-3 damcı BaCl<sub>2</sub> məhlul tökürlər. Çöküntü məhlul qarışığını qızdırıb sentrafuqlaşdırırlar və bir neçə 3 %-li H<sub>2</sub>O<sub>2</sub> məhlulu əlavə edirlər. Bu zaman çöküntü rəngli halda qalır, məhlul isə rəngsizləşir.



### Sulfit ionunun təyini reaksiyaları.

H<sub>2</sub>SO<sub>3</sub><sup>-</sup>-sulfit turşusu iki əsaslı, kifayət qədər güclü turşudur. (pK<sub>1</sub>=1,89; pK<sub>2</sub>=7,17). Amma bu turşu davamsız turşudur, onu qızdırıldıqda tamam parçalanır. Məhlulda hidrosulfit 2 tautomer formasında olur:




Məhlulda SO<sub>3</sub><sup>2-</sup> tədricən SO<sub>4</sub><sup>2-</sup> -ə kimi oksidləşir.

1.  $\text{BaCl}_2$  sulfit ionu ilə turşularda həll olan ağ rəngli çöküntü əmələ gətirir:



2. Mineral turşular suda həll olan və həll olmayan sulfitləri parçalayaraq yanmış kükürd iyi verən  $\text{SO}_2$  qazı ayırır. Kükürd 4-oksid reduksiyaedici xassəyə malikdir, o  $\text{KMnO}_4$  və yod məhlullarını rəngsizləşdirir:




Sulfit ionunun təyininə tiosulfat və sulfat ionları mane olur. Tiosulfat ionu da turş mühitdə  $\text{SO}_2$  ayırır ki, bu qazda reduksiyaedici xassə göstərir. Anionlar qarışığının analizində  $\text{SO}_3^{2-}$  ionunu stronsium nitratın təsirindən alınan çöküntüdə analiz edirlər.

Reaksiyanın aparılması: 2-3 damcı analiz olunan ( $\text{SO}_3^{2-}$ -olan) məhlulun üzərinə 2-3 damcı 1 M  $\text{H}_2\text{SO}_4$  məhlulu və bir-iki damcı duru  $\text{KMnO}_4$  məhlulu əlavə edilir. Bu məhlulu qızdırıldıqda məhlul rəngsizləşir (nişasta əlavə edilmiş yod məhlulu da rəngsizləşir).

### Tiosulfat ionunun təyini reaksiyaları.

Tiosulfat turşusu sulu məhlulda davamsız turşudur və o parçalanaraq  $\text{SO}_2$  və S əmələ gətirir. Lakin turşu kifayət qədər qüvvətli turşudur, o birinci mərhələdə  $\text{H}_2\text{S}_2\text{O}_3 \leftrightarrow \text{H}^+ + \text{HS}_2\text{O}_3^-$ -yə, ikinci mərhələdə isə tamamilə dissosiasiya edir,  $\text{pK}_2=1,70$ -dir.



Turşunun quruluşu:



Qələvi metalların, stronsiumun, sinkin, kadmiumun, nikelin, kobaltın, manqanın və dəmir(II)-nin tiosulfatları suda yaxşı həll olur. Suda pis həll olan tiosulfatlar ( $\text{Ag}^+$ ,  $\text{Cu}^{2+}$ ,  $\text{Hg}^{2+}$ ,  $\text{Bi}^{3+}$ ) su ilə reaksiyaya girərək sulfidlər əmələ gətirir.

Tiosulfat ionu gümüşlə, kadmiumla kompleks birləşmələr əmələ gətirir:  $[\text{Ag}(\text{S}_2\text{O}_3)_2]^{3-}$ ,  $[\text{Cd}(\text{S}_2\text{O}_3)_3]^{4-}$

1. Gümüş-nitrat  $\text{S}_2\text{O}_3^{2-}$ -lə  $\text{Ag}_2\text{S}_2\text{O}_3$  tərkibli ağ rəngli çöküntü əmələ gətirir ki, o da tədricən  $\text{Ag}_2\text{S}$ -ə çevrilir; ağ çöküntü saralır, bozarır və nəhayət qaralır (qızdırıldıqda bu proses sürətlənir).



$\text{Ag}_2\text{S}$ -qızdırıldıqda nitrat turşusunda həll olur:




$\text{S}_2\text{O}_3^{2-}$ -ün böyük qatılığında suda həll olan  $[\text{AgS}_2\text{O}_3^-]$ ,  $[\text{Ag}(\text{S}_2\text{O}_3)_2]^{3-}$ ,  $[\text{Ag}(\text{S}_2\text{O}_3)_3]^{5-}$  tərkibli komplekslər alınır. Onlarla tarazlıqda olan çox nüvəli komplekslər də alınır:  $\text{Ag}_2(\text{S}_2\text{O}_3)_3^{4-}$ ,  $\text{Ag}_6(\text{S}_2\text{O}_3)_8^{10-}$

Buna görə də  $\text{AgNO}_3$ -in artığını götürmək lazımdır. Bu təyinata  $\text{Ag}^+$ -la qara rəngli çöküntü verən  $\text{S}^{2-}$  mane olur. Anionların analizində tiosulfat ionunu sulfid ionunu  $\text{Pb}^{2+}$ -lə çökdürdükdən sonra məhlulda təyin edirlər.

Reaksiyanın aparılması: 2-3 damcı tiosulfat məhlulunun üzərinə 3-5 damcı  $\text{AgNO}_3$  əlavə edib qızdıraraq qarışdırırlar. Ağ rəngli çöküntü tədricən qaralır.


### Karbonat ionunun təyini reaksiyaları

Karbonat turşusu yalnız sulu məhlulda mövcuddur. O zəif və davamsız turşudur. Sulu məhlulda o:





tarazlıq halında və normal şəraitdə ( $P=1$  atm,  $t=18^\circ\text{C}$ ) onun doymuş məhlulunun karbon qazına görə qatılığı  $0,04$  M-dır. Karbonat turşusunun dissosiasiya sabitlərinin qiyməti  $pK_1=6,35$ ;  $pK_2=10,30$ . Suda yalnız qələvi metalların və ammoniumun karbonatları həll olur ( $\text{Li}_2\text{CO}_3$  istisna təşkil edərək suda pis həll olur); hidrokarbonatlar isə suda yaxşı həll olurlar:


1.Turşular, o cümlədən asetat turşusu da karbonatları parçalayaraq  $\text{CO}_2$  qazı ayıırlar:



Çıxan karbon qazı əhəngli suyu ( $\text{Ca}(\text{OH})_2$ ) və ya  $\text{Ba}(\text{OH})_2$  məhlulunu bulandırır.



Karbon qazının artlığında bulantı itir, bunun səbəbi hidrokarbonatların alınmasıdır:



Bu təyinata  $\text{SO}_3^{2-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$  ionları mane olur.


Maneçiliyin səbəbi turş mühitdə  $\text{SO}_3^{2-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$  ionlarının parçalanaraq  $\text{SO}_2$  əmələ gətirməsi və onun da  $\text{CO}_2$  kimi əhəngli suyu bulandırmasıdır ( $\text{BaCO}_3$  və  $\text{CaCO}_3$  ağ rəngli çöküntülərdir). Bu maneçiliyin qarşısını almaq üçün  $\text{SO}_3^{2-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$  olan məhlulları  $\text{H}_2\text{O}_2$ -nin iştirakı ilə qızdırıb  $\text{SO}_4^{2-}$ -yə kimi oksidləşdirmək lazımdır.

Təyinatın aparılması: Sınaq şüşəsinə 5-6 damcı natrium karbonat və o qədər də 2 M HCl məhlulu tökülr. Sınaq şüşəsinin ağızına ucu əhəngli su məhlulu ilə isladılmış şüşə çubuq daxil edilir və qızdırılır. Bu zaman şüşə çubugun səthində bulantı alınır.

## Fosfat ionunun təyini reaksiyaları

Fosfat turşusu 3-əsaslı turşudur. Onun dissosiasiya sabitinin qiymətləri aşağıdakı kimidir:  $pK_1=2,15$ ;  $pK_2=7,21$ ;  $pK_3=12,33$ . Fosfat turşusunun qələvi metallar və ammonium, həmçinin dihidrofosfat duzları suda həll olmurlar.  $Li_3PO_4^-$  suda həll olmur. Suda həll olmayan fosfatlar  $HCl$  və  $CH_3COOH$ -da həll olurlar.  $FePO_4$ ,  $CrPO_4$  və  $AlPO_4$  asetat turşusunda həll olmurlar,  $BiPO_4$  isə 0,5 M  $HNO_3$ -də həll olmur.


1. Maqnezial qarışiq ( $MgCl_2+NH_4Cl+NH_4OH$ ) fosfat ionu ilə  $HCl$ ,  $CH_3COOH$ -da həll olan, ammonyakda həll olmayan ağ kristallik çöküntü əmələ gətirir ( $MgNH_4PO_4 \cdot 6H_2O$ ).




Arsenat-  $AsO_4^{3-}$ -də eyni tərkibli və eyni xassəli çöküntü əmələ gətirir.

Reaksiyanın aparılması: 2-3 damcı analiz olunan  $PO_4^{3-}$  olan məhlulu 4-5 damcı maqnezial qarışiq əlavə edib qarışdırırlar. Ağ kristallik çöküntü alınır.

2. Molibden mayesi ( $(NH_4)_2 MoO_4$ -ün  $HNO_3$ -də məhlulu) fosfat ionu ilə sarı rəngli kristallik çöküntü əmələ gətirir.



Çöküntü fosfat ionunun artlığında, qələvilərdə və ammonyakda həll olur.



Fosfatın minimal təyini-0,5 mkq-dır.






Fosfatın bu metodla təyininə reduksiyaedici anionlar- $\text{SO}_3^{2-}$ , $\text{S}_2\text{O}_3^{2-}$ , $\text{S}^{2-}$ , $\text{Cl}^-$ -un böyük miqdari mane olur.  $\text{PO}_4^{3-}$ -ü təyin etməzdən əvvəl reduksiyaedici anionları 6 M  $\text{HNO}_3$ -ün köməyi ilə oksidləşdirirlər (məhlul qaynadılmalıdır). Silikat ionu da fosfat ionu kimi sarı rəngli çöküntü əmələ gətirir, amma ondan fərqli olaraq nitrat turşusunda həll olur. Arsenat ionu da sarı rəngli çöküntü əmələ gətirir, lakin reaksiya yalnız qızdırıldıqda gedir.

Reaksiyanın aparılması: 1-2 damcı analiz olunan məhlula 3-5 damcı molibden mayesi töküb zəif qızdırıldıqda sarı rəngli kristallik çöküntü alınır.

### Xlorid ionunun reaksiyaları.


Xlorid turşusu sulu məhlulda qüvvətli turşudur.  $\text{AgCl}$ ,  $\text{Hg}_2\text{Cl}_2$ ,  $\text{PbCl}_2$ -dən başqa digər xloridlər suda həll olurlar.

Gümüş nitrat xlorid ionu ilə ağ rəngli çöküntü əmələ gətirir. Çöküntü  $\text{HNO}_3$ -də həll olmur,  $\text{NH}_3$ ,  $(\text{NH}_4)_2\text{CO}_3$ ,  $\text{KCN}$  və  $\text{Na}_2\text{S}_2\text{O}_3$ -də asanlıqla həll olur.



10 mkq-a qədər xlorid ionunu bu reaksiya ilə təyin etmək olur.

Gümüş ammonyak kompleksini  $\text{HNO}_3$ -lə turşulaşdırıldıqda yenidən  $\text{AgCl}$  çöküntüsü alınır.




$\text{Br}^-$ ,  $\text{J}^-$ ,  $\text{SCN}^-$ ,  $\text{JO}_3^-$ -ionları ilə də  $\text{AgNO}_3$  çöküntü əmələ gətirir.  $\text{AgJO}_3$ - $\text{AgCl}$ -dan fərqli olaraq  $\text{HNO}_3$  və  $\text{H}_2\text{SO}_4$  (1:4)-də həll olur. Bundan başqa  $\text{AgCl}$  və  $\text{AgJO}_3$  həll olmalarına görə fərqlənmirlər.  $\text{AgSCN}$ ,  $\text{AgBr}$ ,  $\text{AgJ}$ -

ammonium karbonatda həll olmurlar( $\text{AgCl}$ -dan fərqli olaraq).

Reaksiyanın aparılma şəraiti: 2-3 damcı xlorid ionu olan məhlulu 2-3 damcı gümüş nitrat məhlulu əlavə edilir. Ağ rəngli çöküntü alınır.

Xlorid ionunu bromid, yodid və rodanid ionlarının böyük qatılığında təyin etmək üçün metodika işlənmişdir. Zəif turş ( $\text{HNO}_3$  və ya  $\text{CH}_3\text{COOH}$ ) mühitdə  $\text{H}_2\text{O}_2$  bromid və yodid ionlarını sərbəst  $\text{Br}_2$  və  $\text{J}_2$ -ə kimi oksidləşdirir.



Məhlulda 8-oksixinolin olduqda o bromlaşır və ya yodlaşır.

Turş mühitdə halogenləşmiş 8-oksixinolin  $\text{AgNO}_3$ -lə reaksiyaya girmir. Rodanid ionu  $\text{H}_2\text{O}_2$ -lə  $\text{SO}_4^{2-}$ -ə qədər oksidləşir və buna görə də  $\text{Cl}^-$  təyininə mane olmur. Bu reaksiya xlorid ionunu təyin etmək üçün spesifik reaksiyadır və bu zaman xlorid ionunun 40 mkq-a qədərini təyin etmək olur.

Reaksiyanın aparılma şəraiti: Sınaq şüşəsinə bir-iki damcı xlorid ionu, o qədər də 2 %-li 8-oksixinolinin asetat turşusunda (1:4) məhlulu və bir damcı 4 %-li  $\text{H}_2\text{O}_2$ -nin 2 M  $\text{CH}_3\text{COOH}$  məhlulu və bir damcı 2 M  $\text{HNO}_3$  məhlulu töküür. Məhlul qarışığını bir neçə dəqiqə qızdırırlar. Sonra bir damcı  $\text{AgNO}_3$  məhlulu tökürlər.  $\text{AgCl}$  çöküntüsü alınır.

### Bromid ionunun reaksiyaları.


Bromid turşusu xlorid turşusu kimi sulu məhlulda qüvvətli turşudur. Suda həll olmayan duzları- $\text{AgBr}$ ,  $\text{Hg}_2\text{Br}_2$ ,  $\text{HgBr}_2$ ,  $\text{PbBr}_2$  və  $\text{CuBr}$ -dir.

1.  $\text{AgNO}_3$ -bromid ionu ilə sarı rəngli çöküntü əmələ gətirir ( $\text{HNO}_3$ -də həll olmur,  $\text{NH}_3$ -də zəif həll olur,

$(\text{NH}_4)_2\text{CO}_3$ -də praktiki həll olmur,  $\text{KCN}$  və  $\text{Na}_2\text{S}_2\text{O}_3$ -də yaxşı həll olur). 5 mkq-a qədər  $\text{Br}^-$  təyin etmək olur.


Reaksiyanın aparılması: 2-3 damcı bromid ionu olan məhlula 2-3 damcı  $\text{AgNO}_3$  əlavə edirlər. Sarı rəngli çöküntü alınır. Çöküntünün rəngi bromid-ionunun qatılığından aslidir. Kiçik qatılıqlarda ağ rəngli çöküntü alınır.

2.Xlorlu su ( $\text{Cl}_2$ -nin suda məhlulu)  $\text{Br}^-$ -ionunu sərbəst broma ( $\text{Br}_2$ ) qədər oksidləşdirir.



$\text{Br}_2$  alındığı üçün məhlul qonur rəngə boyanır. Üzvi həlledicilər (xloroform,  $\text{CCl}_4$ )  $\text{Br}_2$ -ni həll edirlər və bu zaman məhlul narıncı rəngə boyanır. 50 mkq-a qədər  $\text{Br}^-$  - təyin etmək olur.

Xlorlu suyun artığında (böyük qatılığında) qonur rəng itir, çünki aşağıdakı reaksiya gedir:




$\text{Br}^-$ -un təyininə güclü reduksiyaedicilər- $\text{SO}_3^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{S}^{2-}$  mane olurlar. Anionların analizində  $\text{Br}^-$  - u  $\text{AgBr}$  çöküntüsündə axtarırlar.


Reaksiyanın aparılması. 1-2 damcı Br olan məhlula 2-3 damcı 1 M  $\text{H}_2\text{SO}_4$  və 1-2 damcı xlorlu su əlavə edirlər. Məhlul qonurlaşır. Məhlula xloroform və ya  $\text{CCl}_4$  əlavə etdikdə üzvi təbəqə «çəhrayı» rəngə boyanır.

### Yodid ionunun reaksiyaları.

Yodid turşusu sulu məhlulda qüvvətli turşudur. O adı şəraitdə havanın oksigeni ilə oksidləşir:




Suda həll olmayan duzları aşağıdakılardır:




1. $\text{AgNO}_3$  yodid ionu ilə sarı rəngli çöküntü əmələ gətirir. Gümüş-yodid  $\text{HNO}_3$ ,  $\text{NH}_3$ ,  $(\text{NH}_4)_2\text{CO}_3$ -də həll olmur,  $\text{KCN}$  və  $\text{Na}_2\text{S}_2\text{O}_3$ -də həll olur. ( $\text{AgCl}$ ,  $\text{AgBr}$ ,  $\text{AgJ}$ -

bu nöqteyi nəzərdən müqayisə edin). 1 mkq- $J^-$ -ionunu təyin etmək olur.  $AgJ(AgBr-də)$  metallik sinklə 1 M  $H_2SO_4$ -mühitində reaksiyaya girir:



Reaksiyanın aparılması. 2-3 damcı yodid ionu üzərinə 2-3 damcı  $AgNO_3$  əlavə edilir. Sarı rəngli çöküntü alınır.

Xlorlu su  $J^-$  ionunu sərbəst yoda  $J_2$  kimi oksidləşdirir. Bu zaman məhlulun rəngi qonurlaşır, nişasta əlavə etdikdə isə göyərir. Üzvi həllədicilər ( $CHCl_3$ ,  $CCl_4$ ) sərbəst yodu ekstraksiya edirlər və bu zaman üzvi təbəqə bənövşəyi-çəhrayı rəngə boyanır.



40 mkq-a qədər yodid ionu bu reaksiya ilə təyin edilə bilər.

Xlorlu suyun sonrakı əlavəsi məhlulun rəngini itirir. Çünkü  $J_2 + 5Cl_2 + 6H_2O = 2JO_3^- + 10Cl^- + 12H^+$  reaksiyası getdiyindən  $J_2 - JO_3^-$ -ə kimi oksidləşir.  $Br^-$  və  $J^-$  olan məhlula tədricən xlorlu su əlavə etdikdə üzvi həllədici təbəqəsi əvvəlcə bənövşəyi-çəhrayı rəngə boyanır, sonra rəngsizləşir və nəhayət  $Br_2$ -nin çəhrayı rəngi müşahidə edilir.


$J^-$  təyininə qüvvətli reduksiyaedicilər ( $SO_3^{2-}, S_2O_3^{2-}$ ) mane olur. Anionların analizinin gedişində  $J^-$  ionunu  $AgNO_3$ -la çökdürdükdən sonra çöküntüdə axtarırlar.

Reaksiyanın aparılması. 1-2 damcı yodid ionu olan məhlul 1-2 damcı 1 M  $H_2SO_4$ , 1-2 damcı xlorlu su və 1-2 damcı nişasta əlavə edirlər. Məhlul göy rəngə boyanır.


### Sulfid ionunun reaksiyaları

Hidrogen sulfidin doymuş sulu məhlulunda 0,1 M  $H_2S$  olur (1 atm; 18C). Onun dissosiasiya sabitləri:  $pK_1=7,00$ ;  $pK_2=12,89$ . Suda yalnız qələvi, qələvi-torpaq

və ammonium sulfidləri həll olur. Sulfid ionu qüvvətli əsası xassə göstərir:




1.  $AgNO_3$  sulfid ionu ilə qara rəngli çöküntü əmələ gətirir. Bu çöküntü 2 M  $HNO_3$  məhlulunda həll olur,  $NH_3$ ,  $Na_2S_2O_3$ ,  $KCN$ -də həll olmur:




Bu reaksiya ilə  $S^{2-}$ -nu bütün anionların iştirakı ilə təyin etmək mümkündür.

Analizin aparılması. 1-2 damcı sulfid ionu üzərinə 1-2 damcı  $AgNO_3$  əlavə edirlər. Qara rəngli çöküntü alınır.

2.  $Pb(OH)_4^{2-}$ -hidrokompleksi  $S^{2-}$ -lə qara rəngli  $PbS$  çöküntüsü verir. Çöküntü 2 M  $HNO_3$ -də həll olur.



$Pb(OH)_4^{2-}$ -hidrokompleksini  $NaOH$ -ın artığı ilə qurğuşun duzlarına təsir etməklə alırlar.



Bu reaksiya ilə  $S^{2-}$ -ionunu bütün anionların iştirakı ilə təyin etmək olur.


Reaksiyanın aparılması. Süzgəc kağızı üzərinə bir damcı  $Pb(OH)_4^{2-}$  məhlulu və onun üzərinə bir damcı  $S^{2-}$  məhlulu tökürlər. Qara və ya tünd-qonur rəngli ləkə alınır.

### Rodanid ionunun təyini reaksiyaları

Rodanid turşusu –  $HSCN$  – sulu məhlulda qüvvətli turşudur. Rodanidlər iki formada olur:  $R-S-C-N$  və  $R-N=C=S$ . Rodanid ionu öz xassələrinə görə halogenid

ionlarına oxşayır. Suda həll olmayan rodanidlər- $\text{Ag}^+$ , $\text{Hg}_2^{2+}$ , $\text{Cu}(1)$ -duzlarıdır.

1.  $\text{AgNO}_3$ -rodanid ionu ilə ağ rəngli çöküntü verir. Çöküntü  $\text{NH}_3$ -də zəif həll olur,  $\text{HNO}_3$  və  $(\text{NH}_4)_2\text{CO}_3$ -də həll olmur.



Analizin aparılması. 2-3 damcı rodanid ionu məhlulu üzərinə 2-3 damcı  $\text{AgNO}_3$  əlavə etdikdə ağ rəngli çöküntü alınır.

2. Üçivalentli dəmir duzları rodanid ionu ilə qan qırmızı rəngli kompleks birləşmə əmələ gətirir. Onun tərkibi  $\text{Fe}(\text{SCN})_{n}^{3-n}$  kimi göstərilir: burada  $n=1-6$ ; Üzvi həllədicilər (amil spirti, dietil efiri) dəmir rodanid kompleksini ekstraksiya edirlər. Bu reaksiya rodanid ionunun ən həssas reaksiyasıdır və onun köməyi ilə 6 mkq-a qədər rodanid ionu təyin edilir. Təyinata oksalat, çaxır, limon turşuları,  $\text{PO}_4^{3-}$  və  $\text{F}^-$ -ionları  $\text{Fe}^{3+}$ -ü davamlı kompleksə çevirdikləri üçün mane olurlar.  $\text{CH}_3\text{COO}^-$  və  $\text{J}^-$ -ionları da mane olur. Birinci  $\text{Fe}^{3+}$ -lə qırmızı rəngli asetat kompleksi əmələ gətirir, ikinci halda isə yodid ionu  $\text{Fe}^{3+}$ -ün təsirindən sərbəst  $\text{J}_2$ -a kimi oksidləşir.

Analizin aparılması. 1-2 damcı rodanid ionu olan məhlula 1-2 damcı 1 M  $\text{H}_2\text{SO}_4$  və 1-2 damcı  $\text{FeCl}_3$  məhlulu əlavə etdikdə tünd-qırmızı rəng alınır.  $\text{SCN}^-$  - miqdarı az olduqda çəhrayı rəng alınır. Bu zaman məhlulun üzərinə üzvi həllədici əlavə edib qarışdırıldıqda üzvi təbəqə qırmızı rəngə boyanır.


### Üçüncü qrup anionları (nitrat, nitrit, asetat ionları)

#### Nitrat ionunun reaksiyaları.


Susuz nitrat turşusunda aşağıdakı tarazlıq halları olur:



(nitronium kationu). Mühitə su əlavə etdikdə tarazlıq sola tərəf sürüşür və adi dissosiasiya reaksiyası gedir.





Nitrat turşusu susuz  $\text{HF}$ ,  $\text{HClO}_4$  və  $\text{H}_2\text{SO}_4$  mühitində əsasi xassə göstərir:



0,1 M  $\text{HNO}_3$  məhlulunda dissosiasiya 93 %-dir.

Bütün nitratlar (əsasi  $\text{Bi}$  və  $\text{Hg}$ -dən başqa) suda yaxşı həll olurlar.

1.  $\text{FeSO}_4$  qatı  $\text{H}_2\text{SO}_4$ -ün iştirakında  $\text{NO}_3^-$ -ü  $\text{NO}$ -ya qədər reduksiya edir ki, o da  $\text{Fe}^{2+}$ -nin artlığında qonur rəngli  $[\text{Fe}(\text{H}_2\text{O})_5\text{NO}]^{2+}$  – tərkibli kompleks əmələ gətirir.



$\text{NO}_3^-$ -ün təyininə  $\text{NO}_2^-$ -mane olur (eyni reaksiya verir);  $\text{J}^-$  və  $\text{Br}^-$ -ionları da qatı  $\text{H}_2\text{SO}_4$ -ün təsirindən sərbəst  $\text{J}_2$  və  $\text{Br}_2$ -a oksidləşdiyindən mane olurlar. Bu reaksiya ilə  $\text{NO}_3^-$ -ü I və II qrup anionlarını çökdürüb ayırdıqdan sonra  $\text{NO}_2^-$  və  $\text{ClO}_3^-$ -anionları olmadıqda təyin etmək olur.

**Analizin aparılması.** Əşya şüşəsinin üzərinə bir damcı nitrat ionu olan məhlul,  $\text{FeSO}_4$  kristalı, ehtiyatla bir damcı qatı  $\text{H}_2\text{SO}_4$  əlavə edirlər. Məhlulu qarışdırmaq olmaz. Kristalin ətrafında qonur həlqə əmələ gəlir.

2.Difenilamin nitrat turşusu ile oksidləşərək əvvəlcə rəngsiz N,N-difenilbenzidon I, sonra difenilbenzidin bənövşəyi II alınır. 0,5 mkq-a qədər  $\text{NO}_3^-$  təyin edilir. N,N'-difenilbenzidindən reaktiv kimi istifadə etmək olar və bu zaman 0,07 mkq-a qədər  $\text{NO}_3^-$ -ü təyin edirlər.

### Təyinata

$\text{NO}_2^-$ ,  $\text{ClO}_3^-$ ,  $\text{JO}_3^-$ ,  $\text{Fe}^{3+}$ ,  $\text{Sb(V)}$ ,  $\text{CrO}_4^{2-}$ ,  $\text{MnO}_4^-$  və başqa oksidləşdiricilər mane olur.  $\text{NO}_2^-$ -dən başqa bütün anionları turş mühitdə sulfitlə reduksiya etmək olar.

Analizin aparılması. Əşya şüşəsinə 2-3 damcı qatı  $\text{H}_2\text{SO}_4$ -də difenilamin və 1-2 damcı  $\text{NO}_3^-$  məhlulu tökdükdə intensiv göy rəng alınır.

### Nitrit ionunun təyini reaksiyaları.


Nitrit turşusu yalnız durulaşmış sulu məhlullarda mövcuddur. Zəif turşudur:  $pK_a=3,21$ . Nitrit turşusu üçün 2 quruluş mümkündür; biri digərinə keçə bilər.

Hər iki quruluş üçün üzvi törəmələr məlumdur:

R-O-N=O nitritlər; R- $\text{NO}_2$ -nitrobirləşmələr. Bu tip kompleks birləşmələr də məlumdur.  $[\text{Co}(\text{NH}_3)_5\text{NO}_2]^{2+}$  - nitroizomer,  $[\text{Co}(\text{NH}_3)_5\text{ONO}]^{2+}$  - nitritoizomer.

Aktiv metalların nitritləri I quruluş, az aktiv metallar II quruluş üzrə düzülür. Müəyyən edilmişdir ki,  $\text{AgNO}_2$  iki formada mövcuddur:  $\text{AgONO}$  və  $\text{AgNO}_2$ . Bütün nitritlər suda yaxşı həll olurlar.

1.KJ mineral və ya asetat turşusu mühitində nitrit ionunun təsirindən  $\text{J}_2$ -yə kimi oksidləşir.




0,1 mkq-a qədər nitriti təyin etmək olur. Təyinata oksidləşdiricilər ( $\text{JO}_3^-$ ,  $\text{ClO}_3^-$ ,  $\text{CrO}_4^{2-}$ ,  $\text{MnO}_4^-$ ) və qüvvətli reduksiyaedicilər ( $\text{SO}_3^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{S}^{2-}$ ) mane olurlar.

Anionların analizinin gedişində  $\text{NO}_2^-$ -ni bu reaksiya ilə I-II qrup anionlarını çökdürdükdən sonra  $\text{ClO}_3^-$ -olmadıqda təyin etmək olar. Reaksiyanı sınaq şüşəsində və ya damcı metodu ilə aparmaq olar.

Analizin aparılması. 2-3 damcı nitrit ionu olan məhlula 1-2 damcı 2 M HCl məhlulu (yaxud  $\text{CH}_3\text{COOH}$  və 2-3 damcı KJ əlavə edirlər). Məhlul qonur rəngə boyanır. Nişasta tökdükdə göyərir.

2.  $\text{KMnO}_4$  sulfat turşusu mühitində  $\text{NO}_2^-$ -ni  $\text{NO}_3^-$ -ə kimi oksidləşdirir:




Bu zaman  $\text{KMnO}_4$  rəngsizləşir. Reduksiyaedici anionlar mane olur. I və II qrup anionlarını qrup reaktivi ilə çökdürdükdən sonra bu reaksiya ilə  $\text{NO}_2^-$ -ni təyin etmək olur.

Analizin aparılması. 2-3 damcı  $\text{KMnO}_4$ -ün üzərinə 2-3 damcı 1 M  $\text{H}_2\text{SO}_4$  bir neçə damcı nitrit ionu olan məhlul əlavə etdikdə  $\text{KMnO}_4$  rəngsizləşir.

#### Asetat ionunun reaksiyaları.

Sirkə turşusu zəif turşudur ( $\text{pK}_a=4,75$ ). Onun bütün duzları suda həll olur ( $\text{CH}_3\text{COOAg}$  və  $(\text{CH}_3\text{COO})_2\text{Hg}_2$ -dən başqa).

1. Bərk Na və ya K hidrosulfatları bərk haldakı asetatlarla əzdikdə uçucu  $\text{CH}_3\text{COOH}$  əmələ gəlir ki, onu da iyinə görə təyin etmək olur.



$\text{Cl}^-$ ,  $\text{Br}^-$ ,  $\text{J}^-$ ,  $\text{SO}_4^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ -ün böyük miqdarları mane olur, çünki  $\text{KHSO}_4$  və ya  $\text{NaHSO}_4$ -lə əzildikdə uyğun olaraq  $\text{HCl}$ ,  $\text{Br}_2$ ,  $\text{J}_2$  yaxud  $\text{SO}_2$  alınır. Asetat ionunu bu halda bu anionları çökdürdükdən sonra təyin etmək olur.

**Analizin aparılması.** Həvəng dəstəyə bərk asetat ionu (məhlulu buxarlandırmıqla da qurutmaq olar) və bərk  $\text{KHSO}_4$  ( $\text{NaHSO}_4$ ) töküb əzdikdə sirkə turşusunun iyi alınır.

2. $\text{FeCl}_3$  neytral mühitdə asetat ionu ilə suda həll olan qırmızı-qonur rəngli  $[\text{Fe}_3(\text{OH})_2(\text{CH}_3\text{COO})_6]^+$  tərkibli kompleks əmələ gətirir ki, bu birləşməni su ilə durulaşdırıldıqda və ya qızdırıldıqda parçalanaraq  $\text{Fe}_3\text{O}(\text{CH}_3\text{COO})_6\text{OH}$  tərkibli əsasi asetat duzu əmələ gətirir.



$\text{Cr}^{3+}$ -də eyni tərkibli birləşmə əmələ gətirir.  $\text{Fe}^{3+}$ -lə çöküntü verən anionlar  $\text{CO}_3^{2-}$ ,  $\text{PO}_4^{3-}$ ,  $\text{S}^{2-}$  və s. mane olurlar. I-II qrup anionları qrup reaktivi ilə çökdürdükdən sonra bu reaksiya vasitəsi ilə asetat ionunu təyin etmək olur.

**Analizin aparılması.** 1-2 damcı analiz olunan məhlula ( $\text{CH}_3\text{OO}^-$  olan) 2-3 damcı  $\text{FeCl}_3$  əlavə edirlər. Qırmızı-qonur rəng alınır.

3.Etanol qatı  $\text{H}_2\text{SO}_4$ -ün iştirakında  $\text{CH}_3\text{COOH}$ -la xoş iyili etilsirkə efiri əmələ gətirir. Təyinata  $\text{Cl}^-$ ,  $\text{Br}^-$ ,  $\text{J}^-$ ,  $\text{SO}_3^{2-}$ ,  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{S}^{2-}$  mane olur, çünkü qatı  $\text{H}_2\text{SO}_4$  iştirakında kəskin iyili qazlar alınır.  $\text{CH}_3\text{COO}^-$ -ionunu I və II qrup anionlarını qrup reaktivi ilə çökdürdükdən sonra təyin etmək olur.

**Analizin aparılması.** Bir neçə damcı asetat ionu olan məhlula 3-4 damcı etanol və qatı  $\text{H}_2\text{SO}_4$  töküb qızdırırlar. Sonra bu qarışığın soyuq su olan stekana tökdükdə xoş iy müşahidə olunur.

Xlorat ionunun reaksiyaları. Xlorat turşusu yalnız məhlulda mövcuddur. Sulu məhlulda xlorat turşusu tam dissosiasiya edir. Bu turşu davamsızdır və turş mühitdə asanlıqla parçalanır:



## QRAVİMETRİK ANALİZ

### Kristal barium xloriddə ( $\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$ )

#### Kristallaşma suyunun təyini

Su bərk maddədə hiqroskopik və kristallik şəkildə ola bilər. Maddədə hiqroskopik suyun miqdarı maddənin xirdalanma dərəcəsi və ətraf mühitin nəmliyindən asılı olaraq dəyişir. Rütubətliyin təyini – hiqroskopik suyun miqdarının təyinidir.

Kristallaşma suyu saxlayan maddələr kristalhidratlar adlanır. Bir sıra kristalhidratlar quru havada saxlanıldıqda kristallaşma suyunu itirə bilər. Digər kristalhidratlar isə nəmli havadan rütubəti udur. Kristalhidratların öz tərkiblərini dəyişməməsi üçün onları kipləşdirilmiş tixachi bankalarda saxlayırlar.

Kristalhidratda kristallaşma suyunun təyini üçün əvvəlcə bilmək lazımdır ki, bu maddə hansı temperaturda öz kristallaşma suyunu itirir. Məsələn,  $\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$ -da kristallaşma suyunun miqdari  $120-125^\circ\text{C}$ -də təyin edilir.

*Təyinatın yerinə yetirilməsi.* 1. Büks yaxşı yuyulur, qurudulur və  $30-40$  dəq. müddətində  $120-125^\circ\text{C}$ -də quruducu şkafda saxlanılır. İsti büks eksikatorda soyudulur.

Büks qapaqla birlikdə analitik tərəzidə çekilir. Birinci çekilmədən sonra büks yenidən həmin temperaturda  $20-30$  dəq. quruducu şkafda saxlanılır. Büks eksikatorda soyudulur və yenidən çekilir. Əgər büksün kütləsi dəyişməyibsə və ya az dəyişibsə ( $0,0002$  q-dan az), qurudulma bitmiş hesab olunur.

2. Qurudulmuş və çəkilmiş büksə 2-3 q kristallik barium xlorid yerləşdirilir, büksün kütləsi maddə ilə çəkilir.

3. Büks açılır və 1,5-2 saat quruducu şkafda saxlanılır.

Bu vaxt şkafda temperatur  $120-125^{\circ}\text{C}$  olmalıdır. Daha yüksək temperaturda  $\text{BaCl}_2$  parçalanır, daha aşağı temperaturda isə kristallaşma suyunun hamisi ayrılmır.

4. Büks bağlanılır, eksikatorda soyudulur və çəkilir.

Qurudulma həmin şəraitdə 30 dəq. ərzində təkrar edilir və soyudulduğdan sonra büks maddə ilə yenidən çəkilir. Büksün  $\text{BaCl}_2$  ilə birlikdə kütləsi sabit olmayıncı qurudulma təkrar edilir.

Aşağıda təcrübənin nəticələrinə aid misal verilmişdir:

Qurudulmaya kimi barium xloridin çəkilməsi.

Birinci qurudulmadan sonra büksün kütləsi – 24,3240 q.

İkinci qurudulmadan sonra büksün kütləsi – 24,3238 q.

Büksün sabit kütləsi – 24,3238 q.

Nümunə ilə büksün kütləsi – 27,0141 q.

Barium xloridin kütləsi – 2,6903 q.

Qurudulmadan sonra barium-xloridin çəkilməsi.

Birinci qurudulmadan sonra nümunə ilə büksün kütləsi – 26,6172 q.

İkinci qurudulmadan sonra nümunə ilə büksün kütləsi – 26,6165 q.

Üçüncü qurudulmadan sonra nümunə ilə büksün kütləsi – 26,6161 q.

Büksün barium xloridlə birlikdə sabit kütləsi – 26,6161 q.

Hesablama. Kristallaşma suyunun kütləsi

$$27,0141-26,6161=0,3980 \text{ q.}$$

Kristallaşma suyunun miqdarnı faizlə hesablamaq üçün tənasüb qururlar:

$$2,6903 \text{ nümunə} - 0,3980 \text{ q H}_2\text{O saxlayır.}$$

$$100 \text{ q} - x \text{ q}$$

$$\chi = \frac{0,3980 \cdot 100}{2,6903} = 14,79 \%$$

Alınmış nəticəni kimyəvi formula əsasən hesablanmış kristallaşma suyunun miqdarı ilə müqayisə edirik:

$$244,28 \text{ q BaCl}_2 \cdot 2\text{H}_2\text{O} - 36,03 \text{ q H}_2\text{O}$$

$$100 \text{ q BaCl}_2 \cdot 2\text{H}_2\text{O} - x \text{ q H}_2\text{O}$$

$$\chi = \frac{36,03 \cdot 100}{244,28} = 14,75 \%$$

Nəticələrə əsasən təyinat səhvini hesablamaq olar:

$$14,79-14,75=0,04\%$$

Nisbi səhv belə olacaqdır:

$$14,75 - 0,04$$

$$100 - x$$

$$\chi = \frac{0,04 \cdot 100}{14,75} = 0,27 \%$$

### Hiqroskopik su

Bərk maddələr öz səthi ilə havadan su buxarını adsorbsiya edir. Adsorbsiya olunan su buxarı hiqroskopik su adlanır. Hər maddədə hiqroskopik suyun miqdarı sabit olmadığından onun miqdarnı kimyəvi formulaya daxil etmək olmur.

Səthi böyük olan maddələr daha çox miqdarda suyu özünə adsorbsiya edir. Hiqroskopik su havada olan su buxarı ilə həmişə dinamiki tarazlıqda olur. Ona görə

maddəni quru mühitdə saxladıqda hiqroskopik su hissə-hissə kənar olunur.

Hiqroskopik suyun tam kənar edilməsi və onun miqdari təyini kristallik suyun təyini kimi aparılır, yəni maddəni sabit çəki alınana qədər  $105-130^{\circ}\text{C}$  temperaturada qızdırılır. Təyinatı aparmaq üçün yüksək təmizyuyulmuşdan sonra  $105-130^{\circ}\text{C}$  temperaturda quruducu peçdə sabit çəki alınana qədər qızdırılır. Bundan sonra xirdalanmış təyin edilən maddədən 2-5 q byuksa əlavə edilərək  $105-130^{\circ}\text{C}$  temperaturda sabit çəki alınana qədər qurudular. Sonra fərqə əsasən hiqroskopik suyun miqdarı faizlərlə hesablanılır.

Göstərilən üsulla hiqroskopik suyun miqdari təyini həmişə düzgün nəticə vermir.  $105-130^{\circ}\text{C}$  temperaturda maddəni qurutduqda nəinki hiqroskopik su, bir çox qazlarla yanaşı kristallaşma suyu da kənar edilir. Hətta qızdırılma zamanı hava oksigenin təsiri ilə maddə oksidləşə də bilir ki, bu da hesablama zamanı müəyyən çətinliklər yaradır.

Temperaturanın dəyişilməsi və havada olan su buxarının təzyiqindən asılı olaraq hiqroskopik suyun da miqdari müxtəlif olur. Hiqroskopik suyun miqdarının dəyişilməsi maddənin tərkibində olan digər maddələrin faizlərlə miqdarının dəyişilməsinə səbəb olur. Ona görə də hiqroskopik su tam kənar edildikdən sonra verilmiş maddənin quru halından istifadə edilir.

Verilmiş maddənin tərkibində hər hansı elementin miqdarı  $p\%$ , hiqroskopik suyun miqdarı  $h\%$  isə, 100 q təyin edilən nümunədə maddənin quru halda miqdarı  $(100-h) q$  edər.

$$(100-h) q \text{ quru maddədə elementin miqdarı } p q \text{ isə}$$
$$100 q \dots \dots \dots x q \text{ edər.}$$

$$\chi = \frac{100}{100 - h} \%$$

Ona görə də maddənin mütləq quru çökisini tapmaq üçün təyin edilən elementin ( $p$ ) faizlərlə miqdarı  $\frac{100}{100-h}$  kəmiyyətinə vurulmalıdır.

### Dəmirin təyini

Dəmir ən geniş yayılmış və istifadə olunan elementlər sırasındadır. Dəmir həm sərbəst halda, həm də birləşmələr şəklində ərinti, mineral, silikat və s tərkiblərinə daxildir. Dəmirin təyini üçün yüzlərlə metodika təklif edilmişdir.

Dəmirin qravimetrik təyini metodları arasında ən çox tətbiq ediləni onun hidroksid şəklində çökdürülərək təyin edilməsidir. Çökdürücü kimi ammonium-hidroksiddən istifadə edilir. Dəmiri hidroksid şəklində çökdürdükdə onunla birlikdə aliminium, titan, xrom və s. çökürər və belə təyinatlarda əsasən bu elementlərin cəmi təyin edilir. Aydındır ki, dəmirin təyinində bu elementləri məhluldan ayırməq lazımdır. Bundan əlavə dəmiri ammonium hidroksidlə çökdürdükdə  $Mn^{2+}$ -də təyinata mane olur.  $Mn^{2+}$ -az miqdarda olduqda məhlulda qalaraq təyinata mane olmur, lakin onun qatılığı artdıqda zəif qələvi mühitdə oksidləşərək qismən çöküntünün tərkibinə keçir.

Dəmiri ammonium hidroksidlə çökdürdükdə məhlulda kobalt, nikel və sink ionlarının olması da analizin nəticələrinə mənfi təsir göstərir.

Fe(III)-ü qələvilərlə çökdürdükdə qələvilər çöküntü tərəfindən adsorbsiya olunur və bu da analizin düzgünlüyünə təsir göstərir. Buna görə də qələvilərdən Fe(III)-ü  $Fe(OH)_3^-$  şəklində çökdürmək üçün istifadə edirlər.

Ammonium hidroksidlə yalnız Fe(III) miqdarı olaraq çökür, ona görə də dəmir təyin edilən obyektlərdə onu əvvəlcədən üç valentli hala keçirmək lazımdır.

$\text{Fe(OH)}_3^-$ - ün həll olması çox kiçik olduğundan onu tam çökdürmək üçün ammonium hidroksidin çox cuzi miqdarı kifayətdir. Ammonium hidroksidin  $\text{Fe(III)}$ -ü tam çökdürmək lazımlı olan miqdarı dəmir hidroksidin həll olma hasilinin qiymətinə görə hesablanır:

$$\text{hh}_{\text{Fe(OH)}_3^-} = [\text{Fe}^{3+}] \cdot [\text{OH}^-]^3 = 1 \cdot 10^{-36}$$

$$[\text{OH}^-] = \sqrt[3]{\frac{\text{hh}_{\text{Fe(OH)}_3^-}}{[\text{Fe}^{3+}]}} = \sqrt[3]{\frac{1 \cdot 10^{-36}}{10^{-6}}} = 1 \cdot 10^{-10}$$

yaxud

$$[\text{H}^+] = \frac{K_{\text{H}_2\text{O}}}{[\text{OH}^-]} = \frac{1 \cdot 10^{-14}}{1 \cdot 10^{-10}} = 1 \cdot 10^{-4}$$

Deməli, artıq zəif turş mühitdə ( $\text{pH}=4$ ) dəmir  $\text{Fe(OH)}_3$  şəklində tam çökür. Bu mühiti yaratmaq üçün isə ammonium hidroksidin kiçik miqdarı ( $10^{-10}\text{M}$ ) kifayətdir və reaktivin artığından istifadə etməyə ehtiyac qalmır.

$\text{Fe(OH)}_3$ -ün həll olması çox kiçik olduğundan onu su ilə yumaq olar və bu zaman həll olmasından narahat olmağa dəyməz (hətta qaynar su ilə də yumaq olar).  $\text{Fe(OH)}_3$  amorf çöküntü olduğu üçün onu su ilə yox (bu zaman çöküntü kolloid məhlul halına keçir) adətən duru ( $\approx 1\%-li$ ) ammonium nitrat duzu məhlulu ilə yuyurlar.

Dəmiri ammonium hidroksidlə çökdürdükdə məhlulda qliserin, çaxır turşusu və bu kimi kompleks əmələ gəldiyindən çöküntü alınmır.

**Çöküntünün təmizliyi.**  $\text{Fe(OH)}_3$  amorf çöküntü olduğu üçün güclü adsorbsiya qabiliyyətinə malikdir və bu xassə çöküntünün səthinin sahəsindən asılıdır. Buna görə də çökmə prosesi elə aparılmalıdır ki, çöküntünün səthinin sahəsi kiçik olsun. Bununla birlikdə çöküntünün səthi kənar ionlarla çirkənir və bu çirkənmə məhlulda olan kənar ionlardan və çökmə şəraitindən asılıdır. Buna görə də çökmə prosesi elə aparılmalıdır ki, çöküntünün səthinin sahəsi kiçik olsun. Bununla birlikdə çöküntünün səthi kənar ionlarla çirkənir və bu çirkənmə məhlulda olan

kənar ionlardan və çökmə şəraitindən asılıdır. Çökmə zəif turş mühitdə gedirsə, çöküntü hidrogen ionu, o da öz növbəsində məhlulda olan anionları adsorbsiya edir.



Qələvi mühitdə əksinə, hidroksil anionu adsorbsiya olunur və o da öz növbəsində məhlulda olan kationları adsorbsiya edir:



$\text{Fe(OH)}_3$  amorf çöküntü olduğundan çökmə şəraiti amorf çöküntülər üçün nəzərdə tutulan şəraiti uyğun olmalıdır. Çökmə zamanı məhlulun həcmi az olmalı (10-15 ml) və çökmə qızdırmaqla qaynar məhlulda aparılmalıdır. Bu çöküntünün səthinin sahəsini kiçildir. Dəmir duzları asan hidroliz etdiyi üçün məhlula çökdürücü əlavə etməzdən əvvəl və qızdırmaqdan qabaq məhlulu turşulaşdırmaq lazımdır (10-20 damcı qatı  $\text{HNO}_3$ )

Nitrat turşusunun əlavə edilməsi eyni zamanda adsorbsiyani azaldır. Nitrat anionu ammonium hidroksiddə ammonium duzu əmələ gətirir. Ammonium duzları çöküntünün səthinə adsorbsiya olunmuş kationları sıxışdırıb çıxarır və onların yerini tutur. Çöküntünü közərdikdə isə ammonium duzlarından istifadə olunur.

**Çəki forması.**  $900\text{-}1000^\circ\text{C}$ -də çöküntünü közərdikdə çöküntü təmiz  $\text{Fe}_2\text{O}_3$  formsına keçir ki, bu formada da onu çəkirlər. Çöküntünü birinci dəfə 40-50 dəq., sonra 15 dəq. yenidən közərdib daimi çəki alırlar. Közərtmə zamanı müfel peçinə oksigen (hava) axınının getməsini təmin etmək (peçin ağızını açıb örtmək) lazımdır ki, əlavə reduksiya reaksiyaları getməsin.

**Analizin gedişi.** Dəmir duzu olan məhlulu (10-15 ml) 0,5-1,0 ml qatı  $\text{HNO}_3$  məhlulu ilə turşulaşdırıldıqdan

sonra məhlulu qaynayana qədər qızdırırlar (qaynatmaq olmaz, çünki məhlulun buxarlanması və dəmir duzlarının uçması nəticəsində itki ola bilər) və məhlulun üzərinə ammanyak iyi alınana qədər qatı ammonyak əlavə edirlər. Sonra çöküntü aparılan stəkanın üzərinə 80-90 ml qaynar su əlavə edib qarışdırırlar və 3-5 dəq. gözləyirlər (çöküntünün stəkanın dibinə çökməsi üçün) və bu vaxt ərzində çöküntünü filtr kağızından süzüb ayırmağa hazırlaşırlar.

**Filtrlənmə.** Ağ və ya çəhrayı lentalı filtr kağızından istifadə olunur. Filtrlənmə zolağını əvvəlcə məhlulun şəffaf hissəsi süzülür, sonra çöküntünün üzərinə 10-15 ml qaynar su əlavə edilir, şüxə çubuqla qarışdırılır, çöküntü məhluldan ayrıldıqdan sonra yenidən şəffaf hissə süzülür. Bu əməliyyati 2-3 dəfə təkrar edirlər. (Bu zaman təkcə çöküntünü məhluldan ayrılmaması getmir, eyni zamanda çöküntünü yuyularaq təmizlənməsi gedir).

Bundan sonra çöküntü tamamilə filtr kağızına keçirilir (əgər çöküntünün tam keçməsi təmin olunmursa, onda stəkana filtr kağızının qırıntılarını töküb şüxə çubuqla stəkanın divarlarını təmizləmək lazımdır. Filtr kağızının qırıntılarını da filtrə əlavə edib tam filtrlənməyə nail olurlar). Sonra filtr kağızında çöküntünü 5-8 dəfə isti su (ən yaxşısı duru ammonium nitrat duzu məhlulu) ilə yuyur və tam yumanı yoxlayırlar. Tam yuma sonuncu dəfə yuduqda çöküntünü tərkibində dəmir duzu anionu (hansi duz formasında götürüldüyündə asılı olaraq) qalmadığını sübut etməklə həyata keçirilir.

**Çöküntünün qurudulması və közərdilməsi.** Çöküntü yuyulub qurtardıqdan sonra onu əvvəlcə 1 saat müddətində 110-120°C-də quruducu şkafda qurutmaq, sonra isə tiqelə keçirib müsel peçində közərtmək lazımdır. Közərtməni sabit çəki alınana qədər davam etdirmək lazımdır. Bundan sonra alınan çəkiyə əsasən dəmirin miqdarı hesablanır.

**Hesablama.** İşin məqsədi dəmirin miqdarını təyin etməkdir. Lakin nəticədə biz dəmiri sərbəst halda yox,  $\text{Fe}_2\text{O}_3$  formasında təyin etmişik.

Qravimetrik analizin çökmə metodunda hesablama aparmaq üçün qravimetrik faktor (hesablama faktoru) anlayışından istifadə edilir. Qravimetrik faktor ( $F$ ), təyin edilən maddənin (atomun) mol kütləsinin (atom kütləsinin) çəki formasının mol kütləsinə olan nisbətinə deyilir:

$$F = \frac{\text{təyin edilən maddənin mol (atom) kütləsi}}{\text{çəki formasının mol kütləsi}}$$

Qravimetrik faktor hesablanan zaman təyin edilən maddənin atomlarının sayı kəsrin sürət və məxrəcində eyni olmalıdır. Məs., dəmir üçün  $F$  hesablaşdırıqda

$$F = \frac{2\text{Fe (atom kütləsi)}}{\text{Fe}_2\text{O}_3 \text{ (mol kütləsi)}}$$

olduğundan kəsrin sürətində və dəmir atomlarının sayını ikiyə vurmaq lazımdır.

Təyin edilən maddənin qramlarla miqdarı  $a=y \cdot F$  düsturu ilə hesablanır. Burada  $a$ - təyin edilən maddəni  $q$ -la miqdarı,  $y$ - çəki formasının  $q$ -la miqdarı.

Təyin edilən maddənin faizlə miqdarını hesablaşdırmaq üçün nümunə çekisini ( $g$ ) miqdarı bilinməlidir.

$$g = 100$$

$$a - x; x = \frac{a \cdot 100}{g} = \frac{y \cdot F}{g} \cdot 100$$

# TİTRİMETRİK ANALİZ TURŞU-ƏSAS METODU

## Standart məhlulların hazırlanması.

Turşu-əsas metodunda standart məhlul kimi güvvətli turşu və qələvi məhlullarından istifadə edilir.

### 1. 0,1000 N turşu məhlulunun hazırlanması

Müəllimdən tapşırıq almalı: hansı turşunun və hansı qatılıqla məhlulunu hazırlamalı.

Standart turşu məhlulları məlum sıxlıqlı və qatılıqlı qatı turşulardan hazırlanır.

Əvvəlcə göstərilən turşunu qatılığı təxminən 0,1000 N olan məhlulu hazırlanır və onun qatılığı digər maddə məhlulu ilə titrlənməklə dəqiq təyin edilir(məs: bura). Buna görə də verilmiş turşunun 0,1000 N qatılıqlı məhlulunu hazırlamaq üçün neçə ml qatı turşu məhlulu götürmək lazımlı hesablaması lazımdır.

## Hesablama nümunəsi

500 ml 0,1000 N HCl məhlulu hazırlamaq üçün neçə ml qatı HCl lazımdır? ( $d=1,01; 2,14\%$ ).

a) 1 l 0,1000 N məhlul hazırlamaq üçün ( $E_{HCl} \cdot 0,1$ ) qram HCl lazımdır. Onda 500 ml məhlul hazırlamaq üçün 2 dəfə az HCl tələb olunacaqdır.

$$\frac{E_{HCl} \cdot 0,1}{2} \text{ yəni } \frac{36,1 \cdot 0,1}{2} = 1,828 \text{ q}$$

b) Götürülmüş xlorid turşusunun qatılığı 2,14 % olduğundan lazım olan miqdari belə hesablamalar olar.

100 q HCl məhlulunda - - - - - 2,14 q HCl olarsa  
X q HCl məhlulunda - - - - - 1,828 q HCl olar.

$$X = 100 \cdot 1,828 : 2,14 = 76 \text{ q HCl}$$


v) Tapılmış çəki miqdarını həcmlə ifadə etmək üçün  $V=m:d$  formulundan istifadə etmək, yəni çəki miqdarını turşunun sıxlığına bölmək lazımdır.

$$76 : 1,01 = 75,2 \text{ ml}$$


Menzurka vasitəsi ilə əvvəlcədən içərisinə həcmnin 1/4- i qədər su tökülmüş kolbaya göstərilən həcm qədər turşu əlavə edilir və qalan hissə su ilə doldurulur. Sonra kolbanın ağızı bağlanır və hazırlanan məhlul yaxşı qarışdırılır.

## 2. Bura məhlulunun hazırlanması

Standart turşu məhlullarının normallığı və titri adətən sodium-tetraborat (bura) və yaxud sodium – karbonatla (soda) təyin edilir. Bura həllolma zamanı aşağıdakı tənlik üzrə hidroliz olunur.



hidroliz nəticəsində zəif turşu – ortoborat turşusu və qüvvətli əsas – NaOH əmələ gəldiyindən bura məhlulu qüvvətli qələvi reaksiyaya malik olur və ondan istifadə etməkələr turşuları dəqiq titrləmək olar.



Yazılmış iki tənliyin cəmi aşağıdakı kimi olacaqdır.



250 ml-lik ölçü kolbasında bura məhlulunun hazırlanmasına baxaq. Bir qram-molekul (381,4 q) bura bir qram- molekul H<sub>2</sub>SO<sub>4</sub>-lə qarşılıqlı təsirdə olur, yəni 2 q-ion hidrogeni qarşılıqlı təsir zamanı əvəz edir, onda onun q-ekvivalenti 381,2/2=190,7 q olacaq. 1 1 0,0500 N bura məhlulu hazırlamaq üçün 9,535 q duz tələb olunur, onda 250 ml üçün 9,535/4, yəni 2,3838 q olar.

Əvvəlcə texniki tərəzidə 2-3 q bura çəkilir. Sonra «saat şüshesi» bura ilə birlikdə analitik tərəzidə dəqiq çəkilir. Duz (bura) ehtiyatla quru qifa tökülür və diqqətlə kolbaya yuyulub axıdılır. «Saat şüshesi» buranın qalan tozu ilə birgə yenidən analitik tərəzidə çəkilir və iki çəkinin fərqiñə görə kolbaya tökülmüş buranın kütləsi tapılır. İsti su axınında bura qıfdan diqqətlə yuyulur(bura soyuq suda pis həll olur).

Kolbaya təxminən 2/3 hissəsi qədər isti su əlavə edilir və bura tam həll olana qədər yaxşı qarışdırılır. Sonra məhlul otaq temperaturuna qədər soyudulur və su ilə cizgiyə qədər durulaşdırılır. Məhlulun temperaturu yüksək olduqda genişləndiyindən kolbanın cizgisini düzgün təyin etmək olmur. Kolba yenidn bağlanır və diqqətlə qarışdırılır. Buranın götürülən kütləsi və hazırlanan məhlulun həcmi bilməklə buranın titri və normallığı hesablanır.

### **3. 0,1000 N qələvi məhlulunun hazırlanması**

Məhlulda olan müxtəlif turşuları təyin etmək üçün digər əsas standart məhlul qələvi məhlulları, məsələn, NaOH hazırlamaq lazımdır. NaOH-in işçi məhlulu birinci hissədə yazılıdığı kimi qatı qələvi məhlulundan hazırlanır.

Standart məhlulların titrlənməsi

#### **1. Turşu məhlullarının qatılığının təyini.**

Titrləmə aparmaq üçün aşağıdakı qablar lazımdır: büret, pipet və 3 təmiz kolba – ikisi titrləmək, biri isə «kor» təcrübə üçün. Büret diqqətlə yuyulur və hazırlanmış turşu məhlulu ilə iki dəfə yaxalanır. Bundan sonra büret doldurulur və buruncuq hissə məhlul ilə təyin edilir ki, burada hava qalmasın.

Pipet (adətən 15 ml-lik pipetdən istifadə edilir) əvvəlcə bura ilə yaxalanır və standart bura məhlulu götürülərək təmiz kolbaya əlavə edilir.

Bura məhlulu üzərinə bir-iki damcı metiloranj əlavə edilir. Digər kolbada «kor» təcrübə məhlulu hazırlanır. Bunun üçün götürülən buranın həcmində bərabər su götürülür, bir-iki damcı metiloranj və büretdən bir damcı turşu əlavə edilir. Məhlul zəif çəhrayı rəngli olacaq və titrlənən məhlula nisbətən rəngini tez dəyişir. Bundan sonra büretdə turşu məhlulu sıfır nöqtəsinə uyğun tənzimlənir. İçərisində bura məhlulu olan kolba təmiz kağız üzərinə qoyulur, yavaş-yavaş turşu məhlulu əlavə edilir və kolbadakı məhlul daim qarışdırılır. Əlavə edilən

bir damcı turşunun təsiri ilə təmiz sarı rəngli məhlulun rənginin «kor» təcrübə məhlulunun rəngi kimi bir az çəhrayı rəngə boyandığı anı tutmaq lazımdır. Bu anı birinci titrləmədə tutmaq çətindir, ona görə də titrləmə yavaş-yavaş aparılmalıdır, turşu məhlulu damcı-damcı əlavə edilməlidir. Damcının təsirindən rəngin dəyişdiyi anı millilitrin 1/100 hissəsi hesaba alınmaqla yazılmalıdır.

Dəqiq titrləmə aparmaq üçün proses üç dəfə müxtəlif məhlul porsiyası götürməklə təkrar olunur. Hesablamalarda fərqli 0,1 ml-dən böyük olmamalıdır, əgər böyük fərqli alınarsa titrləmə üç yaxşı nəticə alınana qədər təkrar edilir və orta qiymət götürülür. Alınan bütün nəticələr laboratoriya jurnalında bu şəkildə yazılır.

| Titrləmənin №-si | Buranın ml-lə miqları | Turşunun ml-lə Miqdarı |
|------------------|-----------------------|------------------------|
| 1                |                       |                        |
| 2                |                       |                        |
| 3                |                       |                        |
| 4                |                       |                        |

Titrləmənin nəticələrinə görə hazırlanmış turşu məhlulunun titri ekvivalentlər qanununa əsasən aşağıdakı kimi hesablanır.

$$E_{bura} - E_{tur}$$

$$V_{bura} T_{bura} - V_{tur} T_{tur}$$

$$T_{tur} = \frac{E_{tur} \cdot V_{bura} \cdot T_{bura}}{E_{bura} \cdot V_{tur}}$$

Titrin alınmış qiymətidən istifadə etməklə turşunun normallığını da hesablamaya olar.

## 2. Qələvi məhlulunun normallığının təyini

Qələvi məhlullarının titri turşu məhlullarını titrləməklə təyin edilir.

Övvəlcədən turşu məhlulu ilə yaxalanmış kolbaya pipet vasitəsilə turşu məhlulu töküb üzərinə bir-iki damcı

fenoftalein əlavə edilir və büretdəki qələvi məhlulu ilə titrlənir. Titrləməni yavaş və 30 saniyə qarışdırıldıqda itməyən çəhrayı rəng alınana qədər aparmaq lazımdır.

Məhlulun rəngi daim havadan karbon qazının udulması hesabına itir.

Titrləmənin nəticəsinə görə qələvi məhlulunun titri və normallığı yuxarıda göstərilən kimi hesablanır.


### Karbonatın miqdarının təyini.

Soda məhlulu qələvi mühitdə hidroliz olunduğundan ( $0,1000\text{ N }$   $\text{Na}_2\text{CO}_3$  məhlulu üçün  $\text{pH}=11,5$ ), onu turşu məhlulu ilə titrləmək olar.

Soda ilə turşu arasında reaksiya iki mərhələdə gedir:



Məsələn: xlorid turşusu ilə titrlədikdə.



Birinci mərhələdə karbonatın tamamilə bikarbonata çevrilməsi hesabına məhlulun  $\text{pH}-i$  8,31-ə qədər azalır. İkinci mərhələdə isə bikarbonatın karbonat turşusuna çevrilməsi hesabına  $\text{pH}$  3,84-ə qədər azalır.

$\text{Na}_2\text{CO}_3$  məhlulunu turşu ilə titrlənməsi zamanı titrləmə əyrisində indikatorla tutula bilən iki ekvivalent nöqtəsi müşahidə edilir.

Birinci ekvivalent nöqtəsini təyin etmək üçün fenoftaleindən istifadə edilir. O,  $\text{Na}_2\text{CO}_3$ -in  $\text{NaHCO}_3$ -a ( $\text{pH}=8,31$ ) çevrilməsi zamanı solğun qırmızı rəngə çevirilir. Bundan sonra məhlula əlavə edilən metiloranj onu sarı rəngə boyayır. Sonrakı titrləmədə  $\text{NaHCO}_3$ -in  $\text{H}_2\text{CO}_3$ -a çevrilməsi ( $\text{pH}=3,84$ ) zamanı məhlulun rəngi çəhrayı rəngə keçir və bu titrləmə əyrisində ikinci ekvivalent nöqtəsini göstərir.

$\text{Na}_2\text{CO}_3$ -in metiloranj və fenoftalein iştirakında  $\text{HCl}$ -la titrlənməsindən qələvilərin və karbonatların ( $\text{NaOH}$  və  $\text{Na}_2\text{CO}_3$ ), onların qarışığının, eləcə də karbonat və bikarbonat qarışığının miqdari təyini üçün istifadə etmək olar.

Karbonat məhlulunun titrlənməsində ancaq metiloranjdan istifadə etdikdə bilavasitə ikinci ekvivalent nöqtəni təyin etmək olur ki, ( $\text{pH}=3,84$ ) bu da, məhlulda karbonatların ümumi miqdarını təyin etməyə imkan verir.

### 1. Soda məhlulunda $\text{Na}_2\text{CO}_3$ -in miqdarının təyini

Metiloranj iştirakında titrlə dikdə  $\text{Na}_2\text{CO}_3$ -in qram-ekvivalenti onun molyar kütləsinin yarısına bərabərdir.

Laborantdan ölçü kolbasında soda məhlulu alınır və cizgiyə kimi distillə suyu ilə durulaşdırılır. Kolbanın ağızı bağlanır və məhlul diqqətlə qarışdırılır.

Yuyulmuş pipet soda məhlulu ilə yaxalanır və sonra məhlul onunla titrləmə kolbasına töküür. Üzərinə bir-iki damcı metiloranj töküür və turşunun standart məhlulu ilə titrlənir.

Titrləmə iki-üç dəfə təkrar olunur və nəticələr mlrin 1/100 dəqiqliyi ilə laboratoriya jurnalına yazılır.

Hesablama üçün titrləmənin orta qiyməti götürülür. Titrləmənin nəticəsinə görə ekvivalentlər qanununa əsasən aşağıdakılard hesablanır.

#### 1) Soda məhlulunun titri

$$E_{\text{HCl}} - E_{\text{Na}_2\text{CO}_3}$$

$$T_{\text{HCl}} V_{\text{HCl}} - T_{\text{Na}_2\text{CO}_3} V_{\text{Na}_2\text{CO}_3}$$


$$T_{\text{Na}_2\text{CO}_3} = \frac{E_{\text{Na}_2\text{CO}_3} V_{\text{HCl}} T_{\text{HCl}}}{E_{\text{HCl}} V_{\text{Na}_2\text{CO}_3}}$$

#### 2) Analiz olunan məhlulda $\text{Na}_2\text{CO}_3$ -in qramlarla miqdarı $a_{qr \text{Na}_2\text{CO}_3} = T_{\text{Na}_2\text{CO}_3} \cdot V_{\text{Na}_2\text{CO}_3}$


Əgər laborant tərəfindən verilmiş  $\text{Na}_2\text{CO}_3$  məhlulunun həcmini tapmaq lazımlı gələrsə, onda məhlulun titri əvvəlcədən verilməlidir. Bu halda məhlulun həcmi yuxarıdakı tənasübdən istifadə etməklə hesablanır.

## OKSİDLƏŞMƏ-REDUKSİYA METODLARI Permanqanatometriya

Permanqanatometrik metod  $\text{KMnO}_4$ -in oksidləşmə-reduksiya reaksiyasına əsaslanır. Oksidləşməni həm turşu və həm də əsasi mühitdə aparmaq olar. Turş mühitdə oksidləşmə  $\text{KMnO}_4$ -in  $\text{Mn}^{2+}$ -yə qədər reduksiya olunması ilə davam edir. Məs,  $\text{Fe(II)}$ -in iştirakı ilə oksidləşmə-reduksiya reaksiyası belə gedir:



$\text{MnO}_4^-$ -ün  $\text{Mn}^{2+}$ -a qədər reduksiya olunması 5 elektronun qəbul olunması ilə gedir:



Nernst tənliyinə görə:


$$E_x = E_{\frac{\text{MnO}_4^-}{\text{Mn}^{2+}}} + \frac{0.058}{5} \lg \frac{[\text{MnO}_4^-][\text{H}^+]^5}{\text{Mn}^{2+}}$$

Onda  $\text{KMnO}_4$ -ın qram-ekvivalenti:

$$E_{\text{KMnO}_4} = \frac{158.03}{5} = 31.61\text{q}$$

və  $E_{\frac{\text{MnO}_4^-}{\text{Mn}^{2+}}} = 1.51\text{B}$

Oksidləşmə-reduksiya reaksiyasını qələvi və ya neytral mühitdə apardıqda ağ rəngli  $\text{MnO(OH)}_2$  çöküntüsü alınar:



Onda  $\text{KMnO}_4$ -in qram-ekvivalenti:

$$E = \frac{158.03}{5} = 52.68q$$

Onda:  $E_{\frac{\text{MnO}_4 \cdot 4^-}{\text{Mn}^{2+}}} = 0.59B$  olar.

Beləliklə,  $\text{MnO}_4^-/\text{Mn}^{2+}$  cütünün standart potensialı  $\text{MnO}_4^-/\text{Mn}^{2+}$  cütünün standart potensialından çox olduğu üçün oksidləşmə-reduksiya reaksiyası turş mühitdə aparılır.

Eyni zamanda turş mühitdə titrləmə apardıqda rəngsiz  $\text{Mn}^{2+}$  alınrsa, qələvi və ya neytral mühitdə titrləmə zamanı tünd qonur rəngli  $\text{MnO}_2$  çöküntüsü alınır ki, bu da ekvivalent nöqtənin təyin olunmasını çətinləşdirir.

### KMnO<sub>4</sub> standart məhlulunun hazırlanması

Adətən  $\text{KMnO}_4$ -in tərkibində qarışıqlar, daha çox su və üzvi birləşmələr olduğundan onun standart məhlulunu hazırlamaq üçün hesablanmış miqdardan 5-10 faiz çox  $\text{KMnO}_4$  duzu götürülməli və məhlul istifadəyə (titrləməyə) 5-7 gün qalmış hazırlanmalıdır. Məhlul hazırlamaq üçün hesablanmış miqdar (5-10 faiz çox olmaq şərtilə) texniki tərəzidə çəkilir və tələb olunan miqdarda distillə suyunda həll edilir.


Həll olma prosesi yavaş getdiyindən daim qarışdırılma aparılır. Nümunə tam həll olduqdan sonra məhlulun ağızı bağlanır və qara kağıza sarınıb 5-7 gün saxlanılır ( $\text{KMnO}_4$ -in rəngi tündləşir).

Bu müddətdə məhlulda olan qarışıqlar oksidləşir. Çökən manqan-4-oksid ( $MnO_2$ ) və yaxud  $H_2MnO_3$  məhluldan qif və sifon vasitəsilə süzülərək ayrılır.


### **KMnO<sub>4</sub> məhlulunun normallığıının və titrinin təyini**

KMnO<sub>4</sub>-in titrini təyin etmək üçün müxtəlif standart maddələrdən istifadə olunur. Məsələn:  $H_2C_2O_4 \cdot 2H_2O$ ,  $Na_2C_2O_4$ ,  $K_4[Fe(CN)_6]$ , metallik dəmir və s. Oksalat turşusu və onun duzlarından istifadə etmək əlverişlidir. Bunun üçün istifadə olunan maddələr kimyəvi təmiz olmalı və öz formuluna cavab verməlidir.



Götürülmüş maddə ilə KMnO<sub>4</sub> arasında reaksiya turş mühitdə aşağıdakə tənlik üzrə gedir:



Əgər  $(NH_4)_2C_2O_4$ -dən istifadə olunarsa reaksiya tənliyi aşağıdakı kimi olar.



Hər iki halda



KMnO<sub>4</sub>-in titri oksala t turşusu duzunun əvvəlcədən hazırlanmış məhlulu və yaxud quru duz kütləsini götürməklə təyin edilir. Oksalat turşusunun duru məhlulunu  $H_2SO_4$  iştirakı ilə titrlədikdə  $T_{KMnO_4}$  səh.246-da göstərilən düsturla hesablanır. Əgər titrləmə üçün quru oksalat turşusu duzu götürülərsə hesablamada onun titrinin həcmində vurma hasili nümunə çəkisi (a) ilə əvəz edilir:

$$a = T_{(NH_4)C_2O_4 \cdot H_2O} \cdot V_{(NH_4)C_2O_4 \cdot H_2O}$$

Titrləmə üçün lazım olan oksalat turşusu duzu nümunəsinin kütləsi aşağıdakı kimi hesablanır.

**Nümunənin hesablanması.** Maddə nümunəsi götürərkən hesab edilir ki, titrləməyə təxminən 10 ml-dən 20 ml-ə qədər  $\text{KMnO}_4$  sərf olunacaqdır. Maddələr ekvivalent miqdarda qarşılıqlı təsirdə olduğundan, titrləmə zamanı 15 ml 0,1000N  $\text{KMnO}_4$  məhlulunu, yəni 1 q-ekv.  $\text{KMnO}_4$ -i titrləmək üçün 1 q-ekv oksalat turşusu və yaxud onun duzunu götürmək lazımdır.

Əməliyyat adətən aşağıdakı kimi yerinə yetirilir. Texniki tərəzidə «saat şüşəsi» ilə birlikdə hesablanmış miqdarda  $(\text{NH}_4)_2\text{C}_4\text{O}_4 \cdot \text{H}_2\text{O}$  çəkilir. Sonra «saat şüşəsi» duzla birlikdə analitik tərəzidə çəkilir. Bu fərq nümunə çəkisini (a) verir. Nümunəni həll etmək üçün onun üzərinə 10-15 ml distillə suyu əlavə edilir.

**Titrləmə:** Buret  $\text{KMnO}_4$  məhlulu ilə doldurulur və sıfır nöqtəsinə tənzimlənir. Nəticələr tünd rəngli məhlulun yuxarı cizgisi ilə hesablanır.

Titrləmə kolbasına pipet vasitəsilə 10-15 ml oksalat duzu məhlulu töküür və üzərinə (və yaxud hazırlanmış məhlul üzərinə) təxminən 10 ml 2,0000 N  $\text{H}_2\text{SO}_4$  əlavə edilir. Məhlulu qarışdırılır və  $70-80^\circ\text{C}$ -ə qədər qızdırılır (qaynayana qədər qızdırmaq olmaz, çünki oksalat turşusu və onun duzu qaynadiqda parçalanır).

Titrləmə yavaş-yavaş isti oksalat məhluluna damcı-damcı  $\text{KMnO}_4$  əlavə etməklə aparılır. Hər bir damcı əvvəlki damcının rəngi itdikdən sonra əlavə edilir. İlk damçı çox yavaş əlavə edilir. Çünki əmələ gələn az miqdardı  $\text{Mn}^{2+}$  ionu sonrakı titrləmə üçün katalizator rolunu oynayır. Sonrakı damcılar isə nisbətən sürətlə əlavə edilir. Burada məhlulu tutqun çəhrayı rəngə boyayan  $\text{KMnO}_4$  damcısı əlavə edilən anı tutmaq lazımdır.

Tutqun-çəhrayı rəngin əmələ gəlibitmədiyi an titrləmənin sonunu göstərir. Laboratoriya jurnalına

birinci titrləməyə sərf olunan  $\text{KMnO}_4$ -in həcmi qeyd edilir. Titrləmə üç yaxın nəticə alınana qədər təkrar edilir.  $\text{KMnO}_4$ -in titri aşağıdakı kimi hesablanır.

$$E_{\text{KMnO}_4} - E_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}}$$

$$T_{\text{KMnO}_4} \cdot V_{\text{KMnO}_4} - T_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}} \cdot V_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}}$$

$$T_{\text{KMnO}_4} = \frac{E_{\text{KMnO}_4} \cdot T_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}} \cdot V_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}}}{E_{(\text{NH}_4)_2\text{C}_2\text{O}_4 \cdot \text{H}_2\text{O}} \cdot V_{\text{KMnO}_4}}$$

Əgər titrləmə üçün quru oksalat turşusu duzu götürülərsə hesablamada onun titrinin həcmində vurma hasili nümunə çəkisi (a) ilə əvəz edilir. Hesablanma zamanı alınmış qiymətlər bir-birindən 0,0005-dən çox fərqlənməməlidir.  $\text{KMnO}_4$ -in titrini bilməklə onun normallığını hesablaşdırmaq olar.


### **$\text{KMnO}_4$ -in məhlulunun $\text{H}_2\text{C}_2\text{O}_4 \cdot 2\text{H}_2\text{O}$ məhlulu ilə titrləməklə normallığını təyini**

Məhlulların normallığını təyin etmək üçün  $\text{H}_2\text{C}_2\text{O}_4 \cdot 2\text{H}_2\text{O}$  və ya onun duzunun dəqiq qatılıqlı məhlullarından istifadə edirlər.




Kolbaya müəyyən dəqiq həcmə malik oksalat turşusu töküür, üzərinə 10 ml 2,0000 N sulfat turşusu əlavə edilir,  $70-80^{\circ}\text{C}$ -yə qədər qızdırılır və yuxarıdaçı metodika ilə  $\text{KMnO}_4$  məhlulu ilə titrlənir. Titrləmə üç dəfədən az olmayaraq təkrar edilir və yaxın nəticələrin orta qiyməti götürülür (onlar arasında fərq 0,1 ml-dən böyük olmamalıdır). Kalium-permanqanatın normallığı məlum düsturdan istifadə etməklə hesablanır.

## Permanqanatometrik metodla Mor duzunda (FeSO<sub>4</sub>·(NH<sub>4</sub>)<sub>2</sub>SO<sub>4</sub>·6H<sub>2</sub>O) dəmirin təyini

Dəmirin titrimetrik təyini üçün permanganatmetriya metodu geniş tətbiq olunur. Metodun məhiyyəti aşağı oksidləşmə dərəcəsinə malik dəmirin KMnO<sub>4</sub>-la titrlənərək oksidləşməsinə əsaslanır. İkivalentli dəmir ionu turş mühitdə titrlənir.



Dəmirin Mor duzunda təyini reaksiyası bu tənliklə ifadə olunur.



### a) Mor duzu məhlulunda dəmirin qramla miqdarının təyini

Laborantdan ölçü kolbasında Mor duzu məhlulu alınır, distillə suyu ilə cizgiyə qədər durulaşdırılır, kolbanın ağızı bağlanır və diqqətlə qarışdırılır.

Pipet Mor duzu məhlulu ilə yaxalandıqdan sonra dəqiq ölçülü Mor duzu məhlulu götürüb titrləmə kolbasına töküür, üzərinə təqribən 10 ml 2,0000 N H<sub>2</sub>SO<sub>4</sub> məhlulu əlavə edilir və bir damcı KMnO<sub>4</sub> məhlulunun təsirindən tutqun-çəhrayı rəng alınan qədər titrlənir.

Mor duzu məhlulunun titrlənməsi soyuq mühitdə aparılır: çünki ikivalentli dəmir qızdırıldıqda asanlıqla havanın oksigeni ilə oksidləşir. Titrləmə iki-üç dəfə təkrar

edilir, nəticələr jurnalda yazılır və yaxın nəticələrin orta qiyməti götürür.

Əvvəlcə Mor duzu məzlulunun normallığı hesablanır.

$$E_{KMnO_4} - E_{Mor \text{ duzu}}$$

$$V_{KMnO_4} \cdot T_{KMnO_4} - V_{Mor \text{ duzu}} \cdot T_{Mor \text{ duzu}}$$

$$T_{Mor \text{ duzu}} = \frac{E_{Mor \text{ duzu}} \cdot V_{KMnO_4} \cdot T_{KMnO_4} \cdot V_{pip}}{E_{KMnO_4} \cdot V_{Mor \text{ duzu}} \cdot V_{kol}}$$

Sonra isə məhlulda dəmirin miqdarı qram və yaxud faizlə hesablanır.

b) Mor duzu məhlulunda dəmirin (yaxud  $FeO$ ,  $FeSO_4$ ) faizlə miqdarının təyini (müxtəlif nümunələr metodu)

Titrlənməsinə kalium-permanqanatın 10-20 ml həcmi sərf olunan Mor duzu nümunəsi məhlulu götürür.

Nümunənin kütləsi aşağıdakı kimi hesablanır.

$$E_{KMnO_4} - E_{Mor \text{ duzu}}$$

$$V_{KMnO_4} \cdot T_{KMnO_4} - a_{q \cdot Mor \text{ duzu}}$$

$$a_{q \cdot Mor \text{ duzu}} = \frac{V_{KMnO_4} \cdot T_{KMnO_4} \cdot E_{Mor \text{ duzu}}}{E_{KMnO_4}}$$

Numünənin miqdarını aşağıdakı formul ilə də hesablamaq olar.

$$a_{q \cdot Mor \text{ duzu}} = 0.001 \cdot N_{KMnO_4} \cdot V_{KMnO_4} \cdot E_{Mor \text{ duzu}}$$

**Təyinatın gedisi.** Laborantdan Mor duzu nümunəsi alınır və iki nümunə çəkisi qədər texniki tərəzidə çəkilir. Nümunə «saat şüşəsi» ilə birlikdə yenidən analitik tərəzidə çəkilir, birinci yarısı kolbaya tökülr və qalan duz «saat şüşəsi» ilə birlikdə yenidən çəkilir.

Birinci və ikinci çəkinin fərqi birinci nümunənin dəqiq çəkisini verir. Nümunələr az miqdardan suda həll edilir,

üzərinə 10-15 ml 2,0000 N H<sub>2</sub>SO<sub>4</sub> əlavə edilir və permanqanat məhlulu ilə titrlənir.

Titrlənmənin nəticələrinə görə aşağıdakı hesablamaları aparmaq olar.

1) Mor duzunda dəmir-2-oksidin faizlə miqdarı

$$\% \text{FeO} = \frac{N_{\text{KMnO}_4} \cdot V_{\text{KMnO}_4} \cdot E_{\text{FeO}}}{a \cdot 10}$$

2) Mor duzunda FeSO<sub>4</sub>-in faizlə miqdarı

$$\% \text{FeSO}_4 = \frac{N_{\text{KMnO}_4} \cdot V_{\text{KMnO}_4} \cdot E_{\text{FeSO}_4}}{a \cdot 10}$$

2) FeSO<sub>4</sub>-ün susuz Mor duzunda faizlə miqdarı

$$\% \text{FeSO}_4 = \frac{N_{\text{KMnO}_4} \cdot V_{\text{KMnO}_4} \cdot E_{(\text{NH}_4)_2\text{SO}_4 \cdot \text{FeSO}_4}}{a \cdot 10}$$



3) Mor duzunun təmizliyi %-la



$$\% \text{Mor duzu} = \frac{N_{\text{KMnO}_4} \cdot V_{\text{KMnO}_4} \cdot E_{\text{Mor duzu}}}{a \cdot 10}$$

### **Yodometrik metodla misin təyini**


Misin yodometrik metodla təyini elektrolitik analiz metodundan sonra ən geniş yayılan dəqiq analiz metodudur. Bu analiz metodunun ən üstün cəhətlərindən biri də odur ki, elektroliz zamanı kənar elektrolitlər iştirak etdikdə, onlar da katodun üstündə mislə birlikdə toplanırlar. Bundan başqa yodometrik metod elektrolitik analiz metoduna nisbətən sürətlidir.

Mis sulfat üzərinə KJ məhlulu əlavə etdikdə belə reaksiya gedir:





Nəticədə CuJ çöküntüsü ilə birlikdə sərbəst J<sub>2</sub> alınır. Sonra yod Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> ilə titrlənir:



Sonra titrləməyə sərf edilən Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub>-in həcmində görə misin miqdarı hesablanır.

$$E_{\text{Cu}^{2+}/\text{Cu}^+} = 0.16B \text{ olduğu halda } J_2/2J \text{-in normal potensialı}$$

potensialı  $E_{J_2/2J^-} = 0.54B$  -dur. Deməli yodun oksidləşmə

potensialı misin oksidləşmə potensialından çox olduğu üçün reaksiya sola doğru getməlidir. Bu reaksiyanın sağa getməsi onunla izah edilir ki, reaksiya zamanı az həll olan CuJ çöküntüsü alındığından Cu<sup>+</sup>-in qatılığı Cu<sup>2+</sup>-in qatılığından çox-çox az olur. Nəticədə sistemin oksidləşmə potensialları da dəyişilir. Onda

$$E_x = E_0 + 0.06 \lg \frac{[\text{Cu}^{2+}]}{[\text{Cu}^+]}$$

$$hh_{\text{CuJ}} = [\text{Cu}^+] \cdot [\text{J}^-] = 10^{-12}$$

$$[\text{Cu}^+] = \frac{hh_{\text{CuJ}}}{[\text{J}^-]} = \frac{10^{-12}}{10^{-11}} = 10^{-11}$$

$$E_x = 0.16 + 0.06 \lg \frac{10^{-1}}{10^{-11}} = 0.16 + 0.60 = 0.76B$$

Nəticədə, Cu<sup>2+</sup>/Cu<sup>+</sup> cütünün oksidləşmə potensialı çox olduğu üçün CuSO<sub>4</sub> ilə KJ arasında gedən reaksiya sağa doğru yönəlmış olur. Reaksiyanı turş mühitdə apardıqda onun surəti daha da artmış olur.

## CuSO<sub>4</sub> məhlulunun hazırlanması və onun titrinin təyini

Tərkibində 0,1q mis məhlulu göy rəng alınana qədər NH<sub>4</sub>OH məhlulu ilə neytrallaşdırılır. Sonra göy rəng itənə qədər məhlulun üzərinə qatı CH<sub>3</sub>COOH məhlulundan bir neçə damla əlavə edilir. Kənarda 3-4 q KJ məhlulunu hazırlayıb CuSO<sub>4</sub>-in hazırlanmış məhlulu üzərinə əlavə edilir. Stəkanda olan bu qarışq məhlulu 3-4 dəq. qaranlıq mühitdə saxlandıqdan sonra büretdəki 0,1N Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> məhlulu ilə titrlənir. Titrləmə açıq sarı rəng alınana qədər davam etdirilir. Sonra üzərinə 2-3 ml nişasta (1%-li) məhlulu əlavə edərək, alınan göy rəng sarımtıl rəngə keçənə qədər tirtrəmə davam etdirilir. Bu əməliyyati 3-4 dəfə təkrar etdikdən sonra sərf edilən Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> məhlulunun orta həcmi tapılır və verilmiş CuSO<sub>4</sub>-ün həcmi aşağıdakı düsturla hesablanır:

$$V_{\text{CuSO}_4} = \frac{\frac{E_{\text{CuSO}_4}}{T_{\text{CuSO}_4}} \cdot V_{\text{CuSO}_4}}{\frac{E_{\text{Na}_2\text{S}_2\text{O}_3}}{T_{\text{Na}_2\text{S}_2\text{O}_3}} \cdot V_{\text{Na}_2\text{S}_2\text{O}_3}} = F \cdot V_{\text{ort}(\text{Na}_2\text{S}_2\text{O}_3)} \cdot \frac{V_{\text{kolba}}}{V_{\text{pipet}}}$$

Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub>-in orta həcmi tapıldıqdan sonra verilmiş nümunə çəkisində misin faizlərlə miqdarını da hesablamaq olar:

$$\% \text{Cu} = \frac{N_{\text{Na}_2\text{S}_2\text{O}_3} \cdot V_{\text{Na}_2\text{S}_2\text{O}_3} \cdot E_{\text{Cu}}}{q \cdot 10}$$


E<sub>Cu</sub>- misin qram-ekvivalentlə miqdarı, q  
q- nümunə çəkisi, q

## Yod və tiosulfatın standart məhlullarının hazırlanması

Yodametrik analizdə reaksiyaların həssas olması üçün adətən 0,1000 N-a qədər qatılıqlı məhlullardan istifadə edilir.

### a) Yod məhlulunun hazırlanması

Yod suda pis həll olduğundan onun işçi məhlulunu hazırlamaq üçün həlledici kimi qatı kalium-yodid məhlulundan istifadə edilir, həllolmanı aşağıdakı tənliklə göstərmək olar.



$J_3$ -ionu məhlulda  $J_2$ -un xassələrinə malik olur.


Yodun işçi məhlulunu onun kimyəvi təmiz preparatinin dəqiq nümunəsindən hazırlamaq olar. Lakin təmiz yod böyük uçuculuğa malikdir: bu da onun analitik tərəzidə çəkilməsi zamanı müəyyən çətinliklər yaradır. Yodun uçuculuğu ilə əlaqədar çəkmə zamanı səhv'ləri aşağıdakı kimi aradan qaldırmaq olar. Büks və ya şüşə qaba 10-15 faizli KJ məhlulu hazırlamaq üçün nümunə çəkilib töküür və 40-50 ml suda qarışdırılmaqla həll edilir. Büks və ya şüşə qab bundan sonra tərəzidə çəkilir.

Sonra texniki tərəzidə saat şüşəsində təmiz yod nümunəsi çəkilir və KJ məhluluna əlavə edilir, şüşə qab yenidən tərəzidə çəkilir. İki çəkinin fərqinə görə  $J_2$  nümunəsinin dəqiq çəkisi müəyyən edilir. Sonra qarışq ölçü kolbasına keçirilir və cizgiyə qədər distillə suyu ilə durulaşdırılır.

İşçi məhlul qaranlıqda və yaxud tünd şüşə qabda saxlanılır. Bu zaman yod KJ məhlulunda yuxarıda göstərildiyi çevrilməyə məruz qalır.

### b) $Na_2S_2O_3 \cdot 5H_2O$ – natrium-tiosulfat məhlulunun hazırlanması

Tiosulfatın işçi məhlulunu bilavasitə dəqiq çəkili  $Na_2S_2O_3 \cdot 5H_2O$  kristallindən hazırlamaq olmaz. Natrium-tiosulfat qızdırıldıqda parçalandığından susuz tiosulfati almaq olduqca çətindir. Bundan başqa tiosulfat sulu məhlulda oksigen və karbon qazının təsirindən parçalanır.



Ayrılan kükürd məhlulun rəngini bulandırır, sonra isə çöküntü şəklində ayrılaraq məhlulun rəngini dəyişdirir.



Tiosulfatın parçalanmasına habelə məhlula düşən mikroorqanizmlər də təsir göstərərək onun titrini tez dəyişdirir. Buna görə də davamlı tiosulfat məhlulu təzə qovulmuş distillə suyunda həll edilməklə və 0,01 q tiosulfata nisbətən 0,4-0,5 q soda ( $\text{Na}_2\text{CO}_3$ ) antiseptika kimi əlavə etməklə hazırlanır.

Hazırlanmış tiosulfat məhlulu tünd qabda saxlanılır və 8-10 gündən sonra onun normallığı (titri) təyin edilir.



### **Tiosulfat işçi məhlulunun normallığının təyini**

Tiosulfat məhlulunun normallığını aşağıdakı maddələrdən hər hansı biri ilə titrləməklə təyin etmək olar:  $\text{KJO}_3$  (kalium-yodat),  $\text{KBrO}_3$  (kalium-bromat),  $\text{K}_2\text{Cr}_2\text{O}_7$  (kalium-bixromat),  $\text{KMnO}_4$  (kalium-permanqanat) və s.

Tiosulfatla göstərilən maddələrin — oksidləşdiricilərin hər hansı biri arasında reaksiya tiosulfatın müəyyən olunmuş həcmində sərf olunan oksidləşdiricinin miqdarı təyinatdaitməsinə səbəb olur. Buna görə də titrləmə bilavasitə oksidləşdirici ilə aparılır. Köməkçi məhlul kimi isə kalium-yodid məhlulundan istifadə edilir. Oksidləşdirici  $\text{KJ}$ -un artıq miqdarı üzərinə əlavə edilir. Yodid ionunun oksidləşdirici ilə qarşılıqlı təsirindən ekvivalent miqdarda sərbəst yod ayrılır.



Ayrılan yod kraxmaldan indikator kimi istifadə edilməklə tiosulfatın işçi məhlulu ilə titrlənir. Titrləmə zamanı yodla tiosulfat arasında aşağıdakı reaksiya gedir.



Reaksiya nəticəsində tiosulfat ionu ( $S_2O_3^{2-}$ ) tetratyonat ionuna ( $S_4O_6^{2-}$ ) qədər oksidləşir.

Yuxarıdakı reaksiya tənliyindən göründüyü kimi  $K_2Cr_2O_7$  yaxud  $KMnO_4$ -in titrini (normallığını) bilməklə tiosulfat məhlulunun titrini (normallığını) təyin etmək olar.

$$N_{KMnO_4} \cdot V_{KMnO_4} = N_{J_2} \cdot V_{J_2} = N_{Na_2S_2O_3} \cdot V_{Na_2S_2O_3}$$

Tiosulfatın yodametrik təyini turş mühitdə aparılmalıdır. Çünkü,  $pH > 9$  olduqda tiosulfatla yod arasında aşağıdakı reaksiya gedir.




Güclü turş mühitdə isə tiosulfat ionu aşağıdakı tənlik üzrə parçalanır.



Oksidləşmə üçün 2,0000 N  $H_2SO_4$  məhlulundan istifadə edilir.  $H_2SO_4$ -in titrləmə üçün tələb olunan həcmi aşağıdakı tənlikdən tapılır.



Buradan göründüyü kimi 1 mol  $KMnO_4$  üçün 4 mol  $H_2SO_4$  yaxud 4000 ml 1,0000 M (2,0000N)  $H_2SO_4$  tələb olunur.



Nümunə q – X ml

Məsələn,  $KMnO_4$ -in nümunə çəkisi 0,06 q olarsa

$$X = \frac{0.06 \cdot 40000}{160} = 1.5 \text{ ml}$$

Praktikada adətən turşunun cuzi artıq miqdarı götürülür. Bu reaksiyanın tam getməsini təmin edir.


### a) $\text{KMnO}_4$ məhlulu ilə titrləməklə tiosulfat məhlulunun normallığının təyini

Titrləmə üçün götürülmüş kolbaya ardıcıl olaraq 15-20 ml  $\text{KMnO}_4$  məhlulu, 8 ml 2,0000 N sulfat turşusu məhlulu və 3 ml 10 faizli KJ məhlulu tökülür. Kolba yaxşı qarışdırılır, ağızı bağlanır və 4-5 dəqiqə qaranlıq yerdə saxlanılır. Sonra qarışq 30 ml su ilə durulaşdırılır və tiosulfat məhlulu ilə titrlənir. Əvvəlcə titrləmə indikatorsuz şəraitdə boz rəngin açıq-sarı rəngə keçməsinə qədər aparılır (Belə ki, böyük qatılıqda yod kraxmalla çətin seçilən adsorbsiyaedici maddə əmələ gətiri). Bundan sonra açıq-sarı rəngli məhlul üzərinə 2-3 ml kraxmal əlavə edilir, məhlul tünd göy rəngə boyanır və titrləmə davam etdirilir. İntensiv göy rəng tədricən zəifləyir və ekvivalent nöqtəsində tamam solğunlaşır.

Bəzən titrlənən məhlul 10-18 dəqiqə sonra yenidən göyərir, bu da KJ-un havadan oksidləşməsi ilə əlaqədardır. Titrləmə 2-3 dəfə təkrar edilir və tiosulfat məhlulu üçün normallığın orta qiyməti götürülür.

### Yodun işçi məhlulunun normallığının təyini


Təyinat titri məlum tiosulfat məhlulu ilə aparılır.



Titrləmə kolbasına 15,00-20,00 ml yod məhlulu tökülür və ilkin halda indikator əlavə etmədən natrium-tiosulfat məhlulu ilə titrlənir. Məhlulu samanı-sarı rəngə çevrildikdə 2-3 ml kraxmal məhlulu əlavə edilir və titrləmə məhlul solğunlaşana qədər davam etdirilir. Yod məhlulunun qatılığını hesablamaq üçün ən azı üç dəfə titrləmə təkrar edilir. Yodun işçi məhlulunun normallığı ekvivalentlər qanununa əsasən hesablanır.

## Oksidləşdiricilərin təyini Cu (II)-in yodametrik təyini

Misin yodametrik metodla təyini ən dəqiq metodlardan biri olub aşağıdakı reaksiyaya əsaslanır.



$$E_{\text{Cu}^{2+}/\text{CuJ}}^0 = 0.86\text{B}$$

Yaxud



Bu reaksiya misə ekvivalent miqdarda yodun və bir valentli misin az həll olan birləşməsi olan CuJ-nin ( $\text{hh}_{\text{CuJ}} = 1 \cdot 10^{-12}$ ) alınması hesabına tamamilə sağa yönəlir. Burada misin və mis sulfatın qram ekvivalenti müvafiq olaraq onların qram atomlarına və qram-mollarına bərabərdir.

Reaksiya nəticəsində alınan  $\text{Cu}^{2+}$ -in hidroliz etməməsi üçün zəif turş mühit yaratmaq (bu həmçinin  $\text{Cu}^{2+}/\text{CuJ}$  sisteminin potensialını artırır) və kalium-yodidin artıq miqdarını götürmək lazımdır (yodun həll olması və  $\text{J}_2/\text{J}^-$  cütünün potensialını aşağı salmaq üçün).

**Təyinatın metodikası.** Büret  $\text{Na}_2\text{S}_2\text{O}_3$  məhlulu ilə doldurulur. 100 ml-lik ölçü kolbasında laboratoriyanın alınmış  $\text{CuSO}_4$  məhlulu distillə suyu ilə çizgiyə qədər durulaşdırılır və qarışdırılır. Sonra pipet vasitəsi ilə bu məhluldan 10-15 ml götürüb titrləmə kolbasına töküür, üzərinə 8 ml 10%-li KJ məhlulu və 3 ml 2N  $\text{CH}_3\text{COOH}$  məhlulu əlavə edilir. Kolba qarışdırıldıqdan sonra qaranlıq mühitdə 5-6 dəq. saxlanılır. Sonra məhlul sarı rəng alınana qədər tiosulfat məhlulu ilə titrlənir. Bundan sonra isə 2-3 ml kraxmal məhlulu əlavə edilir və göy rəng itənə qədər titrləmə davam etdirilir. Alınmış nəticələrə əsasən misin miqdarı hesablanır.

## KOMPLEKSONOMETRİYA (XELATOMETRİYA)

### Suyun codluğunuñ təyini

Suyun codluğu kalsium və maqneziumun miqdardan aslidir. Cod su suda sabunu köpükləndirmir, çünki bu zaman kalsium və maqneziumun həll olmayan duzları alınır. Cod suyun təyin edilməsinin sənaye və texnikada böyük əhəmiyyəti vardır.

Suyun codluğu müvəqqəti və daimi olmaqla 2 yerə bölünür. Müvəqqəti codluq dedikdə  $\text{Ca}(\text{HCO}_3)_2$ ,  $\text{Mg}(\text{HCO}_3)_2$ , və bir çox hallarda  $\text{Fe}(\text{HCO}_3)_2$ , olduğu nəzərdə tutulur.

Karbonatlı cod suyu qaynatdıqda suda həll olmayan karbonatlar, oksikarbonatlar və hidroksidlər əmələ gəlir:



Daimi cod suda kalsium və maqneziumun sulfatlı və xloridli duzları olur ki, bunları isə qaynatdıqda parçalanırlar. Müvəqqəti və daimi codluğun cəmi ümumi codluq adlanır. Codluq  $\text{Ca}^{2+}$  və  $\text{Mg}^{2+}$  ionlarının 1 mq.ekv/l miqdarı ilə xarakterizə olunur, yəni 1 l-də kalsiumun  $40,08/2=20,04$  mq və maqneziumun  $24,305/2=12,15$  mq miqdarı nəzərdə tutulur. Deməli, 40,08 və 24,305 uyğun olaraq kalsium və maqneziumun mol. kütləsi, 20,04 və 12,15 isə onların ekvivalent miqdalarıdır. Suyun iki növ codluğunu müxtəlif növ üsullarla təyin etmək olur:

- 1) Suyun HCl məhlulu vasitəsilə titrləməklə müvəqqəti codluğu və 2) Kompleksonometrik üsulla isə ümumi codluğu təyin edirlər.

**Müvəqqəti codluğun təyini.** Titrləmə kolbasına 100 ml təyin edilən məhlul əlavə edərək, üzərinə 2-3 damcı metilaranj indikatoru tökülrək büretdəki 0,1 N HCl məhlulu ilə narıncı rəng alınana qədər üç dəfə titrləmə aparılıraq sərf edilən HCl-un orta həcmi hesablaşdırıqdan sonra müvəqqəti codluq aşağıdakı düsturla tapılır:

$$M \cdot C = \frac{N_{HCl} \cdot V_{HCl} \cdot 1000}{100} = N_{HCl} \cdot V_{HCl} \cdot 10mq \cdot ekv/l$$

### Triton B məhlulu qatılığının təyini

Triton B ikinci növ standart məhluludur. Buna görə də onun standart məhlulu müvafiq miqdardan nümunə çəkisini distillə suyunda həll edərək hazırlanıqdan müyyəyən müddət sonra qatılığı birinci növ standartlarla dəqiqləşdirilir və yalnız bundan sonra ondan standart məhlul kimi istifadə etmək olar.

Trilon B-nin molekul kütləsi – 372,2

Qram-ekvivalenti – 186,1 q

Adətən titrləmədə trilon B-nin 0,1 və ya 0,05 N məhlullarından istifadə edilir. Titrləmədə kalsium və ya maqneziumun dəqiq hazırlanmış məhlulu götürülür. Məs: trilon B-nin qatılığını fiksonaldan hazırlanmış MgSO<sub>4</sub> ilə titrləməklə təyin etmək olar. Bunun üçün pipet vasitəsilə hazırlanmış məhluldan 15 ml götürülür, su ilə durulaşdırılır, 15 ml ammonyak məhlulu, bir neçə damla erixrom qara T indikatoru əlavə edilir və büretdəki trilon B məhlulu ilə qırmızı rəng göy rəngə keçənə qədər üç dəfə titrləmə aparıb sərf edilən trilon B-nin orta həcmi tapılır və trilon B-nin qatılığı ekvivalentlər qanununa əsasən hesablanılır.

$$N_{Tr\text{-}B} \cdot V_{Tr\text{-}B} = N_{MgSO_4} \cdot V_{MgSO_4}$$

$$N_{Tr\text{-}B} = \frac{N_{MgSO_4} \cdot V_{MgSO_4}}{V_{Tr\text{-}B}}$$

### Suyun ümumi codluğunun təyini

Suyun codluğu 11 suda həll olan kalsium və maqneziumun qram-ekvivalentlərinin sayı ilə ifadə olunur. İndikator kimi tünd-göy-xrom turşusu və ya xromogen qara T indikatorlarından istifadə edilir. Titrləmə prosesi əvvəlki işlərdə göstərilən təyinatlara analoji qaydada aparılır. Bunun üçün, analiz olunan su titrləmə kolbasına töküür, üzərinə bir neçə damla indikator və ammonium-asetat bufer qarışığı (5 ml) əlavə edilir. Məhlulun rəngi qırmızıdan göyə keçənə qədər üç dəfə trilon B-nin standart məhlulu ilə titrlənir, sərf edilən trilon B-nin orta həcmi tapılaraq suyun ümumi codluğu aşağıdakı formuladan istifadə etməklə hesablanılır:

$$C_{um} = \frac{N_{tr\cdot B} \cdot V_{tr\cdot B} \cdot 1000}{V_{su}} (\text{mq} \cdot \text{ekv/l})$$

Kompleksometrik üsulla məhlulda nəinki  $\text{Ca}^{2+}$  və  $\text{Mg}^{2+}$ -un birlikdə ümumi qatılığını hesablamaq olur, hətta bu elementlərin ayrılıqda qatılığını da hesablamaq olur. Bunun üçün əvvəlcə ümumi qatılıq yuxarıda göstərildiyi kimi tapılır, sonra digər həcmli suda yalnız  $\text{Ca}^{2+}$ -in qatılığı tapılır, bunun üçün titrləmədə mureksid indikatorundan istifadə edilir:

Bu indikator  $\text{pH}>9$  qiymətində göy-bənövşəyi,  $\text{pH}<9$  qiymətində isə qırmızı-bənövşəyi rəngli olur. Titrləmə qələvi mühitində aparılır, bu zaman mureksid indikatorun  $\text{Ca}^{2+}$  ilə kompleksi qırmızı rəngə boyanır.

Titrləməni aparmaq üçün müəyyən həcm təyin edilən məhlul üzərinə 6-8 ml 2N  $\text{NaOH}$  məhlulu, bir neçə damla mureksid indikator məhlulu əlavə edərək Trilon B məhlulu ilə indikatorun rəngi dəyişilənə qədər titrləmə davam etdirilir. Nəticədə erixrom qara T ilə titrləmədə tapılan ümumi codluğun qiymətindən, mureksid indikatoru ilə titrləmədə tapılan kalsiumun miqdarı çıxılır və maqneziumun qatılığı tapılır.

## Ədəbiyyat

1. B.H.Alekseyev. Vəsfî kimyəvi yarımmikroanaliz kursu. Bakı Universiteti nəşriyyatı, 1998
2. R.Ə.Əliyeva, F.M.Çıraqov, F.E.Hüseynov. Analitik kimyadan praktikum. Bakı Universiteti nəşriyyatı, 2004
3. R.Ə.Əliyeva (Tərcüməçi). Analitik kimyanın əsasları. Bakı Universiteti nəşriyyatı, kitab 2, 2007
4. R.Ə.Əliyeva, Ə.H.Qurbanov. Fiziki-kimyəvi analiz metodlarının nəzəri əsasları, Bakı Universiteti nəşriyyatı, 2001
5. D.H.Qəmbərov, F.M.Çıraqov, X.C.Nağıyev. Titriometrik analiz. Bakı, 2001
6. A.Ə.Verdiyadə, N.A.Verdiyadə. Analitik kimya (vəsfî yarımmikrokimyəvi analiz). Bakı, 2002
7. F.M.Çıraqov, Ə.Q.Babayev, R.Ə.Abdullayev. Titriometrik analizdən laboratoriya işləri. Bakı, «Elm», 1997
8. D.H.Qəmbərov, H.C.Xəlilova. Qravimetrik analiz, Bakı, 1997
9. V.N.Alekseev. Koliçestvennyj analiz M., iz-vo «Химия», 1972
10. A.P.Kreškov. Osnovi analitičeskoy ximii, T.2. M., iz-vo «Химия», 1976
11. D.H.Qəmbərov, F.M.Çıraqov, X.C.Nağıyev. Fotometrik analiz, Bakı, 1999
12. M.İ.Bulatov, İ.P.Kalinkin. Praktičeskoe rukovodstvo po fotokolorimetričeskim i spektrofotometričeskim metodam analiza. L. iz-vo «Химия», 1968
13. D.Skuq, D.Uest «Основы аналитической химии», M., «Mir», 1979, m.1.
14. P.R.Bonçev «Введение в аналитическую химию», L., «Химия», 1978'

15. D.Peters i dr. «Ximiçeskoe razdelenie i izmerenie» M., «Химия», 1978. M. 1.
16. Ə.L.Şabanov. Analitik kimyanın əsasları. Bakı, «Maarif» 1997.
17. S.A.Şapiro, Ə.A.Qurviç. Analitiçeskaya chimiya., M., «Высшая школа»

## Mündəricat

Səh.

|   |    |
|---|----|
| Ön söz.....   | 3  |
| + Analitik kimyanın predmeti, metodları. Homogen sistemlərdə tarazlıq.....                            | 4  |
| + Vəsf və miqdari analiz.....   | 5  |
| + Reaksiya şəraitinin öyrənilməsi. Reaksiyanın seçiciliyi və həssalığı.....                           | 7  |
| + Kütlələrin təsiri qanunu.....   | 13 |
| + Homogen sistemlərdə tarazlıq. Dissosiasiyavə ionlaşma dərəcəsi. Qüvvətli və zəif elektrolitlər..... | 15 |
| + Zəif elektrolitlərin ionlaşma sabitləri.....  | 16 |
| + Aktivlik. Aktivlik əmsali.....  | 18 |
| + Turşu və əsaslar haqqında nəzəriyyələr.....   | 20 |
| + Heterogen sistemlərdə tarazlıq. Həll olma hasili...   | 22 |
| + Bufer sistemlər.....  | 27 |
| + Suyun ion vurma hasili.....   | 29 |
| + Kompleks birləşmələr.....   | 31 |
| + Kompleksin davamlılığı.....   | 32 |
| + Daxili kompleks birləşmələr.....  | 35 |
| + Kompleks birləşmələrin əhəmiyyəti.....  | 37 |
| + Kolloid sistemlər.....  | 38 |
| + Qravimetrik analiz metodu.....  | 41 |
| + Çökəmə formasına verilən tələbatlar.....  | 43 |
| + Çəki formasına verilən tələbatlar.....  | 44 |
| + Çöküntünün təmizliyi.....   | 51 |
| + Çəki formasının alınması.....   | 54 |
| + Qravimetrik analizdə çökdürүçülər.....  | 56 |
| + Titriometrik analiz.....  | 58 |
| + Titriometrik analizdə istifadə edilən məhlullar.....  | 58 |
| + Ekvivalent nöqtənin təyini.....   | 60 |
| + Titriometrik analizdə hesablamalar.....   | 60 |
| + Turşu-əsas metodu.....  | 62 |
| + Turşu-əsas indikatorları.....   | 63 |

|   |     |
|---|-----|
| İndikatorların rəng vermə səbəbləri.....  | 64  |
| Qüvvətli turşuların qüvvətli əsaslarla titrlənməsi...                             | 66  |
| Oksidləşmə-reduksiya metodları.....   | 68  |
| Oksidləşmə-reduksiya reaksiyaları. Qalvanik elementlər.....                       | 69  |
| Standart və real elektrod potensialları.....                                      | 72  |
| Oksidləşmə-reduksiya metodunun təsnifatı.....                                     | 73  |
| Permanqahometriya.....  | 74  |
| Yodometriya.....  | 75  |
| Bixromatometriya.....   | 76  |
| Oksidləşmə-reduksiya metodunda indikatorlar....                                   | 77  |
| Titrləmə əyriləri.....  | 79  |
| Kompleksonometriya.....   | 82  |
| Metalloxróm indikatorları.....  | 87  |
| Fiziki – kimyəvi analiz metodları. Fotometrik analiz.....                         | 92  |
| Optiki aqaliz metodları.....  | 93  |
| Fotometrik analizdə tətbiq olunan birləşmələrin udma spektri.....                 | 94  |
| Fotometrik reaksiyaların kontraslığı.....   | 95  |
| Elektromaqnit şüalarının udulması.Optiki sıxlıq (Ber qanunu).....                 | 96  |
| Molyar udma əmsali.....   | 99  |
| Elektromaqnit şüalarının udulması qanunundan kənara çıxmalar.....                 | 99  |
| Optiki sıxlığın dalğa uzunluğundan və pH-dan asılılığı.....                       | 100 |
| Bioloji analiz meitodları.....  | 103 |
| Mikroorqanizmlər analitik indikatorlar kimi.....                                  | 105 |
| Onurgasızların indikator orqanizmi kimi tətbiqi...                                | 108 |
| Elementlərin mikromiqdarlarının təyini üçün onurğalıların tətbiqi.....            | 109 |
| <b>Təcrubi hissə</b>  |     |
| Analizdə istifadə olunan maddənin miqdarı və ona uyğun olan analiz metodları..... | 110 |

|   |     |
|---|-----|
| Elementlərin təyini metodları.....                  | 111 |
| <b>Vəsf analiz</b>                                  |     |
| Kationların təyin olunma reaksiyaları.....          | 120 |
| <b>I Qrup kationları</b>                            |     |
| Ammonium ionu.....                                  | 122 |
| Natrium.....  | 124 |
| Kalium.....   | 126 |
| Maqnezium.....                                      | 129 |
| <b>II Qrup kationları</b>                           |     |
| Kalsium.....  | 132 |
| Stronsium.....                                      | 134 |
| Barium.....   | 135 |
| <b>III Qrup kationları</b>                          |     |
| Gümüş.....  | 137 |
| Civə.....   | 140 |
| Qurğuşun.....                                       | 141 |
| <b>IV Qrup kationları</b>                           |     |
| Alüminium.....                                      | 144 |
| Xrom.....   | 146 |
| Sink.....   | 147 |
| Qalay(II) .....                                     | 149 |
| Qalay(IV) .....                                     | 150 |
| <b>V Qrup kationları</b>                            |     |
| Dəmir(II) .....                                     | 151 |
| Dəmir(III) .....                                    | 153 |
| Manqan(II) .....                                    | 155 |
| Bismut(III) .....                                   | 156 |
| Stibium(III, V) .....                               | 158 |
| <b>VI Qrup kationları</b>                           |     |
| Mis(II) .....                                       | 159 |
| Kadmium(II) .....                                   | 161 |
| Kobalt(II)..  | 162 |
| Nikel(II) .....                                     | 163 |
| Civə(II) .....                                      | 165 |
| I-II-III qrup kationlarının sistematik analizi..... | 167 |

|  |     |
|--|-----|
| IV-V-VI qrup kationlarının sistematik analizi.....             | 175 |
| Anionların qarışığının analizi.....                            | 180 |
| Anionların kəsirli üsulla təyini.....                          | 182 |
| Anionların təsnifikasi.....                                    | 188 |
| Sulfat ionunun təyini reaksiyaları.....                        | 191 |
| Sulfit ionunun təyini reaksiyaları.....                        | 192 |
| Tiosulfat ionunun təyini reaksiyaları.....                     | 193 |
| Karbonat ionunun təyini reaksiyaları.....                      | 194 |
| Fosfat ionunun təyini reaksiyaları.....                        | 196 |
| Xlorid ionunun reaksiyaları.....                               | 197 |
| Bromid ionunun reaksiyaları.....                               | 198 |
| Yodid ionunun reaksiyaları.....                                | 199 |
| Sulfid ionunun reaksiyaları.....                               | 200 |
| Rodanid ionunun reaksiyaları.....                              | 201 |
| Üçüncü qrup anionları (nitrat, nitrit,<br>asetat ionları)..... | 203 |
| Nitrat ionunun reaksiyası.....                                 | 203 |
| Nitrit ionunun reaksiyası.....                                 | 204 |
| Asetat ionunun reaksiyaları.....                               | 205 |

### **Qravimetrik analiz**

|   |     |
|---|-----|
| Kristal barium xloriddə ( $\text{BaCl}_2 \cdot 2\text{H}_2\text{O}$ ) | 206 |
| Kristallaşma suyunun təyini.....                                      | 207 |
| Hiqroskopik su.....   | 209 |
| Dəmirin təyini.....   | 211 |

### **Titriometrik analiz**

#### **Turşu-əsas metodu**

|  |     |
|--|-----|
| Standart məhlulların hazırlanması.....                             | 216 |
| Standart məhlulların titrlənməsi.....                              | 217 |
| Qələvi məhlullarının normallığınıñ təyini.....                     | 219 |
| Karbonatin miqdarının təyini.....                                  | 220 |
| Soda məhlulunda $\text{Na}_2\text{CO}_3$ -ün miqdarının təyini.... | 221 |

#### **Oksidləşmə-reduksiya metodları**

|   |     |
|---|-----|
| Permanqanometriya.....                                | 222 |
| $\text{KMnO}_4$ standart məhlulunun hazırlanması..... | 223 |
| $\text{KMnO}_4$ məhlulunun normallığınıñ və titrinin  |     |

|  |     |
|--|-----|
| təyini.....  | 223 |
| KMnO <sub>4</sub> məhlulunun H <sub>2</sub> C <sub>2</sub> O <sub>4</sub> ·H <sub>2</sub> O məhlulu ilə titrləməklə normallığının təyin.....       | 226 |
| Permanqanatometrik metodla Mor duzunda (FeSO <sub>4</sub> ·(NH <sub>4</sub> ) <sub>2</sub> SO <sub>4</sub> ·6H <sub>2</sub> O) dəmirin təyini..... | 226 |
| Mor duzu məhlulunda dəmirin qramla miqdarının təyini.....  | 227 |
| Yodometrik metodla misin təyini.....   | 229 |
| Mis məhlulunun hazırlanması və titrlənməsi.....  | 230 |
| Yod və tiosulfatın standart məhlullarının hazırlanması.....  | 231 |
| Tiosulfat işçi məhlulunun normallığının təyin.....   | 233 |
| KMnO <sub>4</sub> məhlulu ilə titrləməklə tiosulfat məhlulunun normallığının təyini.....   | 235 |
| <b>Oksidləşdiricilərin təyini</b>  |     |
| Cu(II)-in yodometrik təyini.....   | 236 |
| Kompleksometriya (xelatometriya) Syun codluğunun təyini.....   | 237 |
| Trilon B məhlulunun qatılığının təyini.....  | 238 |
| Suyun ümumi codluğunun təyini.....   | 239 |
| Ədəbiyyat.....   | 240 |
| Mündəricat.....  | 242 |

R.Ə.ƏLİYEVА,  
F.M.ÇIRAQOV,  
Ə.A.MƏLİKOV.

## **ANALİTİK KİMYA**

(Biologiya fakultəsinin tələbələri üçün)

Çapa imzalanıb: 11.09.2009.  
Formatı: 60x84 1/16. Ofset çapı. Hecmi: 15,5  
Sifariş № 105. Tiraj: 500.



mətbəəsində çap olunmuşdur